

Maarif Xalıqov

Bir ömürlük tarix

Azerbaycan Respublikası Prezidentinin
İşler İdarəsi
PREZİDENT KİTABXANASI

Bakı – 2020

Topluq Təqdimat



Tərtibçi : Çapar Fərid Kazımlı

Redaktor : Ceyhun Xalıqov

Tarix üzrə fəlsəfə doktoru Maarif Xalıqov respublikamızda gözəl tanınan və yüksək elmi potensiala malik olan ziyalılarımızdan biridir. Bu kitab tariximizi dərindən bilən və onu gənc nəslimizə sevə-sevə öyrədən Maarif Xalıqovun həyat və fəaliyyətinə güzgü tutan bir topludur.

I BÖLMƏ

Əbədiyyət adamının 70 - indən qısa sətirlər

Deyirlər ki, ömür Tanrı payıdır və öz izinlə, cığırınla, yolunla, əməlinlə, aqidənlə, dəyərinlə onu yaşatmağa çalışırsan. Xoşbəxt o kəsdir ki, Tanrı verən ömür payını tökcə özü üçün yaşamır və bu paydan gücü çatan qədər doğmalarına, yaxınlarına, ləp clə yadlara da mütədə verir. Dünyaya gəlirən valideyn sevgisi, böyüyürsən, sevilirsən ailə sevgisi, övlad sevgisi, nəvə - nəticə sevgisi. Bax beləcə, sevgi, məhəbbət, nəvazış, ültət, ünsiyyət çələnginə bürünüb yaşayırsan və bir də görürsən ki, ömrün 70-inə çatmışan, kamilləşmişən, müdriklaşmışən. Nəfəsinə dərib keçmişə boylanırsan və 70-ini salamlamalı olursan, çünki salam Böyük yaradımızın adlarından biridir. Şükürələr edirsən, çünki şükürənlərdə da Allahın adı var.

70 illik bir gözəl mənəviyyat sahibinin, tanınmış tarixçi alimin, istəkli dostumun, gözəl ailə başçısının ömür salnaməsindən mənə təqdim edilmiş əlyazma nüsxəsini vərəqləyirəm. Hər səhər saat 6-da yuxudan oyanır, yazı masamın arxasına keçir və əlyazmalar əsasında bu əziz dostum haqqında fikir və düşüncələrimi ağ vərəqlərə səpaləmək istəyirəm. Əlyazmaları oxuduqca bazən beynimdə fikirlər düyün düşmüş kələf kimi bir-birinə qarışır və nə qədər əlləşirəm, bu düyün düşmüş kələfləri ayırdı edəm, bacarmıram. Saatlar, günlər gedir, tələsirəm şəxsiyyətinə, mənəviyyatına böyük hörmət bəslədiyim və şəxsən mənə qayğı göstərən, çotin günlərimdə yanımda duran bu ziyan haqqında qohum - qardaş, dost xatirələrinin çapına. Xalq şairi Rəsul Rza demişkən : "Günər gedir, çoxluqdan azlığa". Ümid dolu, inam dolu yazırıam və bu dəyərli ziyan haqqında xatirələr toplusunu tez çap etdirməyə bütün varlığımı inanıram.

Haqqında bəzəksiz-düzəksiz danişdiyim bu insan tarix üzrə fəlsəfə doktoru Maarif Xalıqovdur və onun ömür yollarının xarakterik cizgilərini oxucu gözündə canlandırmak üçün təvəllüd tarixindən başlamağı daha məqsədəməviş hesab edirəm.

Xalıqov Maarif Yusif oğlu 1950-ci il fevral ayının 9-da İsmayılli rayonunun İsmayılli kəndində anadan olmuşdur. 1957-ci ildə İsmayılli rayonundakı 2 sayılı orta məktəbin birinci sinfinə getmişdir.

Maarif ibtidai sinif müəllimi Cəlal Rüstəmovu həmişə xatırlayır. Məhz Cəlal müəllimin tələbkarlığı, eyni zamanda psixoloji ustalığı, sadəliyi və körpə şagirdlərinə olan diqqət və qayğısı Maarifin əlaçı bir şagird olmasına, cənə zəmanda xarakterinin də formalasmasında böyük rol oynamışdır. O vaxtlar Cəlal müəllim Maarifi sinif yoldaşlarına nümunə göstərir, onu əzif oxuyan sinif yoldaşlarının yanında oturdur, onlara kömək etmək lazımlı olduğunu bildirirdi. Maarif də Cəlal müəllimin bu tapşırıqlarını həvəslə yerinə yetirordi. Maarif Xalıqov uşaqlıq dövrü ilə bağlı yazdığı əlyazmada qeyd edir ki, əslində bundan sonra o özüne qarşı daha tələbkar olmağa başlamışdı. Onda özüne inam güclənmiş, çotin vaxtlarda yaşıdlarına, otrafındakı adamlara kömək etmək hissi yaranmışdı.

Maarif 1961-ci ilin mart ayına kimi bu məktəbdə təhsil almışdır. 1961-ci ilin mart ayında ailəvi Göyçaya köcdükləri üçün təhsilini Göyçay şəhərindəki S. Vurğun adına internat məktəbində davam etdirmiştir.

Göyçay şəhər internat məktəbində

Müəyyən bir ailədə böyükən, zəhməti özünü etalon seçən, ləp kiçik yaşlarından istər monov, istərsə də fiziki baxımdan həyata hazır olan insanların gələcək taleləri uğurlu olur, kamil bir şəxsiyyət kimi formalaşma bilirlər. Gələcəkdə seçəcəyi yolun cığırına düşmək və bu cığırda inam və inadla addimlamaq Maarifə böyük uğurlar qazandırmış və bu barədə özü belə deyir: "1961-ci ilin mart ayında mən Göyçay şəhərindəki Səməd Vurğun adına internat məktəbinin dördüncü sinfinə qəbul etdilər. Qəbul zamanı məktəbin dərs hissə müdiri Zeynəb Zamanova mən məktəbə şərti qəbul etdiklərini, yaxşı oxumaramsa, nizam-intizamı pozaramsa, geri qaytaracaqlarını bildirdi. Mən də söz verdim ki, nizam-intizamlı və dərs əlaçısı olacağam. Dediymə də əməl etdim. Məktəbi əla qiymətlərlə bitirdim."

Maarif internat məktəbində oxuduğu illərdə əlaçı şagird kimi tanılmış, həmişə məktəbin on yaxşı şagirdləri sırasında onun də adı fırıldırılmışdır. Bu illərdə onun körpə dünyagörüşündə, həyata fərdi baxışlarında dərslərini dinlədiyi, ləp elə yaxından ünsiyyətdə olduğu peşəkar müəllimlərin xidmətləri də az olmamışdır və onlar Maarifə gələcəyin on savadlı mütəxəssisi kimi görurdülər. Elə onların təsiri ilə Maarifdə bütün fənlərə maraq olduqca güclü idi. Hətta Maarif müəyyən dram, pyes personajlarının rollarını məharətlə oynaması bacarırdı.

Internat məktəbində oxuyan Maarifi 1964-cü ilin yayında Göyçay şəhər Mədəniyyət evində uşaq rollarını oynamaya dəvət etdilər. Məktəb rəhbərliyi razılığını verdi. C.Cəbbarlının "Sevil" dramında Gündüz rohunu oynamaq Maarifə həvalə olundu. O, həmin ilin yayında qonşu rayonlarda, o cümlədən Ağsu və Zərdab rayonlarında "Sevil" tamaşası nümayiş etdirilərkən Gündüz rohunu oynadı.

1965-ci ildə səkkizinci sinfi əla qiymətlərlə bitirən Maarif texnikuma sənəd vermek istədi. Lakin müəllimləri tələb etdilər ki, o mütləq orta məktəbi bitirib ali təhsil almmalıdır. Anası Ünzülə buna çox sevindi. Internat məktəbinin direktoru Tahir Fərzəliyevin, fizika-riyaziyyat müəllimi İsləm Kərimovun, sinif rəhbəri Maral Şixəliyevanın Maariflə bağlı arzularının gerçekleşməsi uğrunda axıra qədər mübarizə aparacağına söz verdi və sözünü də əməl etdi.

Maarifin istər dərslərinə müntəzəm hazırlaşması, istərsə də davranışını qaydalarına əməl etməsi sahəsində əldə etdiyi uğurlar məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir-di. Məktəbin rəhbərliyi tərəfindən Maarifin anası Ünzüləyə göndərilmiş aşağıdakı şəkil və onun arkasındaki yazı dediklərimizi təsdiq edir:

"Hörmətli valideyn!
 İnternat məktəbində tərbiyə
 alan Maarif təhsildə,
 əməkda fərqləndiyi üçün
 şəklini sizə hədiyyə
 göndəririk.

 Direktorluq."



Maarif müəllim ö günləri belə xatırlayır:

- Mən internat məktəbində həyata vəsiqə qazandım. İlk növbədə, kollektivdə yaşamaq, onun qaydalarına və tələblərinə əməl etmək, yaxşımlı pislən seçmək, əxlaqi normalara əməl etmək keyfiyyətlərini olda etdim. Ən böyük qazancım isə sərbəst yaşamaq, problemlərimi tələsmədən, səbrlə həll etmək vərdişinə yiylənməyim oldu.

Bu keyfiyyətləri qazanmağında əksləri – şəkilləri aşağıda olan müəllimlərimin böyük zəhməti və bizi qarşı ustalıqla tətbiq etdikləri pedaqoji bacarıqları oldu. Mən və internat məktəbində təhsil almış məzunlar onlardan nəyi öyrəndik?

İnternat məktəbinin ilk direktoru Tahir Fərzəliyev idi.

Tahir müəllim pəhləvan cüssəli bir şəxsiyyət idi. Respublikanın ən tanınmış pedaqoqlarından biri idi - desəm səhv etmərəm. Çok təmkinli, səbrli, eyni zamanda tələbkar idi. Həm özü, həm müəllimlərə, həm məktəbin texniki işçilərinə, həm də şagirdlərə böyük tələbkarlıqla yanaşındı. Yorulmaq nə olduğunu bilməzdı. Hər səhər yeməkdən sonra bütün siniflərin şagirdləri S. Vurğunun heykəlinin qarşısında onlar üçün ayrılmış yerdə nizamla düzülürdülər.

Sinif rəhbərləri də onların yanında. Tahir müəllim ağır addımlarla gələrək onun üçün ayrılmış yerdə durdurdu. Bundan sonra qrup nümayəndələri hesabat verirdilər. Daha sonra pioner baş dəstə rəhbəri keçən 24 saat ərzində şagirdlərin müsbət və mənfi əməlləri haqqında məlumatı çatdırırırdı. Tahir müəllim hamını səbrlə dinləyir, sonra öz rəyini bir neçə cümlə ilə bildirir, qarşidakı 24 saat ərzində hamiya uğurlar arzulayırdı. Məhz bundan sonra zəng vurulur və dörsələr başlayırdı.





Kimindən haqqında Tahir müəllimə bir məlumat veriləndə o, qərar qəbul etməkdə tələsməzdidi. Bir daha bu məlumatı diqqətlə araşdırılar, yəqinlik əldə etdikdən sonra kiçik yaşı "günahkarı" otağına çağıraraq iradlarını bildirirdi. Bu zaman qəbul otağında direktor müavini və ya bir müəllim olmalı idi. Kollektivin qarşısında heç kimi təhqir etməz, iradlarını təmkinlə bildirirdi.

O, demək olar ki, hər gün, xüsusilə nahar vaxtı, ilk olaraq yeməkxanaya gələr, şagirdlərə verilən yeməyin keyfiyyətini yoxlayardı.

Tahir müəllimin qəbul otağı bizim üçün sehri bir aləm idi. Dörd il ərzində mən o otaqda 3-4 dəfə oldum.

Yerində də bir ağırlıq, bir təmkinlik var idi. Tahir müəllimin məktəbdə vüqarla durduğu yer tədris binasından ümumi həyatə düşərkən pilləkənin sağ tərəfində olan hündür yer idi. O, əllərini arxada düyünləyərək bizləri seyr edirdi. Bu duruşda bir böyüklik, bir tələbkarlıq, cyni zamanda səmimiyyət var idi. Bu gün 70 yaşimdada da mən o duruşun təsirini, əzəmətini qəlbimdə yaşadıram.



Tahir müəllim internat məktəbinin bel sütunu idi. Məhz onun bu tələbkarlığı, pedaqoji ustalığı nəticəsində S. Vurğun adına internat məktəbi həm Goyçay rayonunda, həm də respublikada öndə olan təhsil ocaqlarından biri hesab olunurdu.

Internat məktəbinin əksər müəllimləri Goyçay rayon əhalisinin, o cümlədən həmin rayondan olan tanınmış elm, sənət adamlarının dərin hörmət və nüfuzunu qazanmışdılar. Maarif müəllim belə yüksək intellekt, zehni enerjiya malik pedaqoqlardan da ağızdolusu danişmağı çox sevir. Onun dediklərindən:

"Onun haqqında danışmasam, ədalətsizlik olar. Azərbaycan dili və ədəbiyyatı müəlliməsi idi. Doğma dilimizi və ədəbiyyatımızı biza böyük pedaqoji ustalıqla öyrədirdi. Şəxsən mən bu fənn üzrə bu gunkü bilgилərimə görə Zeynəb müəlliməyə borcluyam."

Zeynəb Zamanova dərs hissə müdürü idi. Çox tələbkar, eyni zamanda hər hansı bir səhvi bağışlamayan pedaqoq idi. Hamımız ondan cəhiyat edir, çəkinirdik. Mənə elə golur ki, hətta məktəbin müəllimləri də ondan ehtiyat edirdi, dərslərini pedaqoji tələblərə uyğun qururdular.

İslam müəllim fizika-riyaziyyat müəllimi idi. Onun eyni zamanda gözəl tar məsiki alətində çalmaq qabiliyyəti var idi.



Hətta məktəbdə bir musiqi ansamblı da yaratmışdı. Sinif yoldaşımız Ağasəlim "Ay cicek" mahnısını oxuyarkən İslam müəllim tarda bu mahnını cəhəvəslə ifa edirdi ki, o anlarda biz hətta özümüzü də unudur, İslam müəllimə və Ağasəlimə elçüd olurdular.



Qəhrəman müəllimin klarnetdə ifa etdiyi xalq mahnı
isə yaddaşımızda əbədi həkk olunub.

Biz məktəblilərin fiziki cəhətdən sağlam olmağımızda bədən tərbiyəsi müəllimi Yusif Abdullayevin böyük zəhməti olmuşdur.

Yusif müəllim yorulmaq nə olduğunu bilmirdi. Məktəbimizdə bütün idman növləri üzrə dərnəklər var idi.

Mənim on çox sevdiyim idman növü stolüstü tennis idi. Bu idman növü üzrə çempionumuz sınıf yoldaşım Xəyyam Övrəng idi. Mən isə həm məktəbdə, həm də rayonda ikinci idim. Hətta Övrənglə birlikdə Yevlax rayonunda respublika məktəblilərinin keçirilən çempionatında da iştirak etmişdik.



İnternat məktəbində o, mənim rus dili müəlliməm idi. O, eyni zamanda mənim sinif rəhbərim idi, burada mənim ikinci anam oldu. Bu gün də qəlbimdə yaşayır Şixaliyeva Maral. Anamın da ona böyük hörməti var idi. Həmişə mənə deyirdi ki, Maral müəlliməni doğma anan qədər sev!



Xeyirxah insanlar heç vaxt unudulmur, yaddan çıxmır. Əlbəttə, gərək yaddaşına xəyanət etməyəsən. Yaddaşına xəyanət edəndə hər şey məhv ola bilər. Zaman-zaman sənə edilənləri ürəklərdə yaşatmağı bacarmalısan və bu mənada Maarif müəllim yaddaşına xəyanət edən və unutqan adam deyil. Hətta, ona qarşı edilən

ən xırda yaxşılığı belə qan yaddasına həkk edib, bəzilərini isə ağ vərəqlərdə əyani şəkildə bugünə kimi qoruyub saxlayıb. Bu baxımdan Maral müəllimənin vaxtılı mənə ünvanlaşdırığı məktubu olduqca iibrətamız səslənir və bu məktubu indiyə kimi qoruyub saxlamışam və onu oxuculara təqdim etməyi özümə mənəvi borc hesab edirəm:

Дээдээ вэ хөгжлийн Мадарж!
Нь болга салам!
Мон соёл салам тоо барах, сонинээс соёл
Мэдээний төвийнээс танын гүйгээгээр
зоги дээдээ вэ тээдэг түүрэн.
Энэ орчны язгуулж хүснэгтэй хийжин
нэгжир. Дээрээнийн энэхүүн үзүүлж
бү салам шиний тохижур чигнандаа энэ-
зүйнээс шиний нэгжир. Сээс түүхээдээ
чийгээдэг аялжнааирх.

Мадарж манайшии иштээжигэх
нисээ оноо хөгжлийн. Тэгүүнээ дээдээ
хүчинчилж харгынчлуйн татаа
бү бү дээрээндээ нэг зүйрэй, зөвхөн
нэгийн сүүжилжигээр. Мон нор болхи
сүүжилжихийн төрлийн чигнэлгээ.
Мадарж манайшии нэгжир
онцгара голчуу салам (0/1).
Бүтүүнээ. Мэдээний хөгжлийн хүснэгт
ээл түүснэг шинийн энэ, авт-

нус именитым юрматарна
сонар союзир.
Датар из жүзеге бекшисаласа көз
иленүб дәйрел.
Чиншанбарад Намыс заман
бөхт аял аур.
Чынсын жыл оғимнен, роза
жарыста, аның өзгүрлөштүрм
(мансабын).

Художница. Член Союза художников Башкортостана Мария.

5 May 1971 hrs. 48



Vaxtı ilə Maral müəllimə Goyçay rayonunda olan məktəblərin birində işləmişdi. Maarif internat məktəbinə qəbul olunana kimi bir neçə ay həmin məktəbdə, dördüncü sinifdə oxumuşdu. Maral müəllimə o vaxt da onun sinif rəhbəri olmuşdu. 2018-ci ildə Maarif müəlliminin "Ömrün ağılı-qaralı zolaqları" kitabı nəşr olundu və əsərdəki İsmayııl obrazı Maarif Xalqovun prototipidir. Həmin kitabın 81-ci səhifəsində Maral müəllimənin xeyirxahlığı haqqında aşağıdakı bəddi qeydlərə rast gəlirik: "Kolxozda tikinti işlərinin aparıldığı günlərdə İsgəndər İsmayıılın məktəbə getməsinə imkan vermir. Artıq bir neçə ay olardı ki, belə bir vəziyyət davam etməkdə idi. Məktəbləri Lunaçarckı küçəsində, Sabir bağından aşağıda, kolxoz bazarına gedən yoluñ solunda yerləşirdi. Sinif rəhbəri Maral müəllimə idi. Maral müəllimənin dəfələrlə olan təkidlərindən sonra İsgəndər İsmayıılın məktəbə getməsinə razılıq verdi. Ayaqqabısı həddən artıq dağılmış olduğu üçün dördüncü sinif şagirdi İsmayııl anasından xalvat bir neçə dəfə məktəbə ayaqyalın getdi. Bundan xəbər tutan Maral müəllimə İsmayııl ayaqqabını aldı. Hər gün oğlunu köhnə ayaqqabı ilə yola salan anası bu ayaqqabını necə əldə etdiyini soruşduqda İsmayııl ona yalan dedi: - Atam alıb."

Internat məktəbində oxuyan Maarifin yaddaşında əbədi qalan bir hadisə də onun 1961-ci ildə Şuşaya səyahət etməsi olub. Həmin ilin yayında məktəbin əlaçı şagirdlərini Şuşaya apardılar. Onları Şuşadakı "Lesnaya şkola" pioner düşərgəsində yerləşdirildilər. İyirmi günə qədər Şuşada qaldılar. Cıdır düzündə oldular. Günlərin birində günorta naharından sonra 11 yaşılı Maarif və sinif yoldaşı heç kima

demədən "Qırx pilləkən" dən düşərək Daşaltı çayının sahilində oldular, doyunca ciyalək və böyürtkən yedilər, İbrahimxəlil xanın qalasını heyrətlə seyr etdilər. Çox çətinliklə, sürüşü-sürüşə yuxarı dırmandılar. Düşərgəyə gələrkən hamını narahat gördülər. Onları axtarırdılar.

"İsa bulağı"nda da oldular. İsa bulağında şahidi olduğu bir hadisə də Maarifin qalbində əbədi qaldı. Belə ki, bir gənc tarzən hündür bir ağaca söykənərək tar çalır və "Budur gəlir cüt bacı" mahnısını oxuyurdu. Sağında və solunda iki gözəl qadın dayanmışdı. Mahnını oxuduqca gülə-gülə gah sola, gah da sağa baxır, onlar da nazlana-nazlana onu seyr edirdilər. Maarif müəllimindən tarzənin kim olduğunu soruşdu. O, fəxrlə dedi ki, həmin müğənni Qulu Ələsgərovudur.



Maarif Şuşada. 1961-ci il



"Rabitəçi" pioner düşərgəsində - soldan 3-cü başdəstə rəhbəri Nəzakət müəllimə, dəstə rəhbəri Maarif müəllim, qızı Kəmalə, sağda dizi üstə çökən Kamran

Bir gün "Rabitaçı" pioner düşərgəsində bir valideyn övladı ilə birlikdə Maarif müəllimə yaxınlaşaraq soruşdu:

- Məni tanımadın?
Maarif dedi: -yox
 - Kazımova Fırängizəm – dedi.

Onlar 1961 -1965-ci illərdə internat məktəbində bir sinifdə oxumuşdular.



Firəngiz, Nəzakət, Maarif, Firəngizin oğlu və Maarifin oğlu

Kamran

Maarif internat məktəbinin əla qiymətlərlə bitirdi

Саякжиллик тәсисил һаттында	5 (беш)
ШӘНДӘТНАМӘ	5 (беш)
Балықеттән	5 (беш)
Андан сүмүк Хәмит Әбдіров	5 (беш)
Гусибо Әдінбаев	5 (беш)
Она көркөн а. Нұрғай СЕРДІКЕСОЕВА	5 (беш)
Шыңғыр иштернан докторлык	5 (беш)
19 65	19 65
Рада сақортағынан сыйни	5 (беш)
Әман өхлө 99 шығындық	5 (беш)
Гүйнатаэрләй биетармаштар:	
азы (.....) динардан	5 (беш)
адабияттан	5 (беш)
рус. диалогдан	5 (беш)
Азәрбайжан. динардан	5 (беш)
бесебез	5 (беш)
кабардан	5 (беш)
намасадан	5 (беш)
тарихдан из	
ССРИ Конституциясындан	5 (беш)
чөгіндеуден	5 (беш)
фасихадан	5 (беш)
Московин-отрядни	
Фордун	
Муратбеков	
Абдуллаев	
Алғызова	
Биржан	
Барзак	
10 шілде 1965 на	
М. А.	
Аз № 150569	




Saathli şəhər S.Vurğun adına orta məktəbin şagirdi

70 il şərəflə yaşamaq, işlədiyin kollektivlərdə böyük hörmət və nüfuz qazanmaq, keçmişin güzgüsünə baxanda başını uca tutmaq heç də hər kəsə qismət olmur. Ancaq Maarif Xalıqov hər bir zaman keçdiyi ömür yollarına baxanda onunla qırur duyan bir insandır. Çünkü bu gözəl insan savadı, biliyi, humanizmi ilə onu tanıyanların yanında, çalışdığı kollektivlərdə özünə hörmət qazandırmağı bacarıb. Bütün bu mənəvi keyfiyyətlərin bünövrəsi Maarif Xalıqovda orta məktəbdə oxuduğu illərdən qoyulub.

O, 1966-cı ilin sentyabr ayında Saathli rayonundakı S.Vurğun adına orta məktəbin 10-cu sinfində təhsil almağa başladı. Sınıf rəhbərləri Ədalət Hüseynov idi. Ədalət müəllim tədris etdiyi riyaziyyat fənnini dərindən bilir və eyni zamanda çox tələbkar idi. Nəinki dərs dediyi siniflərdə, hətta bütün məktəbdə şagirdlər ona hörmət edir, bu müəllimdən çəkinirdilər.

Sınıfdə 29 şagird var idi. Maarif onların içərisində Qiraqlı kəndindən olan Abdullayev Dayanduru özünə dəst seçdi. 54 ildir ki, dəst və qardaşdırılar.



Deyirlər ki, dostluq həyatda an qıymətli mənəvi sərvətdir və yaşıdığın həyatda nə qədər dostun varsa, bir o qədər də qıymətli sərvətin var. Maarif müəllimlə Dayandur Abdullayevin dostluğunun yarım əsrənən çox bir yaşı var. Damlalar birləşərək ümman, gur sel-sular yaratdığı kimi, ayrı-ayrı insanlar da birləşərək dostluq ünsiyyəti yaradırlar. Cəmiyyətdə özünəməxsus yeri və mövqeyi olan hər bir adamın ömür cügurlarını dostluq telləri də bəzəyir. Hikmət sahibləri də əbəs yərə deməyiblər ki:

Dostluqdan min kitab yazılısa azdır,
Onun al bayraqı götürməz ləkə.

Dostluq könüllərdə səslənən sazdır,
Ucalır onunla bu el, bu oba.

Dostluğu hər bir insan öz daxili saflığı, tömizliyi, ürək açılığı, zəhməti, istedadı və ləyaqatı ilə əldə edir və xoşbəxt o kəslərdir ki, ömürləri boyu onları bir-birinə bağlayan bu mənəvi telləri qoruyub saxlaya bilirlər. Yaxşı alim-pedaqoq olmaq azdır, gərək yaşıdığın cəmiyyətdə dostluğun qədir-qiyəmatini biləsən və onu hər zaman, hər yerdə yüksək dəyərləndirməyi bacarasın. Bu mənada da istər Maarif müəllimin, istərsə də Dayandur Abdullayevin dostluqları sarsılmaz tellərə əsaslanır və bu dostluq obədiyəşardır, nəsillərə nümunədir.




Sınıf yoldaşları Dayandurun toyunda. 1967-ci ilin iyun ayı

Ömürlerinin müəyyən yaş çağlarında üç sinif yoldaşı və dostun çəkdirdikləri şəkilə baxa-baxa, özü də üzü dan yerinə durub yazıram bu sətirləri. Bu an mənə elə gəlir ki, bu dostlar dan yerinin qırmızısı göylərə səpələnmiş rəngindədirlər və bu da aydın məsələdir ki, qırmızı rəng dostluğun an müqəddəs rəmzlərindən biridir.



Xəlil və Maarif Dayandurun nəvəsinin toyundan. 11.02.2018

Məktəbi əla qiymətlə bitirdi. Sadəcə olaraq ən çox sevdiyi "Azərbaycan dili və ədəbiyyatı" fənnindən ona "dörd" qiymət yazdırılar...



Maarif Xalıqovun Kamal attestatına baxıram və burada bəşlər dördləri üstələyir. Və bu da mənim qəlbimi, ürəyimi qürur hissili ilə doldurur. O dövrə müxtəlif fənlərdən belə yüksək qiymətlər almaq hər oğulun işi deyildi. Mən belə hesab edirəm ki, yaşından asılı olmayaraq insan özünü təsdiq etmək üçün iqtisadi vəziyyətindən asılı olmayaraq mütaliə etməlidir, oxumalıdır. Mənəvi keyfiyyətləri, ailənin maddi durumu, iqtisadi potensialını təmin etmək üçün fasılısız mütaliənin misilsiz rolu vardır və bu baxımdan da Maarif Xalıqovun Kamal attestatı biziçə çox şeyləri diqtə edir.



Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsi
PREZİDENT KİTABXANASI



Dünya xalqları, o cümlədən Azərbaycan xalqı da şəkilləri, fotoları sevən bir xalqdır. Şəkillərin, fotoların da dili var və müyyən yaş dövrünün qanunları öz hökmünü oxuyanda bu şəkillərə baxırsan, xəyal səni istər-istəməz öz ağuşuna alıb, xatirələr dolu bir dünyaya aparır. Bu dünyada həm özünü görürsən, həm də bir masada əyləşmiş sinif yoldaşlarını. Maarif Xalıqovun Kamal attestatı ərafəsində sinif yoldaşları və müəllimləri ilə çəkdirdiyi fotolar toplusu onların xatirələr dünyasının bir parçasıdır və xatirələr varsa yasamağa dəyər deyənlərə də haqq qazandırmaq olar.

Pedaqoji İnstitutun tələbəsi

Tələbə həyatım zəfər günlərim,
Nə bir kədər oldu, nə bir qəm oldu.
Dünən qorxa-qorxa çəkdiyim bilet,
Bu gün həyat üçün vəsiqəm oldu.

İnsan ömrünün unutulmaz, yaddaşlara qızıl hərflərlə yazılıcaq günləri, həftələri, ayları, illəri var və onlardan biri də tələbəlik illəridir. Tələbəlik insan ömründə cəmi dörd-beş il qonaq olur və bu qonaq insan yaddaşına elə hökk olunur ki, o illəri unutmamaq belə istəsən, onunla bacarmayacaqsan. Bu hamida və hər kəsə belədir, o cümlədən Maarif Xalıqovda da.

1967-ci ildə Caatlı rayonundakı S.Vurğun adına orta məktəbi bitirən Maarif həmin il V.I.Lenin adına Pedaqoji İnstitutda keçirilən qəbul imtahanlarında iştirak edərək 13 bal toplayıb Tarix fakültəsinin əyani şöbəsinə qəbul olunur. Tarix fənnini ona Göyçay şəhərindəki 11 sayılı internat məktəbində Məmməd müəllim, Saatlı rayonundakı S.Vurğun adına orta məktəbdə işə Əlican müəllim seydirmisdilər.



Miraboy Mammad

Qəbul imtanının ilk gününü Maarif ömrü boyu unutmayaçaq. Çünkü həmin imtahanda baş verən bir olay, deyə bilərik ki, onun gələcək taleyini həll etdi. Suallara cavab verdikdən sonra ona beş qiymət yazdılar. Maarif sevincindən ağlamağa başladı. Qəbul imtahanını götürən Nəsib müəllim Maarifdən nə üçün ağladığını soruşdu. Maarif bildirdi ki, qəbul imtahanları haqqında xalq arasında dolaşan mənfi fikirlər onda böyük inamsızlıq yaratmışdı, lakin bu gün o, başqa bir anla qarşılaştı. Nəsib müəllim üzünü Maarifə tutaraq məsləhət gördü ki, o, bu günü həqiqət barədə imtahandan sonra hamiya danışın.

Qəbul planı 100 yer idi. İmtahanlar başa çatdı. Bir neçə gündən sonra elan edtilər ki, institutun həyatında qəbul olunanların siyahısı asılıcaq. Həmin gün də Maarifin yaddaşında abədi qaldı. Bu barədə özü belə deyir: "Adam çox idi. Divara yaxınlaşmaq olmurdı. Bir nəfəri çiyinlərinə alaraq divara yaxınlaşdırıldılar. O, uca səsli qəbul olunanların adlarını elan etməyə başladı. Sıra 99-a gəlib catıldıda mən ümüdsüzülüyə

qapılaraq geri çökildim. Bir neçə addım uzaqlaşmışdım ki, qəfildən eşitdiyim sözər məni silkəldəti: - Xalıqov Maarif Yusif oğlu.

Geri qayıdaraq göz yaşları içində xahiş etdim ki, bir də diqqətə oxusun. O, bir daha əvvəlki məlumatı verdi. Mənim adım 115-ci strada idi. Xoşbəxtlikdən qəbul imtahanından sonra daha 15 yer ayrılmışdı. Mən də həmin 15 nəfərdən biri olmuşum. Həmişə 13 rəqəmini "nəhs rəqəm" adlandırırlar. Amma 13 rəqəmi mənə xoşbəxtlik gətirdi və mən institut tələbəsi oldum".



Maarif Xalıqov fenomenal hafızəyə və güclü yaddaşa malik bir insan, vətəndaş və istedadlı ziyalıdır. Onu bioloji varlıq etibarilə həm də ictimai-sosial varlıq kimi də səciyyələndirmək daha gözəl olardı. Aydın məsələdir ki, o kəs ki, ictimai-sosial varlıq səviyyəsinə yüksəlir o, demək olar ki, keçmişini də unutmur, müəyyən baxımdan galəcəyini də görə bilir. Bu mənada Maarif müəllimin tələbəlik illərində ona qayğı və məhəbbət göstərən alımlar haqqında söylədikləri olduqca iibratımızdır. Onun səhbətlərindən belə aydın olur ki, dekanları Həmzə Qasimzadə idi. Maarifin dediyindən belə məlum olur ki, o, çox insanrəvər, alicənab, tələbələrin qayğısına qalan bir dekan idi. Tələbələr sonralar öyrəndilər ki, Həmzə müəllim repressiyaya məruz qalanlardan biri olmuş, 1956-ci ildə ona da bərəət verilmişdi. Yaxşı müəllimlərə əhatə olunmuşdular. Mehdiyan Vəkilovu, Bahadır Bəxtiyarovu, Novruz Paşayevi, Əbdül Əlizadəni, Yaqub Mahmudovu və digər müəllimlərini yaxşı xatırlayırlar.

Onlara "Azərbaycan tarixi" fənnindən dərs demiş Əsgər Süleymanini isə heç vaxt unutmayaçaqlar. 1968-ci ilin mart ayında Əsgər müəllim onları Qobustana apardı, onları Qabaldaşla və s. daş kitabələrlə tanış etdi. 1968-ci il aprel ayının 29-da Əsgər müəllim birinci kurs tələbələrinin Azərbaycanın görməli, tarixi yerlərinə səyahətlərini təşkil etdi. Dörd gün davam etmiş bu səfər zamanı Şamaxıda, Pirquluda, Şəkidə Xan sarayında, Gəncədə Şah Abbas məscidində oldular, Cavad xanın qəbrini ziyarət etdilər,

Göy göldə oldular. Deyilənə görə, Əsgər müəllim Çənubi Azərbaycandan gəlmişdi. Sonra da geri qayıdı.




Əsgər Süleymani



Maarif Xalıqovun tələbə yoldaşları Qobustanda.



Maarif Qobustan bulağından su içirkən



Şamaxı, M.Ə.Sabirin ev muzeyi

Soldan: Maarif, Rüstəm, Xasay və Maarifin 11 yaşlı qardaşı Həbib



Tarix fakültəsinin birinci kurs tələbələri Gəncədə
sağda ortada Osgar Süleymani, onun solunda Maarif
30 aprel 1968-ci il

Maarif dörd il ərzində, demək olar ki, bütün imtahanlardan əla qiymət almışdı. "Qədim dünya tarixi" fənnindən 1968-ci ilin yanvar ayında keçirilən imtahanda biliyi üçlə qiymətləndirilmişdi. İlk imtahanda "Arxeologiya" fənnindən "beş" qiymət almışdı. Arxeologiya fənnindən dərs deyən Bahadır müəllimin imtahan prosesində xahişinə baxmayaraq Novruz müəllim ona üç qiymət yazmışdı. Maarifin düz dörd il rektoratluğuna olan müraciətləri nəticəsiz qalmış, onu təkrar imtahana buraxmamışdır. 1971-ci ildə ilk buraxılış imtahanını verirdi.

Dövlət imtahan komissiyasının sədri tarix elmlər doktoru Kamran Rəhimov idi. O zamanlar hər bir tələbənin 4 illik imtahanlarının nöticələri qəbul stolunun üzərində olurdu. Maarifin cavabları Kamran müəllimin xoşuna gəldiyi üçün ona əla qiymət yazırlar. Kamran müəllim birinci kursda Maarifə vermiş "3" qiymətini düzəltmək üçün şərait yaradılmamasına narazılığını bildirir. Maarif də bu məqsədlə rektorluğa və dekanlığa olan müraciətlərinin nəticəsiz qaldığını bildirir. Kamran müəllimin tələbi əsasında Maarif aşağıdakı ərizəni yazar və Kamran müəllim də öz dərkənərini qoyur. Lakin Maarifin istər təhsil Nazirliyinə, istərsə də rektorluğuna olan müraciətləri yənə nəticəsiz qaldı. O, Qırmızı diplom ala bilmədi. Bu isə onun aspiranturaya qəbul olunmasını düz dörd il gecikdirdi.

**İmtahan prosesində tələbə Maarifin yazdığı ərizə və
Kamran Rəhimovun dərkənarı**

Əziz Məscidim! Əziz Məscidim!
Mənim əziz Məscidim! Mənim əziz
Məscidim! Mənim əziz Məscidim!


Əmək

İzmirin əziz İmamı Məscidim! Məscidim! Məscidim!
Məscidim! Məscidim! Məscidim! Məscidim! Məscidim!

Tətbiq etdiyimiz əziz Məscidim! Məscidim!

15/VI/71
Tətbiq etdiyimiz əziz Məscidim! Məscidim!

Tələbəlik illərində Maarifin ən böyük bir qazancı da Qubadlı rayonunun Yuxarı Mollu kəndindən olan tələbə yoldaşı Vahid Əliyev oldu. Qonşu partada əyləşirdilər. İlk tanışlıq əbədi dostluğa və qardaşlığa çevrildi. Bu gün övladları da yaxın dost və rəfiqədirlər. Həyat yoldaşları bacıdırlar. Çox vaxt Maarif müəllimdən hardan olduğunu soruşduqda: - Qubadlı rayonundan olduğunu deyir. O dağların suyu, çörəyi, havası onun qan damarlarına elə hopub ki, sanki bu gün də Həkəri çayının sahilində əyləşib cənnət dünyasında yaşayır. Bir arzusu var, həyatının bir neçə dəqiqəsini bir daha həmin torpaqda olmaq və torpağı ziyarət etmək.



Tələbə Maarif və Vahid



XXI əsrin əvvəllərində çəkilmiş şəkil
Maarif və Vahid

1993-cü il avqust ayının 30-u. Yağı düşmən Həkəri çayının sol sahilində olan kəndlərin əhalisini qırı-qırı sol sahili yaxınlaşır. Yuxarı Mollu kəndinin sakinləri vahimə içərisində kəndi tərk edirlər. Həyat yoldaşı, gəlini, böyük oğlu Əli, nəvələri nə qədər yalvarırlar, xahiş edirlər, qarşısında diz çökürülər ki, o da kəndi tərk etsin, yağı düşmən aman verməyəcək. O isə bildirdi ki, bu torpaqda doğulub, əzizləri bu torpaqda uyuyur, getməyəcək, burada qalib onların ruhlarını, məzarlarını qoruyacaq. Hami yurdum tərk etdi, o tək qaldı. Bir neçə gündən sonra gecə kəndə gəldilər, hər tərəfi yağı düşmənin hənartısı bürümüşdü. Onu ümumi həyətə olan giriş qapısının önündə gördülər. Yağı düşmənlə döyüşməsdü, əlində nəvələrinin şokli var idi. Döyüşə-döyüşə şəhid olmuşdu. Meyidini apara bilmədilər. Bu gün də onun ruhu molluların yolunu gözləyir, onlara "harda qaldınız, tez gəlin" deyir.



Haqqında danışdığımız El Ağsaqqalı İldırım Əliyev Vətən torpaqlarının qəsəbkar ermənilər tərəfindən işgalinə dözmədi və düşmənlə təkbaşına döyüşə-döyüşə şəhidlik zirvəsinə ucaldı. Şəhidlik isə mütləq ölüm deyildir, o, yeni bir həyata, həm də əbədi bir həyata qovuşmaq deməkdir. İndi İldırım Əliyevin ruhu narahat bir görkəmdə min illərin o üzünə zillənib gah səmaya baxır, gah da işğal altında inlayan Vətən torpaqlarına.

Maarif müəllim bir insan kimi, bir millət təəssübkeşi, bir ağsaqqal, bir şəhid kimi və canını Vətən torpağına qurban vermiş İldırım Əliyevdən xeyli söhbət etdi və bu söhbətlərdən bəzi detallar mənim beynimə həkk olundu: "İldırım Əliyev bizim əzablarımızın, ixtirablarımızın şəhididir və bu yolda canını fəda edib. İldırım Əliyevin şəhid qanında min bir gülün ətri, rayihəsi var və bu güllərin qoxusu bu gün də bizim

üçün olduqca təravətlidir. İldirim Əliyevin qəhrəmanlığını, cəsurluğunu, doğma yurd yerlərinə sonsuz sevgi hissələrini, döyanət və dözümünü, onun keçdiyi həyat yollarının izlərini itirməyə, yaddan çıxarmağa heç birimizin haqqı yoxdur."

Əgər gələcəkdə yaxşı alım, tədqiqatçı, araşdırmaçı olmaq istəyirsənə, tələbalık illərində daha həvəslə, şövqə, gərgin zəhmətlə çalışmalı, işlənməyən mövzular üzərində düşünməli, sənədlə elmi məqalələr yazmalı və onları müxtəlif elmi konfranslara çıxarmağı bacarmalısan. Maarif Xəlqov tələbəlik illərində institutun elmi-ictimai həyatında da fəal iştirak edirdi.

Azərbaycan SSSR
Əmək və Orta İxtisas Təsəvvüf Naukrları
V. I. Lenin adlına
Azərbaycan Dövlət Pedagoqik İnstitutu

VƏSİĞƏ № 24

Elməni təsdiq etmək üçün Əmək və Orta İxtisas Təsəvvüf Naukrları
Халилов
Маариф

1970-ci ilin 27-ci iyul tarixində 17-ci yaşda təqdimatçı
B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Берилгали Խалилов
Берилгали ишчалин түзүлүштөрүнүн жана көмүк
Mədəniyyət və ədəbiyyat məmənə
B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

1971-ci ilin 15-ci iyul tarixində
B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф
B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

B. I. Lətinin təqdimatı ilə Mədəniyyət və ədəbiyyat məmənə
Fizika-fiksiyasi
Халилов
Маариф

БАКЫ ТАРИХИНИ ВӨРӘГЛӘЈӘРКӘН

ОХУЧУЛАРНЫЗА мәдүм ол-
дуу келин, Азирбаевчанда Совет
инженерлердин түрөмдөсмөнүн 50
жылдын нүүцелеби излек «Бакы»
за «Бакы» зашак газетчаринин
редакторлусу «Бакы тарихинин
кораспориянын мөнкүсүнүнде жи-
балик мусабиги-викторинасы
жөнөрдүү болшактышты. Уч турда избай-
ын жана түркестан да прајтастырылыштын сакалында
до Бакы тарихинин мараг ојнатылат, бу салада
олардын белгилөрүнүн занкништандырмак маг-
саид күзүр.

Бакыт аратындағы гадиң мәмаратын
абидесі Гыл жаласыдыр. Оның алғаштар
олар да оқучуларымызның жахшы болынған
ағсанда Сасанайлар дөврү үчүн сачијавидир.
8. Шоңоримиздә тарихи мағлұм олар көр-
сайдыр?

Бу, Мөхәммәд дир (Саныт гала). Намен абиддини китап-
нотуң калдыры) язылышыныр.

—1079-чу

В. И. Ленин адымы Аз-Рөссија Национални
Институту тарих факультетини III курс
төлөбасын Маариф Халыков овндардан чын
бир хал кергендеги газмашылдар. Маарифин 7 сүр
алып чынаблары ўуксек гијмет алмашып, жал
ныз 6-чы суада чынабы даттыг олмашылдар.
Биринчи турдадан соңа М. Халыковун
15 халы варшылар.

Бахытханов күчесин-
даки 7 пемрзян енди
јашајан Чинкиз Элжубов (14 хал). Азорба-
чак Еами-Тадигат Тиккити Материкала-
ры во Гургулары Институтуна баш елми
ищчи, иеколохия-миллерапокија елмдары
шамизади Телман Исмаїлов, Кироводал
шабаркия сакини К. Чинкин, 4 номчарлы

ЮБИЛЕЙ ВИКТОРИНЫ

ДИСПЛЕЙ

,ИНСАН ОЛМАЛЫ“

Министерство здравоохранения и социального развития Российской Федерации ведет широкую работу по поддержанию гигиенического состояния здоровья населения, включая профилактику и лечение туберкулеза. Всего в стране насчитывается более 20 тысяч больниц, поликлиник, центров здравоохранения, из которых более 10 тысяч являются туберкулезными.

РЫНКИ БАРБРОВ — Кто из участников альянса может наименее пострадать от кризиса? У меня есть несколько вариантов. Первый — это Франция, второе — это Германия, третий — это Италия. Четвертый — это Испания. Пятый — это Ирландия. Шестой — это Испания. Седьмой — это Италия. Восьмой — это Испания. Девятый — это Испания. Десятый — это Испания. Еле-еле вспомнил десять вариантов.

Согласно информации, полученной из Франции, в ближайшее время в стране ожидается значительное снижение темпов роста экономики. В частности, в первом квартале 2009 года ожидается падение валового внутреннего продукта на 0,5% по сравнению с аналогичным периодом прошлого года. В то же время, в соответствии с прогнозом Министерства финансов Франции, в 2009 году темп роста валового внутреннего продукта в стране может составить 0,5%.

Второй вариант — это Германия. В соответствии с прогнозом Министерства финансов Германии, в 2009 году темп роста валового внутреннего продукта в стране может составить 0,5%.

Третий вариант — это Италия. В соответствии с прогнозом Министерства финансов Италии, в 2009 году темп роста валового внутреннего продукта в стране может составить 0,5%.

Четвертый вариант — это Испания. В соответствии с прогнозом Министерства финансов Испании, в 2009 году темп роста валового внутреннего продукта в стране может составить 0,5%.

Пятый вариант — это Ирландия. В соответствии с прогнозом Министерства финансов Ирландии, в 2009 году темп роста валового внутреннего продукта в стране может составить 0,5%.

Шестой вариант — это Испания. В соответствии с прогнозом Министерства финансов Испании, в 2009 году темп роста валового внутреннего продукта в стране может составить 0,5%.

Седьмой вариант — это Италия. В соответствии с прогнозом Министерства финансов Италии, в 2009 году темп роста валового внутреннего продукта в стране может составить 0,5%.

Восьмой вариант — это Испания. В соответствии с прогнозом Министерства финансов Испании, в 2009 году темп роста валового внутреннего продукта в стране может составить 0,5%.

Девятый вариант — это Испания. В соответствии с прогнозом Министерства финансов Испании, в 2009 году темп роста валового внутреннего продукта в стране может составить 0,5%.

Десятый вариант — это Испания. В соответствии с прогнозом Министерства финансов Испании, в 2009 году темп роста валового внутреннего продукта в стране может составить 0,5%.

Архивные изыскания показывают, что впервые о монете упомянута в 1750 году в книге Альберта Каспара фон Гейнрихса «История германской монеты». В 1760 году в книге Альбрехта Генриха фон Гейнрихса «История германской монеты» упоминается, что монета чеканилась в Баварии в 1750 году. В 1770 году в книге Альбрехта Генриха фон Гейнрихса «История германской монеты» упоминается, что монета чеканилась в Баварии в 1750 году. В 1770 году в книге Альбрехта Генриха фон Гейнрихса «История германской монеты» упоминается, что монета чеканилась в Баварии в 1750 году.

ДИСПУТ


Техническое задание на разработку проекта №4 Редакция



Tələbə yoldaşları, Soldan sağa: Paşa, Rasim, Maarif və Yasin 1970-ci il



111-ci qrupun sabiq müdavimləri,
soldan: Yasin, Maarif və Rüstəm. 80-ci illər



1971-ci il, dördüncü kurs tələbəsi Maarif
Səməd Vurğun küçəsində olan yataqxananın yanında

Uzun müddət idi ki, Vahid Maariflə olan hər bir görüşündə deyirdi ki, bir arzusu var – tələbə yoldaşlarını görüşdürmək. İlk dəfə 2012 -ci ildə tələbə yoldaşlarından 9 nəfər Vahid müəllimin bağ evində görüşdülər.



2012-ci il noyabr ayının 7-də tələbə yoldaşları Çukayev Kamilin oğlunun toyunda bir daha görüşdülər.



2018-ci ilin oktyabr ayında tələbə yoldaşlarının ikinci görüşü oldu. Bu görüşün təşəbbüskarı Qəmər xanım və Vahid oldu.

Üçüncü dəfə 2019-cu ilin 28 Mayında görüşdülər. Bu görüşün təşkilatçısı qrup yoldaşları Əhməd müəllim oldu. Çox mənəvi günləri yaşıdlar.

İkinci görüş zamanı Maarif tələbə yoldaşlarına ünvanlanmış bir müraciət hazırlamışdı. Lakin onu oxumadı. Müraciəti olduğu kimi veririk:

"Bu xoş dəqiqləri bizə yaşatdıqları üçün Qəmər xanıma və Vahid müəllimə dərin minnətdarlığımı bildirirəm.

Düz 51 il bundan əvvəl 110 nəfər, yəni bizlər bir auditoriyaya daxil olduq. Bununla da həyatımızın ən maraqlı günləri, anları başlandı. Bir tələbə, bir insan kimi biz o günləri şərəflə yaşıdlıq, ali təhsil aldıq, müqəddəs bir peşənin, bütün cəmiyyətin yüksək qiymət verdiyi müəllimlik peşəsinin sahibi olduq. O illərdə ən böyük qazancımız isə bizim yaxınlığımız oldu.

47 il bundan əvvəl biz ayrıldıq. Hər birimiz doğma vətənimizin müxtəlif yaşayış məskənlərində gənc nəslin təbəyəsi ilə məşğul olmağa başladıq. Biz bu illəri də istər müəllim, istərsə də məmər kimi şərəflə yaşıdlıq, bizi əhatə edən insanlara kömək də etməyi unutmadıq.

Şəxşən mən bu köməyi qardaşım Vahidə, Əhməd müəllimdə gördüm. Mən tam əminliklə deyirəm ki, bizim hər birimiz də onlar kimi olmuşuq.

Tarix müəllimi kimi biz istər Dünya, istərsə də Azərbaycan tarixində baş verən üsyanları, azadlıq mübarizəsini şagirdlərimizə, tələbələrimizə sevə-sevə öyrətmüşük. Bu 70 ildə bir qazancımız da o oldu ki, bizim özümüz də o günləri yaşıdlıq, azadlıq mübarizəsində yaxından iştirak etdik, müstəqil Azərbaycan Respublikasının yaranmasının şahidi olduq.

Bütün bunlar sübüt edir ki, biz mənəvi bir həyat yaşamışq, ömrümüzün 70-no çatmışq. Arzu edirəm ki, bundan sonrakı illəri də ağrısız yaşayaq, ən azı 10 ildən sonra bu məkanda bir daha görüşək".

ДИПЛОМ

ш. № 302612

Бу диплом сənədi
Азərbaycan Əmək və Sənət
Mədəniyyət Nazirliyinin
əməkdaşlığı ilə
Tələbələrin 1981-ci
il 26 İyun tarixində
Mədəniyyət Mərkəzində
keçirilmişdir.

Диплом выдан
Министерством труда и культуры
Азербайджанской ССР
в связи с окончанием
курса по специальности
"Физическая культура"
в 1981 году.
Выдан в г. Баку
26 июня 1981 года.


ДИПЛОМ

ш. № 302612


Настоящий диплом выдан
Ханышеву Камилу Алиевичу
в том, что он в 1981 году поступил
в Азербайджанский государственный
университет им. М. А. Рагимова
и в 1981 году окончил подготовительный курс
по специальности "Спорт и физкультура".


Решением Государственной экзаменационной
комиссии от 26 июня 1981 г.



Председатель комиссии
доктор физических наук
О. А. Рагимов
Заведующий кафедрой
К. Ф. Рагимов
Секретарь
Г. Гаджиев
Регистрационный № 302612
Министерство здравоохранения СССР, 1981




Diploma əlavə









Xanlarkənd orta məktəbinin tarix müəllimi

Zaman-zaman xalqımızın, millətimizin tarixində elə insanlar, elə şəxsiyyətlər olub ki, onlar böyük istedadları, yüksək talantları, əxlaqi keyfiyyətləri ilə hər birimizə örnək olublar, nümunə göstəriliblər. Sağlığında xalq üçün, gənc nəşil üçün xeyirxah və maarifşərvər işlər görən, qurub-yaradan adamların, yüksək ziyanlı potensialına malik olanların xatirəsi əziz tutulur və bu baxımdan Maarif Xalıqovun adı və soyadı bu gün də Saatlı rayonu Xanlarkənd kəndinin camaatı tərəfindən hörmətlə çəkilir.

Maarif Xalıqov institutu əla qiymətlərlə bitirib müəllimlik fəaliyyətinə başlayanda bu gündü xoşbəxtliyinin məhəng daşını qoydu. Onun səhbətlərinin ovsununa düşdüyümdən sanki Maarif müəllimlə tarixçi-alim kimi səhbət edəcəyimi unutdum. Mənə elə gəlirdi ki, o, başqa peşənin sahibi olsayıdı belə, yenə də milli-mənəvi dəyərlərimizin indinin özündə belə bizi məlum olmayan işıqlı səhifələrinin yaradıcısı və ən ləyaqətli tarixçisi ola bilərdi və bu gün Azərbaycanımızın kökü minilliklərə bağlanan tarixinin mahir bilicisi kimi o, öz sözünü deməkdədir. O, bu sözü demək üçün çox daşılı-kəsəkli yollardan keçib və bu yollardan biri Saatlı rayonundakı Xanlarkənd orta məktəbidir.

1971-ci ildə institutu bitirən Maarifi təyinatla Saatlı rayonuna göndərdilər. Rayon təhsil şöbəsi isə onun rayondan təxminən 30 km aralıda yerləşən Xanlarkənd orta məktəbində işləməsini məsləhət bildi. Maarif ikinci "İsləbəlik günlərini" yaşamağa başladı. Rayon təhsil şöbəsi həmin il məktəbin 3 müəllimini – Ana dili və ədəbiyyat, riyaziyyat və tarix müəllimlərini- qonşu kəndə "sürgün" etmişdi. Bəhənə isə onların qız övladlarını məktəbə göndərməmələri olmuşdu. Onların yerinə Maarifi, gürcüstanlı Qara müəllimi və gədəbəyli Allahverdi müəllimi göndərdilər. Hər üçü ali məktəbi həmin il bitirmişdi. Dərs yükleri həddən artıq çox idi. Tarix müllimi olan Maarifin dərs yükü 40 saatı ötmüşdü. Onların hər üçü kənddə yaxşı müəllim adını qazandılar. Uzun illər keçməsinə baxmayaraq bu gün də onları yaxşı mənada yad edirlər.


Maarif həmin məktəbdə il yarım işlədi. Həftənin altıncı günü günorta rayona yola düşür, bir neçə maşını dəyişərək təxminən 2-3 saatdan sonra rayonun mərkəzindəki evlərinə çatır, anasının təamlı yeməklərini doyunca, görməmişcəsinə yeyir, rayon hamamında çimir, təzə pal-paltarla geri qayıdır. Rayonda yaşayan anasının, bacı və qardaşlarının ona böyük ehtiyacları var idi. Lakin təyinat yerində işləmək məcburi olduğu üçün heç nə edə bilməzdı. 1974-cü ilin yanvar ayına kimi həmin məktəbdə işlədi.



Xanlarkənd orta məktəbinin direktoru Əlbarat Məhərrəmov



Məktəbin müəllimləri
Soldan sağa: Əlixeybər Soltanov, Qurban Həsənov,
Maarif Xahqov və Qara Səmədov



Maarifin yaxın dostu və Rus dili müəllimi Vaqif Əfəndiyev oğlu Azərlə



1972-ci il, Maarif müəllim 11-ci sinfin şagirdləri ilə



Xanlarkəndə nişana gedirlər.



Hərbi xidmətdə

Hərbi xidmətə getmək Maarif Xalıqovun uşaqlıq arzularından biri idi və bu arzu onun içindən, ürəyinin dərinliklərindən gəlirdi. Sovet dönməndə hərbi xidmətə yola salınan gənclərə çoxlu tövsiyyə və məsləhətlər verirdilər: "Hərbi xidmət adamı kişiləşdirir", "Hərbi xidmət adamı matinləşdirir", "Hərbi xidmət insanı polad kimi möhkəm edir" və s. Mənə elə gəlir ki, Maarif Xalıqov işqli ziyanı və özü də tarix müəllimi olduğundan onun bu məsləhətlərə bir o qədər də ehtiyacı yox idi.

Nə isə, Maarif Xalıqov 1972-ci ilin may ayında hərbi xidmətə çağrıldı. Qatarla 15 gün yol getdikdən sonra Xabarovsk vilayətinin Üssurisk şəhərinə çatdılar. Şəhərin mərkəzində olan moto-atıcı polkunda xidmət etməyə başladı. Səkkiz aydan sonra ali təhsili olan əsgərlərin bir hissəsini iki aylıq zabit kursuna göndərdilər. Maarif də onların arasında idi. İki aydan sonra ona kiçik leytenant rütbəsi verildi. Bir sözla, ordu sıralarına sıravi əsgər kimi gedən Maarif 1973-cü ilin iyun ayında zabit kimi tərxis olundu.



Əmirxan dayı və Salman Maarifi Biləcəridə hərbi xidmətə yola salırlar.

9 may 1972-ci il



Maarif Ussuriyskida iki aylıq zabitlər kursunda



Saatlı şəhər S.Vurğun adına orta məktəbin müəllimi

İnsan o vaxt daha çox sevinir ki, uğurları, müvəffəqiyyətləri, fəth edəcəyi zirvəni vaxtından tez əldə edir və əməyi, zəhməti hədər getmir, əkdiyini bişə bilir, bəhrəsini görür. Həyat onda mənalı olur ki, sənin üçün kimsə darixir, yanına gəlməyə kimsə tələsir, sənsə kimlərinsə gərəyi olursan. Bu mənada Maarif Xalıqov qəlbinin təmizliyi, ürəyinin açıqlığı, dilinin şirinliyi və ən başlıcası savad və istedadının gücü ilə çalışdığı müddət ərzində Saatlı şəhərindəki Səməd Vurğun adına orta məktəbin və eyni zamanda metodist kimi çalıştığı rayon Xalq Təhsil Şöbəsinin kollektivinin dərin hörmət və məhəbbətini qazandı. Bütün bu nüansları qısa şəkildə aşağıdakı kimi xülasə edə bilərik:

"1973-cü ilin iyun ayında hərbi xidməti başa vurduqdan sonra yenidən Xanlarkənd orta məktəbinə tarix müəllimi təyin edildi. Həmin il avqust ayının 31-də ailə vəziyyətinə görə Xanlarkənd orta məktəbindən azad edilərək, RXMS-nin metodkabinetinə metodist vəzifəsinə irali çəkildi. Dörd ay metodist işlədi. Maraqlı günlər yaşayırıdı. Tez-tez orta məktəblərdə yoxlamalarda olurdu. Demək olar ki, rayonun bütün məktəblərində onu tanrıyırlılar. Özüne qarşı məsuliyyət hissi birə-on qat artmışdı.

1974-cü il yanvar ayının 10-da onu ehtiyaca görə (Əmrə belə yazılmışdı) RXMS-nin metodkabinetinin metodisti vəzifəsindən azad edib S.Vurğun adına Saatlı şəhər orta məktəbinə tarix müəllimi təyin etdilər. 1975-ci ilin sentyabr ayının 1-nə kimi həmin məktəbdə işlədi.

Maarif müəllimin dediyinə görə həyatının ən maraqlı, yadda qalan günlərini yaşadı bu məktəbdə. Ona tarixdən dərs demiş Umutvar müəllimlə, Əlican müəllimlə, sinif rəhbəri Ədalət müəllimlə və digər müəllimlərlə birlikdə işləyirdi. İlk növbədə onların hörmətini qazanmalı idi. Bunun üçün isə yaxşı dərs deməli, nizam-intizamlı olmalı idi. Məqsədinə nail oldu. Düz bir ildən sonra, 1975-ci ilin yanvar ayında Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyası və Maarif Ali məktəb Elmi İdarə İşçiləri həmkarlar təşkilatının Respublika Komitəsi rəyasət heyətinin birgə iclasının 17 yanvar 1975-ci il tarixli qərarı ilə "1974-cü ildə sosialist yarışının qalibi" döş nişanı ilə təltif edildi.



Dərs hissə müdiri Gülsad müəllim, Xanlı müəllim və Maarif müəllim məktəbin bir qrup şagirdləri ilə birlikdə

Maarif müəllim sinif rəhbəri olduğu 8-ci sinif şagirdlərinin, eyni zamanda dərs dediyi digər sinif şagirdlərinin də böyük hörmətini qazanmışdı. Onlarla maraqlı tədbirlər keçirir, gözintilər təşkil edirdi. Şagirdlərin köməyi ilə məktəbdə ilk tarix muzeyini təşkil etmişdi. Ayda dörd dəfə, həftənin bir günü axşam saat 5-də məktəbdə "Tarix dəməyi" təşkil etmişdi. Dərnəkdə görkəmlili tarixi şəxsiyyətlərin hayatı ilə bağlı şagirdlərə maraqlı məlumatlar verirdi.

S.Vurğun adına orta məktəbin yuxarı sinif şagirdləri və Maarif müəllimin sinif rəhbəri olduğu 8-ci sinif şagirdləri meşə gəzintisində





Yaşadığı mənzildə Tarix fənnindən hazırlıq kursları təşkil etmişdi. Təmənnasız olaraq sonuncu sınıf şagirdlərini Tarix fənnindən qəbul imtahanına hazırlayırdı. Bu gün həmin şagirdləri Maarif müəllimin bu əməyini unutmur, ona ehtiram göstərir, onu hörmətlə yad edirlər. Onlardan Məmmədov Hüseyn bu gün Bakı Dövlət Universitetində işləyir, Fəlsəfə elmlər doktorudur. Nazim Ağamirzayev uzun illər Respublika Prokurorluğunda işləmişdir, Füzuli Pənahov bir neçə rayonda məhkəmə hakimi olmuşdur. Maarif müəllimin belə yetirmələri olduqca çoxdur...

Elmlər Akademiyasının Tarix İstututunun aspiranturasına qəbul olunduğu üçün Maarifin S.Vurğun adına orta məktəbdəki fəaliyyəti 1975-ci il sentyabr ayının 1-də başa çatdı.

Tarix İstututunun aspirantı və elmi işçisi

Maarif Xalıqovun səhbətlərindəki fenomenlik, dərin təfəkkür, aydın fikir, iti hafızə məni həmisi özüne cəlb edib. Müxtalif elm və təhsil ocaqlarında, kollektivlərdə Maarif müəllimin adı çəkiləndə mənim gözümün qarşısında bu istəkli dostumun gülər üzü, açıq ürəyi, şən baxışları, bir sözla, bullur bulaq kimi şəffaf, hiylədən, xəbislikdən, xainlikdən uzaq bir insanın, bir ziyanın, bir alimin siması dayanır.

Ulu Tanrı tərəfindən Maarif Xalıqova 70 bahar ətrimini duymaq nasib olmuşdur. İsmayıllı kimi dağlar qoynunda yerləşən bir yurda dünyaya göz açan Maarif Xalıqov çalışdığı kollektivlərdə vüqar və əzəmətini elə dağ kimi də qoruyub saxladı, onu tənyanların yaddaşlarına öz adını qızıl hərflərə yazdırdı. Ömrünün, gününün müəyyən hissəsini pedaqoji sahədə şam kimi əridib xalqının övladlarının maariflənməsi, tarix elminə yiylənməsi, təlim – tərbiyəsi, Vətənə gərəkli olması, Vətənini sevməsi, bir sözla, Vətəninə layiqli övladı olmaq kimi ən yüksək insani keyfiyyətləri gənc nəslə asılıdı və bu gün də bu nəcib həmin işləri davam etdirməkdədir. Ulularımız yaxşı deyiblər ki, niyyətin hara mənzilin ora. Maarif müəllimin niyyəti, ən böyük arzularından biri alım olmaq idi və oldu da. Bununla da o, Anası Ünzülənin tələbini və arzusunu yerinə yetirdi. Çünki o illərdə Ünzülə Ananın ən böyük arzusu oğlu Maarifi alım kimi görmək idi.

O, 1975-ci ilin aprel ayında Azərbaycan SSR Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İstututunun aspiranturasına keçirilən qəbul imtahanlarında iştirik edərək 13 bal topladı. Tarix elmləri doktoru Qaraş Mədətovun rəhbərlik etdiyi "Azərbaycanın müasir tarixi" şöbəsinin əyani aspiranti oldu. Tarix İstututunun direktoru, Elmlər Akademiyasının müxbir üzvü Cəmil Quliyev Maarifin elmi rəhbəri təyin edildi. O, 1981-ci il fevralın 25-də "Azərbaycan SSR-də kənd təsərrüfatı üçün ixtisaslı kadrların hazırlanması (1965-1975-ci illər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi.

Maarif müəllim o günləri belə xatırlayır:

- 1975-ci ilin aprel ayında Tarix İstututunun aspiranturasına keçirilən qəbul imtahanlarında iştirak edərək 13 bal topladım. 13 rəqəmini nəs hesab edirlər. Amma mənim üçün bu rəqəm həmisi uğurlu olub. Belə ki, 13 bal toplayaraq 1967-ci ildə Dövlət Pedaqoji İstututun Tarix fakültəsinə qəbul olunmuşdum. Bu dəfə də həmin balla aspiranturaya qəbul olunağımı məndə bir inam yaranmışdı.

İstutut əməkdaşı da cyni balı toplamışdı. Tarix İstututunun Elmi Şurasında qəbul imtahanının nəticələri müzakirə olunurdu. İstututun direktoru, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, böyük alim və səmimi insan olan Cəmil Quliyev qəbul imtahanının nəticələrini müzakirə edərək bildirdi ki, istutut əməkdaşı da 13 bal toplayıb, Tarix fənnindən 5 qiymət aldığı üçün o qəbul olunmalıdır. Mən isə 4 qiymət almışdım. Məmim fikrimi soruşdu. Mən üzümü Elmi Şuranın üzvlərinə tutaraq dedim: - Buyuruq sizinkidir, adil hökmədar, Sizdə ədalətdə də, ədalət də var!

Mənim bu cavabım hamının gülüşünə səbəb oldu. O anlarda Cəmil müəllimin sıfətində olan razılıq gülüşlərini mən heç vaxt unuda bilməyəcəyəm. Elmi Şuranın bütün üzvləri - Mahmud müəllim, İqrar müəllim, Qaraş müəllim, Tapdıq müəllim, Fuad müəllim, Oqtay müəllim və digərləri ürəkdən güldülər. Cəmil müəllim bildirdi ki, mənim üçün də əlavə yer ayrılmamasına çalışacaq. Mən ömrüm boyu Cəmil müəllimə minnətdaram. Məhz onun müraciətindən sonra Akademiya rəhbərliyi mənim üçün də bir yer ayırdı və Cəmil müəllim mənim eimi rəhbərim oldu".

Elm adamlarına sadiq olmaq, onların istedad və savadlarına hörmətlə yanaşmaq Maarif müəllimin ən güclü mənəvi keyfiyyətlərindəndir və elə buna görə də ona xoş ovqat, isti münasibət bəsləyən şəxsiyyətlərdən, elm və zəka sahiblərindən danışmaqdan doymur. Böyük tarixçi – alim Cəmil müəllim haqqında onun söylədikləri adamda xoş ovqat yaradır:

“Cəmil müəllimin elmi rəhbərim olduğu o illər mənim həyatımda dərin üz buraxdı. İlk növbədə, mənim bir alim kimi formalaslaşmadı, cini zamanda verilən tapşırıqların vaxtında yerinə yetirilməsi, küməyimə ehtiyacı olanlara təmənnasız yardım edilməsi və s. müsbət keyfiyyətlərin həyatımda daha da

möhkəmlənməsinin səbəbkərini məhz Cəmil müəllim oldu. Uzun illər keçməsinə baxmayaraq, yaxın dostum və böyük qardaşım Vəqif Ağasıyevlə hər dəfə görüşərkən elmi rəhbərimiz olmuş Cəmil müəllimi xatırlayır, onun böyük insani keyfiyyətlərindən yorulmadan danışırıq”.

Yaxşılıq neçə min ilməli hənaya bənzəyir və onun göstəricilərini hamı qoruyub saxlamalıdır, nəsildən – nəslə ötürməyi bacarmalıdır. Maarif Xalıqov ona istiqanlı münasibət bəsləyən Cəmil Quliyev haqqında ürəkdolusu danışlığı kimi, Qaraş müəllimi də unutmur və bu barədə belə deyir:

“Cəmil müəllimə mən bir də ona görə minnətdaram ki, mənim üçün ayrılan yer Qaraş müəllimin rəhbərlik etdiyi şöbədə oldu.

Mən düz 16 il – 1975-1991-ci illərdə Qaraş müəllimin şöbəsində çalışdım, aspirant, laborant və elmi işçi oldum. Böyük bir həyat yolu, elmi araştırma yolu keçdim. Qaraş müəllim çox tələbkar şöbə müdürü idi. Verilən tapşırıqlar, iş planları vaxtında hazırlanıb şobənin müzaki-rəsənə çıxartılırdı. Təbii ki, bu iş üsulu gənc aspirantların və elmi işçilərin daha möhsuldar işləməsinə, hər birimizdə məsuliyyət hissini artırmasına şərait yaradırdı.

Qaraş müəllim eyni zamanda çox beynəlmiləçi bir insan idi. Şobəmizdə digər millətlərin də nümayəndləri çalışırdı. Qaraş müəllim onların da elmi işlərini vaxtında müdafiə etmələrinə şərait yaradırdı. Tanya xanım, Nina xanım, Faniə xanım Qaraş müəllimin bu sahədə olan müsbət işini, onlara olan böyük diqqət və qayğısını dəfələrlə bizimlə olan söhbətlərində qeyd etmişdilər”.

Elmə və insanlığa böyük dəyər verməsi, Qaraş müəllimdə insani keyfiyyətlərin mükəmməl əksi Maarif müəllimi həmişə heyrətdə qoyub:



Akademik Cəmil Quliyev

“Qaraş müəllim şobəmizdə işləyən yaşılı əməkdaşlara – Məzahir müəllimə, Bayram müəllimə, Adil müəllimə, Mayıl müəllimə və digərlərinə də çox diqqətli idi. Onların hörmətini həmişə saxlar, şobənin gənc əməkdaşları yanında onlara sərt danışmadı. Çox zaman Məzahir müəllim ona “Qaraş” deyə müraciət edərdi. Qaraş müəllim də bu müraciət formasını səmimi qəbul edər, Məzahir müəllimin sorğusuna hörmətlə cavab verərdi.

Qaraş müəllim, eyni zamanda, şöbə əməkdaşlarının ailə, şəxsi problemləri ilə yaxından maraqlanar, qarşıya çıxan problemlərin müsbət həll olunmasına imkanı daxilində kömək edərdi. Heç yadımdan çıxmaz. 1985-ci ilin yanvar ayı idı. İkinci övladım ağır xəstələnmişdi. Həkimlər düz iki ay onun həyatı uğrunda mübarizə apardılar. Bu ağır anlarında Qaraş müəllim, sözün əsl mənasında, mənim dayağım oldu. Məni otağına çağıraraq bildirdi ki, bu haqda İnstytutun direktoru İlqar müəllimə də məlumat verib. Razılığa gəliblər ki, övladım sağalıb evə gələnə kimi mən onun yanında olum. Hətta o ağır günlərimdə mənə maddi yardım da göstərdilər. Təbii ki, bu xeyirxah işlərin arxasında Qaraş müəllim dururdu.



Bir sözlə, yaxşı insanların xoş məramlı işləri heç vaxt unudulmur. Əminəm ki, Qaraş müəllim bundan sonra da onu tanıyanların xatırəsində əbədi yaşayacaq.

XX əsrin 60-ci illərindən mənim müəllimim olan, bu gün isə Tarix İnstytutuna rəhbərlik edən Akademik Yaqub Mahmudova Azərbaycan tarixinin mühüm bir dövrünün böyük tədqiqatçısı olan Qaraş Mədətovun 90 illik yubileyinin hazırlanıb qeyd olunmasına qərar verdiyi və onun yüksək səviyyədə keçirilməsinə rəhbərlik etdiyi üçün şobəmizin bütün əməkdaşları adından dərin minnətdarlığımızı bildirirəm!”



7 mart 1979-cu il. Şöbədə 8 Mart Qadınlar Bayramı qeyd olunur.
Soldan sağa: Tahir Qaffarov, Faniə Əhmədşina, Tamilla Kərimova,
Qaraş Mədətov, Nina Qədirova, Elmira Qədirova, İlham Ağayev,
Fəxrəddin Maniyev və Maarif Xalıqov

Cəmiyyətin inkişaf meyarlarını müəyyənləşdirən tarixçilər və siyasətçilərdir və onlar cəmiyyətin aparıcı qüvvəsi sayılır. Yuxarıda qeyd etdiyimiz kimi, Maarif Xalıqovun ən böyük arzularından biri alim olmaq idi və o, tarix sahəsində seçdiyi mövzunun incəliklərinə sevə - sevə yanaşdı və dəyərli bir tədqiqat işi araya - ərsəyə gətirdi.



Maarif Xalıqov 1981-ci ilin fevral ayının 25-də namizədlik dissertasiyasını müdafiə etdi O, namizədlik dissertasiyası üzərində əzmlə çalışmış, həqiqətən geniş və əhatəli bir tədqiqat işi ortaya qoymuşdur ki, bu da rus tarixçisi, SSRİ Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi A.P. Tyurinanın diqqətini cəlb etmiş və o, bir opponent kimi Moskva şəhərindən gələrək müdafiədə iştirak etmiş və əsər haqqında yüksək fikir söyləmişdir.



Aleksandra Petrovna Tyurina

Daim oxumaq, mütləq etmək, öyrənmək və üzərinə düşən vəzifə borcunu şərəflə yerinə yetirməkdən qurur duyan Maarif müəllimin ən sevimli analarından biri də namizədlik dissertasiyasının təsdiqi oldu. Belə ki, SSRİ EA Ali Attestasiya Komissiyası M.Xalıqova "Taix elmləri namizədi" adını verilməsi haqqında A.A.Bakıxanov adına Tarix İnstitutunun qərarını təsdiq etdi.



O, 1978-1991-ci illərdə Tarix İnstitutunda baş laborant və elmi işçi vəzifələrində çalışdı, institutun elmi-ictimai həyatında yaxından iştirak etdi.

Bu illərdə M.Xalıqov Ümumittifaq səviyyəsində keçirilən konfranslarda da iştirak edərək elmi məqalələrlə çıxış etdi. Belə konfranslardan biri SSRİ EA-nın Tarix İnstitutunun 1981-ci ilin oktyabr ayının 17-25-də İrəvan şəhərində keçirilən Gənc alimlərin konfransı oldu. Konfrans günlərində Maarif müəllim qədim Azərbaycan şəhəri İrəvanın tarixi yerlərində, o cümlədən Göyçə gölü sahilində oldu.



Maarif Xalıqov Göyçə gölü sahilində, 1981-ci il oktyabr ayı



İrəvan şəhəri, 1981-ci il. Gənc alimlərin Ümumittifaq konfransında
Soldan sağa: Qoşqar Qoşqarlı, R. Cəfərov və Maarif Xalıqov



7 mart 1979-cu il

Tarix İnstitutunda 8 Mart Qadınlar bayramı qeyd olunur

Sağda: Mayıl Ahecanov, Maarif Xahqov və s.

Solda : Faniş Əhmədşina, Ramiz Musayev və s.



29 dekabr 1979-cu il

Tarix İnstitutunda Yeni il bayramı keçirilir

Soldan sağa: Xalıqov Maarif, Maniyev Fəxrəddin, Əmirov Hüseyin,

Sayadov Sayad, Elmira Qədirova və s.



Tarix İnstitutunun əməkdaşları iməclikdə
Soldan sağa:Musa Əliyev, Aslan Paşayev, Maarif Xalıqov,
Rafiq Cəfərov, Nazim Məmmədov, sağda axırınca
Şota Saleh



Tarix İnstitutunun əməkdaşları Şix çimərliyi ərazisində ağac əkinində

Soldan sağa duranlar: Əzimov Mübariz, Nəsibov Yunis, İbrahimov Marat, Cəfərov
Rafiq, Əliyev Musa, Feyzullayev Fuad, Dostiyev Tarix, Əlizadə Aydın, Məhərrəmov
Elmar

Soldan sağa oturanlar: Məmmədov Nazim, Məlikov Rauf, Əlişşərov Yaşar, Fazili
Abdulla, Əliyev İdris



80-cı illər, Tarix İstitutunun sütunlarından bir qrupu iməclikdə
Soldan sağa: Rəhim Vahidov, Mahmud İsmayılov, Adil Məmmədov,
Qasim Məmmədov, Tapdıq Novruzov, Məzahir
Abbasov, Abdulla Fazili, Əli Rəhimov



1 May nümayişində, 1985-ci il
Soldan sağa: Nəsibov Yunis, Qaffarov Tahir, Xalıqov Maarif,
Maarif müəllimin iki yaşılı qızı Kamala

AEA-nın Fəlsəfə və Hüquq institutunun əməkdaşı

Xalq şairi Zəlimxan Yaqub demişkən: " Yaşadığı ömrə ərzində insanın bir əli torpaqda, bir əli Haqda olmalıdır". Bir əli göydəki Allahda, uca Tanrıının ətəyində, bir əli isə Uca Tanrıının yaratdığı torpaqda və bu torpaq üzərində gəzən insanların ciyində olan adamların qəlbəri təmiz, əməlliəri şəffaf olur və halallıq da bu sindrom üzərində qurulur.

Halallığın cövhərində yaxşılıq dayanır və Maarif müəllim təmənnasız yaxşılıq etməyi bacaran, yaxşı dostun qədir-qiyomatını bilən, yaxşılığı yeri golonda başa qaxmamağı bacaran bir ziyalidir. Xalq şairi Məmməd Araz demişkən:

Yaxşılıq neçə min ilməli həna,
Nəsildən – nəslə qalan varımız,
Fəqat yaxşılığı başa qaxana,
Kişi demayıbdır babalarımız.

Bəzən baş – başa gol qarla, yağısla,
Birinə səadət həvəsində sən,
Əsl insanla dünya bağlıla,
Bir çürük qoz umma əvəzində sən

1991-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə İstitutunda "Qaçqınlar və Azərbaycanlılar diasporasını öyrənən elmi sektor" təşkil edildi. 1991-ci il aprel ayının 16-da Maarif Xalıqov həmin sektora köçürüldü və baş elmi işçi vəzifəsinə təyin edildi. Yaxın dostu Elmar Məhərrəmov da bu sektorun əməkdaşı oldu. Həmin sektorda 1991-ci il oktyabr ayının birinə kimi işlədi. Sektorun müdürü tarix elmləri doktoru, professor Həmid Əliyev idi. Çox savadlı, eyni zamanda tələbkar bir insan idi. Maarif burada işlədiyi qısa müddətdə yaxın dostlar qazandı. Onlardan biri də bu gün tarix üzrə fəlsəfə doktoru olan Nazim Mustafadır. Nazim müəllim qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycan, İrəvan şəhəri, İrəvan xanlığı ilə bağlı sanballı əsərlərin müəllifidir. 2017-ci ildə Nazim müəllimin "İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)" adlı monoqrafiyası nəşr olunub. Nazim müəllim həmişə olduğu kimi, bu dəfə də əsərinin bir nüsxəsini Maarif müəllimə təqdim etdi. Maarif müəllim deyir ki, Nazim müəllimin kitabı yazdığını dərkənəri oxuduqda heyrotlondim. Nazim müəllim gözəl alım olmaqla bərabər, insanın on küçük zəhmətini də qiymətləndirən bir insandır. Dərkənərdə aşağıdakı şükürələr ifadə edilib:

" Alım dostum, əsl ziyah, xeyirxah insan Maarif müəllimə müəllifin hədiyyəsi.

Bu kitabın ərsəyə gəlməsi zamanı Maarif müəllimin vaxtilə arxivdən, "Azərbaycan" qəzetinin nüsxələrindən rusca əlyazma şəklində topladığı məqalələrdən istifadə etmişəm. Haqqını halal etsin.

Nazim Mustafa 24.07.2019."

Bu böyük insan bir çoxlarının edə bilmədiyi, etmək istəmədiyi bir addımı atmaqla Maarifin kiçik bir zəhmətimə belə yüksək qiymət verib.
Halal olsun belə insanlara!

N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialında

Maarif Xalıqov mərdlik, kişilik, obyektivlik simvoludur, çalışdığı kollektivlərdə onu həmişə "müəllimlər müəllimi" adlandırlılar. Xoş münasibəti ilə daima tərəfmüqabillərinin ürəklərini fəth edib, təmiz ürəklərdə məskunlaşmağı bacarıb. Onun müsbət keyfiyyətlərini əxz etmək üçün onuna şəxşən, fikrimizcə, bir neçə saatlıq sohbət etmək kifayətdir və yaxşı deyiblər ki, har bir insanın simasını onun əməlləri əks etdirir. Maarif müəllim əmalpərvər pedaqoqdur. O, bütün bu müsbət keyfiyyətləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialında buraxılış imtahanının sədri olarkən də çox ləyaqatla yerinə yetirmişdir.



Şuşa filialının fəaliyyət göstərdiyi bina

Bələ ki, Elmlər Akademiyasının Fəlsəfə Institutunda "Qaçqınlar və Azərbaycanlılar diasporasını öyrənən elmi sektor"unda işlədiyi zaman, 1991-ci ilin iyul ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə Maarif Xalıqov N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialında keçirilən Dövlət buraxılış imtahanına sədr göndəriləndə də bu işi ləyaqatla yerinə yetirib. Şuşaya yola düşən mahir pedaqqoq eyni zamanda sektorun ona tapşırıldığı işi də görməli idi. Ona qaçqınlarla bağlı xüsusi sorğu vərəqləri verilmişdi. Maarif müəllim Malibəyli və Quşçu kəndlərində olmalı, həmin vərəqlərin doldurulmasını təşkil etməli idi. O, bu vəzifənin də öhdəsindən layiqincə gələ bildi. Bir neçə dəfə həmin kəndlərdə oldu, Qərbi Azərbaycandan olan qaçqınlarla görüşdü, hətta hər bir ailənin foto-şəkillərinin çökilişini də təşkil etdi. Quşçu kəndində bir qaçqın gəncin toy möclisində də iştirak etdi. Bakıya qayıtdıdan sonra sorğu vərəqlərini sektora təqdim etdi.



1991-ci ilin avqust ayı, Şuşa şəhəri,
ADPU-nin Şuşa filialında buraxılış imtahani
Soldan sağa:f.e.n. Raqub Kərimov, f.e.d., prof. Nazim Axundov,
Maarif Xalıqov, dos. İnqilab Quliyev, t.e.n Yusif Fərzaliyev

İstedad dəniz dalğasıdır və yaşadığımız həyatın özü də möhtəşəm bir dənizə bənzəyir. Bu dənizdə hərə bir cürə üzür; 70, 80, 100, ləp elə 120 il üzənlər də var, 60 - 70 il üzənləri də. Bəlkə də 50 - 60 il üzənlər 120 il üzənlərdən daha çox dənizin əzab - əziyyətinə tab götürir, həmişə qəvvas kimi dərinliklərə baş vurur, ömürleri - günləri dalğaların qoynunda keçir, dərinliklərdən dür tapırlar, elə dür kimi də ömür yaşayırlar. Maarif müəllim ömrünün 70 - inə kimi haqqı, ədaləti müdafiə edib və ləyaqat, şəxsiyyət, insanpərvərlik, humanizm kimi keyfiyyətləri özündə formalaşdırıb.



1991-ci ilin iyul ayı, Maarif müəllim Quşular kəndində qacqın ailəsinin toy məclisində iştirak edir.

Şuşaya gələrkən Maarif müəllim 7 yaşlı oğlu Kamranı tələbə dostu Vahid müəllimlə aparmışdı. Vahid müəllim Qubadlı rayon Təhsil Şöbəsinin müdürü işləyirdi. Evləri isə Həkəri çayının sağ sahilində yerləşən Yuxarı Mollu kəndində idi. Kamran düz 40 gün Vahidgildə qaldı, Vahidin oğlanları Vidadi və Seymour ilə qardaş oldu.



1991-ci ilin iyul ayı, Yuxarı Mollu kəndi Kamran Vahid müəllimin böyük oğlu Vidadi ilə



1991-ci ilin avqust ayı, Kamran Vahid müəllimin Yuxarı Mollu kəndindəki evinin həyatında

Maarif də həftənin altıncı günü avtobusla Şuşadan Laçına gəlir, burada isə Akara avtobusu ilə Mollu kəndinə gedirdi. Bazar günü gecə sahərə yaxın həmin avtobusla geri qayıdır. Yay olduğu üçün yol boyu yaylaqlara gedən qoyun sürüləri ilə üzləşirdilər.

Maarif müəllim o günlər belə xatırlayır:

-Hər həftə bu yolla gedirdim. Böyük ürək ağrısı ilə. Hər dəfə "Qayğı" qəsəbəsindən keçərkən hansı hissələri yaşadığımı bir Ulu Tanrı bilir. Qəsəbədən keçərkən Həkəri çayının sağ sahilindəki qayalığa baxırdım, ürək yanığı ilə. Bu zirvə ermənilər tərəfindən ələ keçirilmişdi, tez-tez buradan "Qayğı" qəsəbəsini atəşə tuturdular.

Şuşadan Laçına gedərkən Salatin Əsgərovanın qətlə yetirildiyi körpüyə çatarkən keçirdiyim ağır dəqiqlikləri indi də unuda bilmirəm. Hər dəfə də özümü danlayıram ki, nə üçün avtobusu saxladıb yera düşmədim, bu torpağı qucaqlayıb hönkürmədim? Sadəcə olaraq yolun sol tərəfində, təpənin üzərində Salatını qətlə yetirən ermənilərin yaşadıqları kənd var idi. Burada avtobusun saxlanması sərnişinlərin hayatı üçün böyük təhlükə törədə bilərdi.

Tez-tez Çıdır düzündə olurdum. Təpədən baxanda aşağıda erməni quldurlarının əlində olan Daşaltı kəndi, onların zirehli maşınları görünürdü. Sanki Çıdır düzünün əvvəlki gözəlliyi qalmamışdı. Buraya istirahətə, çay içməyə gələnlərin də üzündə sevinçdən daha çox qəm və kədər var idi. Yeniyetmələrin təpənin başında oxuduqları "Qarabağ"

mahnısının qəlbimdə yaratdığı parçalanmış hissələri indi də unuda bilmirəm. Aşağıdan – Daşaltı tərəfdən erməni quldurlarının hər an edə biləcəkləri təhlükədən qorxmayan Azərbaycan övladları üzərini o istiqamətə yönəldib zəngulə vururdular. Bir gün mən onlardan xahiş etdim ki, oturduqları yerdə mənim də şəklimi çəksinlər. Sağ olsunlar, xahişimə müsbət cavab verdilər.



40 gündən sonra Şuşanı tərk etdim. Hər gün sanatoriyanın yaxınlığında olan ərazidə səhbət etdiyim "Xarı bülbül"ləri gözü yaşılı qoyub getdim. Onlar bu gün də ağlayırlar. Biz etibarsızların yolunu gözləyirlər...

Bu gün eyni həsrəti "İsa bulağı" da yaşayır. Mən "İsa bulağı"nda birinci dəfə 1961-ci ildə olmuşdum. Heyflər olsun ki, 1991-ci ilin iyul-avqust aylarında Şuşada olarkən "İsa bulağı"nı ziyarət edə bilmədim.



Maarif müəllimin qardaşı Azər (soldan ikinci) və Saatlı rayonundan olan bir qrup məktəbli "İsa bulağı"nda

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının müəllimi

Maarif müəllim 1975-ci ilin aprel ayında Tarix İnstitutunda "Azərbaycan tarixi" fənnindən imtahan verərək "dörd" qiymət almışdı. İmtahan qurtardıqdan sonra onu təzə tanıyan bir neçə nəfər yaxınlaşaraq bildirdilər ki, artıq əziyyət çəkməyə dəyməz. Əyani şöbəyə bir yer ayrılib, institutun əməkdaşı "beş" qiymət alıb. Yəqin ki, onu qəbul edəcəklər. Gələn il galərsən dedilər.. O, etirazını bildirdi: - Dərs dediyim məktəbdə hamı müsbət noticəni gözləyir. Mən axırə qədəq imtahaniarda iştirak edəcəyəm.

Bu zaman təzə tanış olduğu bir nəfər onu alqışladı və uğurlar dilədi. Bu şəxs tarix elmləri namizədi Mayıl Alichanov idi. O vaxtdan onların yaxınlığının əsası qoyuldu və bu dostluğa çevrildi. Mayıl müəllimin işlədiyi şöbəyə aspiranturaya qəbul olundu. Mayıl müəllimin dəyərli məsləhətləri Maarifin elmi işini hazırlanmasında böyük rol oynadı. Hətta yazdığı dissertasiyanın da ilk korrektoru Mayıl müəllim oldu.

Mayıl müəllim Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dağlıq Qarabağ Muxtar Vilayətində olan filialında "Tarix" kafedrasının müdürü işlədiyi zaman Maarifi ora müəllim aparmaq istədi. Lakin alınmadı.

1991-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filiali təşkil olundu. Məhz Mayıl müəllimin arzusu ilə Maarif 1991-ci il oktyabr ayının 1-də baş laborant vəzifəsinə götürüldü, dekabrın 12-də isə tarix ixtisası üzrə baş müəllim vəzifəsinə təyin edildi.

Burada Maarif müəllim yadda qalan günlərini yaşadı. O, cini zamanda ictimai əsaslarla kafedra müdürü vəzifəsini də yerinə yetirirdi. Bir sözə, müəyyən qədər rəhbərlik vərdişlərinə də yiyələndi.

Maarif Xalıqov bir azərbaycanlı, bir Vətən övladı kimi, müqəddəs müəllimlik adını şərəflə daşıyan bir pedaqoq kimi, təhsil və maarif ənənələrini yaşıdan, öz əməyi və zəhmətinə güvənən, heç kimin çörçiyində gözü olmayan, millətinə və millətinin övladlarına xeyir verən fəvqəladə insandır. Onun bir maarif pərvənəsi kimi, doğma xalqı üçün dramatik həyatını, mübarizə yolunu düşündənə adamin ürəyi dağır dönür.

Pul qazanmaq üçün əlverişli məqamları da olub. Lakin o, tamahına qalib galə bildi, filialın direktoru Mayıl Alichanovun və filialın əməkdaşlarının, həm də tələbələrin və valideynlərin böyük hörmətini qazandı. 1993-cü il yanvar ayının sonuna kimi filialda baş müəllim kimi çalışdı.

Maarif Xalıqovun tərcüməyi-halından bu qısa xülasələr də onu deməyə əsas verir ki, istedadına, zəhmətinə, manəvi saflığına, əqidə bütövlüyünə söykənib müəllimlik sənətinə xidmət etmək bu gözəl insanın məramı olmuş və bu gün də bu məram onun alılıyini sübut edən amillərdən biridir. Şübhə etmirik ki, üzümüzə açılan sabahlarda da bu beləcə davam edəcəkdir.



Mayıl müəllimin qəbul otağında



N. Tusi adına ADPİ-nun Şamaxı filialının həyatında
Sağdan sola: Maarif Xalıqov, Kamran Süleymanov,
Cənubi Azərbancandan qonaq gəlmış şair,
Abasxan Allahverdiyev, Əzizə Cəfərzadə, Eyvaz Eminaliyev,
Seyfəddin Qəniyev və Əzizə Cəfərzadənin həyat yoldaşı
Məmməd bay, 05.07.1992.



Maarif müəllim "Tarix kabinetinə"nda dərsda 04. 07.1991.



Maarif müəllim tələbələri ilə Pirqulu meşəsindəki Ərçiman bulağında,
21 iyun 1992-ci il

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında

Maarif müəllim danişdiqca xeyalları qanadlanır, yaddaşındakı xatirələr dilə getirilir, 70 yaşı Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında 7 il çalışdığı dövr də yaşıının işığında səfəq saçır.

Maarif Xalıqov olduqca sada, həlim və xoşxasiyyət, cyni zamanda ağır təbiəti, sakit və təmkinli davranışısı, xeyirxahlığı, dörin zəkəsi və yaddası, geniş dünyagörüşü, yorulmaq bilməyən əməksevərliyi və sərrast cavabları, xoş təbəssümü və s. mənəvi keyfiyyətləri ilə müəyyən müddət ərzində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında çalışdığı vaxtlarda da böyük nüfuz və hörmət qazanmışdır.

O, 1993-cü il fevral ayının 16-da Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Məktublar və vətəndaşların qəbulu şöbəsinin Məktublar sektoruna baş mütəxəssis vəzifəsinə işə götürülmüş və 1998-ci ilin iyul ayında isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin Məktublar sektorunun baş mütəxəssisi təyin edilmiş, 2000-ci il fevral ayının 5-də ərizəsinə əsasən vəzifəsindən azad edilmişdir.



AR Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasında

Uzun illər tanışığın, yaxşı münasibətdə olduğun bir insanın ömür yolundan, onun yüksək mənəvi keyfiyyətlərindən, nəcib aməllərindən, vətənə, el-obaya bağlılığından, dosta sədaqətləndən, özüncə və ətrafdakılara qarşı diqqətliliyindən nə qədər yazsan bir o qədər zövq alırsan və belə məqamlarda qələm barmaqlarda titrəmir, sözlər və fikirlər ağ vəraqlərə su kimi səpalanır. Bu mənada da Maarif müəllim Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasında çalışdığı illərdə tələbə və müəllim heyətinin yaddaşlarında dərin iz buraxıb.

Belə ki, o, 2000-ci il fevral ayının 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasında işə götürülüb. "Kadrların ixtisasının artırılması və yenidən ixtisaslaşması" fakültəsində istehsalat təcrübəsinin rəhbəri vəzifəsinə təyin olunub. 2005-ci il sentyabr ayının 15-nə kimi o, bu burada çalışıb. Öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Akademiyada çalıştığı illərdə də hər dəqiqənin, saatın, günün qiymətli olmasını nəzərə alan Maarif müəllim tələbələrin praktik işlərini normal təşkil etmiş, ona müraciət edən tələbələri səbrli dinişmiş, onlara qarşı heç vaxt etinəsizlik göstərməmiş, onları yüksək pedaqoji qaydalara uyğun şəkildə qarşılımışdır. O, bir müəllim kimi öhdəsinə düşən işləri bacarıqla yerinə yetirdiyinə görə çoxlarının yaddaşında dərin izlər buraxmış, ucalıq rəmziyənə çevrilmişdir.



Vidadi Əbdürrəhmanov, Rauf Rzayev, Maarif Xalıqov və İlyas Nuriyev.
17.12.2016.

Vidadi, Maarif və İlyas 90-ci illərdə Prezident Administrasiyasında
bir şöbədə işləyiblər.



Maarif müəllim iş otağında 09.10.2003



DİA-nın rektorunun qəbul otağında

Soldan sağa: Şamil Qasımlı, Vahid Əliyev, Eldar Azadov, Maarif Xalqov



Dekan Şamil Qasımlının kabinetində

21 may 2005-ci il

Yaşın nə fərqi var, yaş bəhanədir



İnsan hələ dənəyaya gəlməmiş onun taleyi yazılır və galəcəkdə görəcəyi işlər müəyyənləşdirilir, Allah – təalanın tapşırığı missiyini yerinə yetirmək üçün ona elə Tanrı tərəfindən güc, qüvvət, enerji verilir. Bəziləri bu güc, qüvvə, enerjini yalnız öz ailəsinə sərf edir. Bəziləri isə bu güc və enerjini özüna yol yoldaşı götürür, daha uzaqlara gedir və bütün bir toplumun, millətin, xalqın övladlarının yoluna nur çılayıır, şəfəq saçır. Maarif müəllim millətinin, xalqının övladlarının beynin və təfakkürlərinə ziya baxış edən, nur çılayıən bir insandır.

O, düz 30 ildən sonra, 55 yaşında çox sevdiyi peşəsinə qayıdır. Ali məktəb hazırlılaşan abituriyentlərə hazırlıq dərsləri keçir. Harada işlədiyini ondan soruşduqda o, cavab verir ki, "Mənzil Universiteti"ndə.

Maarif müəllim TQDK-nın, bu günki DİM-nin tarix fənni üzrə keçirilən seminarlarında fəal iştirak edir. Hətta bir müddət onun eksperti də olmuşdur.



2009-cu il noyabr ayının 12-də keçirilən seminarda
Maarif müəllim də iştirak edir. Ön sırada, sağdan ikinci

Tarix üzrə test bankı ölkəmizdə 25 ildən çoxdur ki, tərtib olunur və bu unikal bir sərvətin tərtibində bir tarixçi alim kimi Maarid Xalıqovun da rolu az deyildir. O, vaxtaşırı müxtəlif siniflər üçün dərslik, tədris qəbul proqramlarındakı döyişiklik və yeniliklər nəzərə alınmaqla, ekspertizadan keçirilmiş, həm məzmun, həm də formaca təkmilləşdirilmiş test tapşırıqları və vəsaitlərinə röy verir. Belə ki, Maarif müəllim DQDK-nın "Azərbaycan tarixi" fənni üzrə Test tapşırıqları (ümumi təhsil müəssisələrinin 8-ci sinfi üçün dərs vəsaiti), "Ön yeni tarix" fənni üzrə Test tapşırıqları (ümumi təhsil müəssisələrinin 11-ci sinfi üçün dərs vəsaiti) kitablarının nəşrinə müsbət röy vermişdir. 2013-cü ildə TQDK-nın Tarix fənni üzrə "Terminlərin izahlı lüğəti və xronologiya" dərs vəsaiti çap olunmuşdur. Bu kitabın da röyçilərindən biri Maarif müəllimidir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ümumi təhsil müəssisələrinin 8-ci sinfi üçün Azərbaycan tarixi fənni üzrə 2013-cü ildə hazırladığı test tapşırıqları vəsaiti haqqında

RƏY

Test tapşırıqları ümumtəhsil məktəblərində qüvvəde olan tədris programlarına uyğun olaraq hazırlanmışdır. Test tapşırıqlarının mövzular üzrə paylanması zamanı tədris programında hamim mövzulara ayrılan saatlar və bölmələr arasındaki nisbet nəzəre alınmışdır. Test tapşırıqları müsəkkəlik dərəcəsinə (sada, orta və mürəkkəb) görə sayıca düzgün paylanmışdır. Test tapşırıqlarında elmi-metodiki sahifələr yoxdur.

İmza:

t.e.n. Maarid Xalıqov

09 may 2013-cü il.

Y.M.Mahmudov, N.I.Mammadova və s. tərəfindən hazırlanmış TQDK-nin
"Tarix" vasati və ona əlavə "Tarixdən terminoloji lügət və xronologiya" vasati haqqında

R O Y


Müsəir dövrdə orta məktəb üçün hazırlırmış dərsliklərin qarşısında duran başlıca vezifelərdən biri dildimiz lügət tərkibinə daşlı olmuş müstəqil söz və terminlər haqqında şagirdlər məlumat vermek, onlarda zənuri söz ehtiyatı bolوغu yaratmaqdən ibarətdir.

Tarix fakt və hadisələrin öyrənilməsində, sebeb-nəticə siyagalarının yaranmasında, məntiqi təfakkürün inkişafında terminlər böyük rölyef oynayır. Təsadüfi deyil ki, tarix fənni özü hazırlanmış testlərdə, habelə ali məktəblərə tələbə-qəbulu zamanı imtahan suallarından da bir çox terminlərin manasını bilmək tələb olunur.

"Tarixdən terminoloji lügət və xronologiya" vasati hazırlanarkən, əsasən, orta tənqidən təmələnmiş məktəbləri üçün nəzərdə tutulmuş tarix dərsliklərindən istifadə olunmuş, onlarda şəhər edilmiş terminlər və tarix hadisələrin xronologiyası yüksəkləndirilmişdir.

Abituryent, yuxarı sınıf şagirdləri və magistratlar üçün nəzərdə tutulan bu vasat qəbul programlarının məzmununa və tələblərinə uyğun tərtib olunmuşdur. Vasat her bir abituryentin, şagirdin dərsliklərdə öyrəndiyi bülkləri tamamlayıb, zənginləşdirir və sistemləşdirir. Bu metodiki vasat her bir abituryentin və magistrantın öz üzərində müstəqil pələyməsinə səmərəli imkan yaradır.

İnanıncı ki, vasata xas olan iakonik, şəhər və izahadək yüksəkləri, məzmunu qısa, təkin dəlğün ifade etmək keyfiyyəti ondan istifadə edənlərə səmərəli nticələr əldə etməyi imkənverəcək.

İmza: 

t.e.n. M.Y.Xalqov
25.05.2013



Sağdan sola: F.Babayev, E.Qasımov, A.Allahverdiyev, T.Əliyev, M.Xalqov, Ə.Bədəlov, Ş.Əmrəhov, K.Əsədov, arxada N.Quliyev, Emil Abbasov

Maarif müəllimin dörs dediyi müdavimlər onun zəhmətini itirmirlər, demək olar ki, hamısı ali məktəbin tələbəsi olurlar. Aralarında daha yüksək bal toplayanlar da var.

Həyatda elə insanlar var ki, onlar dinclik nə olduğunu bilmir, həyatlarının on qiymətlə anlarını gənc nəslin təbiyəsinə həsr edir, onlara Vətən tarixini, Dünya tarixini öyrədir. Onları sədə bir adla çağırırlar: - Repititor.

Gördükleri bu böyük iş onları doğma edir, bir-birlərinin şənliklərində şitirak edir, ağır vaxtlarında isə bir-birlərinə dayaq olurlar. 2012-ci il yanvar ayının 29-udur. Niyaməddin müəllimin birinci övladının ad qoyma mərasimində Maarif müəllimi hörmət əlaməti olaraq başda oturdublar.

RAHİLLƏ QAYĞI GÖLÜCΥTINIZA QATĞIBER

II QRUP

ÜZRƏ ƏN YÜKSƏK NƏTİÇƏ
GÖSTƏRMIŞ ABİTURİYENTLƏR

ZEYNALOV SAMİR
FƏXRƏDDİN OĞLU

645.000 balla Bakı Dövlət
Universitetinin "Gəmlik işinin təşkili
ixtisasına qəbul olub.
Bakı ş. Nəsimi rayonu Texniki
humanitar issayın məzunudur.



RAMAZANOV AYDIN
NADİR OĞLU

640.000 balla "Gəlqaz"
Universitetinin "Şənayenin təşkili və
idare etməsi" ixtisasına qəbul
olub.
Bakı şəhəri Binaqadı rayonu 115
saylı orta məktəbin məzunudur.



ZEYNALOV TEYMUR
TAĞI OĞLU

640.000 balla Azərbaycan Dövlət
İqtisad Universitetinin "Maliyyə" ixti-
sasına qəbul olub.
Bakı şəhəri Binaqadı rayonu 39 sayılı
orta məktəbin məzunudur.



HÜSEYNOV ŞAIQ
IBRAHİM OĞLU

664 balla Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət idarəcilik
Akademiyasının «Dövlət və Səhiyyə
idarəetməsi» ixtisasına qəbul olub.
Bakı şəhəri 100 sayılı tam orta mək-
təbin məzunudur.



GULİYEVA BƏFSANƏ
BƏBİR QIZI

630.000 balla Azərbaycan Dövlət
İqtisad Universitetinin "Vergi işi
təşkili və idare edilməsi" ixtisası
qəbul olub.
Bakı ş. Binaqadı rayonu 143 saylı
orta məktəbin məzunudur.



BAYRAMOV NICAT
NAMİK OĞLU

605.000 balla Azərbaycan Dövlət
İqtisad Universitetinin "Mühəsib
üçəti və audit" ixtisasına qəbul
olub.
Bakı şəhəri Binaqadı rayonu 241
saylı orta məktəbin məzunudur.



XALIQLI CEYHUN
MAARIF OĞLU

602.000 balla Azərbaycan Dövlət
İqtisad Universitetinin "Mühəsib
üçəti və audit" ixtisasına qəbu
lul.
Bakı şəhəri Binaqadı rayonu 30
saylı orta məktəbin məzunudur.



III QRUP

ÜZRƏ ƏN YÜKSƏK NƏTİÇƏ GÖSTƏRMIŞ ABİTURİYENTLƏR

RAMAZANOVA BAHAR
NADİR QIZI

670.000 balla Azərbaycan
Respublikası Prezidenti yanında
Dövlət idarəcilik Akademiyasının
"Hüquqsunaşılıq" ixtisasına qəbul
olub.
Bakı ş. Binaqadı rayonu 115 sayılı
orta məktəbin məzunudur.



SOFUYEVA AYGÜN
UMUD QIZI

641.000 balla Azərbaycan Diller
Universitetinin "Regionşunaslıq
(Böyük Britaniyaşunaslıq, İngilis)
ixtisasına qəbul olub.
Bakı ş. Binaqadı rayonu 115 sayılı
orta məktəbin məzunudur.



VƏLİYEV KAMRAN
YAQUB OĞLU

695.000 balla Bakı Dövlət
Universitetinin "Hüquqsunaşılıq"
ixtisasına qəbul olub.
Bakı ş. Binaqadı rayonu 246 sayılı
orta məktəbin məzunudur.



VƏLİZADƏ NURANA
NATİQ QIZI

600.000 balla Azərbaycan Diller
Universitetinin "Tərcümə"
(Azərbaycan-İngilis) ixtisasına qə
bulub.
Bakı şəhəri Binaqadı rayonu 30
saylı orta məktəbin məzunudur.



QULİYEVA VÜSALƏ
NEMBƏT QIZI

615 balla Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət idarəcilik
Akademiyasının «Politologiya» ixti-
sasına qəbul olub.
Bakı şəhəri 30 sayılı tam orta mək-
təbin məzunudur.



RAMAZANOVA REYHAN
NADİR QIZI

666 balla Bakı Dövlət Universitet
«Hüquqsunaşılıq» ixtisasına qə
bulub.
Bakı şəhəri 115 sayılı tam orta m
əktəbin məzunudur.

Məhəbbət həyatda qarşılıqlı olanda insanları həmişəyəşar ünsiyyətə çevirir. Hazırlaşdırıldığı uşaqlara qarşı qayğıkeşliyi, səmiyyəti, xeyirxahlığı, mehriban və istiqanlılığı ilə çoxlarından seçilən Maarif müəllim neçə-neçə abituriyentin yaddaşında dərin iz buraxıb və onların sevimlisinə çevrilib.

Müdavimlərin Maarif müəllimə olan təşəkkürləri



Maarif Xalıqov qazandığı nailiyyətlərə görə Anama borcluyam – deyir.



Ananın dərdini öz dərdi bilib,
Daim ürəyində yaşadıb Maarif.
Müqəddəs ananın qəlb otağında,
Ülvi bir məhəbbət qazanıb Maarif.

Maarif Xalıqovun bütün səhbətlərində ana vurğunluğunun, ana heyranlığının, ana həsrətinin nəbzi döyünür. Onun iş otağında məramı, niyyəti duduru, ömrünün 83-də bu fəni dünyaya əlvida demiş və obədiyyətə qovuşmuş Ünzülə ananın böyük bir portreti asılıb. Bəlkə də Maarif müəllim boş vaxtlarında bu portretlə üzbezə dayanıb saatlarla səhbət edir. Əgər birmənəli şəkildə Ulu Peyğəmbərimizin diliyə : "Cənnət analanın ayaqları altındadır" – deyiriksə və bunu təkcə sözə yox, əməldə də dənə-dənə sübəta yetiririksə, buna qarşılıq olaraq onun müqəddəsliyini də ucadan – uca tutmağımız hər bir insan üçün təbii haldır və bu əqidəylə yaşamaq Maarif Xalıqovda daha güclüdür.

Bu danılmaz bir həqiqətdir. Doğrudan da Maarif Xalıqov həyatda nail olduğu bütün uğurlara görə Anası Ünzüləyə borcludur. Onu dünyaya gətirən Ünzülə ana həyatın on ağır sinaqlarından mordliklə çıxmış, altı övladının, o cümlədən Maarifin xoşbəxt həyatı üçün min bir zəhmətə qatlaşmış, həyatın on ağır sinaqlarından üzüağ çıxmış Qəhrəman ana obrazını yaratmışdır. Xatırası onu tanıyanların qəlbində daim yaşayan Ünzülə ana altı övlad böyütmüş, onların uğurlar ilə həmişə fəxr etmişdir. 83 yaşında dünyasını dəyişən bu ana vəsiyyət etmişdi ki, onu anadan olduğu Maçaxı

kəndində dəfn etsinlər. Övladları Analarının bu arzusunu yerinə yetirdilər. Bu gün Ünzülə Ana Maçaxı qəbiristanlığında əbədi yuxuya getmişdir. Onun ruhu isə övladlarının gəlişini gözləyir. Onların hər gəlişi isə Ünzülə Abdul qızının ruhunun min bir sevincinə səbəb olur. Allah ona min bir rəhmət etsin!



Maarif, Azər, Ünzülə Ana, Həbib və Qəribə, 1962-ci il



Ünzülə Ana övladları Həbib, Məhsumə və Fatma ilə



Ünzülə Ana qızı Qəribə ilə



Ünzülə Ana Saatlı rayonunda yaşadıqları İkimərtəbəli hökumət evinin həyatında saldıqları bağçada



Ünzüla Ana Maarifin nişanında



Ünzüla Ana 90-cı illərdə

Ünzüla Ana doğmalarının əhatəsində



Ünzüla Ana, Nəzakət, Fatma
Ayaqüstü durublar – Maarif, Qəribə, Aytan və Məhsumə



Oturublar – Nəzakət, Qəribə Ünzüla Ana,
arxa sıradə – soldan sağa Günay, Elnurə, Kəmalə, Məhsumə, Günay



2012-ci il, mart ayı, Maarif son günlərini yaşayan
Anasını qocaqlayıb



Ünzüla Ana XXI əsrə

Ünzüla Ana altı övlad dünyaya götirdi, onları böyütdü, üçü ali təhsil aldı. Hamisi ailə həyatı qurdu. Çalışdı ki, onlar bir-birilərinə daha yaxın, daha doğma olsunlar.



Maarif və bacısı Qəribə



Maarif və bacısı Qəribə



Həbib və Azər Saatlıdan
Lənkəran şəhərindəki pioner düşərgəsinə gedirlər.



Azər Şuşada, 29 iyun 1974



Maarif, Məhsumə, Fatma və Həbib



Həbib, Qeybulla, Qəriba və Tahir



Məhsumə, Maarif, Qəribə, Azər və Fatma, 2012-ci il

Hüseynov Əlihüscyn yaxşı rəssam idı. Dediyiñə görə, ikinci Dünya müharibəsi illərində Yuqoslaviyada faşist hərbi düşərgəsində olarkən rəssamlığı ona çox kömək etmişdi. Daha sonra düşərgədən qaçaraq partizan dəstəsinə qoşulmuşdu.



Hüceynov Əlihüseyn

Maarif Xalıqov 2009-cu ildən başlayaraq Anası ilə bağlı xatirələri yaddaşında dərinlənmiş və onları kompyuterin yaddaşında əbədiləşdirməyə çalışmış, bütün bunları 2018-ci ildə yekunlaşdırılmış, həmin il "Ömrün ağlı – qaralı zolaqları" kitabını çap etdirmiş və bu kitab geniş oxucu kütəsinin böyük rəğbatini qazanmışdır.

Ədalət, halallıq, mərhəmət, şəfqət, sevgi, gözəllik və mürqəddəslilik kimi motivlər Ünzülə ananın timsalında kitabda qırmızı xətlə keçir, anaya övladın tükənməz məhəbbəti sözün qüdrəti ilə xüsusi olaraq obrazlı bir şəkildə vurğulanır.



Ailə kiçik dövlətdir

Maarif Xalıqov təkcə gözəl alim, mahir pedaqoq, ictimaiyyətə məxsus şəxsiyyət deyil, o eyni zamanda ləyaqətli ailə başçısıdır. Maarif müəllim ailə məsələlərində yüz ölçüb bir biçəndir, olduqca ədalətlidir, övladlarının hərtərəfli qayğısına qalandır, hər bir işi Allah tərəfi həll etməyə çalışandır. Onun üçün övladlar doğma varlıq deyillər, həm də konkret zaman və məkan şəraitində yaşayan və yaranan insanlardırlar. Maarif müəllim və Nəzakət xanımın kündələri bir yerdən yoğrulub və elə buna görə də ailə qurduqları gündən çəkici bir nöqtəyə vurublar. Bütün bunlara görə gözəl, əxlaqlı, xalqımızın milli mentalitetini özlərinə əks etdirməyi, daşımaga bacaran övladlar böyüdüblər, onlara təhsil veriblər, ailə - uşaq sahibi ediblər. Başqa sözlə desək, doğma xalqımızın əxlaqi keyfiyyətlərinin, haqqın, ədalətin, halallığın, nəcibliyin, mənəviyyatın qələbəsini qazanıblar.

Bir çox gənclər kimi Maarif də çoxlarını "sevmişdi". Son və əbədi sevgisi Nəzakət oldu. Bakı şəhərindəki 7 sayılı orta məktəbdə "Azərbaycan dili və ədəbiyyatı" fənnindən dərs deyirdi. Nəzakətin müəllim yoldaşı Rəna müəllimənin həyat yoldaşı Vəqif Ağasıyev Maarifin aspirant yoldaşı idi. Yaxın dost idilər. Onlar səbəbkər oldular. 32 yaşına çatmış Maarif "daha bəsdir, gecikmək olmaz" - deyərək qəti addım atdı, məqsədini Nəzakətə bildirdi. Təbii ki, o da bir müddət düşündükdən sonra razılığını bildirdi. Əvvəl nişan galdi, sonra "Səadət Sarayı"nda nigah kəsdirdilər, 1982-ci ilin iyun ayında toyları oldu.

Son günlər Maarif müəllimlə görüşlərim çox olur. Sonuncu görüşlərimin birində iti nazərlərim stolun üstündəki bir alboma sataşdı. Əlimdəki çay stekanını sakitca nəlbəkiyə qoyub bir qədər ayağa qalxdım və stolun künçündəki şəkil albomuna əlimi uzatdım. İri şəkil albomunu qarşıma çəkdim və üzümü Maarif müəllimə çevirərək : - Baxmaq olar? - deyə soruştum.

- Əlbəttə olar, buyurun baxın, - məmənunluqla cabab verdi.

Albomu qarşıma qoyub diqqətlə vərəqləməyə başladım. Şəkil albomunda toplanmış bu əkslər ömrün uzaqlarda və yaxınlarda qalmış şirinli anlarını çox gözəl xatirladır və diqqətim Maarif müəllim və Nəzakət xanımın nigah gündündə çəkdirdikləri fotolarda donub qaldı. Maarifin söhbətlərindən belə aydın oldu ki, onlar 1982-ci il iyun ayının 14-də ailə həyatı qurmuşlar. Həyat yoldaşı Xalıqova Nəzakət Famil qızı ali təhsilli "Azərbaycan dili və ədəbiyyatı" müəlliməsidir. Həzirdə Binəqədi rayonundakı V.Əzzizov adına 30 sayılı tam orta məktəbdə müəllimə işləyir.

1982-ci il 12 fevral, Bakı şəhəri, "Səadət Sarayı"



Ömür salnaməsinin yetmişinci vərəqinə möhrünü vurub, imzasını atan Maarif müəllim vaxtaşırı bu şəkillərə baxdıqca qəlbə istixar, fərəh hissələri ilə dolur və Nəzakət xanımla ailə həyatı qurmaqdə heç də yanılmadığını və ailə baxımından özünün xoşbəxtlər çərçivəsində olması ilə qürurlanır.



19/11/2019 22:51

Bəzən ailəni kiçik dövlətə bənzədirir. Dövlətin müqəddəs attributları olduğu kimi, ailənin də müqəddəs attributları mövcuddur. Bu attributların mayasında, cövhərində övladların düzgün tərbiyə olunması, mükəmməl ali təhsilə yiyələnməsi və onların ev-eşik sahibi olmaları durur. Peyğəmbərimiz də valideyn qarşısında üç mühüm vəzifə qoyurdu: övladı tərbiyə etmək, mükəmməl təhsilə yiyələndirmək, ev-eşik sahibi etməkdə özlərinə məxsus pedaqogikaları olub. Bu pedaqogikanın ana xəttində eyni bir nöqtəyə vurmaq, ailədə övladları səbrli dinləmək, onlara doğru-düzgün yol göstərmək, həyata, zəmanəyə gur səslə cavab vermək və onlarda milli şüuru yüksək səviyyədə inkişaf etdirmək kimi mühüm amillər dayanır.



Ən yüksək ailə keyfiyyətlərini özlərində təcəssüm etdirən Maarif müəllim və Nazakat xanım ömürlərinin vaxt, zaman dolaylarında xalqımız üçün çox dəyərli və gərəkli övladlar böyüdüb, boy-a-başa, ərsəyə çatdırılmış, çoxlu gənclərimizə nümunə olacaq tərbiyə vermiş, ali təhsilə yiyələndirmiş, şəxsiyyət kimi formalaşdırmışlar.





Üç övladları var – Kəmalə, Kamran və Ceyhun.



1983-cü il, Maarif, Kəmalə və Nəzakət



Zooparkda - Maarif, Kəmalə, Kamran və Nəzakət



Bulvar, Saatin yanı, Maarif, Kamran, Kəmalə və Nəzakət



Kamran və Kəmalə Aspirantlar yataqxanasında



Aspirantlar yataqxanası Kamran və Kəmalə nənələri Püstə, anaları Nəzakə
və ulu nənələri Güləbətinin yanında



Kamran babası Familim və ulu nənəsi Güləbətinin qucağında



1989-cu il, Maarif 15 il yaşadığı Aspirantlar yataqxanasından köçür. Dostu Dayandur yük maşını ilə Saatlı rayonundan gəlib. Beş yaşılı Kamran Dayandurun qucağında əyləşib. Kəmalə anası ilə atasının yanında oturub. Bu gün çox əziyyət çəkən Qabil yorğunluğunu bildirmir. Çünkü yaxın dostu bu gün öz evinə köçür.



Kəmalə 2006-cı ildə Azərbaycan Tibb Universitetini bitirib. İxtisası "Reanimatoloq və anistizoloqdur". Ailəlidir, iki övladı var – qızı Elanur və oğlu Maarif Eymən. Həyat yoldaşı da tibb işçisidir. Hal-hazırda İstanbul şəhərində yaşayırlar.



Kəmalə Səballı rayonundakı 7 sayılı məktəbin birinci sinfinə gedir.
Soldan beşincidir. 1 sentyabr 1989-cu il



Maarif müəllim Kəmalənin toy məclisini açıq elan edir.



Maarif müəllim Ordu şəhərinin Pərçəmbə ilçəsinin Kirli məhəlləsində keçirilən toyda qızı Kəmalaya hədiyyə verir.
9/11/2018 21:50



Kırlı mahəlləsində

Maarif müəllimin Kəmalə ilə bağlı aşağıdakı yazısı da diqqətimi çəlb etdi. O, yazar ki, bu yaxınlarda evdə olan "arxiv"imi eşləməyə başladım. Qırmızı rəngli bir dəftərcə ilə rastlaşdım. Kəmalənin idi. Onun 17-ci səhifəsində aşağıdakı sözləri yazılmışdır:

"Çoxdandır ki, bu dəftərcəni özümlə gəzdirirəm. Məqsədim gördükələrimi, məni narahat edən fikirləri bura köçürməkdir. Hərdən xəyalımda elə xoş xatirələr baş qaldır ki, onları qələmə almaq arzusu ilə çırpınram. Amma qəmli zatirolər də məni bir an bel tərk eləmir. Belə vaxtda kəməyimə bir parça kağız və qələm çatır. Oturub yazılı olsarı vərəqlər kifayət etməz. Bir də ki, yorucu olar. Bəlkə də bu dəftərcə bir vaxt kiminsə əlinə düşdü. Qoy onda əziz oxucum məni qınamasın, fikirlərimin dayazlığı və əlaqəsizliyinə görə. İlk dəfə bir işə başlayan adamin nöqsanları da olacaq."

Mən bu dəftərcəni bir neçə dəfə oxumuşam, böyük həyəcanla, eyni zamanda ata məhəbbəti ilə. Elə kitabça da ata məhəbbəti ilə dolu olan "Ata" şeri ilə başlayır. Kəmal bu şeri atası Maarifə, yəni mənə həsr edib.



Maarif müəllimin qız övladı Kəmalə xəmm atasını canından – qanından çox sevir və o, atasına olduqca oxunaqlı, qəlbəri riqqətə və cətizəzə gətirən bir səviyyədə gözəl bir poetik örnək həsr edib. "Ata" adlı bu şerə Maarif müəllimin poetik obrazının milli xarakterlə yoğrulması şəxsizdir. Şeirdə atanın doğma balalarının tükənməz məhəbbəti, nəvazişi bütün bəndlərdə poetikləşdirilir, onun övladcanlı xarakterik xüsusiyyətləri böyük məharətlə tərənnüm edilir:

Ata

Yaşamağa qalmır nə həvəs, nə güc,
Ata! İnan məni sən yaşadırsan.
Hərdən elə galır yaşadıım əbəs,
Bu qara fikrimə sən daş atırsan!

Daş atırsan məni oyatmaq üçün,
Yatanda qəmimi unuduram, bil,
Daş atırsan məni yaşatmaq üçün,
Sənsiz həyat mənə heç lazımlı deyil!

Hər an gülümşəyən, düz sözü deyən,
Çüründü anıca sanki bir "taxta".
Dostluqda hər zaman özünü öyən,
Sənin o qızına göz dəydi, Ata!

Hər vaxt intiharın çıxanda yola,
Canlanır bənizin xəyallarında,
"Həyatda səninçin yaşaram, bala"
Kəlməsi səs verir qulaqlarında!

Hər dəfə yanında olmasan belə,
Bilirəm, dağ olub sən arxamdasan,
Kor olub, o dağı görməsəm belə,
Qan olub, Atacan, damarimdasan!

Qoyma bu həyatda sən məni yalnız,
Artıq sinaqlara mən dözməyəcəm,
Birçə, əziz Ata, əminəm, yalnız,
Səni, harda olsan, mən gözləyəcəm!

Atacan, hər zaman mən səninləyəm,
Səninlə ağlayıb, deyib güləcəm.
Dünyaya, Atacan, gərək mən deyəm,
Səninlə gəlmİŞəm, sənə gedəcəm!"

İstər klassik, istərsə də müasir Azərbaycan poeziyasında analarımıza minlərlə
şeirlər həsr olunub və bu şeirlərdə qəlbərimizdə, ürəklərimzdə öz vüqarı, əzəməti,
mükəddəsliyi ilə ucalan ana obrazları yaradılıb və Kəmalənin də öz anası Nəzakət
xanıma həsr etdiyi "Ana" adlı şeiri də milli ruhumuzu qidalandırmaq baxımından
olduqca dəyərlidir.


Ana

Səninlə başlayıb, səninlə bitir,
Varlığım, vücudum, həyatım, ana!
Səni görən kimi kədərim itir,
Həmişə layiqsən "Ana" adına!

--- --- ---
Lay-lay piçıldayan o zənf səsin,
Nə qədər doğmadır, şirindir cana!
Məhabbatlı dolu isti nəfəsin,
Ömrümə - günümə dayaqdır, ana!

--- --- ---
San yeni başlayan gənc həyatumin,
Sevinci, bəzəyi, yaraşıgsan!
Gecələr - göylərin ulduzu, aysi,
Gündüzlər - Günəşin gur işığısan!

Heç də təsadüfi deyil ki, Kəmalə 2019-cu ilin iyun aynının 3-də anadan olan oğlunu **Maarif Eymən** adını qoydu. Bu adı ona görə seçdi ki, İstanbulda Maarifsiz qalmasın.



Maarif Eymen-81.jpg

270,0 KB



Kəmalə, Alpər, Elanur, Maarif Eymən



Kəmalə, Maarif Eymən, Bəhri əfəndi, Güladiyyə xanım, Elanur, Alper



Kamran 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Mühəsibat uçotu və audit" fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Magistr təhsili də alıb. Hərbi xidmətdə olub.

Hal-hazırda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında baş mühəsib işləyir. Ailə qurub, iki övladı var – oğlu Murad və qızı Nilay.



Nozakət xanım və Maarif müəllim
Kamrannın toy maclisində qonaqları salamlayırlar



Validəynlər övladları Murad və Nilayla



Murad və Nilay



Kamran, Nilay, Günay, Murad

Ceyhun 1992-ci ildə anadan olub. Orta məktəbi Fərqlənmə attestatı ilə bitirib. 2009-cu ildə 602 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Uçot-İqtisad fakültəsinə qəbul olunub. Dərs əlaçısı olan Ceyhun 2012-ci ildə Beynəlxalq Nobel Qardaşlıq Fondunun 2012-ci il üzrə elan etdiyi təqəüdə layiq görülüb.

Tələbə Ceyhun 2012-ci ildə Azərbaycanda keçirilən Avroviziya müsabiqəsi zamanı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvü kimi könüllü olaraq müsabiqə boyu yarışa Makedoniyanadan gələn nümayəndə heyəti ilə tədbirlərdə iştirak edərək onlara ingilis dilindən Azərbaycan dilinə tərcüməçilik etmişdir.

2013-cü ildə bakalavr pilləsi üzrə təhsilini başa vuran Ceyhun "Mühasibat uçotu və audit" ixtisasına yiyələnib. O, magistr təhsili də alıb. Hərbi xidmətdə olub. Hal-hazırda öz ixtisası üzrə özəl şirkətdə işləyir.



Ceyhun Binaqədi rayonundakı 266 sayılı baxçada
Oturub, üçüncüdür.



Filip Aleksandr Nobel İqtisad Elmləri üzrə Nobel təqaüdünü
ADİU-nin 4-cü kurs tələbəsi Ceyhun Xalıqlıya təqdim edir.

Ceyhun 10 ilə yaxın Şərqi əlbəyaxa döyüş növü olan Kunq-Fu idmanının "Sanda" döyüş növü ilə məşğul olub. 7 qat Respublika, 4 qat Dünya Cempionu, 3 qat Dünya Kubokunun sahibidir.



Maarif müəllim Ceyhunun toyunu açıq elan edir.





Valideynlər övladları Ayxanla

Onlar tarixin sınaqlarından üzü ağ çıxdılar. Doğmalar daha da doğmalaşdı, bir-birlərinə arxa-dayaq oldular. Bu gün də belədirler. İstər Maarif və Nəzakət, istərsə də Kəmalə. Kamran və Ceyhun.

Maarif müəllimin övladlarına müraciəti

Mənim əziz övladlarım!

Uzun illərdir ki, Sizə müraciət etmək haqqında fikirləşirəm, bu anın gəlib çıxmazı vaxtını səbirsizliklə gözləyirəm. Son vaxtlar belə qərara gəlmışdım ki, Sizə ayrılıqda müraciət edim. Təbii ki, bunun əsas səbəbi Sizin hər birinizin fərqli xarakteri, əlaməti və həyata özünə məxsus baxışlarınızın olması ilə bağlı idi.

Nə yaxşı ki, 2019-cu ilin mart ayını 19-da Novruz bayramı süfrəsində bir yerda olduğunu, dedik, güldük və şənlandıq. Bu dəqiqələrdə hətta özüm də özümə qıbtə etdim. Siz nə qədər şən, nə qədər səmimi, nə qədər sadə idiniz. Bu mehribanlıq sizin həyat yoldaşlarınızın da qəlbərinin dərinliyinə hopmuşdu. Bu bayram süfrəsinin arxasında bu günümüz olan nəvələrimiz, Sizin isə gələcəyiniz olan övladlarınız – Murad, Elanur, Nilay və Ayxan olmuşmışdı. Onların gülüşləri, "tələbləri", şılaqlıqları, bizimlə olan "söhbətləri" bu bayram dəqiqələrimizi daha da zənginləşdirmişdi. Onlardan biri də yoldadır, o da baçı və qardaşlarının şılaqlığını hiss edir, görüşə tələsir. Allah qoysa növbəti Novruz bayramı süfrəsində o da bizimlə birlikdə olacaq.

Kəmalə, Kamram və Ceyhun!

Siz bu gün ən xoşbəxt bacı və qardaşlarınız. Ali töhsiniz var, ürək dostlarınız, həyatınızın dayağı olan həyat yoldaşlarınız var. Ən böyük nemətiniz isə övladlarınız **Murad, Elanur, Nilay, Ayxan və yolda olan qəhrəman Maarif Eyməngüldür!**

Sevdiyiniz ixtisasa sahib olmusunuz, ali töhsilli müttəxəssissiniz, ixtisasınız üzrə işləyirsiniz. Yaşamağa komanız, yəni mənziliniz var. Hətta, minik maşınınız da var. İnsana daha nə lazımdır? Məgər bu azdır?

Bunlara görə Ulu Tanrıya şükür etmalısınız. Şükür olan yerdə uğurlar gecikmir. Sadəcə sabr min bir qələbənin əsas meyarıdır. Mənim həyat yolumunu sübüt edir.

Mənim 70, zəhmətkeş ananız Nəzakətin isə 64 yaşı var. Biz uzaq bir yolu astanasındayıq. Bunu nəzərə alaraq Sizə aşağıdakılardı çatdırmaq istəyirəm:

1. Ulu Tanrı 3 rəqəmini, 3 amili müraciətənənə saymışdır – torpaq, od və su.
2. Siz də 3 nəfərsiniz, hayatı və insanhı yaşıdan varlıqlardan 3 nəfəri də sizsiniz.
3. Allahın Sizə verdiyi ömür dəqiqələrində, günlərində və illərində bir-birinə qarşı həmişə səmimi olun.
4. Bir-birinə hörmət edin, sözünüzlə, hərəkətinizlə, davranışınızla.
5. Hər hansı kiçik bir anlaşılmazlıqdan yapışib yadlaşmayın. Sonrakı peşmançılıq fayda verməz.
6. Elə yaşayın ki, övladlarınız da sizdən nümunə götürsünlər, bu gənki kimi mehriban və istəkli olsunlar. Bir-birlərinə arxa və dayaq olsunlar.

Kəmalə!

Sən Kamranın və Ceyhunun böyük baçısı, böyük dayağı, böyük məsləhətçisi sən. Sən onların sevinci, həm də gülüsən, Sənin hər bir uğuruna sevinirlər.

Hər iki qardaşın ailə hayatı qurduqdan sonra sən onları tək qoymamışın.

Həyatlarının həm sevimli dəqiqlərində, həm də ən ağır sınaq anlarında sən onların yanında olmuşan. Muradın, Ayxanın ağır sınaq dəqiqlərində Sən Avropa qitəsində, İstanbulda olsan da o anları onlarla yaşamışan, onların bu həyat mübarizəsində qalib gəlmələrinin əsas təminatçılarından biri olmuşan. Göydə Ulu Tanrı, yerde isə Bacı, Bibi və Həkim Kəmalə onların dayağı olub! Sənə ömrüm boyu minnətdaram! Anan da bu cür düşünür, sənin uğurlarına fəxr edir.

Bir mənfi cəhətin hırslı olmağındır. Çox vaxt özün də bilmədən yaxınlarınla da əsəbi danışırsan. Onlar isə səni sevdikləri üçün bunu sənə bağışlayırlar.

Bu gün Azərbaycanda sənin dayaqların bizik. Amma ən böyük dayağın, köməkçin Türkiyədə qəlb yoldaşın Alpədir. Onun səmimi həyat yoldaşı ol. Onun valideynləri olan Güladıyyə xanımın, Bəhri Əfəndinin sevimli gəlini, övladlarının əbədi dostu, nəvələrinin qayğıkes, servimli anaları ol. İnanıram ki, belə də olacaq.

Kamran!

Sən mənim böyük oğlumsan. Sən seçdiyin ixtisası çox yaxşı mənimsəmisən. Buna görə də işlədiyin kollektivlərdə həmişə hörmətin olub, yenə də var. İnanıram ki, galəcəkdə də belə olacaq.

Həyat yoldaşın Günay səninlə fəxr edir. Çünkü onun sənin kimi dayağı, dostu var. Murad və Nilay səninlə fəxr edir və edəcəklər. Sən onların zahmətkeş, övladlarına halal çörək qazanan atalarısan. Övladlarının qayğısını cəkən, nazi ilə oynayan anaları Günay var. Onu da sən qazanmışan.

Özüna və ətrafdakılara qarşı çox tələbkarsan. Amma hərdən bu tələbkarlıq artıq olur, bu zaman isə doğmalarını özündən uzaqlaşdırmağa yaxın olursan, Özün istəməsan də belə olur.

Sənə bir məsləhətim var. Qarşına qoyduğun hər hansı bir məqsədə çatmaq üçün tələsmə. Səbri ol, bu gün əldə etdiyinlə kifayətlən, Ulu Tanrıya şükür et. Bəhrəsinin galəcəkdə görəcəksən.

Mənim həyat yolum özün üçün nümunə seç. Mən yaşadığım illərə görə peşman deyiləm. Səbri olmağım, gözü tox olmağım, başqalarının varına-dövlətinə qıbtı etməməyim nəticəsində bu xoş günlərə çatmışam və bu xoş anları yaşayıram.

Kiçik övladım Ceyhun! Sən bizim beşliyin əzizi və fəxri olmuşan və yenə də həmin statusu saxlaysırsan. Dördümüz də səninlə öyunmüsük, anan yorulmadan həmişə sənin haqqında ağızdolusu danışır, indi də danışır. Bacın səni canından çox istəyir. Böyük qardaşın sənin uğurlarına, həm idman, həm əmək sahəsində olan nailiyyətlərinə, xoşbəxt ailə həyatı qurmağınə sevinir. İnanır ki, sən yaxın galəcəkdə daha böyük uğurlar əldə edəcəksən. Yaxşı ailə başçısı, yaxşı dost, tanınmış mütəxəssislərdən biri olacaqsan. Böyük qardaş kimi sənə olan iradlarını səmimi qəbul et, ömrün böyü-

hörmətini saxla. Yaxın on illikdə biz böyükər kőç etdikdən sonra sənin dayağın və böyükün Kamran olacaq.

Ceyhun! Çox hırsısan, bazən özünü idarə edə bilmirsən. Bu problemi həll etməlisən, Həyat yoldaşın Tamaranın xatırına, övladın Ayxanın uğurlu galəcəyi üçün.

Qardaşında olan səbsizlik, tələskənlik səndə də var. Bir addım atarkən yüz ölçüb bir biçmək lazımdır. Mən belə yaşamışam. Çox vaxt mənə bunu qəbahət kimi tututsunuz. Amma mən peşman deyiləm. Bu gündü xəş anlarına görə xarakterimdə olan bu keyfiyyətə minnətdaram.

İkinizdən böyük məsləhətçiniz bacınız Kəmalədir. Daim onun və həyat yoldaşı Alpənin hörmətini saxlamalısınız. Səninlə və qardaşınla hər dəfə olan söhbətlərimdə onlar haqqında, onların gül balaları Elanur haqqında ürəkdolusu danışırsınız. İnanıram ki, həmişə də belə olacaq.

İnanıram ki, Sizi çox yormadım. Sadəcə olaraq o dünyada da rəhat olmaq, rahat yatmaq istəyirəm. Buna görə də Sizə müraciət etdim. **Atanız Maarif. Bakı, 20 mart 2019.**

Maarif həyat yoldaşı Nəzakətə

Yaxçı müəllim, alim olmaq olar. Yaxşı insan, layiqli övlad, gözəl ata, yaxşı qardaş, yaxşı qohum, dost, mükəmməl ailə başçısı, ömür-gün yoldaşı da olmaq olar. Ancaq bunların hamisini bir yerdə cəmləşdirəndə insan Ulu Tanrıının seçilmiş, sevimli bəndəsi olur, daim özünü xoşbəxtlər cəngəsində hiss edir.



Maarif Xalıqov sözün əsl mənasında azablı, əziyyətli, həmçinin işıqlı, nurlu ömür yaşadığına görə zamanın çətin sınaqlarından uğurla çıxbı və bu sınaqlardan çıxmaghanın onun ömür-gün yoldaşı Nəzakət xanımın da böyük rolü olub. Doğma övladlarının təlim-tərbiyyə prosesində nə qədər Maarif müəllimin xidməti olubsa, bir o qədər də Nəzakət

müəllimənin rolu var. Nəzakət Xalıqova respublikamızda kifayət qədər tanınan, sayılıb-seçilən Azərbaycan dili və ədəbiyyat müəllimlərimizdən biridir. Bu mahir pedaqoğun qəzet və jurnallarda təlim və tərbiyyənin keyfiyyətinin yüksəldilməsi ilə bağlı bir neçə dəyərli metodiki məqaləsi dərc edilmişdir. Dərsin təlim işində daha artıq səmərə verməsi, yəni şagirdləri doğma dilimizin və ədəbiyyatımızın möhkəm bilik və bacarıqlarla silahlandırılması, onlara müstəqil işləmək bacarığı aşilanması və tərbiyəvi vəzifələri daha yaxşı həyata keçirməsi üçün onun bir sırə pedaqoji tələblərə uyğun olaraq keçilməsi vacibdir ki, bu da Nəzakət xanımın iş prinsiplərindən hesab olunmalıdır.



Maarif müəllim və Nəzakət xanım ailə qurduqları gündən çəkici bir nöqtəyə vurublar və hər birinin dünyaya gələn övladları üçün məqsədləri eyni olub: yaxşı böyütməli, yaxşı oxutmalı, gözəl tərbiya verməli və on başlıcası cəmiyyət üçün layiqli vətəndaş yetirməli. İstər Maarif müəllim, istərsə də Nəzakət xanım dərindən düşünb - daşınıblar ki, uşağın tərbiyəsi ilə yalnız məktəb məşğul olmur və ailə də uşağın tərbiyəsi üçün cəmiyyət qarşısında məsuliyyət daşıyır. Bu məsuliyyətin nəticəsidir ki, bir-birlərini dərin məhəbbətlə sevə-sevə ailə quran Maarif müəllimin və Nəzakət xanımın övladları cəmiyyət tərəfindən sevilir, seçilir, xalqımız üçün dəyərli ziya sahibləri hesab olunurlar.



Dövlətdə dəvə, övladda nəvə

Nəvə dadi bal dadır.
Nəvə adam aldaır.
Şirini şirin olur,
Acısı da bal dadır.



Ta qədimdən xalqımızda "ata - ana - oğul - qız - nəvə" labrinti qəribə şəkildə təzahür etmiş və indi də təzahür etməkdədir. Oğullar - qızlar valideynlərinin, nəvələr də onların qazandıqları mənəvi dəyərləri bütün gücləri ilə qoruyub saxlamağa çalışırlar və əgər bu meyarlara bigənə yanaşilsa dünya məhvərindən çıxardı. Açığını deyim ki, bizim azərbaycanlı ailələrində nəvəyə münasibət, onların milli və bəşəri ruhda tərbiyə olunması əksər millətlərdə yoxdur. Nəvələri sevmək, onların nazi ilə oynamamaq, lap kiçik yaşlarından onlara şeir, nağıl öyrətmək, nəvələri müxtəlif oyuncaqlarla ovundurmaq bizim azərbaycanlı ailələr üçün töbii haldır. Məsələn, deyək ki, Maarif müəllim və Nəzakət xanımın 5 yaşlı Murad adlı nəvəsi Dövlət himnimizi əzbərdən söyləyəndə admanın sevincdən gözləri yaşar.

Atalar əbas yerə deməyiblər: " Dövlətdə dəvə, övladda nəvə ". Dəvə qədim dövrlərdə ailənin ən böyük dövləti hesab olunurdu və ən əziz qonağın şərəfinə dəvə kəsilirdi. Ailədə isə uşaqlardan da əziz nəvələr hesab olunur.

Nəvə evin tacıdır, deyirlər. Bu fikri Maarif müəllim də təsdiqləyir. Onun 5 nəvəsi var. Özünü dünyamın ən xoşbəxt babası hesab edir. Böyük nəvəsi Muradın 5, onun bacısı Nilayın isə iki yaşı var. Kamranın övladlarıdır. İstanbul şəhərində yaşayan qızı Kəmalənin iki övladı var : Elanur və Maarif Eymən. Kiçik oğlu Ceyhunun isə övladı Ayxanın iki yaşı var.

Maarif müəllimin bir baba kimi nəvəsevər sonsuz məhəbbətini bir qədər qabartmaq istədim və bu barədə o, mənənə aşağıdakılardı söylədi:

- Nəvələrim mənim üçün çox dəyərli varlıqlardır. Şükürələr olsun ki, bu gözəl nəmətdən dadmaq bizi də qismət olub. Övladlarımıza təşəkkür edirik ki, bizi nənə və baba statusunu qazandırdılar.

Nəvə ona görə şirindir ki, o sənin övladının övladıdır. Canına daha yaxındır. Nəvələrimizin beşini də çox istəyirik. Onların addım atdıqlarını, yeriməklərini, danışmaqlarını görəndə sevincimiz aşırı. Onlar bizim ömrümüzə təravət gətirir, bizi yeni ömürnasib edirlər.

Maarif babam!


Maarif babam, can babam!
Gözləri mərcan babam!
Məni sevir, oxşayır,
Baxışı Tərlan babam!




Nəzakət nənəm!


Mənim nənəm Nəzakətdir!
Həm nağıldır, rəvayətdir!
Nənəm deyir: -Murad balam!
Nənə olmaq səadətdir!

Bu balaca Murad,
Yaman dəcəl uşaqdır,
Nə durub, nə dincəlir,
Elə bil ki, yumaqdır.

— — —
Beş yaşı tamam olub,
Gör nə etmək istəyir,
Kitab, dəftər götürüb,
Darsa getmək istəyir.







2019-cu il, Murad tanınmış tarixçi – alim,
böyük yazar – şair Şahin Fazilla birlikdə

İran İslam Respublikasının Ərdəbil ostanının Sərein şəhərində yaşayan şair Rəhim Əsədullahi Maarif müəllimin yaxın dostudur. O, Maarif müəllimin beş nəvəsinin hər birinin anadan olması xəbərini eşidənə çox sevinmiş, Maarif müəllimi təbrik etmiş və onlara həsr olunmuş aşağıdakı şerləri yazmışdır. Bununla əlaqədar Rəhim Əsədullahi aşağıdakılari qeyd edir:

-Mən tanışlığımız dövründə Maarif müəllimin anadan olmuş 5 nəvəsinə şerlər yazmışam. İlk şerim 2014-cü ilin dekabr ayının 29-da anadan olmuş Murada həsr olunub.

Murad

Bu Ana torpağım, Azərbaycanım,
Olubdur, olacaq səngərin, Murad!
Sənin əlindədir mənim dərmanım,
Zülməti kəsəcək xəncərin, Murad!

Adınla görürəm ellər bayramın,
Almışan saçıdan məhəbbət camın,
Almışam dilindən şerin ilhamın,
Ümidlər yaradır gözlərin, Murad!

Qəmi yandırırsan tonqallar kimi,
Namərdi dalarsan qanqallar kimi,
Çalarsan qanadın qartallar kimi,
Yaracaq göyləri şəhərin, Murad!

Yayib-yaradarsan eşqi, vəhdəti,
Verərsən elimə olan qiyməti,
Tutilət qazanıb səndən ləzzəti,
Süzülər dilindən şəkkərin, Murad!

Bulud tək yağışa göydə dolarsan,
Ellərin qeydinə sən də qalarsan,
Türkün Ana dilin haqqın alarsan,
Olar ellərinə bavarın, Murad!

Qartala gələrsən bir geçə mehman,
Qalarsan qəlbində sənəlməz vulkan,
Sən Odlar Yurdunun igid oğlusən,
Yarar qaranlığı azərin, Murad!

Qartal Rəhim, şair
“İlham çeşməsi” qəzeti, 22.01.2015.


Miladi 2018-ci ilin yayında Maarif müəllim Bakıya qayıtdıqdan sonra, Rəhim Əsədullahi Murada ikinci şerini yazdı.

Murad bəy

Güldən də gözəl nazlı bir oğlanı Murad bəy,
Göyçəkdir, ürəklərdəki ceyrandır Murad bəy.
Sansan, ürəyim arzularından yaranıbdır,
Könlümdə olan dərdimə dərmandır Murad bəy!
Eşqin günəşin ovcuma ehsas ilə qoymuş,
Ulduzlar ara bir məhitəbandır Murad bəy!
Il duyğularım eşq ilə ondan nəfəs almış,
Sinəmdə məlahətlə coşan qandır Murad bəy!
Əsadır əlimdə, gözümün nurudur aydın,
Şirindi, şirin canımı bir candır Murad bəy!
Onsuz nənə yarpağı kimi könlüm əsəndir,
Allah tərəfindən mənə ehsandır Murad bəy!
Tək-tək gülün alnında düzülmüş göz evində,
Əql ayəsidir, eşqimə ünvandır Murad bəy!
Nemətli yağışdır, yağır eşqin buludundan,
Öp gözlərini, zəhməti rəhmandır Murad bəy!
Şur ilə qəzal ovlayır hər bir qəzəlindən,
Qartal adına nağməli divandır Murad bəy!
Qəzal körpə ceyran balasıdır.

“Kredo” qəzeti, 30.10.2019.

Elanur adını çəkəndə evdə,
Babanın qəlbini nur seli axır,
Özünün işiqli arzularını,
Nənə ürəklərə sel tək axıdır.



Rəhim Əsədullahi



Elanur

Ulduza naz edir gecə,
Bir gözəl aydır Elanur!
Bir yaraşlıqlı gül kimi,
Bayrama paydır Elanur!

— — —
Göydən enir mələkləri,
Öldən alır ürəkləri,
Bağda düzüb çiçəkləri,
Çəsmədir, çaydır Elanur!

— — —
Dağdan axan şələlədir,
Nazlı, gözəl qəzalədir,
Bağda bəzəkli laladır,
Güllərə taydır Elanur!

— — —
Yayı buludlar örpəyi,
Sərdi çəməndə köynəyi,
Palmadə çaxdı şimşəyi,
Dağda haraydır Elanur!

— — —
Oynadı üzdə telləri,
Bülbülə qoşdu gülliəri,
Tellənib aşdı selləri,
Eldə Saraydır Elanur!

— — —
Düşdü Vətəndə dillərə,
Gülləri taxdı tellərə,
Sırrını açdı çöllərə,
Yel kimi yaydı Elanur!

— — —
Dinlədi Qartalın səsin,
Xoşladı kəlmə-kəlməsin,
Dağların aldı zirvəsin,
Ulduzu sayıdı Elanur!
qəzalə - körpə maral balası
pəlmə - duman
Saray - Sara

“Kredo” qəzeti, 05.11.2015.

Nilayın iki yaşı var,
Təzə - təzə dil açır,
O hər sözü deyəndə,
Sevinçlər aşıb - daşır.



Miladi 2018-ci ilin iyul ayında Maarif müəllim Səreində olanda görüş zamanı Rəhim Əsədullahiyə bildirdi ki, Nilay adlı bir qız nəvəsi olub, tezliklə oğlu Ceyhunun da bir oğlu olacaq. Rəhim Əsədullahi bir neçə gündən sonra, yəni iyul ayının 25 və 26-də yazdığı iki şeiri ona təqdim etdim.

Rəhim Əsədullahi

N I L A Y

Sevirəm, candan əziz ruhi-rəvanımdı Nilay,
Dadlıdır, bal kimi, cismimdəki canımdı Nilay!
Muradin naz bacısı, yaşı Maarif nəvəsi,
Çırpinır sinədə, qəlbimdəki qanımdı Nilay!
Ana laylası ona musiqidir, "Şur" oxuyur,
Naz beşiklərdə yatan, sırrı nəvanımdı Nilay!
Mədinə Gülgünüdür şəhəri Azərbaycanımın,
Parlaq uluz kimi alınımda nişanımdı Nilay!
Parlasın, sanki Günəş, aləmə salsın işığı,
Ürəyim bəndidi, varlıqda gümanımdı Nilay!
Səreyində gəlib olsun babasıyla qonağım,
Dəli könlümdə olan, duzlu bəyanımdı Nilay!
Qartalın duyğusu, göylərdəki ilhamı odur,
Şerimin bülbüldür, yaxşı-yamanımdı Nilay!

"Bütöv Azərbaycan" qəzeti, 25 iyul 2018.

Baldan şirin bildi nəvələrini,
Ömrünün bir ami hədər getmədi,
Nəvəsi Ayxanın nümunəsində,
O tapdı işıqlı gələcəyini.






Rəhim Əsədullahi


Ayxan

Ay Maarif baba, hər an evin abad olsun,
Tanrı hər bir qədəmində sənə imdad olsun!
Yoldadır, Aləmə istir gələ Ceyhun balası,
Görüm, açdıqca gözün aləmə dilşad olsun!
Ulduzu parlasın on dörd gecəlik bir ay tək,
Yaşlanıb bir gözəl oğlan kimi damad olsun!
Atasıyla anası başına salsañ kölgə,
Dərdi-qəmdən var ömür, dəhridə azad olsun!
Hüseynin qalbi, Maarif babanın imkanı,
Atası sevdiyi "Ayxan"la görüm ad olsun!
Şənlilik ilən yaşasın, sürsün ömür şadlıqda,
Harda toy məclisi var, orda onu yad olsun!
Boya çatsın uzun ömürlə, ağartsın saçlar,
Qoca dünyada görüm, ağızı dolu dad olsun!
Bakıdan Ərdəbili sal yadına, gəl mehman, tərəfəvəc 4dez
Sənə toy tutmağa Qartal baba da şad olsun!



“Bütöv Azərbaycan” qəzeti,
25.07.2018.

Maarif Eymən nəvəsi,
Babanın adaşıdır,
Böyüyəndə bu adı,
Əla yaşadasıdır.



Rəhim Əsədullahi yazar: "İyirmi gün bundan əvvəl Maarif müəllim Bakıdan mənə zəng vurdu, halallaşdıq. Sonda bildirdi ki, bir nəvəsi olub, adını Maarif-Eymən qoyublar. Miladi 18 iyul 2019-cu ildə Səreində "Sadaf" hotelində görüş zamanı mən aşağıdakı şeirimi ona təqdim etdim."

Rəhim Əsədullahi

Maarif Eymən balama

Ürəkdə istərəm bu gün məkan verəm Maarifa,
Öz eşqimi balam kimi nişan verəm Maarifa.

Qalibdir yolda gözlərim, qonağım olsun ol gözəl,
Gəlib qonağım olmağa, zaman verəm Maarifa.

Ayağını göz üstə qoy, gal Ərdəbildə gör məni,
Üzümdən azca gəlməyir ziyan verəm Maarifa.

Savalanın suyu sənə səfa verər, göl cən də çım,
Ürək bağında ev tikib, güman verən Maarifə.


Çağirdim El bağında göl, oxu vətən tərənəsin,
Səpib dəni, damışdırıb bəyan verən Maarifə.



Məni o oğlan ovlayıb, bir ovçu tək baxan kimi,
Ox olsa qara kipriyi, kaman verən Maarifə.

Maarif-Eymən haqqına çökildi nəzəmə bu qazəl,
Bu şeri Qartalam yazıb, həman verən Maarifə.

“Kredo”qəzeti, 30.10.2019.

Bu gün onlar nə qədər xoşbəxtirlər!





Qohumlar Muradin ad günündə, 29 dekabr 2015



Qudalar Muradin ad günündə, 29 dekabr 2019
Soldan sağa: İlyas Rahimov, Çingiz Əliyev, Maarif Xalıqov

Xalıqovlar ailəsi

Ailədə uşağın əxlaq təbiyəsi ilə bağlı şərtlər çoxdur və fikrimizcə ailədə uşağın müvəffəqiyyətlə təbiyə olunması üçün mühüm şərtlərdən biri də ata – ananın uşağı bəslədiyi məhəbbətlə ona verdiyi tələblər arasında uyğunluğun olmasıdır və istər Maarif müəllim, istərsə də Nəzakət xanım professional pedaqoq olduqlarından bu şərtlərə ciddi əməl etmiş və nəticədə sağlam təxəyyülə və təfəkkürə malik övladlar böyütmüşlər. "Həyat sinaqlardan ibarətdir" – deyənlər də yanılmayıblar.



Onlar tarixin sinaqlarından üzü ağ çıxdılar. Doğmalar daha da doğmalaşdı, bir-bi arxa-dayaq oldular. Bu gün də belədirlər. İstər Maarif müəllim və istərsə də Nəzakət xanım. Kəmalə, Kamran və Ceyhun kimi layiqli övladlar bu gün ata hikməti, ata müdrikliyi, ana müqəddəsliyiçarşısında baş oyırlar, onlara səcdə edirlər.



Doğmaların əhatəsində

Hər bir insan qapalı həyat sürməməli, doğmaları ilə olduqca yaxın olmalı, onların xeyir və şər məclislərində yaxından iştirak etməli, imkam daxilində onların problemlərinin də müsbət həll olunmasına köməklik göstərməlidir. Doğrusu, bu mövzu ilə bağlı mən Maarif müəllimlə səhbət etməmişəm. Amma uzun müddətli ünsiyyətimizdən duymuşam ki, o da çoxları kimi bu məsələdə olduqca diqqətlidir...

Maarif müəllim doğmaların əhatəsində olmaqdan və onlardan danışmaqdan doymur. Bu səhbətlər bulaq kimi tərtamızdır, içi görünən dağ çayına bənzəyir. Doğmaları haqqında damşanda da o, nə qədər işiqli görünür, adam onun düşüncəsinin, təfəkkürünүn işığında isinmək istəyir.

Oyrətdi özünü zəhmətkeşliyə,
Dözdü hər zəhmətin ağır yükünü,
Əlçatmaz bir hörmət sahibi oldu,
Doğmalar "doğması" dedilər ona.

Maarif müəllimin xarakter və xüsusiyyəti olduqca həlim və zərifdir və bu həlimliyin, zərifliyin mənbəyində ilahi səbr, təmkin dayanır. O, çox alicənab bir insan kimi, döyərlı məsləhətləri ilə doğmaları tərəfindən hər zaman məhəbbətə qarşılanıb və doğmalar da hər yerdə onun insanlığından, ağıllı məsləhətlərindən, sadəliyindən qurur duyur, sevinir, farah hissi keçirirlər.



Qudalar Kamranın toyunu açıq elan edirlər .
Nəzakət xanım, Maarif, İlyas və Azadə xanım



Kamran gəlinini toy məclisinə aparmağa hazırlaşır
Ceyhun, İlhamə, Kəmala, Kamran və Maarif müəllim



Qudalar Kəmalanın toyunda – Maarif və Bəhri əfəndi



Kamranın toyunda. Soldan – Maarif, Vahid, Qeybullə və Tahir




17 dekabr 2016-ci il, Ceyhunun toyunda
Qeybullə nəvələri ilə, Dayandur, arxa sıradə – Salman Alpər,
Maarif, Kəmala, Elanur və Bəhri əfəndi



Fatmanın qızının toyunda – Kamran, Ceyhun, Qeybulla, Maarif,
Rəhman və Rizvan



Maarifin yaxın dostu Firdimanın qızının nişanında
Soldan: Ceyhun, Maarif, Sənər, Firdiman, Günel, Nəzakət və Şəhla



Elnurənin toyunda – Kamran, Nəzakət, İbrahim, Elnurə,
Kəmalə və Maarif



Xalqov Xalq, Xalqov Qarakışı və Xalqov Maarif, 2019-cu il
1950-ci ilin fevral ayında körpə Maarifi doğum evindən bu həyətə gətirmişdilər.
Onda 12 yaşı olan Qarakışı çox sevinmişdi.



Hüseyin Cəfərzadə

Həyatda görüşmək onlara qismət olmadı. Hüseynin ciyərparası olan qızı bu gün Maarif müəllimin galinidir. Ayxan adlı bir nəvələri var. Maarif rəhmətlik qudasını qəlbində yaşıdır, tez-tez onunla söhbət edir, ruhunun rahat olmasına xahiş edir.

Dostluq mənəvi sərvətimizdir

Yaxşı dost – yəni dostluğa məxsus olan bütün qayda – qanunları nöqtə - vergülünə qədər ürəkdən yetirməyi bacaran əsl dost “ikinci özün” deməkdir. Dostluq ən qiymətli mənəvi sərvətimizdir, insanların bir-birinə qarşı qurduqları mənəvi körpüdür. Xalq şairi Bəxtiyar Vahabzadə demişkən:

Dostların yurdudur qəlbim, məskənim,
Ürəkdə gərək bir nisgil olmasın.
Yığışın, yığışın başına dostlar,
Mənim bir günüm də sissiz olmasın.

Maarif müəllim həmişə dostları ilə, onların sayının çox olması ilə fəxr edib, onları özünü yaxın qardaş bilib. Ulu Peyğəmbərimizdən soruşurlar ki, dost yaxşıdır, yoxsa qardaş? Peyğəmbərimiz cavab verir ki, hər ikisi yaxşıdır, ancaq qardaş dost olsa daha yaxşıdır. Vaxtin –zamənin olayları öz işini görür. Dostlar da tarixin sınağından keçir, azaldıqca-azalır...

Maarifin müəllimin də həyatının xəlbirindən keçən az dostları qalib-Abdullayev Dayandur, Əliyev Vahid, Aslanov Nadir, Adilov Qabil, Ağasıyev Vaqif, Kəliyəddin Xəlilov və daha bir neçə nəfər. Dayandur və Vahidə olan münasibətləri haqqında kitabın əvvəlki bölmələrində material var.

Dostlarından ən yaxını Maarifin ürək sirdəsi, özü ağırlığında duz-çörəyini yediyi Nadir olubdur. Keçən əsrin 70-ci illərinin ikinci yarısında başlanan tanışlıqları əbədi qardaşlığı çevrildi. Maarif müəllimin ürək sözü: “Nadir haqqında nə qədər danışsan, yazsan azlıq edər. Dünyada Nadir övlad, Nadir ailə başçısı, Nadir Valideyn, Nadir Qardaş, Nadir dost kimi yaşıdı. Bu Dünyadan da heç kimin gözləmədiyi nadir bir gündə köçdü. Allah Rəhmət etsin...”





İsmayıllı rayonunun Vaşa kəndi, Nadirle birlikdə,
Nadir bu kənddə anadan olub.



Vaşa kəndində, Nadir və Maarif səhər yuxusundan təzə durublar,
bulaq başında əl-üzlərini yuyurlar.



Nadirin Bakıdakı mənzilində
soldan sağa : Maarif, ... , Hacı və Nadir





Maarif müəllim səhbətlərində dostu Nadiri böyük bir şəxsiyyət, dostcanlı bir insan kimi səciyyələndirməyə çalışır və deyir ki, dostluq etdiyimiz illərdə Nadirdə bir dəfə də olsun saxta davranış görmədim. Nadirdə olan ali keyfiyyətlərin təməlində, bünövrəsində dostluq ideyaları dayanırdı. Nadirin vasitəsilə digər dostlar da qazanmışam ki, onlar da xoşniyyətli, gözəl düşüncəlidirlər və onların da keçdiyi ömür yolu insanları həm cismən, həm də mənən saflaşdırır, nəcibləşdirir.

Maarifin müdafiəsindən sonra Keşlə qəsəbəsində Salmangilin evində qonaqlıq keçirildi. Həmin qonaqlığın hazırlanmasında Nadir böyük rol oynadı..




Sağdan sola – Qeybulla, Nadir, Vahid və s.

Qabil Nadirin əmisi oğludur – deyir Maarif müəllim və səhbətlərinə davam edərək:

"Onunla 1975-ci ildə Nadir gildə tanış olmuşuq. Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində oxuyurdu. Həyatımızın təxminən on ilini bir yerdə olmuşuq, xanımlarımız yaxın rəfiqə, övladlarımız yaxın dost olublar. XX əsrin 80-cı illərin sonu-90-cı illərin əvvəllərində baş verən təlatümlü hadisələr insanlara ağır zərər vurdur, ziyahlarımızın bir hissəsi ailələrin iqtisadi problemlərini həll etmək üçün xaricə getmək məcburiyyətində qaldılar. Onlardan biri də Qabil oldu. Hal-hazırda Türkiyədə yaşayır. Universitet müəllimidir. Həmişə arzu etmişəm ki, Ulu Tanrı onun işini uğurlu etsin. Kiçik oğlu Nofəl bu il Türkiyədə ali tibbi təhsilini başa vurdu. Bu xəbər ailəmizdə hamının sevincinə səbəb oldu."



80-ci illərin sonu, Qubada, soldan sağa Qabil, Maarif



XX əsrin 80-ci illərinin ikinci yarısı, İsmayıllı rayonu, Girdiman
çayının sağ sahili, Qaranohur
Soldan sağa: Maarif, Qabil və Məhərrəm



İsmayıllı rayonu, Məhərrəmgilin hayatı
Məhərrəmin atası Abdullətif kişi, Maarif, ... və Məhərrəm



Keşə qəsəbəsi, Salmangilin hayatı
Soldan sağa: Maarif, Qabil, Məhərrəm və Adil

Maarif müəllim əhatəsində olduğu adamlar haqqında saatlarla danışmaq istəyir, çünki buna onun yüksək əxlaqi keyfiyyətləri imkan verir. Bu gözəl insanın səhbətlərindən o da məlum olur ki, 1973-cü ildən onun və bacısı Qəribənin Bakı

şəhərində doğma bir ocaqları olub. Keşlə qəsəbəsində yaşayışan Əmirxan ata və Badam ananın evi. Həyatda onlar qodar sadə və qonaqpərvər ev sahibi çox az tapılar. Badam ana evinə qonaq gələni çörək kəsməmiş yola salmazdı. Əmirxan atanın ibrətəmiz səhbətlərinə qulaq asmaqdən adam doymazdı. Onlarda olarkən elə zənn edirdin ki, öz evindəsən. Qızları Tərlan Qəribənin yaxın rəfiqəsi idi. Oğlanları Salman əhatəsində olan yaxınlarının hər bir xahişini vaxtında icra edər və etdiyi yaxşılıqlardan mənəvi zövq alardı. Çox çalışqan və zəhmətsevər idi. İndi də belədir.



Maarif və Badam ana



XX əsrin 80-ci illərinin ikinci yarısı, Keşlə qəsəbəsi
Soldan sağa: Maarif, Əmirxan ata, Qabil və Salman



Cəlilov Nadir əsasən XX əsrin 70-ci illərində tanış olublar. Aslanov Nadirin əbədi dostudur. Nəvasinin da adını Nadir qoyub. 1982-ci ilin iyun ayının 14-də Maarifi və ailə həyatı qurduğu Nəzakəti toy məclisindən Sumqayıta Cəlilovun "Jıqılı" sında aparıblar. Aslanov Nadir də qabaqda, Cəlilovun yanında əyləşmişdi.

Maarif müəllim Ağasıyev Vaqif əsasən XX əsrin 70-ci illərinin sonlarında tanış olmuşdur. Maarif o günləri belə xatırlayır:

- Vaqif müəllim Cəmil müəllimin aspirantı idi. Neft Həmkarlar Təşkilatında şöbə müdürü işləyirdi. İlk görüşümüz hər ikimizin ürəyimizcə oldu. Təməli aspirantlıq illərində qoyulan bu tanışlıq əbədi dostluğa çevrildi. Mənim ailə həyatı qurmağımda Vaqif müəllim və həyat yoldaşı Rəna xanım böyük rol oynadılar. Belə ki, Nəzakət Bakı şəhərindəki 7 sayılı orta məktəbdə Vaqif müəllimin həyat yoldaşı ilə işləyirdi. Məni Nəzakətə onlar tanış etdilər. Nişan və toy mərasimlərində çox yaxından iştirak etdilər. İkinci övladım Kamran 6 aylığında ağır xəstələndi, bir neçə xəstəxanada yatdı, həkimlər


ümidlərini tam üzümüz dülər. Onu Ulu tanrı yaşatdı. Vaqif müəllimin də bu zaman böyük köməyi oldu. Belə ki, Uşaq xəstəxanasının baş həkiminə olan ciddi zəngi öz müsbət nəticəsini verdi. Mən bütün ömrüm boyu Vaqif müəllimin bu yaxşılığını heç vaxt unutmayacağam. Biz bu gün də görüşürük, çay içir, keçmiş günlərimizi bir daha xatırlayır, əhatəmizdə olmuş insanların yaxşı əmələrindən danışırıq. Hər dəfə elmi rəhbərimiz olmuş Cəmil müəllim bizim əsas mövzumuz olur...



Maarif və dostları Vaqif müəllimin bağ evində
Söldən sağa: Vaqif müəllim, Qədir müəllim, Maarif, Nüsrət müəllim,
Nahid, Kamran və Ceyhun



XXI əsrin ikinci onilliyi, Vaqif müəllim və Maarif



Fəxrəddin Maniyev və Maarif Vaqif müəllimin oğlu Eminin toyunda

Fəxrəddin Maniyevlə XX əsrin 70-ci illərinin sonunda Tarix İnstytutunda tanış olublar. Bir şöbədə işləyirdilər. O vaxtdan yaxın oldular, bu gün də dostdurlar. Maarif müəllimin ailə üzvlərinin də Fəxrəddin müəllimə böyük hörməti var. Maarifin həyat yoldaşı Nəzakət xanım 1992-ci ildə ailələrinə Fəxrəddin tərəfindən göstərilən diqqəti heç vaxt unutmur.

O zaman Maarif müəllim Pedaqoji İnstytutun Şamaxı filialında müəllim işləyirdi. Nəzakət xanım isə kiçik yaşlı iki övladı ilə Bakıda qalmışdı.

Bir gün mənzillərinin qapısı döyüldü. Nəzakət müəllimə qapını açdı. Fəxrəddin idi. Əlində bir bağlama var idi. Nəzakət xanım onu içəri davat etdi. Fəxrəddin içəri girmədi. Bağlamanı verərək dedi: - Qardaşım Maarif Şamaxıdadır. Bilirəm ki, ailənizin diqqətə böyük ehtiyacı var. Xahiş edirəm bu bağlamani götürün.

Sağollaşıb getdi. Nəzakət bağlamanı açdı. Orada bal, kərə yağı, bir neçə ədəd qatı süd və meyvə var idi.

Bu gün tarix elmləri doktoru olan Fəxrəddin Maniyev həmin sadəliyini qoruyub saxlayıb. İldə bir neçə dəfə Maarif müəllim Fəxrəddinin Bilgahdəki bağ evində olur, dincəlirlər.



Maarif və Fəxrəddin Bilgəhdə

Onlar 1996-cı ilin yayında Qax rayonunda tanış oldular. O zaman Nüsrət Paşayev Qax rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışır. Abdulqədir Əliyev isə Qax rayonunda Maliyyə idarəsinin rəisi idi. Bu tanışlıq ailəvi dostluğa çevrildi. Hər üçü bununla fəxr edirlər.



**2005-ci ilin dekabr aysi, Nüsrət müəllimin qızı Aytənin toyundu
Soldan sağa – Nüsrət, Maarif, Ceyhun, Nəzakət və Abdulqədir**

Azər Axşam dayısı Abdulqədirin dostlarını bir süfrə arxasına yiğib





Maarif Xəliyəddin Xəlilovu 1968-ci ildən tanırı. Həmin il Xəliyəddin müəllim ADPU-nin "Tarix fakültə"sinə qəbul olumuşdu. Onlar ikinci dəfə Tarix İstitutunda görüşdülər. O zaman Xəliyəddin müəllim institutun "Arxeologiya və etnoqrafiya" sektorunda işləyirdi. Məhz bu illərdə onlar daha yaxın oldular. Elmi mövzuları ilə əlaqədar kitabxanada olduqları vaxtlarda görüşür, çay süfrəsi arxasında işlədikləri mövzu ilə əlaqədar fikir mübadiləsi aparırdılar. Bu yaxınlıq onların ailə üzvləri arasında da bir səmimiyyət və mehribanlıq yaratdı.

Maarif müəllim Təvəkkül Əliyevlə 70-ci illərdən tanışdırılar. Tarix İstitutunda işləyiblər. Təvəkkül müəllim bu gün AMEA-nın Arxeologiya və Etnoqrafiya İstitutunda şöbə müdürüdür. Onlar uzun müddət DİM-də keçirilən seminarlardada birlikdə iştirak ediblər. Məhz bu illər onları bir-birinə daha çox yaxınlaşdırıb.



Maarif müəllimin bu gün daha çox ünsiyyətdə olduğu şəxslərdən biri Faiq Babayevdir. Faiq müəllim AMEA-nın Arxeologiya və Etnoqrafiya İstitutunda işləyir. Onların da yaxınlığı DİM-də başlayıb.



Maarif müəllim qonşularla da çox mehribandır. Səmimi münasibətləri var. Bir-birlərinin məclislərində yaxından iştirak edirlər.



Qonşular Filologiya Elmləri doktoru, professor Kamran Əliyevin 60 illiyi ilə əlaqədar keçirilən ziyafətdə iştirak edirlər.
Sağdan sola: Maarif Xəliyəddin Xəlilov, Müseyib Yunusov, Fuad Sadıqov, Kamran Əliyev, Mətləb Məmmədov



Onunla 1974-cü ildə Saatlı rayonunda tanış olublar. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirən Məmməd Təhməzli Saatlı rayonunda müəllim işləyirdi. Maarif müəllimlə qonşu idilər. Çox sakit, səmimi, xeyirxah bir insan idi, "Elli" təxəllüsü ilə şeirlər yazırırdı. 1979-cu il may ayının 20-də aşağıdakı "Gözəl üz" şeirini Maarif müəllimə təqdim etdi. Məmməd Elli dünyasını dəyişib, xoş xatirəsi Maarif müəllimin qəlbində yaşayır.

Gözəl üz

Gözəl qızsan, gözəllərin gözüsən,
Gözəllərdə gözəl olur gözəl üz,
Gözdən olsun gözlərindən göz üzən,
Gözəlimsən, al canımı gözəl üz!

--- --- ---
Gözəllərdə gərək gözəl göz ola,
Gözəl gərək gözlərinə göz ola,
Gözəl gözə, gözəllikdə göz ola,
Gözlər deya: Gəl gözümdə gözəl üz!

--- --- ---
Gözəlməkdən, Elli, gözüm qaraldı,
Gözəl gündə dağ könlümü qar aldı,
Gözəl sevdı, qara gözüm qar oldu,
Göz neyləsin, ürək birdir, gözəl yüz!

Maarif Maçaxıda



İsmayıllı rayonunun Maçaxı kəndi nəhəng aqsaqqallar, müdrik ağbirçəklər, qeyrəti oğullar, ismətli qızlar, şan-şöhrəti alımlor, böyük ziyahlar yurdunu kimi respublikamızda çox gözəl tanınır.

Maarif Xalıqov doğma yurdunun adı çəkiləndə müsəlləh əsgər kimi ayağa qalxan qeyrəti, namuslu əsl Azərbaycan vətəndaşıdır. Xalq şairi Məmməd Araz da gözəl deyib: " Vətən daşı olmayıandan olmaz ölkə vətəndaşı". Uzun illərdən bəri tanıdığım bu insanların damarlarında həmişə vətənə, doğulduğu yurda sevgi və məhəbbət hissələrinin aşib-daşlığının şahidi olmuşum.

Onun ana yurdunu olan Maçaxıya ilk gəlişi 2010-cu ilin iyun ayının 6-da olub. O, İsmayıllı rayonuna çatanda taksi sürücüsü Mayıldan xahiş etdi ki, onu Maçaxıya aparsın. Mayilla ibtidai sinifdə birlikdə oxumuşdular. Mayıl razılışdı. Yola düşdülər. Yol boyu keçirdiyi hissələri Maarif heç kiminlə bölüşdurmayıb, indi də ürəyinin bir guşosunda sırr kimi saxlayır.

Kəndə çatdilar. Soraqlaşış babası Abdulun yaşılmış olduğu evi tapdilar. Maşından düşdülər, Maarif müəllim həyatın darvazasını döydü. Başı örökli bir qadın qapını açdı. Maarif kim olduğunu ona dedi. Qadın hönkürtü ilə ağlamağa başladı. O, Maarifin anasının bacısı Bəsirə müəllimə idi. Həyətə keçdilər. Az keçməmiş onun həyat yoldaşı Rauf həkim də gəldi. Tanış oldular. Mayıl rayona qayıtdı. Maarif isə kənddə qaldı. Elə ilk tanışlıqdan Maarif hiss etdi ki, bu illər ərzində Maçaxıya gəlməməkdə, bu ailə ilə tanış olmamaqdə böyük səhv edib.

Ağır xəstə yatan Ünzülə Ana vəsiyyət etmişdi ki, onu Maçaxıda dəfn etsinlər. 2012-ci il mart ayının 21-də Saatlı rayonunda Maarifin anası dünyasını dəyişdi. Maarif zəng vuraraq Rauf həkimdən xahiş etdi ki, anası üçün məzar qazmaq lazımdır. O, eyni zamanda İsləmli rayonunda yaşayan yaxın dostu Ötərxandan da bunu xahiş etdi. Mart ayının 22-də şaxtalı bir havada cənazoni Maçaxıya gətirdilər. Hər tərəf ağ örpəyə bürünmüdü. Məzarlıqda Rauf həkim başda olmaqla kənd camaati, İsləmli rayonundan Ötərxan, Maarifin yaxınları Xalıq və əmisi Qarakişi onları gözləyirdilər. Məzar qazılmışdı...

Maarifin Maçaxılı günləri başlandı. Hər il iki-üç aydan bir Maçaxıya gedir...

Yurda mahəbbəti axır qanında,
Müqəddəs bir yerdir Maçaxı kəndi.
Tez-tez bu yerləri görməsə Maarif,
Özünü unudar, töklənər Maarif.



Ünzülənin bacısı Bəsirə və onun hayat yoldaşı Rauf həkim. Vaxtı ilə bu həyatdə Maarifin babası Abdul kişi yaşaylb.



6 İyun 2010-cu il Maarif ana babası Abdulun və ana nənəsi Nazilə Mahmud qızının məzarlarını qucaqlayıb göz yaşı tökürlər.



Maarif Xalıqov Maçaxı qəbiristanlığında vaxtaşırı olur və onun ən çox səcəd etdiyi müqəddəs yerlərdən biri də bu məzaristanlığıdır. Məzaristanlığında olduğu və olmadığı anlarda da anası Ünzülənin baxışları heç vaxt onun gözünün önündən çıxılmır. İndi mərhum ananın hayatı Maarif müəllim üçün əfsanəvi, əstarəngiz bir dona bürünmüş bir şəkildədir. Çox vaxt onu qəribə hissələr bürüyür. Bu hissələrin burulğanında sanki o boğular. Bu hissələri heç kəsə bildirmədən öz ürəyində yaşatmaq istəyir. Lakin ürək də daşdan deyil, ətdəndir. Anasının övladları üçün çəkdiyi azab-əziyyətlərlə fəxt etmək arzusu 70 yaşı Maarif müəllimin ürəyində daha da güclənir, daha qüvvətli, daha əzəmətli səslənir.



Macaxı kəndində Ünzülənin məzəri. 2012-ci il.
Övladları: Məhsümə, Qəribə, Azər, Fatma və gəlini Nəzakət



Doğmaları və Saatlı rayonundan olan qonşuları
Ünzülənin məzarını ziyarət edirlər.



Nəvələri Kamala, Kamran və Ceyhun nənələrini ziyarət etməyə
gəliblər. 2012-ci il mart ayının 22-də Kamran və Ceyhun
nənələrinin nəşini bu məzara qoymuşdular.



Ünzüla 1929-cu il yanvar ayının 4-də belə bir qarlı qış gündündə
bu kənddə anadan olmuşdur.

Tez-tez Anasının məzarını ziyarət etmək üçün Maçaxiya gələn Maarif xalastı Bəsirənin və Rauf həkimin səmimi qonaqpərvərliyi ilə qarşılaşır.



Yaxın dostu Vahid hayatı yoldaşı və nəvəsi ilə Maçaxiya ziyarətə gəliblər.



Maarif ulu babası Kukayın məzarı önünde



Maarif anası Ünzülənin orta təhsil aldığı və müəllimə işlədiyi Tircan kənd orta məktəbində, 2010-cu il



7 sentyabr 2012-ci il. Maçaxı kəndinin orta məhəlləsində yaşayan, yaşı 80-dən artıq olan Saleh babanın həyatında



Maarif və aşiq Yanvar, Tircan kəndi, 06 iyun 2010-cu il

Maarif Qax rayonunun İlisu kəndində

Ailə həyatı qurduqdan sonra Maarif müəllim, demək olar ki, hər yayı ailə üzvləri ilə birlikdə Azərbaycanın dilbər gülşələrində olublar. İki il Novxanı bağlarında, bir neçə il pioner düşərgələrində, bir neçə il İsmayıllıda istirahət ediblər. 1996-2003-cü illərdə isə dalbadal Qax rayonunun İlisu kəndində olublar. İlisu kəndinin havası, kənd sakinlərinin xoşrəftarı onu o qədər özüñə cəlb etmişdi ki, Maarif düz 8 il yayda ailə üzvləri ilə İlisuuda istirahət etdi. Mahz İlisu günlərində o, Nüsrət müəllim və Qədir müəllimlə dost oldu. Bu dostluq bu gün də davam etməkdədir.

Bu gün də Maarif müəllim o illərin xatirələri ilə yaşayır. Bu gözəl alımla söhbətimiz zamanı xəyal onu ömrün müxtəlif vaxt, zaman dolaylarına çəkir. Alnı qırışır, üzü xoş təbəssümələrlə dolur, qarşidakı müsahibini də gərgin düşüncələrə qərq edir. Mən də düşünürəm ki, Azərbaycanımızın İlisu kimi bir yurd yerini döñə-döñə ziyarət etmək, gəzmək insana nə qədər zövq verir. Maarif Xalıqovun bu yerlərdə aldığı mənəvi zövqü heç nə ilə ölçüyə gətirmək mümkün deyildir.



Nəzakət, Kəmalə Ceyhun və Kamran Füzuli bağında, 1997-ci il




1998-ci ilin avqust ayı, Maarif, Vahid və Nəriman həkim həyat yoldaşları ilə Füzuli bağında




Vaxtı ilə Xanlarkənd orta məktəbində birlikdə işlədikləri Vaqif müəllim və onun həyat yoldaşı Ayna müəllimə, Maarifin tələbə yoldaşı və Balakən polis idarəsinin əməkdaşı Cukayev Kamil və həyat yoldaşı, Maarif və Nəzakət Füzuli bağında, 1999-cu il.



Tələbə yoldaşları Zeynəb müəllimənin Güllük kəndindəki ata evində, Zeynəb müəllimənin qardaşı Mütəllib, Maartif, Nəriman və Vahid



Qax rayonunun İlisu kəndindəki dağ hamamında
Sağdan sola: Ceyhun, Maarif, Kamran




Maarif, Nəzakat və Kəmalə dağ hamamında



2002-ci il Dağ hamamının bir neçə metrliyində Marxalın qabağında.
Dağdan düşmüş buz parçasıdır. Hamama yol onun ortasından keçir.

Maarif Xalıqovun səyahətləri

Həm kimi o da səyahət etməyi çox sevir. İstər Vətəni Azərbaycanın ayrı-ayrı bölgələrində, istərsə də dünyanın bir sıra ölkələrində olmuş Maarif müəllim bundan sonra bir sıra xarici ölkələrdə, ilk növbədə Hindistanda olmaq. Kapurlar nəslİ ilə tanış olmaq arzusundadır. Təki sağıq olsun və Allah arzularını çin etsin! Doğma yurd yerlərini gəzmək, hətta xarici ölkələrə səyahət etmək haqqında müxtəlif yazarların yaradıcılığında güclü detallara, bədii və publisistik faktlara rast gəlirik. "Çox oxuyan çox bilməz, çox gəzən çox bilər" – deyib müdrik babalarımız. Onu da deyirlər ki, tale insannı üzünə o vaxt gülür ki, onun gəzdiyi, gördüyü yerlər olduqca çoxdur və onların hər birinin fotolarda oksi şübhə etmirik ki, oxuculara da mənəvi zövq verəcəkdir.



Marxal – dağdan sürüşmüsuz buz qatı




2003-cü il, avqust ayı, İlisu kəndinin sakinləri ilə bir yerdə




7 oktyabr 1979-cu il, Sankt –Peterburq şəhəri, Puşkinckoye selo



Moskva, 1980-ci il



İstanbul, 2014-cü il



Aitəlikdə Taksimdə: Kamran, Nəzakət, Maarif və Kəmalə



İstanbul, Top Qapı sarayı, 2014-cü il



Ordu şəhəri, Pəşanbə ilçəsi, Kırlı məhəlləsi, 2015-ci il




İsmayıllı rayonunun Lahic kəndində
Soltan sağa: Elşən Qasımov, Faiq Babayev və Maarif Xalıqov



Maarif müəllim Xinalıq kəndinin uşaqlarının əhatəsində



Quba rayonunun Xinalıq kəndində
Soldan sağa: Pərviz Ağalarov, Maarif Xalıqov, Aydın Allahverdiyev,
Elşən Qasımov, Faiq Babayev, Niyaməddin Quliyev



Maarif və Nəzakət Barjomidə, 3 avqust 2017-ci il

70 illik ömrün şəkil salnaməsi


Maarif Xahqovun özünəməxsus şəkil qalareyası var. Vaxtaşırı bu şəkillərə baxdıqca bəzən onun üzündə sevinc hissələri çıxırlanır, boy qaldırır, bəzən isə dərdinin içində sixib saxladığı anları xatırlamalı olur. Bu şəkillər onun keçdiyi ömür yolunun müəyyən çizgилərini dolğun bir şəkildə əks etdirir.

Qarşımızda 10-cu sınıf şagirdi Maarifin 1967-ci ildə Bakı şəhərində çəkdirdiyi bir şəkil var. Sonuncu şəkil isə 70 yaşlı Maarifin çəkdirdiyi şəkildir.

Burada olan 10-a yaxın şəkli diqqətlə izlədikcə Maarif müəllimin keçmiş olduğu həyat yolunu bir daha izləmiş oluruq. Çünkü hər bir yaş dövrünün hadisələri insanın sıfətində öz izlərini, işaretlərini yaşıdır...




10-cu sınıf şagirdi



10-cu sınıf şagirdi, şəkilin arxasında Maarifin 31 may 1967-ci il gecə saat 22 -54-də yazdığı aşağıdakı misralar var:

Həyat etibarsız, dünya bivəfa,
Bu dünya kim üçün gətirib səfa?
Bülbül də qan ağlar o çəmənzarda,
Yenə vəfa vardır soyuq məzarda.
Əgər məni möhv etsə zalim rüzigar,
Bu şəklim əbədi qalsın dostum... yadigar!

İmza: "Xəstə Maarif "



Tələbə

Şəkil 7 iyun 1968-ci ildə Bakı şəhərində məhbus rəssam
Aydın tərəfindən çəkilib



Tələbə Maarif İcmayıllı rayonunda, 1968-ci il




Dördüncü kurs tələbəsi



Tarix İnstitutunun elmi işçisi Aspirantlar yataqxanası



190




Ussuriysk şəhəri, 1973-cü il



1990-ci il

191

MAARİF XALIQOV HAQQINDA YAZILANLAR



2012-ci ildə anasını itirən Maarif çox kədərlidir



Muxtar Kazimoğlu
akademik, AMEA Folklor
Institutunun direktoru

TARİXÇİ DOSTUMUZUN GÜNEY AZƏRBAYCAN MESAJI

"Ayağına dəmir çarıq geyib, əlinə dəmir
əsa alıb düşdü yolun ağına..." Nağıllardan
götürdüğüm və nağıl qəhrəmanının uzun
və çətin səfərə çıxmığını bildirən bu
ənənəvi cümlə tarix üzrə fəlsəfə doktoru
Maarif Xalıqov barədə yığcam bir yazı
yazmaq istədiyim yerdə heç də təsadüfən
yadına düşmədi. Məsələ burasındadır ki,
ayaqlarında dözülməz ağrı olan Maarif

Xalıqov son vaxtlar sözün hərfi mənasında əlinə əsa alıb Güney Azərbaycanı qarış-qarış
gəzməkdədir. Bu gəzmək adı bir turist gəzməyi yox, bir ziyahı gəzməyidir, o taylı-bu
taylı Azərbaycan təcəssübünü çəkən, ikiyə bölünmüş bir xalqın ağrı-acisini dərindən
duyan bir tarixçi gəzməyidir. Bunu Maarif Xalıqovun keçən il çap etdirdiyi "Bəzz
qalası" kitabından görmək və duymaq o qədər də çətin deyil. Əlində əsa payı-piyada
dağlar-dərələr, çətin aşırımlar qət edib Bəzz qalasının ən uca nöqtəsinə qalxmaq,
gedilən yolu və qalanın ən uca nöqtəsini şəhərlər və foto-şəkillərlə oxucuya təqdim
etmək, təbii ki, təbiətsevərlikdən qat-qat artıq dərəcədə xalqın tarixinə ehtiramın və bu
tarixi yaşatmaq istəyinin bariz ifadəsidir.

Maarif Xalıqovun Güney Azərbaycan sevdası heç də tarixi abidələri ziyarət edib
həmin abidələr haqda naməlum faktları oxucuya çatdırmaqla bitmir. Bu sevda Güney
Azərbaycanın dəyərli ziyahları ilə əlaqələr qurub o tayda qorunub saxlanan zəngin
mədəniyyətimiz barədə məlumat əldə etmək və həmin məlumatı mətbuat vasitəsilə
soydaşlarımıza çatdırmaq kimi vacib bir vətəndaşlıq işini də əhatə edir. Maarif Xalıqov
imkan daxilində gördüyü bütün bu sayaq işlərlə bizlərə bir daha xatırlatmaq istəyir ki,
Arazın o tayında bizim hələ öyrənilməmiş şəhər tariximiz, sənətşünaslıq,
folklorşünaslıq, ədəbiyyatşünaslıq sahələrində bir çox sırların açarını özündə gizlətmış

mədəniyyətimiz var, o şanlı tarixa, bir çox sirlərə açar ola biləcək o zəngin mədəniyyətə sahib çıxmışın vaxtı çoxdan çatıb.

Bir vaxtlar Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda elmi əməkdaş olan, Prezident Aparatında dövlət qulluqçusu kimi çalışan Maarif Xalıqov hal-hazırda pedaqoji işlə məşğul olur. Yaxşı bilirəm ki, o, digər sahələrdə olduğu kimi, pedaqoji işə də son dərəcə məsuliyyətlə yanaşır və balalarımıza tariximiz haqda doğru-düzgün bilik aşılamaq üçün hər cür əzab və məşəqqətə qatlaşır. Maarif müəllim Güney Azərbaycana səfərlərini də yalnız dərslər bitəndən, yay tətili başlayandan sonra gerçəkləşdirə bilir.

Bu il Maarif müəllimin 70 yaşı tamam olur. Arzum budur ki, tarixçi dostumuzun ayaqlarındaki azar-bezar çəkilib getsin, əlindəki əsanı bir tərəfə atıb Vətən torpağını əsasız-filansız gəzib-dolaşın, Allah verdiyi ömür payını sağlam canla yaşasın, özü, ailəsi və milləti ilə bağlı bütün istəklərinə çata bilsin!

07.01.2020-ci il



Kamran ƏLİYEV
AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi

BİR ÖMÜRLÜK TARİX

İnsanların hayatı və taleyi Tanrıının onlara baxışıdır. Əslində adamların dilindən tez-tez eşitdiyimiz Şükranlıq da öz mənbəyini məhz buradan götürür, onların dərin inam və imanından qaynaqlanır. O kəslər xoşbəxtidir ki, bu Şükranlıq içərisində arzuları ilə əməllərini uzaqlaşdırıb, istəklərini imkanlarından uzaqda təsəvvür edəmir. Bu cümlələri yazarkən mən tarix üzrə fəlsəfə doktoru, mahir pedaqoq və səmimi dost olan Maarif Xalıqov haqqında düşünürəm.

Əgər həyatda tək özünü görürsənə, əgər yalnız özün haqqında düşünürsənə, o halda səni özündən başqa heç kəs tanımayacaq, sənə yalandan salam verib yanından keçəcəklər. Maarif müəllimin çevrəsi qohum-aqrəbalarının sayından xeyli çoxdur. Bu çevrə adamları özündən uzaqlaşdırır, əksinə onları cəzb edir, onlarda maraq yaradır və ən başlıcası, hər kəsi həyata səsləyir.

Maarif Xalıqov öz acılarından danişanda belə qarşısındakini batman-batman görünən ağrı-acı ilə yüklemək istəmir, danişdiqlarını və yadına düşənləri xatırə kimi söyləyir. Əslində içindən galən ən səmimi duyğuları xatırəyə çevirməklə başqa bir missiyani da yerinə yetirir: deyilənləri onu dinləyənlərin, ona qulaq asanların yaddasına hopdura bilir. Bu, bəlkə də, onun pedaqoq ustalığıdır, bəlkə də, həyat təcürbəsinin nəticəsidir. Hər halda insanın özü ilə müsahibə arasında səmimiyyət yaratmaq hər adamin işi deyil.

O, acılı-şirinli xatırələri ilə heç vaxt bədbin, tərk-i-dünya bir insana çevrilməyib. Maarif Xalıqov daxilən nikbin adamdır, bunu yalmız onu yaxşı tanıyanlar, onunla həmsəhbət olanlar bilər. Amma unutmayaq ki, nikbin olmaq əzab-əziyyətdən, qəmkədərdən uzaq olmaq da demək deyil. Əgər belə olsayıdı, o, keçdiyi əzablı yolları, uzun illərin ağrı-acılarını özündə toplayan ayrıca bir kitab yaza bilməzdi. Bu kitab "Ömrün

ağlı-qaralı zolaqları” adlanır. Müqaddes anaya həsr olunan kitab müəllifin real həyata baxışının və ədəbi düşüncələrinin möhsuludur.

Maarif müəllim öz yaddasında olan, bəlkə də, heç vaxt yadından çıxmayan faktları və detalları bədiiləşdirə bilir, faktlara və detallara bu günün gözü ilə baxmayı bacarıır. Bir həqiqət dənilməzdir ki, kitabdakı ədəbi-bədii qatlar, oxucunun qəlbini riqqətə gətirən mətn nümunələri həyat hadisələrinin özündən doğur, necə deyərlər, müəllif hadisələri deyil, hadisələr müəllifi öz ardına aparır. “Ömrün ağlı-qaralı zolaqları” kitabı bir ananın, bir övladın taleyindən bəhs etsə də, yalnız bir anadan, bir övladdan bəhs edən bir əsər çərçivəsində məhdudlaşmış qalmır. Əsərin qəhrəmanları ümumiləşmiş obrazlara çevrilirlər. Bu da kitabın həm təsir gücünü, həm də əhəmiyyətini qat-qat artırıb olur, oxucu marağını özüne comluya bılır.

Maarif Xalıqov hayatıñ an həssas məqamlarını ədəbi yanaşmalarla canlandırır, yəni onlara yeni bir həyat verir, özü də sevinir, başqlarını da sevindirir.

Əmək sərf etməkdən, zəhmət çəkməkdən heç vaxt usanır. Maarif müəllim yazdığını bir də yaza bilir, oxuduğunu bir də oxuya bilir. Onun gənclərə, tələbələrə öyrətdikləri öyrəndiklərinin davamıdır. Gördüyü hər bir işin başına dolanır, onu əzizləyir, küsdürübə, könlünü almağa çalışır. Çünkü zəhmətin mənasını başa düşür, zəhmətin qədir-qiyəmətini anlayır.

İnsanın adında onun həyatı və taleyi yaşaya biler. Ya da gərək həyatdakı eməllərini adınlı yaşatmayı bacarasın. Maarif müəllimində bunların hər ikisi qovuşaq şəklindədir, o, maarifin, elmin, təhsilin içində böyük və elə indi də böyür. Hər dən düşünürəm ki, hərgah o, bu peşəni seçməsəydi, başqa bir yolla getsəydi, istədiklərinə bu qədər nail ola bilərdimi? Yadimdən çıxmasın deyə tez də cavab verirəm: qotiyən yox!

Müəllimlik çətin peşədir. Ona görə ki, bu peşə hər gün oxumaqla, öyrənməklə, metodikani zənginləşdirməklə tamamlanır, bundan əlavə, bəlkə də, bundan daha çox və an başlıcası, ünsiyyət qurmağı bacarmalısan. Ünsiyyət qurmağı bacarmayan müəllim öz fənnini heç vaxt sevdirdə bilməz, heç özü də sevilə bilməz. Müəllim üçün yaxşı ünsiyyət yaratmaq isə böyük incəliklə qurulmuş tələbkarlıqdan keçir. Mən bu həqiqəti Maarif müəllimin fəaliyyətində olduğunu biliñdən sonra yazıram.

Pedaqoq sevinməyi bacarmalıdır. Hər adam gördüyü işə sevinir, çünkü görülen iş ayların, ilların, yuxusuz gecələrin, nəhayət, zəhmətin bəhrəsidir. Alim bir məqaləsi, bir kitabı çaxanda, bəstəkar yeni mahnısını bəstələyəndə, heykəltərəş yaratdığı abidəni

ucaldanda sevinir. Müəllim isə yalnız öz tələbəsi ali məktəbə girəndə yox, eyni zamanda həmin tələbəni hər dəfə görəndə sevinir. Maarif müəllim kimi.

Maarif Xalıqovun ən çox sevdiyi bir kitabı da var: bu, “Bəzz qalası” adlanır. “Bəzz qalası” kitabına bu qalada çəkilmiş şəkillərin qalereyası da demək olar. Şəkillər qalanın bütün giriş-çıxışını ardıcılıqla ifadə edə bilir. Bu şəkillərdə qalanın yolu, cığır, divarı, gizlin yerləri ilə bərabər, bəzilərində öz qüruru və məmmənluğunu ilə Maarif müəllim də görür. Bu görüntülər Marif müəllimin qalanın ən yüksək zirvəsinə qalxmastı düşüncəsini deyil, daha çox onun “Bəzz qala”nın oxucuların qalbinə, könlüñə daşıyıb gətirməsi anlamına gəlir.

Maarif Xalıqov tarixdə aid faktları elmi mühakimələr - dərs, program, icmal, məqalə və kitabla dövriyyəyə gətirir, özü də məmənun qalır, başqlarını da məmənun edir.

Bu deyilənlərin hamısı birlikdə Maarif Xalıqov üçün Şükranlığa imanı gətirməyin, uşaqlıq və gənclik illərinə bağlı xatirələrin, orta və ali məktəbdəki müəllimliyim, peşəkar pedaqoq statusunun, elmi araşdırımlarla zəhmətə qatlaşmanın, dostluq əməkənlərinin qorumağın, Prezident Administrasiyasındaki səmərəli fəaliyyətinə əks-sədəsi olan və övladlarına heç vaxt utanc gətirməyən bir ömrün tarixidir.



Şahin Fazıl

Adı, özü, sözü...

Adı Maarif, özü arif, sözü aqilanə, xisleti fazilanə, söhbəti şairanə olan bir adam... Adının mə'nası bəlli, özünün siması mə'lum, sözünün dəyəri aşkar-yəni Maarif Yusif oğlu Xalıqov.

Çoxdan tanıyorum onu. Aspirant olduğu illərdən tanımışam Maarif Yusifoğlunu (1975-1978). Dissertasiya işini vaxtlı-vaxtında bitirdi Maarif. Sovet dövrü idi. Maarif də artıq ixtisaslı kadr idi. Yazdığı dissertasiya işi də sanki bu tarix elmi sahəsində ixtisaslaşmış və tarixçi-mütəxəssis olmuş gənc bir alimin ixtisasına uyğun idi: "Azərbaycan SSR-də kənd təsərrüfatı üçün ixtisaslı kadrların hazırlanması!". Nəhayət 1981-ci il. Uğurlu müdafiə. Ixtisaslı kadr olan Maarifi bir qədər sonra yüksək vəzifəyə çəkdilər. Baş laborant, elmi işçi, Bakı və Şamaxıdakı təhsil ocaqlarında 12 il işləmiş bu gənc kadri birdən-birə mə'sul bir vəzifəyə dəvət etdilər. Azərbaycan Respublikasının Prezidentinin İcra Aparatında mə'mur (1993-2000). Sonra yenə müəllimlik fəaliyyəti (2000-2005). Amma kitab və məqalələr yazmayı da unutmadı Maarif. Hətta 2019-ci ildə Azərbaycan MEA A.Bakıxanov adıma Tarix İnstitutu Elmi Şurasının qərarı ilə "Bəzz qalası" adlı bir Foto-Albom da hazırladı Maarif Yusifoğlu (2019). Bir il əvvəl (2018) "Ömrün ağlı-qaralı zolaqları" adlı tarixi-etnoqrafik-sənədlə povest də yazıb oxucu mütaliəsinə təqdim etdi Maarif Xalıqov.

Bəzz qalası!.. Bir vaxtlar Azərbaycanın savaş və həzz qalası olan Bəzz qalasının tarixi bərk çəkdi özüna Maarifi. İranda dəfələrlə oldu. Onu özüne çəkən Bəzz qalasının

keçmişini və indisini öks etdirən çoxlu şəkillər çəkdi bu təəssübkeş və yorulmaz "səyyah".

Tez-tez Ərdəbilə gedir Maarif. Ərdəbil ziyahları, əsasən şairləri həmişə gözlayır onu.

Keçən il yanımı gəldi. İki kitab gətirdi mənə. Şair Qartalın Şahinə göndərdiyi iki kitab. Müəllisin tam adı: Rəhim Əsədullahi Səreyn Dərvish Qartal. Oxudum. Hətta bir neçə şeir də həsr etdim şair Qartala, çünkü şair Qartal şair Şahini öz mövzun şə'rəri ilə sevindirmişdi. Aramızda müşairə yaradı:

"Olacaq şə'rimi mə'na mən ələndən sonra,
Deyəcək adımı dünya mən ələndən sonra"

Qartal Rəhim

"Qəzəlimdə hələ gizlin neçə mə'na vardır,
Atilar qətlimə imza mən ələndən sonra"

Şahin Fazıl

Yaxud:

"Tökəməm hər ataga şə'rimi, el şairiyəm,
Tutiyi -ta'bımı ehsas ilə şokkor gəzirəm"

Qartal Rəhim

"Harada Racı, hanı Seyyid Əzim Şirvani?
Şəhriyar axtarıram, Mirzə Ələkbər gəzirəm"

Şahin Fazıl

Yaxud:

"Qarışmış saçlarım tarix kimi toz-torpaq altında,
Daransın bu qara tellər, darağımızdan xəbər yoxdur"

*“Kiməm mən, kimdir əcdadım, nəsil dəfərçımı baxdım.
Köküm qalmış Yer altında, budağından xəbər yoxdur.”*

(Şahin Fazıl)

Bir qədər yuxarıda Maarifin “Ömrün ağlı-qaralı zolaqları” adlı kitabının adını çökmüşdim. Anaya həsr olunan və bədii dil ilə qələmə almanın bir qələm sahibinin povedisi. Kitabın ilk cümlələrinə nəzər yetirirəm: Müstəqil araşdırıcı olan redaktor Çapar Fərid Kazimlı “Güllələnmiş gülüşlər” adlandırdığı ön sözə yazar: “Tarix üzrə fəlsəfə doktoru Maarif Xalıqovu 25 ildən çoxdur ki, böyük vətəndaş, cəsarətli yurdsevən, millətimizin qeyrətli bir təassübkeşi, böyük əqidə və dənməz inam sahibi, vəfali dost və qardaş kimi tanırı, onun geniş ürəyinə, müdrik düşüncələrinə həsəd aparmışam”. Tamamilə doğru, olduqca düppədüz qiymət. Elə mən özüm də Maarifin indicə sadaladığım xisət və xəsiyyətinə həsəd aparıram.

Povedin “Proloq yerinə və yaxud ritorik sualların məngələsində” adlandırdığı hissəsində Maarif “insan ömrünün müyyən mərhələsinə çatanda istər-istəməz öz-özüñə hesabat verməli olur” yazar. Nədir Maarifin hesabatının ilk sualları:

— Nə etmişəm? Nə etməliydim? Nəyi etməmişəm? Nələr etsəydim daha yaxşı olardı?”

Bu sualları cavablayanda Maarifin içindən gizli bir titrəyi keçir, o an onun ürəyi vəcəd və təlatümə gəlir (Bax: Maarif Xalıqov, Ömrün ağlı-qaralı zolaqları, Bakı, 2018, səh. 10.)

Həmişə vəcəd və təlatümlə gələcək kitablarını ərsəyə gətirəsan, dostum. Kitabını oxudum və orada Səvalan Qartal, şair Rəhim Səreyn Dərvişin iki şe'rini gordum. Mən də bir şe'r yazmaq fikriñə düşdüm və sənə bir qəzəl ithaf etdim:

*Yarımçıq arzu-niyvətlər yarımçıq yox, tam olsun kaş.
Xudaya, hər çətin dərđə çox asan ançam olsun kaş.*

*Gözəl torpaglарım qalmış yad əllərdə, yad əllərdə.
O kəfərlər kənar olsun, müzəffər—islam olsun kaş.*

*Qarabağ mülkü uğrunda savaşlar qoy davam etsin,
İgid kədlər zəfr çələsin, xəbislər hədnəm olsun kaş.*

*Didərginlər didərginlik bələsindən xilas olsun,
Vətən mülkündə hər insan ömürlik aran olsun kaş.*

*Maarif Xalıqov, ey Xalıq sadıq olan həndə.
Həyatın elmənə təyiq işiqlansın, şəm olsun kaş.*

*Mənim tək söz deyən çoxdur, sənin tək alım az gördüm.
Bu sözər xüdəsində alımlarə hərk chyam olsun kaş.*

*Qələm səndə, qələm məndə, kələm səndə, kələm məndə.
Edək tərif qoça Şərqi, konfüldə ilham olsun kaş.*

*Sənəhənd-Səhədag, Baki-Təbriz mədəbbəsi salam versin.
O sahildə, bu sahildə sərvət bayram olsun kaş.*

*Sənə sağlam həyat arzu edir Şahin, yaşa sağlam.
Maarif varsa arif var, Maarif sağlam olsun kaş!!!
Sənə möhkəm can sağlığı arzulayın*

20 noyabr 2019



**Qafar Cəbiyev, Tarix elmləri doktoru,
professor, Azərbaycan Respublikasının
Əməkdar jurnalisti.**

Maariflə növbəti görüşlərədək

Maariflə qohumluq əlaqələrimiz olsa da tanışlığımız yox idi. 70-ci illərin sonlarında aspiranturada təhsil alarkən tanış olduq. Daha sonra bu tanışlıq dostluğa çevrildi. O, Tarix İnstytutunun aspiranti idi. Tarix İnstytutunun direktoru, akademik Cəmil Quliyevin rəhbərliyi ilə namizədlik dissertasiyası üzərində çalışırdı. Mən isə arxeoloq olmaq istiqamətində işləyirdim. Fazıl Osmanov, Elmar Məhərrəmov, Zabil İsayev ümumi dostlarım iddi. Tez-tez institutun dəhlizində rastlaşardıq. Söhbət edə-edə ümumi uzunluğu 210-220 addım olan bu dəhlizi gün ərzində bəlkə 8-10 dəfə dolaşardıq. O, çox əla stolüstü tennis oynayırdı. Əməkdaşların əksəriyyətini ard-arda udub kənarə çıxarırdı. Mən isə daha çox onun rəqibləri ilə inadkarcasına apardığı idman mübarizəsini seyr etməkdən həzz alardım. Beləcə günlər, aylar ötürdü.

Onun elmi iş üzərində işləmək imkanları mənimlə müqayisədə xeyli yaxşı idi. Ona görə ki, onun aspirantlara məxsus yataqxanada dərisqlər olsa da bir otağı vardı. Mənim isə nəinki qalmağa yerim, heç Bakıda pasport qeydiyyatım da yox idi. O, tennis oynamaqda fərqləndiyi kimi, elə müdafiə etməkdə da fərqləndi. Beləliklə, o, 1981-ci ildə, bütün həmyaşlılarından daha əvvəl namizədlik dissertasiyası müdafiə etdi. "Azərbaycan SSR-də kənd təsərrüfatı üçün ixtisaslı kadrların hazırlanması (1965-1975-ci illər) mövzusunda işlədiyi dissertasiya işi müdafiə Şurası üzvləri tərəfindən yüksək qiymətləndirildi və tez də təsdiqini aldı. Onun belə çəvik işləyərək tez müdafiə etməsi digər həmyaşlı aspirant dostlarına da bir növ təkan oldu. Çox keçmədi ki, onlar da bir-birinin ardınca müdafiə edərək alimlik dərəcəsi aldılar. Maarif arada bir müddət gözə dəymədi. Sonra cəsildim ki, Pedaqoji İnstytutun Şamaxı filialında müəllimdir. Görünür, Mayıl Aclanovla (filialın direktoru) dost olması səbəbindən gedib oraya çıxmışdı. Amma elə oradan da yaxşı sədaları

galmakdə idi. Tanıdığım taləbələr və müəllimlər onun barəsində ancaq xoş söz deyirdi. Müəllim yoldaşları ilə növbəti dəfə rastlaşanda dedilər ki, artıq Prezident Administrasiyasında işləyir. Səhv etmirəmə, ümumi şöbədə çalışır. O dönmədə Maariflə Bakıda yox, Qaxda, təsadüfən görüşdük. Mən o zaman "Azərbaycan" qazetinin bölgə müxbiri kimi Qaxda idim. İcra başçısının müavini Nüsrət Paşayev mənə dedi ki, İlisu qonağımız var, ona dəyməyə gedirəm. Bəlkə, birlikdə gedək?! Qonağın kimliyini soruştum. Dedi ki, Aparatda işləyir, Maarif Xalıqovdur.

Beləliklə, Nüsrət Paşayevlə birlikdə İlisuşa getdik. Köhnə dostların görüşü necə olmalıdır, elə də görüşüb-öpüşdük. Birlikdə nahar etdik. İşini soruştum. Dedi ki, orada hər şey yaxşıdır.

Maarif 2000-ci ildə işini Dövlət İdarəciliy Akademiyasına dəyişdi. O, Dövlət İdarəciliy Akademiyasında çox işləmədi. 2005-ci ildə ora ilə xüdahafızlaşərək tam sərbəst həyata qərar verdi. O zamandan etibarən Maarif, necə deyirlər, "azad agent" statusunda olan idmançılar kimi həqiqətən tam sərbəstdir. Görünür, bu dərəcədə sərbəst olmaq üçün ona ailəsi və xüsusən də övladları meydan açmışdı. Bəli, o övladlarının təhsilindən, işindən və ugurlarından çox məmənun idi və elə indinin özündə də məməndur. Çünkü, onlar yaxşı oxumaları, intizamlı olmaları və nəhayət, müstəqil həyatdakı ugurları ilə Maarifi bəxtəvərdən də bəxtəvər etmişlər. Belə olan halda insan niyə də sərbəstliyə və rahathlıq can atmasın?! Artıq çoxdandır ki, müəllimliyin və məmurluğun daşını atan Maarif indi daha çox yaradıcılığı mehr salıb. Gördükörəni, eşitdiklərini, oxuduqlarını və bildiklərini qələmə almaqla maşğuldur. Bax, buna deyərəm, əsil sərbəstlik, əsil azadlıq, əsil rahathlıq. Maarif həm də çox dostcanlı bir ziyalıdır. Dostların görüşünü çox zaman o müəyyən və təşkil edir. Nüsrət Paşayevlə onun dostluğuna gəldikdə isə, bu əsil etalon kimi dəyərləndirilə bilər. Onlar hər dəfə Maarifin yanında olan növbəti görüşlərində bəhs edəndə bir anlığa xəyalən məndə o məclislərə qoşuluram. Söz verirəm ki, növbəti görüşdə mütlaq mən də gələcəm. Amma görünür, mən hələ də Maarif qədər rahat və sərbəst olmadığımdan daha bir növbəti görüşə gedə bilmirəm. Amma sağlıq olsun, mən də özümü sözünün üstündə duran kişilərdən hesab edirəm və əminəm ki, bundan sonra Maariflə bizim hələ çox görüşlərimiz, çox səhbətlərimiz olacaq. Bağda olmasa da, onun 70, 80, 90, 100 yaşına həsr olunan məclislərdə mütlaq görüşəcəyik.

Özizim Maarif, hələlik sənə möhkəm can sağlığı arzulamaqla gələn görüşlərədək, deyirəm. Çünkü, bu qeydlərlə ürəyimi tam boşalda bilmədim. Elə şeylər varki, onu yazmaq yox, ən azı çay süfrəsi arxasında əyləşərək üz-üzə, göz-gözədanışmaq daha rahatdır.

Mayıl Alicanov

ADPU-nun Şamaxı filialının İctimai elmlər və xüsusi
fənlər kafedrasının müdürü,
Respublikanın əməkdar müəllimi
Şamaxı rayon Ağsaqqallar şurasının sədri



Danişan daşlar və ya Maçaxıdan başlayan yol

Maarif Xalıqovla mənim ilk tanışlığım 45 il bundan əvvəl olub. 1975-ci ilin aprel ayında Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturasının əyani şöbəsinə qəbul imta-hanları başlamışdı. Aspiranturaya daxil olmaq istəyən-lərin arasında bəstəboy, danişarkən üzündə xəfif təbəssüm yaranan bir gənc diqqətimi daha çox cəlb edirdi. Düzü, o vaxtlar bizi bu "döyüşdə" kimin qalib gələcəyi çox maraqlandırırdı.

İllik imtahan ixtisas fənnindən - Azərbaycan tarixindən idi. Onun "rəqibi" olan institutun əməkdaşı ixtisas fənnindən "əla", o isə "yaxşı" qiymət aldı. Düzü, mən artıq onun aspiranturaya qəbul olunacağına olan ümidi və inamımı itirmişdim. Sən demə, mən fikrimdə yanılmışam, əsl döyük irəlidə imiş. Növbəti imtahandan onların hər ikisi "əla" qiymət aldılar. Axırıncı imtahan-dan isə gənc müəllim "yaxşı", onun "rəqibi" isə "kaft" qiymət aldı. Beləliklə, onların hər ikisi qəbul imtahanlarından 13 bal topladılar. Lakin Maarif Xalıqovun "rəqibi" ixtisas fənnindən əla qiymət aldığı üçün aspiranturaya onu qəbul etdi.

Həmin dövrə EA Tarix İnstitutunun direktoru xeyirxah insan, billur kimi saf və tamiz şəxsiyyət, Akademianın müxbir üzvü Cəmil Quliyev idi. Cəmil Quliyev Akademianın Rəyasət heyəti qəşqisində vəsətən qaldıraraq əlavə bir yer alıb bu istedadlı gəncin aspiranturaya qəbul olunmasına şərait yaratdı. Maarif Xalıqov həmin dövrə institutun "Azərbaycanın Böyük Vətən müharibəsi və müharibədən sonrakı kommunizm quruculuğu" şöbəsinin aspiranturasına qəbul olundu. Şöbə rəhbəri, qayğıkeş insan, görkəmli tarixçi, prof. Qaraş Mədətovun məsləhəti ilə Maarif Xalıqovun elmi rəhbəri Akademianın müxbir üzvü Cəmil Quliyev təyin olundu.

Maarifin aspiranturaya qəbulu məni çox sevindirdi. Hər ikimiz bir şöbədə çalışdığımız üçün, demək olar ki, hər gün kitabxanada, arxivlərdə, müxtəlif tədbirlərdə görüşürdük. Bu gəncin istedadı, əzmkarlılığı və digər müsbət keyfiyyətləri çoxlarını özüñə cəlb edirdi. Həmin illərdə başlanan şəxsi münasibətlərimiz dostluğa çevrildi və bu dostluq indi də davam edir.

Danişanda xəfif təbəssümü və zərif gülüşü heç vaxt simasından əksik olmurdu. Bəzən də elə olurdu ki, çox fikirli və qayğıkeş görünürdü. Dərdini də heç kimə damşamzdı. Bu gənc istedadlı olduğu qədər də məğrur idi. Belə hallarda bilirdim ki, Maarif anası və bacıları haqqında düşünür.

Maarif Xalıqovun "Azərbaycan SSR-də kənd təsərrüfatı üçün ixtisaslı kadrların hazırlanması (1965-1975-ci illər)" mövzusunda yazdığı namizədlik dissertasiyasını başa çatdırıldığı dövrə mən iş yerimi dəyişdim. 1979-cu ilin sentyabr ayında Xankəndində yerləşən Sovet Azərbaycanının 60 illiyi adına pedaqoji institutunda müəllim kimi fəaliyyətə başladım. On il çalışdım bu ali məktəbdə, heç kim Maarif müəllim kimi mənə doğma və əziz dost olmadı. Bizim əlaqələrimiz heç vaxt kəsilmədi. O, həmin illərdə dəfələrlə Xankəndinə gəlmiş, mənimlə və Qarabağda olan digər dostları ilə görüşüb olanlardan şirin-şirin səhbət edər və gülüşərdik.

Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr zamanı Maarif müəllim dostlarından və burada yaşayan azərbaycanlılardan ötrü çox narahat idi. Tez-tez mənə zəng edər, təkcə mənim yox, digər dost və tanımlarının, bütün azərbaycanlıların vəziyyəti ilə maraqlanar, bizlərdən ötrü narahatlığını bildirərdi. Yaxşı yadimdadır ki, Maarif müəllim həmin illərdə dəfələrlə Qarabağa yalnız mənim yanına deyil, Ağdamda, Qubadlıda və digər yerlərdə yaşayan dostlarına baş çəkər, onlarla dərdləşər və dərdlərinə şərīk olardı.



Xankəndi, 7 noyabr 1981-ci il

Sağdan sola: Maarif Xalıqov, Tahir Aslanov, Həmdulla Aslanov,

Elza Aslanova, Xanım Alicanova, Mayıl Alicanov

Ermoni faşistlerinin və onların havadarlarının təkidi Naxçındıñda fəaliyyət göstərən pedaqoji institutun Azərbaycan bölməsinin professor-müəllim heyəti və tələbə kollektivi Şuşa şəhərinə köçürüldülər. Bütün bunlar az imiş kimi, Azərbaycan bölməsini Şuşadan Gəncə şəhərinə - Həsən bay Zərdabi adına Gəncə Dövlət Pedaqoji Institutuna köçürdülər, lakin professor müəllim və tələbə heyəti heç kimdən icazə almadan, onları gözləyən bütün çətinliklərə və təhlükəyə baxmayaraq yenidən Şuşa şəhərinə qayıtdılar və burada Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa fakültəsinin, sonra isə filialının açılmasına nail oldular. Fakültə və filiala rəhbərlik etdiyim dövrə Maarif müəllim tez-tez mənə zəng edər, hal-haval tutar, buradakı vəziyyətlə tanış olardı.

Yaxşı yadimdadır ki, Maarif müəllim Şuşaya gələndə doğma yurdlarından didərgin düşən, ev-əşiklərini itirən Qərbi Azərbaycandan gələn qacqınları görəndə necə hönkürtü ilə ağladı. Bu fədakar insan onlara tövelli verir, xəstələrə dərmən alır, gec-tez doğma yurdlarına qayıdacaqla-rına ümidi verirdi.

Taleh elə gətirdi ki, Təhsil Nazirliyinin əmri ilə Maarif Xalıqov Şuşa filialına Dövlət İmtahanı Komissiyasının sədri təyin olundu. Maarif müəllim Şuşaya gəldi. Yeddi yaşı oğlu Kamranı da özü ilə gətirmişdi, onu Qubadlı rayonunun Yuxarı Mollu kəndində yaşayan tələbə dəstu Vahidgildə qoyaraq Şuşada keçirilən buraxılış imtahanlarında iştirak edir, həftədə bir dəfə Şuşadan Laçına, oradan isə Qubadlıya, Vahidgilə gedirdi. O dövrə çoxları Şuşaya, Qarabağa getməyə cəsarət etmirdi. Ermoni faşistləri Şuşaya, Şuşadan Qarabağ istiqamətində hərəkət edən bütün maşınlara, avtobuslara atəş açır, yolları kəsir, vertalyotları vururdular.

Məhz belə bir çətin dövrə Maarif həftədə bir dəfə oğlu Kamranı görmək üçün Mollu kəndində gedərkən çox narahat olurdum. Maarif müəllim mənim narahatlığını hiss edərək özünəməxsus bir tərzdə, həm də qururla dedi ki, Kamran artıq çox şeyi başa düşür, qoy doğma Qarabağın süsunkar gözəlliyini öz gözləri ilə görsün və duysun. Yadellilərə göz dağı olan, düşmənə qarşı hər daşı səngət olan Qarabağı öz gözləri ilə görsün. İmkan olsa bu günlərdə onu Şuşaya da gətirmək. Cıdır düzündə gözdirmək istəyirom. Arzum odur ki, Kamran Şuşaya gələrək dünyamın nadir incilərindən biri olan Xarı Bülbülü öz gözləri ilə görsün.

Maarif müəllim bu yerlərdə, hətta erməni quldurlarının atəş hədəfində olan mənzərəli yerlərdə şəkil çəkdirirdi. Həmin günlərdə erməni quldurları tərəfindən jurnalist Salatin Əsgərovun qətlə yetirilməsi onu yandırıb yaxırdı. "Oclalar, indi kişilərə gücləri çatır, silahsız qadına el qaldırırlar" – deyirdi.

Maarif müəllim burada qaldığı təxminən 40 gün ərzində Qarabağın bir çox kəndlərində - Malibəylidə, Quşçularda, Xələfliidə və azərbaycanlıların yaşadıqları bir sıra digər kəndlərdə oldu. Ohali ilə görüşür, onlara tövelli verir və mübarizəyə ruhlandırırı. Heç vaxt yadimdən çıxmaz. Laçın və Qubadlı yolları ilə hərəkət etmək çox təhlükəli idi. Şənbə və bazar günləri Qubadlıya gedər, burada yaşayan dosttanışlarından hal-haval tutar, oğlu Kamranla görüşür, sonra da Şuşaya qayıdır. Şuşaya qayıdarkən hər dəfə Turşuda doyuncu su içməsindən həvəslə damşardı.

Dövlət imtahanı zamanı komissiya üzvlərinin fikirlərinə hörmətlə yanaşır, tələbələrin cavablarını diqqətlə dinləyir və onların biliklərini düzgün və obyektiv qiymətləndirir. Həmin dövrə Şuşa filialında üç fakültə var idi. Tarix-filologiya fakültəsinə təcrübəli pedaqoq, eşsur insan dossent Kərimov Raqub Şahmar oğlu rəhbərlik edirdi. Onunla asuda vaxtdarında biz bir yerdə olur. Şuşanın tarixi yerlərini göstərməkdə bir növ bələdçilik edirdi. Maarif müəllim yalnız Raqub müəllimin deyil, bir ay müddətində bizim kollektivin doğma üzvünə çevrildi..

Taleh biza bir daha, düz 13 il sonra bir yerdə işləməyi nəsib etdi. Mən ADPU-nın Samaxı şəhərində yeni açılmış filialına direktor təyin edildim. Uşaqlıq və gənclik illərində dostluq etdiyim Vahid Məmmədyar oğlu Xanəliyev isə tədris və elmi işlər üzrə direktor muavini təyin olundu. Yeni yaradılmış filialın yüksək ixtisaslı kadrlara böyük ehtiyacı var idi. Yenə də kəhnə dosta müraciət etdim. Necə deyərlər - hər şeyin təzəsi, dostun kəhnəsi. Maarif müəllimi içtimai əsaslarla kafedra müdürü təyin olundu. Maarif müəllim o ağır və çətin günlərdə filialın maddi-texniki bazasının yaradılmasında və möhkəmlənməsində var qüvvəsi ilə çalışırdı. Burada özüñə Vahid Xanəliyev, Bayməmməd Cəbrayılov, Əlisahib Abudov, Şəsəddin Mikayılov və adlarını unutduğum bir çox dostlar qazandı.

Maarif müəllim dostlarına xüsusi diqqət və qayğı ilə yanaşırırdı. Çətin günlər id. Cərək tapılmırırdı, ərzaq qılığlı var idi, işıqlar tez-tez söpür, qaz yanmırırdı. Bu ağır günlərin tezliklə otub keçəcəyinə, xoş günlərin galəcəyinə tələbələrini inandıra bildi. Nəzakət xənimlə bütün çətinliklərə sına garırdılar. Özlərinin çətinliklərini, dərddərini unudub başqlarının dərdinə şərək olan, dərddərini çəkən mənim dostum və onun xənni bir muddət Şamaxıda yaşadılar. Maarif müəllim əsl müəllim və insana xas olan bütün keyfiyyətləri pedaqoji fəaliyyəti dövründə həyata keçirməyə çalışırdı. Elə bil, necə deyərlər, anadan müəllim kimi fəaliyyət göstərmək üçün doğulmuşdur.

Maarif müəllim çox alicənab insandır. Elə gün olmaz ki, Saatlı rayonunda yaşayan anası və bacılarından xəbər tutmasın. Xoşbəxtlikdən filialda telefon-danışq məntəqəsi var idi. Tez-tez onlarla əlaqə saxlayır, ayda bir dəfə onlara baş çəkərdi. Onun gəlişi evə, ailəyə fərəh gətirirdi. Elə bil ki, evdə onun gəlişini çoxdan gözləyirdilər. Bir anın içində süfrə açılar, stolun üstüne müxtəlif növ meyvələr, şirniyyat düzülər, kəklik otu ilə təzə dəmlənmiş çay gətirilərdi. Bir azdan Ünzülə ananın dəmlədiyi zəfəranlı plovun ətri evi bürüyərdü. Oğlu plovu yediyi andan sonra kimi gəzlərini ondan çəkmir, sevincindən fərəhənlər, kövrələrdi. Maarif müəllim plovu elə iştahla yeyirdi ki, sanki uşaqlıq illərindəki çətinlik və acliğin qisasını plovdan alırdı. Oğul anasının bütün ümidi lərini doğrultmuş, oxuyub alimlik adını almış, ali məktəbdə kafedra müdürü vəzifəsində çalışırdı. Ana oğlunun uğurları ilə fərəhənlər, bütün ağrılı-acılı günlərini unudurdu.

Maarif müəllimin işgüzarlığını, təşəbbüskarlığını, bilik və bacarığını nəzərə alıb onu Prezident Aparatında işə götürdülər. O, burada çalışarkən dostları ilə əlaqəni kəsmədi, onları tez-tez arayıb axtarır, zəng edir, problemləri ilə maraqlanır. Bir çox bədxahlar, M.Ə. Sabirin əsərlərində olan "qəhrəmanlar" Şamaxıda fəaliyyət göstərən filialın müvəqqəti bağlanmasına nail oldular. Maarif müəllim bu işdə biza düzgün istiqamət verdi. Pedaqoji kollektivin Ulu Öndərə olan müraciətindən sonra məsələ ədalətlə həll olundu və filialın fəaliyyəti bərpa olundu. Filial bu gün də fəaliyyətini uğurla davam etdirir.

Maarif müəllimin yaradıcılıq, elmi-tədqiqat obyekti geniş və olduqca maraqlıdır. Onun 2019-cu ildə AMEA-nın Tarix İstitutunun direktoru, akademik, Millət vəkili Yaqub Mahmudovun tövsiyyəsi və redaktorluğu ilə çap olunan "Bəzz qalası" kitab albomu xürrəmilər hərəkatına həsr olunmuş ən dəyərli tədqiqatlardan biri – şəkillər qalareyasıdır. Babəkin rəhbərliyi altında uzun müddət ərəb xilafətinə qarşı mübarizə aparan xürrəmilərin qəhrəmanlığı, döyük taktikası, istehkamları ilə bizi tanış edir və yaddaşlarımızda yaşıdır, möhkəmləndirir.

Bu əsərin Azərbaycan tarixşünaslığında əsas və başlıca əhəmiyyəti bundan ibarətdir ki, dövlətin əsas rəmzlərindən biri olan bayraqın qaldırıldığı yer şəkildə öz əksini tapmışdır



Ərəb mənbələrində göstərilən faktlarla yanaşı, **bu fakt kifayat edir ki, öz dövrünün qəhrəmanı, xalqımızın azadlığı uğrunda mübarizə aparan görkəmli sərkərdənin başçılığı altında Xürrəmilər dövləti yaranmış, bu dövlətin hökmədarı Babək olmuşdur** - fikrini söyləməyə əsas verir. Əslində, bu foto-album bizim milli ruhumuzu yaşıdır, onun yaşamasına güclü təkan verir, qalanın müdafiəsi uğrunda döyük xürrəmilərin qəhrəmanlığı, özündə bu günlərdək qoruyub saxladığı sirlərlə bizi tanış edir. Digər bir tərəfdən, bu vaxta kimi Bəzz qalasının harada yerləşməsi haqqında müxtəlif fikirlər mövcud olmuşdur. **Bu albumu nəşr etdirməklə Maarif Xalıqov şəkillər vasitəsilə Bəzz qalasının harada yerləşməsi haqqında elmi mübahisələrə son qoymuşdur.**

Maarif Xalıqovun əsərlərinin ilk oxucularından biri də manam. Səmimi etiraf edirəm ki, onun bədii yaradıcılıqla məşğul olduğunu bilmirdim. Maarif müəllimin tələbə yoldaşı, polis polkovniki Əmiralı Dəmirov vasitəsi ilə mənə göndərdiyi "Ömrün ağılı-qaralı zolaqları" adlı tarixi-etnoqrafik-sənədlə povedini oxuduqdan sonra böyük sarsıntı keçirdim. Burada insanın bütün varlığını lərzəyə salan Ünzülə ananın obrazı və kiçik İsmayılin əzablarla dolu olan həyat yolu məni sarsıldı. Kitabı oxuyub qur-tardlıqdan sonra Maarif müəllimlə telefon vasitəsilə əlaqə saxladım və bu Sizin həy-atınızı, yaşadığınız günləri özündə əks etdirən tərcüməyi-halinizdirmi? – deyə soruş-dum. Mənə elə gəldi ki, o, bir anlığa susdu və xəyalən o günlərə qayıtdı. Cavabında qısaca olaraq birçə kəlmə - bəli dedi! Düz 45 il bundan əvvəl tanıdığım Maarif müəllimin həyat yolu – yaşadığı acılı-agrılı günlərini özündə əks etdirən çətin və və şərəflə ömürü gözlərim önündə canlandı. Əslində, Maarif müəllimin üzündən əksik olmayan təbəssüm ona öz dərдинi unutdurub müsahibinin dərдин, çətinliklərin

nə olduğunu biliyəm deyir, mən Sizi başa düşürəm, mən bu yolun yolcusu olmuşam deməkdir.

Maarif müəllim Nəzakət xanımla uzun illərin çətin sınaqlarından şorfla çıxıblar. Onlar üç övlad böyüdüb tərbiyə ediblər. Hər üçü ali təhsilliirlər. Böyük övladları o qanlı-qadılı günlərdə, 7 yaşında olarkən atası ilə birlikdə Qarabağa gəlmış Kamran bəydir. Gözəl övladları – bir oğlu və bir qızı var. Qızı Kəmalə xanım ali təhsilli həkimdir, İstanbul şəhərində yaşayır və işləyir. İki övladı var. Ailənin sonbeşiyi Ceyhun bəydir. Ali təhsilliidir. "Kunq-fu" döyüş növü üzrə dördqat Dünya çempionudur, 5 qat Dünya kubokunun sahibidir. Bir oğlu var, adı Ayxandır.

Maarif müəlliminin həyat yoldaşı Nəzakət xanım ali təhsilli filoloqdur. Hal-hazırda Binəqədi rayonundakı 30 sayılı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimasıdır. Xoşbəxt ailədə 5 nəvə böyükür. Nəzakət xanımın sevincinin həddi-hüdudu yoxdur. Övladları və nəvələri ilə fəxr edir.

Maarif hazırda təqaüdüdür. O, indi yaradıcılıqla daha məhsuldar məşgul olur, yazıb – yaradır. Dostluq etalonu olan Maarif müəllim indi də bizi arayıb axtarır, gənclik illərində olduğu kimi məzəli səhbətləri ilə bizim könlüməzə oxşayır, yaşıdır.



210

Müəllifini unutduğum şəri şair cə bil ki, həyatda bütün çətinliklər sına gəren bu xeyirxah insan haqqında yazıb:

Dözüm özü dözməyəndə dözdü dost,
Dostluq adlı bir ocaqda közdü dost,
Hecalara bölünməyən sözdü dost,
Bölünsəydik dost deməzdik biz ona.
--- --- ---

Cırçı deyil, yığış ocaq çatasan,
Ağac deyil, gövdəsində yatasan,
Paltar deyil, köhnələndə atasan,
İldən ilə bahalaşan zərdi dost.

Maarif müəllim məhz belə dostdur, belə insandır.

Dərin hörmətlə: Mayıl Alicanov

211

Məmmədov Hüseyn Qaraxan oğlu
Sizin şagirdiniz olmaqla fəxr edirəm.
Fəlsəfə elmləri doktoru, Bakı Dövlət
Universitetinin dosenti



Ömür yolu

Ömür yolu... Bu iki kəlməlik ifadənin arxasında illərin dolanbaclarında qalan ağrı-acı, çətinlik və möhnət, sevincli və xoşbəxt günlər, şərəf və ləyaqət, məsuliyyət və zəhmat durur. Hər kəs bir ömür yolu keçir. Bu yolu biri yixila-dura addimlayırsa, digarı bùdrəsə də özüne inamını itirmir, qəti addimlar ataraq məqsədi uğrunda ömrünü şam kimi gilə-gilə əridərək yüzlərin, minlərin sevimlisinə çevirir.

Həyatda şərəflə şərəfsizliyi, tamahkarlıqla vicdanlı olmayı hər kəs özü seçir. Şan-şörət dəlinca qaçmayan, zəhmatkeş elm fədaisi Maarif müəlliminin "Ömür yolun"da göstərilən bu keyfiyyətləri mən şagird, tələbə və onun hamkarı olanda hiss etmişəm.

Mən özümün sevimli müəllimimin həyat yoluna qiymət vermek, onun haqqında yazmaq kimi məsuliyyətli bir işin altına girməyə çox tərəddüd edirdim. Uzun götür-qoydan sonra bu qərara gəldim ki, üzərimə götürdüyüm bu iş çox məsuliyyətli, ağır olsa da, şəraflıdır. Çünkü Maarif müəllim elə bir insan, elə bir şəxsiyyət, elə bir pedaqoq, elə bir alimdir ki, onun ömür yolunu, fəaliyyətini varəqləmək, oldə edilən qənaətləri qələmə almaq üçün xüsusi təfəkkür və böyük istedad tələb olunur.

Maarif müəllim uca bir dağın zirvəsində dayanıb. Mən isə dağın atayında dayanıb zirvədəki insana baxıb onun keşməkeşli ömür yolunu, həmin yüksəkliyə necə gedib çatmasını öyrənmək, təsvir etmək istəyirəm. Çətin, olduqca çətin məsələdir.

Keçən əsrin 70-ci illərindən başlayaraq müəllimlərin müəllimi Maarif Xalıqov layiq olduğu dəyəri, qiyməti eşitməli və bilməlidir.

Maarif müəllim alim, pedaqoq kimi böyük xidmətlər göstərmış, ləyaqətli övladlar yetişdirmişdir. Çətin, cəfəli həyat yolu keçəsə də, o, bu gün özünü tam əsasla xoşbəxt saya bilər.

Mən, Maarif müəllimi orta məktəbdə oxuyarkən, şagird olan zaman tanımışam. Sevimli müəllimimin həyat hekayəsini isə onun yazdığını və anasına həsr etdiyi "Ömrün ağlı-qaralı zolaqları" əsərini oxuduqdan sonra bilmışəm və onu yenidən kaşf etmişəm. 1974-cü ildə Saatlı rayonundakı S. Vurğun adına orta məktəbdə tarix dərsini tədris etməyə başlayan Maarif müəllim sınıfə daxil olduğu andan hər bir şagirdin sevim-lisinə çevrildi. Bizim sinifin riyaziyyat təməyülli olmasına baxmayaraq yalnız iki şagird riyaziyyat sahəsini seçdi. Yerdə qalan bütün şagirdlər humanitar sahələri seçmiş oldular. Mən isə birbaşa tarix ixtisasını seçdim. Bütün bunlar Maarif müəllimə və onun tədris etdiyi tarix fənninə olan sevginin təzahürü idi.

Elm fədaisi olan müəllimimin həyatından bəzi məqamları bildiyimdən deyə bilərəm ki, onun bu zirvəyə çatması, hər şeydən əvvəl, çətinliyə, əzablara sına görməsi, hələ uşaq vaxtlarında kiçik əlləri ilə çörək qazanmağı öyrənməsi, böyük ürəyi və mətin xarakterə malik olması, elm öyrənməyi həyatının mənası hesab etməsinin nəticəsində olmuşdur.

Həyatın bütün acılarını, ağrılarına sına görməyi, sına gərib mənliyini, şəxsiyyətini qorumağı bacaran Maarif müəllim sinmedi, sarsılmadı. Mənəvi paklıq, əsl ziyanlılıq, elmi prinsipiallıq, müdrik pedaqoqluq – mənə elə gəlir ki, bu keyfiyyətlər Maarif müəllimin həm şəxsi həyatında, həm də elmi yaradıcılığında qırmızı bir xətt kimi keçir.

Maarif müəllimə müraciət etdikdə o, səbrə dinləməyi bacaran, təmkinli, özünü problemlə üzləşmiş adamın yerinə qoya bilən bir insandır. Mənim fikrimcə, bir müəllim kimi onun əvəzi yoxdur!

Azərbaycanımızın tarixinə, bu gününə və galəcəyinə elmdə, ziyanlılıqda, vətəndaşlıqda örnək ola biləcək ali bir ünvan yanan şəxs mənim müəllimimdir! Maarif müəllim.

Bu sətirləri yazanda üzümü Ulu Tanrıya tutub deyirəm, Ya Rabbim, Maarif müəllimi bize çox görəmə! Bizim belə insanlara bu gün daha çox ehtiyacımız var. Bir ağsaqqal, bir alim-pedaqoq, bir ziyanlı və bir insan kimi nə yaxşı ki, varsınız Maarif müəllim!

Əziz müəllimim, qardaşım və dostum, Maarif müəllim, ürəyimdə sözlərim çoxdur. Siz elə bir şəxsiyyətsiniz ki, haqqınızda cildlərlə kitablar yazılısa belə sizi tanıtdırı bilmərik. Sizin böyüklüyünüzü və şəxsiyyətinizi vəsf etməkdə qəlam də acizdir.

70 yaş nədir ki, sizə 100 il yaşamağı arzu edirəm! Sevilən insanlar heç zaman unudulmur. Sizi tanıyan hər kəs sevir! Nə yaxşı ki, varsınız. Uca Tanrı sizi qorusun, əziz və sevimli müəllimim!

Yadulla Həsənli

**Azərbaycan Dövlət İqtisad İnstitutu nəzdində
İqtisadi Araşdırırmalar Elmi Tədqiqat
Institutunun direktoru, iqtisad elmləri doktoru,
professor.**



Sevimli müəllimimiz Maarif müəllim! 1973/1974-cü tədris ilində mən 8-A sinifində oxuyurdum. Bizim sinifə tarix fənnindən Maarif müəllim dərs deyirdi. Elə ilk gündən Marif müəllim dərsi çox gözəl deyirdi, mövzunu yaxşı izah edirdi, şagirdlərlə səmimi davranırdı və dərsə sakit qulaq asırdılar. Bu keyfiyyətlərinə görə Maarif müəllim sinifin sevimli müəllimimə çevrilmişdi. Maarif müəllim bizim sinif rəhbərimiz idi.

1974/75-ci tədris ilinin başlangıcında Saatlı şəhər Səməd Vurgun adına 1-sayılı orta məktəbin dörd sinifinin yüksək qiymətləri olan şagirdlərindən beşinci 9-Q sinifi yaradılmışdı. Əslində bu sinif riyaziyyat təməyülli idid. Lakin, şagirdlərin seçiləməsi təkcə ali məktəbin texniki ixtisaslarına sənəd vermək istəyən və riyaziyyatdan yüksək qiymətlər alan şagirdlərdən formalasdırılmışdı, həmçinin digər fənlərdən yüksək qiymətlər alan şagirdər də həmin sinifə daxil edilmişdilər. Mən, aşağı sinifdən riyaziyyatı sevdiyim üçün gələcək təhsili mi bu fəndə bağlamaq arzusunda idim. Sinif istedadlı şagirdlərdən formalasdırılmışdı. Səhv etmirəmsə, sinifdə 34 şagird təhsil alırdı. Onlardan 3-4 nəfərini çıxməq şərti ilə qalan hamısı məktəbi bitirdikdən sonra ali məktəblərə daxil olmuşdular. Sinifin riyaziyyat təməyülli olmasına baxmayaraq təkcə mən riyaziyyat ixtisasını seçərək Bakı Dövlət Universitetinin (o zamankı Azərbaycan Dövlət Universitetinin) tətbiqi riyaziyyat fakultəsinə daxil olmuşdum. Əksər şagirdlər hümanitar və sosial ixtisaslar (hüquq, tarix, ədəbiyyat, xarici dillər, iqtisad və s.) üzrə, bir neçə nəfər isə texniki ixtisaslar və tibb üzrə ali məktəblərə daxil olmuşdular. Lakin, həmin şagirdlərin riyazi bilik səviyyələri heç də aşağı deyildi və düşünürəm ki, riyaziyyat və ya texniki ixtisaslar üzrə ali məktəblərə daxil olmaları üçün kifayət idi. Sinif seçmə şagirdlərdən təşkil olunduğu üçün müəllimlər də məktəbin ən yaxşı müəllimləri idi. Həmin müəllimlərdən biri sevimli tarix müəllimimiz Maarif Xalıqov idi. Maarif müəllim, sonradan disertasiya müdafiə edirik tarix elmləri namizədi emi dərəcəsi almışdır. Ümumiyyətlə, 3 müəllimimiz sonradan elmi dərəcə almışdır. Riyaziyyat müəllimimiz Rahib Abbasov isə hazırda riyaziyyat elmləri doktoru, professordur. Fizika müəllimiz Həmid müəllim fizika elmlər namizədi elmi dərəcəsi almışdır. Hesab edirəm ki, sinif şagirdlərinin əksəriyyətinin hümanitar ixtisaslar üzrə ali məktəblərə daxil olmalarında Maarif müəllimin əməyi heç də az olmamışdır. Yuxarıda qeyd etdiyim kimi Maarif müəllim, şagirdlərlə çox mehriban davranırdı və dərsi hamının başa düşəcəyi formada təşkil edirdi.

Maarif müəllim, təkcə dərs zamanı şagirdlərlə ünsiyyət yaratmadı, o həmçinin sosial tədbirlər, o cümlədən vətən-pərvərlik ruhunda görüşlərdə şagirdlərin iştirakını təmin edir, onların istirahəti üçün gəzintilər təşkil edirdi. Onlardan birisini tez-tez xatırlayıram - Araz çayı kənarı meşəyə gəzinti.

Maarif müəllim Araz çayı kənarı meşəyə gəzintini biz 8-ci sinifdə oxuyarkən taxminən yaz aylarında təşkil etmişdi. Gəzinti rayonun mərkəzini ən yaxın kəndlərdən biri olan və Araz çayının kənarında yerləşən Mollaəzizli kəndinin yaxınlığında olan meşədə oldu. Hər cür tədarük görülmüşdü, kabab çəkmək üçün ot, meyvə-tərəvaz, əyləncə üçün dama, şahmat, top və s. götürmüştük. Meşə çox sıx və bəzi yerləri keçilməz idi. O yadimdadır ki, bir ara möhkəm yağış yağdı, yağış kasından sonra gün çıxdı. Sanki gözümüzün önündə göbələklər meydana gəldi və xeyli göbələk yiğdiq. Bu xoş anlar heç vaxt gözümüzün önündə getməyir. Hər dəfə sevimli müəllimiz Marif müəllimi xatırlayıram.

Qeyd edim ki, Maarif müəllim, sonralar AMEA-nın Tarix İnstitutunda aspiranturaya qəbul olub, dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsini aldı və bir müddət Tarix İnstitutunda işlədi. O zaman Maarif müəllim AMEA-nın Şərifzadə küçəsində yerləşən yataqxanasında yaşayırdı. Mən universitetdə təhsil alarkən və aspiranturaya daxil olmaq üçün tarix imtahanına hazırlaşarkən Maarif müəllimə tez-tez müraciət edirdim. Bizim yataqxanalar qonşuluğda idi. Olduqca mehriban şəkildə suallarımı cavab verirdi və imtahana daha yaxşı hazırlanmaq üçün uygun ədəbiyyatlar verirdi.

İstər orta məktəbdə, istərsə da sonrakı illərdə Maarif müəllimlə münasibətim, sevimli müəllimimizə hörmət hissini daha da artırdı. Hesab edirəm ki, Maarif müəllim ən yaxşı müəllimlik xüsusiyyətlərinə malik olan, vətənpərvər, əsil Azərbaycan vətəndaşıdır.



Xəliyəddin Xəlilli
tarix üzrə fəlsəfə doktoru

“Ömrün ağrı-qaralı zolaqları” əsərinin mənəviyyatında yaratdığı ilk fikir dalğaları

Maarif bu kitabını mənə təxminən altı ay qabaq təqdim etmişdir. Mən isə onu 3 gün bundan əvvəl, yəni 2019-cu il oktyabr ayının 29-da oxudum.

Əsəri gec oxumağımın iki səbəbi var idi. Birincisi, xəstəlik, yəni gözümün tutulması və cərrahiyyə əməliyyatına məruz qalmışım idı. İkinci isə ondan ibarət idi ki, adətən, tarixçilər və müxtəlif peşə sahibləri ahlı yaşlarında bədii ədəbiyyatla məşğul olmağa, hekaya, roman və s. yazmağa başlayırlar. Nəticədə uğursuz yazılar meydana gəlir. Təbii ki, mən dostum Maarifin bu vaxta qədər hər hansı bir bədii əsərini oxumamışdım. Odur ki, onun bu yaşda, yəni 60 yaşlarında bədii əsər yazacağına inanmirdim.

Maarif kitabını mənə təqdim edərkən söz vermişdi ki, onu mütləq oxuyacağam. O zaman mən 3 kitabı oxuyacağımı planlaşdırmışdım. “Ömrün ağrı-qaralı zolaqları” kitabı bu sıradə üçüncü yerdə idi.

Oktyabr ayının 29-da mən müalicə edən həkimin qəbuluna getmişdim. Günorta saat 14-də evə gəldim. Həkim yaramı dondurmuşdu, bədənim bərk göynəyirdi. Buna baxmayaraq, belə qərara gəldim ki, Maarifin kitabını oxuyum. Nəvələrim iş otağından kitabı gətirdilər və onu oxumağa başladım. Kitab mənə özüne elə cəlb etdi ki, həm ağrılarını, həm də acliğimi unutdum. Kitabdan ayrılib günorta çörəyini yemək istədim. Lakin kitabın hökmü mənə bildirdi ki, bacarırsan məndən ayrı. Təbii ki, oxumaqdə davam etdim.

Cox gərginlik keçirirdim, həyacanlı idim. Çünkü 71 yaşında birinci dəfə idi ki, belə təsirli, insanın bütün mənəviyyatını lərzəyə salan bir kitab oxuyurdum. Mən kitabı oxuduqca həyacanlanırdım. Nəvələrim gələrək təzyiqimi ölçdülər. Təzyiqim yüksək

olduğu üçün kitabı əlimdən aldılar. Saat 16-da kitabı bir kənarə qoyaraq dərman qəbul etdim. Yatağa uzandım. Axşam saat 19-da kitabı oxumağa başladım. Gecə saat 22-ya kimi onu oxudum. Mətndə olan problemlər məni o qədər ağuşuna aldı ki, mən sözün həqiqi mənasında onların arasında boğulmağa başladım. Kitab məni psixoloji cəhətdən o qədər həyacanlandırmışdı ki,

tamamilə halsizlaşmışdım. Təzyiqim yenidən artdı, halim pişlaşdı. Kitabı bir kənarə qoyaraq dərman qəbul etdim, yataqda uzandım. Yataqda olarkən kitabın təsiri altında hansı hissələri yaşadığımı qələmə almaq istəmirəm...

Səhər saat 6-30-da kitabı əlimə alaraq oxumağı davam etdirdim. Səhər saat 10-da kitabı oxuyub qurtardım. Bir neçə dəqiqədən sonra Maarifə zəng vuraraq ilk təsəssüratlarını onunla bölüşdürdüm...

Əsərin əsas surətlərindən biri olan İsmayılin obrazını mənə ədəbiyyatdan tanış olan obrazlarla müqayisə etmək istədim. Belə İsmayıllı, istərsə də Viktor Hüqonun “Səfillər” romanının qəhrəmanı Jan Voljan və Fridrix Nitşenin “Zərdüst belə demişdir” əsərində fövqəlinsən eyni məqsədə nail olmaq istəyirlər. Fərqli yalnız ondan ibarətdir ki, Viktor Hüqonun Jan Voljanı Fransa buryua inqilabını daşıntılardan xilas etmək üçün yazıçının yaratdığı humanist, ideal bir obrazdır. Nitşenin fövqəlinsəni isə filosofun özü tərəfindən yaradılan bir obrazdır. İsmayıllı isə həyatımızda çox adamın tamidi müasirimidir. Kimin dostu, kimin iş yoldası, kiminsə qonşusudur. Real, canlı nümunədir.

Əsəri oxuyarkən bir məsələ məni həm elmi, həm də mənətiqi cəhətdən özüne cəlb etdi. Belə ki, çox zaman Azərbaycan ictimai fikrində, xüsusilə Azərbaycan ədəbiyyatında məsələ qoyulur, lakin cavablandırılmışdır. Bu əsərdə isə ilk dəfədir ki, qoyulan məsələ öz cavabını tapır.

Əvvələ, dəhşətlərdən xilas olmaq üçün nə etmək lazımdır sualına əsərdə cavab tapırsan. İkinci sual, mənəviyyatı qorumaq üçün nə etmək lazımdır? Bu sualın da cavabı əsərdə verilir. Üçüncü sual, insan yaşamaq üçün, xilas olmaq üçün nə etməlidir? Bu sualın da cavabı əsərdə verilir. Kitabda təsvir olunan həyatın dəhşətləri içərisində qovulan insan həyatın gözəlliklərini tapmaq və görmək imkanına yiylənir.

Həyata gözünü açanda anasından başqa heç bir himayəçisi olmayan bu kiçik uşaqdakı iradə, mənəviyyat, mübarizlik həqiqi mənada Nitşenin real fövqəlinsənini xatırladır.

Ismayıllı obrazı Jan Voljan obrazından çox qüvvəlidir. Belə ki, Jan Voljan yazıçının

yaratdığı bir obrazdır. İsmayııl isə, tale elə götirmişdi ki, sanki, həyatın bütün amansızlıqları, bütün dəhşətləri, bütün qeyri-insani amilləri onun qismatına çıxmışdır. Lakin bu uşaq - İsmayııl bu şərə qarşı öz idealini diqtə edir. Bu ideal min illərlə xalqımızın yaratdığı milli-mənəvi dəyərlərdir. Heç bir amansızlıq yaşamaq naminə İsmayıılı güzəştə getməyə məcbur edə bilmir. Nəhayət, əsəri oxuyanda görürsən ki, bu əsərdə İsmayııl obrazında Jan Voljanda, o cümlədən Nitşenin fəvqəlinsanındaki ideallar, arzular reallaşır.

Canlı həyatımızda dostumuz, qonşumuz, yoldaşımız, tanışımız olan İsmayııl obrazı bütün dünyada, dünya ictimai fikrində bazarın əxlaqını, mənəviyyatın, müsbət dəyərlərin pozucusu olması haqqında mülahizəsini də aradan qaldırır. Belə ki, təsdiq olunub ki, bazar insanın əxlaqını, mənəviyyatını pozur. Hayata yenicə göz açan, hələ məktəb təhsili görməyən, rəqəm tanımayan bir körpo yaşamaq, özlünü xilas etmək üçün bazara üz tutur. O, uşaqlıq və yeniyetməlik illərində çətinliyə düşəndə bazara üz tutaraq xilas olur. Bazar isə onun əxlaqında hər hansı bir mənfi, pozucu təsir yarada bilmir. Bu da bizə insanın mənəviyyat dünyasının xüsusi keyfiyyətlərə malik olduğunu göstərir.

Mən 40 ilə yaxındır ki, milli məsələ haqqında tədqiqat işləri aparıram. Yəqinlik hasıl etmişəm ki, bu ruhlu əsərlər elə-bələ yaranırm. Bunun üçün milli mənlik şüuru mütlaq ruhla qovuşmalıdır. Milli mənlik. Bu mənim sözüm deyil, dünyannın qəbul etdiyi elmi ideyadır. Mütlaq ruha qovuşa bilməyən ruh bu yazını yaza bilməzdi. Açığı, elə mütlaq ruhun yerdə də nümayəndəsi olub onu yaradan. Yuxarıdan da səs verilib, aşağıdan da. Nəticədə bunlar qovuşub. Mən elə bilirom ki, yaradanın bu millətə rəhmi gəlib, bu əsər yaradılıb, ortaya atılıb

Bir sözlə, əsərdə milli mənlik şüuru mütlaq ruha qovuşur. Bu baş verməsəydi belə bir əsər yazılı və tamamlana bilməzdi.

Macaxı qəbiristanlığında Ünzülənin ruhu gecələr səhərə kimi yatırı, İsmayılin gülçiçeklə gəlişini səbərsizliklə gözlöyir...

Səməyə Mustafayeva,
tarix üzrə fəlsəfə doktoru



Xoş xatirələr

Tələbəlik illərini xatırlamaq mənim üçün əzizdir. Ona görə ki, həyatının ən gözəl günləri bu dövra təsadüf edir. Sevincimizdən bir-birimizə pay verərdik. Kədərimizə şərīk olardıq. Birgə yeyərdik, birgə gəzərdik. Paltarlarımız da çox vaxt bir-birinə uyğun olardı.

Nə isə, yaşlışanda insana qalan ən çox xatirələrdir. Xatirələr səni xəyal dünyasına apanır, bəzən səni özünə qaytarır, yaşatmaq, yaratmaq həvəsinə artırır. Artıq hamımız yaşılaşmışıq. Lakin tələbəlik illərini xatırlayanda hər an qəlbimizdən bir hiss keçir ki, kaş o günlər bir də qayıdaydı. Yaxşı xatirələr həmişə keçmişdə qalır. Xəyal çox vaxt həqiqətə çevriləmir. Hər günün öz gerçəkliliyi olur. İnsan indi daha çox onlarla yaşayır. Lakin tələbə yoldaşlarını gördükdə, onların səslərini eşitdikdə yenə də elə bil o günlərə qayıdırsan. Qəlbindən bir arzu keçir ki, kaş o anları bir də qayıdaydı.

İndi də keçək tələbə yoldaşlarımıza. Mən tələbə yoldaşlarımın hamısı ilə yaxın idim. Hamısı məni öz bacıları kimi istəyirdilər. Birleşməmizdə 90 oğlan, 10 qız var idi. O oğlanlardan biri də 111-ci qrupda oxuyan, Azərbaycanın füsunkar guşalarından biri olan İsmayılli rayonundan olan Maarif Xalıqov idi. Biz 1967-ci ildə V.I.Lenin adına API-nun tarix fakültəsinə daxil olmuşduq. 1971-ci ildə isə təhsilimizi başa vurdug. Dörd il ərzində hamımız bir-birimizlə qaynayıb-qarışdıq. Tələbələri-mizin əksariyyəti yaxşı oxuyurdular. O cümlədən Maarif də bizim yaxşı oxuyan tələbələrimiz içərisində idi. O, mədəni davranışları, xoş rəftəri və çalışqanlığı ilə içərimizdə seçilirdi.

Təhsilimizi başa vurdudan sonra hərəmiz bir yerdə ayrıldıq. Bir-birimizi gec-gec görməyə başladıq. Amma Maarifi tez-tez göründüm. O, təhsilini başa vurdudan sonra bir neçə il Saatlı rayonunda orta məktəbdə müəllim işlədi, sonra isə aspiranturaya qəbul olundu. Müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etdi, alım oldu. Gözəl ailə başçısı oldu. Ləyaqətli övladlar yetişdirdi.

Maarif Bəzz qalası haqqındaki araşdırmaları ilə Azərbaycan tarixşünashığında yeni bir mərhələ açmış oldu.

Maarif el-obaşına, anasına çox bağlı bir insandır. Onun anası haqqında yazdığı əsər bunun nə qədər həqiqət olduğunu bir daha sübut edir. Onun kitabını öxuyarkən sanki bütün anaların keçirdiyi hissələrin nə qədər bir-birinə yaxın olduğunu, ana-bala məhəbbətinin ülvülüyünün şahidi oluruq. Burada mənim yadına fransızların dediyi bir cümlə düşür ki, valideynin övlada məhəbbəti təbiətin zəruri qanunudur.

Maarif yaxşı da müəllimdir. Onun hazırladığı şagirdlər müvəffəqiyyətlə ali məktəbə daxil olurlar.

Maarif həm də yaxşı babadır. Nəvələr onun ailə adasının ən gözəl meyvələridir.

Maarif həm də yaxşı dostdur. Çünkü dosta sədaqət onun atributudur.

Əziz tələbə yoldaşımı həyatda bütün xoşbəxtliklərin aşarı olan can sağlığı arzulayıram. Sokrat demişdir ki, can sağlığı hər şey demək deyildir. Amma can sağlığını itirmək hər şeyi itirmək deməkdir.

Hörmətlə, tələbə yoldaşın

AMEA-nın akademik H.Ə.Əliyev
adına Coğrafiya İnstitutunun Təhsil
şöbəsinin müdürü, c.ü.f.d., Müseyib
Yunusov.



80 – nə doğru irəli!

Hər hansı bir insan haqqında ürək sözləri yazmaq həm asandır, həm də çətin. Barmaq izləri kimi insanlar da rəngarəngdir. Fikirləşdiklərini yazılı şəkildə dolğun ifadə etmək bəzən çətin olur.

Maarif müəllim mənim qonşum, dostum və həmkarımdır. Bir – birimizi uzun müddətdir tanıyıñq. Bu tanışlıq keçən əsrin 80-ci illərindən başlamış. Biz hamımız çətin bir hayatı yolu keçmişik.

Maarif müəllim ömrünü elmə, tədrisə həsr edib. Ölkəmizdə elmlə məşğul olanları 3 qrupa bölmək olar. Birinci qrupa ailə anənesinə uyğun olaraq elmlə məşğul olanlar aiddir. İkinci qrupa maddi cəhətdən imkanı olan şəxsləri aid etmək olar. Üçüncü qrup isə maddi imkanı zəif olanları, lakin bu yolda bütün çətinliklərə sına gəren insanları birləşdirir. Maarif müəllim üçüncü qrupa aid olanlardandır. O, ailə təhsilini başa vurduqdan sonra qısa müddət müəllim işləsə də, elmi işlərə maraq onu yenidən Bakıya qaytardı. Maarif müəllimdə qarışına qoyduğu məqsədə çatmaq üçün əzmkarlıq çox yüksəkdir. Ona görə də o, aspiranturam bitirərkən elmlər namizədi adını aldı. Lakin bu çox çətinliklərə başa gəldi. Hammızda olduğu kimi həm maddi çətinliklər, həm də ailə vəziyyəti buna mane olurdu. Uşaqların sohbetində yaranan problemlər daha ağır idi. Həmin illərdə Maarif müəllimin necə əziyyət çəkdiyi hamımızın gözü önündədir. Maarif müəllim çox cəfəkəş valideyindir. Oğlu Ceyhunun dünya, Avropa çempionu olmasında onun rolü danılmazdır. Belə ki, Ceyhunun həmin yarışlarda iştirakı – yol xərci, yemək haqqı, yarışda iştirak etmək üçün pul ödənilməsi – maddi təminatla bağlı idi. Maddi vəziyyəti o qədər də yaxşı olmayan Maarif müəllim bu xərclərin ödənilməsi üçün nələri etmədi, hətta uzaq səfərlərə çıxaraq həmin xərclərin ödənilməsinə nail oldu.

Ceyhunun hər qələbəsindən sonra Maarif müəllimin necə sevindiyini, qürur hissi keçirdiyini, çox həvəslə bu barədə damışığının dəfələrlə şahidi olmuşuq. Özü demək olarki, ata qayğısı görmədiyindən övladlarına ata qayğısı göstərməkdən doymur.

Maarif müəllim həddən artıq zəhmətkeş bir insandır. Nə qədər çətin olsa da, bir müddət ailədən uzaq Şamaxıda elmin tədrisi ilə məşğul olmuşdur.

Maarif müəllimdə həm də böyük məsuliyyət hissi var. O, uzun müddət Prezident Aparatında Məktublar və vətəndaşların qəbulu şöbəsində işləmiş və bu işin öhtəsindən mükəmməl gəlmışdır.

Maarif müəllim həm də vətənpərvər insandır. Bir tarixçi kimi bu ona başucalığı gətirir. Belə ki, Cənubi Azərbaycana (Təbriz, Ərdəbilə) gedib gələndə əlibəş qayıtmır. Onun bu barədə yazdığı və səkillərlə bəzədiyi "Bazz qalası" foto - albomu buna nümunədir. Həmin foto-albom 2019-cu ildə Azərbaycan Respublikası MEA-nın Tarix İnstitutunun Elmi şurasının qərarı əsasında çap olunmuşdur.

Maarif müəllim gözəl övladdır. Onun bu möqama çatmasında anası Ünzülənin zəhməti çox olmuşdur. Anası rəhmətə gedəndən sonra onu İsmayılli rayonunun Maçaxı kəndində dəfn etdilər. Ünzülə Ana bu kənddə anadan olmuşdur. Qəbri uzaq olmasına baxmayaraq Maarif müəllim, demək olar ki, hər ay onu ziyarət etməyə gedir. İndi də hər dəfə anasından danışanda kədərlənir, gözləri dolur.

Maarif müəllim yaxşı valideyindir. 3 övladına ali təhsil vermiş, onları evləndirib – köçürülmüşdür. İndi hər üçü ölkəmizin rifahi üçün məsuliyyətli işlərdə çalışır.

Maarif müəllim həm də çox ciddi bir insandır. Heç kəsə sırr deyil ki, o, uzun müddətdir abuturient hazırlığı ilə məşğul olur. Çox yaxşı pedaqoqdur. Bu işə o qədər məsuliyyətlə yanaşır ki, bəzən mən ona təəccüb edirəm.

Maarif müəllim həm də yaxşı qonşudur. Hamının xeyrində, şərində, müxtəlif digər tədbirlərində iştirak edir.

Maarif müəllimin 70 yaşı tamam olur. Mən onu təbrik edirəm. Can sağlığı, işlərində uğurlar diləyirəm. 70 ildə çoxlu çətinliklərə üzləşib, çoxlu sevincli günlər yaşamışdır. Bu əzmkar insana 80-ə doğru irəliləməyi arzulayıram.

Nazim Mustafa,
tarix üzrə fəlsəfə doktoru



Mayası halalhqdan və zəhmətdən yoqrulan Maarif müəllim

Bazan ela olur ki, uzun illər tanıldığı və ya illər boyu bir yerdə işlədiyin adam haqqında fikir söyləməyə çətinlik çəkirsən. Lakin çox az bir zamanda Maarif müəllimlə eyni kollektivdə işləməyimə baxmayaraq, onun haqqında ürəkdolusu yazmağı özümə borc hesab edirəm. Belə ki, 1991-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq Institutunun nəzdində Azərbaycan Diasporu və Qaçınlıq Tarixi Mərkəzi yaradılmışdı. Mərkəzdə diaspor və qaçınlar problemi üzrə iki sektor var idi. Mərkəzə tanınmış şorqşunas alim, tarix elmləri doktoru, professor Həmid Əliyev rəhbərlik edirdi. Mərkəz yarananda Həmid müəllim əvvəlcədən tanıdığı, qabiliyyətlərinə bələd olduğu Tarix, Şərqşünaslıq, Coğrafiyainstitutlarının bir neçə əməkdaşım Mərkəzdə işə cəlb etmişdi. Maarif müəllim də onların cərgasında idi. Mən isə xıtasasca riyaziyyatçı idim və Mərkəzə tamamilə kənar bir sahədən gəlməyimin qəribə tarixçəsi var.

Azərbaycan Qaçınlar Cəmiyyətində işlədiyim dövrə Həmid müəllim Cəmiyyətin idarə heyətinin üzvü idi və vaxtaşırı olaraq iclaslarda iştirak etmək üçün galirdi. Mən həmin vaxt cəmiyyətin orqanı olan "Vətən səsi" qəzetində "erməni məsələsi" və qaçınlar problemi ilə bağlı məqalələrlə çıxış edirdim. Yazılımım Həmid müəllimin də diqqətini çəkmişdi. 1991-ci ilin iyul ayı idı. Cəmiyyətə gələn Həmid müəllimə doğulduğum bölgənin tarixikeçmişindən bəhs edən "Ağbaba Milli Şurası" başlıqlı məqaləmə fikrini bildirməsi üçün təqdim etdim. Məqaləni oxuduqdan sonra Həmid müəllim mənim qolumdan tutub dedi ki, sənin burda nə işin var, dur gedək səni Akademiyada işə götürəcəm. Elə həmin gün əmrimi verdirdi. Bir müddət sonra Həmid müəllim Mərkəzin elmi katibi funksiyasını da mənə həvalə etdi və bundan sonra əməkdaşlarla daha sıx ünsiyyətdə oldum.

Həmid müəllimin şəxsi nüfuzu sayəsində rəhbərlik etdiyi Mərkəzə o vaxt Bayıldı Krasin meydani adlanan ərazidə yerləşən Mədəniyyət Sarayında bir neçə otaq vermişdilər. İlk gündən Maarif müəllimlə birgə Mərkəzdə çalışan şorqşunas alim

lərdən Tariyel Həsənovla, Məmmədəsən Qoñarovla, Əziz Xanəgahı ilə tarixçi Elmar Məhərrəmovla, coğrafiyaçı Məmməd Sadıqovla xoş münasibətimiz yarandı. Mənim kimi, Maarif müəllim də qacqınlar problemi ilə məşğul olurdu və çox zaman günü arxivlərdə keçirdi. Dövlət Arxivinin kitabxanasında saxlanılan və 1918-1920-ci illərdə nəşr edilən "Azərbaycan" qəzetinin rus dilində versiyasından Ermenistanın hərbi təcavüzü, etnik təmizləmə siyasəti və qacqınlar məsəlesi ilə bağlı dərc edilən məqalələrdən ibarət Maarif müəllimin üzünü köçürüb Mərkəzə təhvil verdiyi iki ümumi dəftər indi də məndədir. Mərkəzdən ayrılan sonra Maarif müəllim əlyazmalarını özü ilə aparmadı. Sonralar iş elə gətirdi ki, mən həmin məqalələrdən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən çap edilən "İrəvan quberniyasında azərbaycanlıların soyqırımı: 1918-1920" (Bakı: Elm, 2017, 328 s.) kitabında istifadə etdim və kitabın əlavə bölməsinə məqalələrin tam mətnlərini daxil etdim.

1991-ci ilin yayında Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Şuşa şəhərində fəaliyyət göstərən filialında keçirilən dövlət buraxılış imtahanına komissiya sədri kimi dəvət etdilər. Həmin vaxt Ermənistandan didərgin salınan azərbaycanlıların bir qismi Dağlıq Qarabağın bəzi kəndlərində məskunlaşmışdı. Maarif müəllim Həmid müəllimə dedi ki, Ermənistandan gəlib Dağlıq Qarabağda məskunlaşan qacqınlar arasında sorğu keçirmək istəyir. 5-6 sahifədən ibarət anket tərtib etdik. Maarif müəllim həmin anketləri götürüb qacqınların məskunlaşdıqları Malibəyli və Quşçu kəndlərində yaşayan hər bir qacqın ailəsi ilə görüşdü. 100-ə yaxın ailənin məhurlənmiş anket məlumatlarını götürüb Mərkəzə təqdim etdi.

Bir müddət sonra Maarif müəllim Azərbaycan Diasporu və Qacqınlıq Tarixi Mərkəzindən ayrıldı. Sonra Mərkəz Akademiyasının əsas binasına köcdü, daha sonra isə Milli Münasibətlər İnstitutunun tərkibinə verildi. Mən Maarif müəllimin əlyazmalarını və tərtib etdiyi anketləri Milli Münasibətlər İnstitutundakı Qacqınlıq tarixi şöbəsinə təhvil verdim. Həmid müəllim Milli Münasibətlər İnstitutunu tərk etdiğən bir müddət sonra şöbənin müdürü tarix elmləri doktoru Qəmərşah Cavadov oldu. Sonra mən də həmin şöbadən uzaqlaşdım. Maarif müəllimin əlyazmalarından ibarət iki ümumi dəftəri isə özümələ götürdüm. Qacqınlarla bağlı Maarif müəllimin topladığı anketlər isə şöbadə qaldı.

Bilməzdim ki, illər keçəcək Maarif müəllimlə yenidən ənsiyyatımız barpa olunacaq və həmin anketlərin taleyi yenidən aktuallaşacaq. 2004-cü ildən mən Prezident Kitabxanasında İsləməyə başladım. 2010-cu ildə Kamran Xalıqov Kitabxanaya baş

mühəsib tövən edildi. Bu gəncin soyadı mənim diqqətimi çəkdi. Məlum oldu ki, çox ciddi, təmkinli və savadlı olan bu gənc Maarif müəllimin oğludur. Beləcə ənsiyyatımız yenidən bərpa oldu. Kamrandan öyrəndim ki, Maarif müəllim sonralar BDÜ-nun Şamaxı filialında, daha sonra Prezident Aparatında və nəhayət İdarəcilik Akademiyasında müəllim işləmişdir.

Bir gün Kamran mənə dedi ki, atam səninkə görüşmək istəyir. Zəngləşib görüşdük. Maarif müəllim artıq könüllü olaraq administrativ işlərdən uzaqlaşib abituriyentləri ali məktəblərə hazırlamaqla məşğul olurdu. Maarif müəllim dedi ki, vaxtılıq tərtib etdiyi anketlərin izi ilə gedib, ikinci dəfə Qarabağdan didərgin düşən qacqın ailələrinin taleyinə aydınlıq göturmək, onları bir yərə toplayıb kitab halında çap etdirmək istəyir. Bu, Maarif müəllimin öz xalqının ağrı-acısına şərık olmaq istəyindən irəli gəldi. Maarif müəllimə dedim ki, vaxtılıq üzünü köçürdüyü əlyazmalardan ibarət iki ümumi dəftər məndədir və onları qaytara bilərem. O, dəftərləri mənə bağışladığını dedi. Mən avvalılar Milli Münasibətlər İnstitutunda İsləməyə keçmiş əməkdaşlardan anketlərin taleyini soruştum. Onları tapmaq mümkün olmadı.

Keçən il Maarif müəllimi mənə sanki cam-qanı ilə qələmə aldığı "Ömrün ağıllarlı zolaqları: tarixi-etnografik sənədlər poveti" (Bakı: Təknur MMC, 2018, 128 s.) kitabını göndərmişdi. Bu kitabı 70 yaşını haqlamış, hazırda özü baba olan bir oğulun atasına olan böyük sevgisindən doğan "Ana boreu", yaxud "Ana abidəsi" də adlandırmışdır.

Keçən il A.A. Bakıxanov adına Tarix İnstitutu Maarif müəllimin "Bəzz qalası [Fotoalbum]" (Bakı: Turxan NPB, 2019, 64 s.) kitabını çap etdi. Bu kitabın Bəzz qalasının atəklərindən tutmuş zirvəsinədək müxtəlif rakurslardan Maarif müəllimin çəkdiyi elə fotolar daxil edilib ki, onlara baxanda heyratını gizlədə bilmirsən. Bəzz qalasının zirvəsinə qalxməq hər oğulun, hətta hər gəncin reallaşdırıcı biləcəyi bir iş deyil. Onu yalnız Maarif müəllim kimi Böyük Ürəyi, Ürəyində və Vətən sevgisi və Vətən nüsgili olanlar reallaşdırıb ilərlər.

Məmənunam ki, əsl alımı, alicənab İnsan, Böyük Vətəndaş Maarif Xalıqovla ənsiyyatda olmuş, onu yaxından tanımışam. Bu xalqın və onun balalarının Maarif böyük ehtiyaçı var. Hər zaman canımız sağlam, gözünüz nurlu, qələminiz iti olsun!

Ağasiyev Vaqif



Gələcəyə bir namə...

Əzizim Maarif!

Mən bilirdim ki, sən alımsən, müəllimsən, dövlət məmursan və nəhayət mənim 50 illik dostumsan. Amma çox təcəssüflər olsun ki, mənə məlum deyildi ki, sən peşəkar jurnalist, publisist, yazıçısın. Bu açıqlama mənə təbii ki, şərəf gətirmir. Hesab edirəm ki, bu vaziyət sənin təvəzükkarlığından, mənim isə məlumatlılığımdan irəli gəlir.

Beləliklə, sənin "Ömrün ağılı-qaralı zolaqları" bioqrafik kitabını əvvəl bir nəfəsə oxudum. Kitabın mözmununu mənə o qədər tanış və doğma gəldi ki, əsəri oxuduqca geri qayıdır və yenidən mütləq edərək təkrar-təkrar səhifələri vərəqləyir, beynimə həkk olunmuş cümlələri axtarırdım. Çox təcəssüflənirəm ki, bu əzablı yolu tək keçmişən, lakin onu çox böyük zəfərlə addımlamışan.

Bələ qənaətə gəldim ki, əgər Maksim Qorki səndən sonra bu dünyaya gəlmış olsayıdı mütləq deyəcəkdi: "Mənim uşaqlıq illərim Maarifin uşaqlıq illəri ilə müqayisədə cənnətdir".

Qayıdaq əsas məqsədə. Bəzz qalası barədə ömürə bərabər fəaliyyətinə, yazılarına, ürək ağrılara. Güney Azərbaycanı, Bəzz qalası, Babək və digər doğma mövzular hər bir azərbaycanlı üçün qurur mənbəyidir.



226

Akademik Yaqub Mahmudova əhsən!

Onun sayı nəticəsində sənin Bəzz qalası albomun işq üzü görüb. Bu böyük zəhmət, xeyirxah əməldir. Vətənini sevən hər bir Azərbaycanlı üçün keçmişlə töməsda olmaq, məlumatlanmaq üçün bu albom stolüstü kitabı olmalıdır.

Yanılmaram ki, Bəzz qalası dedikdə yadımıza ilk anda Babək düşür. Məişətimizdə heç bir ad bu qədər xalis rəmz xarakteri daşıdır. Vətənpərvərlik rəmzi, azadlıq uğrunda mübarizə rəmzi. Biz "Babək" deyəndə gözümüz önünə yalnız və yalnız konkret tarixi simanı götiririk, onun ərəb işğalçılarına qarşı 22 illik döyüşlərini yada salıb, misilsiz qələbələrini və yenilməzlik nümunəsi olan əzablı qətlini düşünürük.

Unutmaq olmaz ki, Babək Güney Azərbaycanında, Ərdəbildə doğulmuş, Bəzz qalasında iqamət salmış, Həmədan ətrafında döyüşmüştür. O zamanlar bu yerlərdə fars və azərbaycanlı kəndlilər, sənətkarlar bir ailə kimi yaşayırdılar.

Yəqin sənə məlumdur ki, Babək adı iran mənşəlidir, qədim pəhləvi dilindən gəlir. Müasir fars dili üzrə mətbəər mənbə sayılan Əlkəbir Dehxodanın "Müzəffərnamə"sində o, ata kimi izah edilir.

Görünür, Babək üsyankar xalq küləsinin rubunu yaxşı başa düşürdü. Bilirdi ki, bu külənin önündə ata nüfuzlu başçı, rəhbər getməlidir. Döyüşülər sərkərdəyə ataya baxan kimi baxmalıdır. Bəlkə ona görə də onun əsl Həsən adı dəyişdirilmiş, sonralar isə Babək təxəllüsü kimi daha çox məşhurlaşmışdır. Beləlilə, Babəkin qədim fars dilindən tərcüməyə mənası "atacan", əziz atadır.

Əsrlər boyu igid Babakimizin adını müctəhidlər gizli saxlamışlar. Buna baxmayaraq cəsur alımlorımız, ədiblərimiz, incəsənat ustalarımız xalq qəhrəmanını öz elinə tanıtdıb sevdirmişlər. İndi valideynlər böyük iftخارla bu adı öz övladlarına bəxş edirlər.

Mənim dostum!

Sənin qələminin altında çıxan, Babək, Bəzz qalasına həsr edilən yazıların hər bir azərbaycanlı üçün yaddaş sənənaməsidir. Bir neçə vaxt bundan əvvəl "Səməd Vurgun" başında bu mövzu ilə əlaqədar səninlə səhbat etmişdik. O zaman sən qeyd etmişdik ki, təlas, nə bilirsən yaz, tamamla. Çünkü vaxt ötür, bu gün yazılımayan tarix üçün galəcək bizi bağışlamayacaq.

Mən çox arzulardım ki, tale sənə qüvvət versin və bir gün külfəvi informasiya vasitələrindən öyrənim ki, sən Bəzz qalasının zirvəsində söykəndiyin əsa ilə Ağrı dağının zirvəsində addımlayırsan.

2019-cu il noyabr ayının 27-dən 28-nə keçən gecə saat 05:00

**Nüsrət Paşayev Qax rayon
İcra Hakimiyyəti
Başçısının sabiq müavini
Tarix : 12.11.2019**



Hər bir el, hər oba yetişdirdiyi layiqli övladları ilə, təmimliş oğullarıyla fəxr edib. Bu mənada kənd mühitindən çıxmış ziyalılar respublika səviyyəsində özlərini təsdiqləyənən, doğulub boy-a-başa çatdıqları kəndlərini təmsil edənən uzun və çətin yol keçməli olurlar.

Bu gün haqqında söz açmaq istədiyim Maarif müəllim məhz belə ziyalılardandır. Maarif müəllimlə mənim tanışlığım, ilk görüşümüz Qax rayonunda olub. O, ailəsi ilə birlikdə rayonumuza istirahətə gəlmİŞdi. Ailənin normal istirahəti üçün müəyyən çətinliklər ortaya çıxdıqdan həmin çətinliklərin aradan qaldırılması mənə həvalə olundu. Mən Maarif müəllimlə görüşərkən onların normal istirahəti üçün lazımi tədbirləri həyata keçirdim və bununla da bizim səmimi ünsiyyətimiznə təməl qoyuldu. O gündən bu vaxtacan onun və ya mənim harada və hansı vəzifədə işləməyimizdən asılı olmayıaraq sağlam təməl üzərində yaranmış dostluq münasibətlərimiz daha da möhkəmlənmiş, qarşılıqlı ailə dostluğununa çevrilərək bu günədək səmimi şəkildə davam edir. Maarif müəllimin mənə və ailə üzvlərimə qarşı həmişə diqqətli və səmimi qayğısı olub və bu gün də davam edir ki, mən belə dostdan ayrılməq haqqında düşünməmişəm, düşünə də bilməram, istəyirəm ki, o, mənim dostum olaraq qalsın, başqları arasında bölünməsin.

Maarif müəllim dəyərlə tədqiqatçı alim olduğu kimi, çox yüksək mədəniyyətə malik bir insandır. O, eyni zamanda çox ciddi bir ziyalıdır, lağlığı etmək, şit zarafatlar, əllaməlik onun xarakterinə yaddır, sözünün üstündə dayanandır. Həmişə deyir ki, kişi görək sözünün üstündə dursun, kişi tüpürdüyüünü yalamaz. O, heç vaxt kiminsə xətrinə dəyəcək, şəxsiyyətinə toxunacaq sözlər işlətməz, hiylədən uzaq olan, elinə, obasına, valideynlərinə, övladlarına, qohum - əqrabasına, dostlarına sadiq insan ömrü yaşamış və

yazır. Elə bayram olmur ki, öz doğma kəndinə gedib anasının, doğmalarının qəbrini ziyan etməmiş olsun.

Maarif müəllim şərəfli bir müəllim, alim ömrünün təcəssümüdür. O, çox yüksək əsləqi keyfiyyətlərə malik insan olmaqla, etikadan kənar bir söz işlətməz, artıq hərəkətlərə yol vermez.

O, son dərəcə həssas və diqqətli olduğundan, mənim səmiyyətimə artıqlaması ilə daha yüksək səmiyyət göstərmış, mənə həmişə həssaslıqla yanaşaraq, həyatımın çətin anlarında, zamanın iyrənciləri ilə qarşılaşanda mənə əsl sadiq dost kimi mənəvi dayaq olub.

O, bir tərəfdən həddidən artıq yumşaq, incə münasibətli, digər tərəfdən diqqəti, obyektivliyi, ehtiyac olduqda isə sərtliyi ilə seçilən şəxsiyyət kimi mənim nəzərimdə həmişə yüksəkdə dayanıb. Bir belə illərdə ikimiz harada oluruq-olaq hər hansı qapıdan keçməli olanda dayanır deyir ki, "buyur", əlbəttə mən keçmirəm, deyirəm "yol böyükündür, Siz keçin". Bu insanların dilindən heç kim inciməz, cünki heç vaxt heç kimi incidən bir söz dilə gətirməz, özünə hörmət qoymağı, şəxsiyyət və ləyaqətini qoruyub saxlamağı, öz içində kiçik bir "Cəmiyyət" yaratmağı bacaran insandır. Xeyrə, şərə gedəndi, hər hansı çağırışdan qalan deyil. Bir sözə, özünü ətrafindakılara sevdirməyi, sevməyi və sevilməyi bacarındır.

O layiqli övladlar – iki oğlan və bir qız boyası – başa çatdırıb, onların cəmiyyətə, xalqına, vətənino yararlı vətəndaş kimi yetişmələri üçün valideynlik borcunu ləyaqətlə yerinə yetirib. Ona görə də ünsiyyətdə olduğum illərdə mən nəinki Maarif müəllimdən, onun hər bir ailə üzvündən ancaq doğmaliq, səmimiyyət və mehribanlıq görmüşəm və görürəm.

Ailə dostluğunuzun telləri elə sıx bağlanıb ki, bəzən ya tənbəlliyyimizdən, ya da hər hansı işə başımız qarışlığından zəngləşməyimizə, görüşüb çay içməyimizə bir müddət fasılə verəndə istər onun, istərsə də mənim ailəmdə irad bildirilir ki, xeyir ola, zəngləşməyinizə ara vermi-siniz. Bu da hər ikimizin xoşbəxtliyidir ki, ailə üzvlərimiz də bizim dostluq münasibətlərimizdən həzz alır, istəyirlər ki, biz tez-tez ailəliklə görüşək, səhbat edək, birlikdə çay içək. Bəli, biz yenə də vaxtaşını görüşür, birgə xırda təsərrüfat işləri ilə məşğul oluruq.

O, xeyrxah fikir, söz, əməl prinsiplərini hayatı boyu şərəfli yaşadanlardandır. Kiçik kənd ciğirindən başlanan ömür böyük ömürlərin qoşağına çevrilərək vətənimizin paytaxtı Bakı şəhərində davam etməkdədir.

Deyirlər yaradıcı insanın iki həyatı olur: biri özünün yaşadığını gerçek hayatı, o biri isə onun yaradıcılığıdır. Maarif müəllim həm yaxşı insan, həm sadiq dost, həm mehriban ata, baba, həm də gözəl həmkardır. O, geniş dünyagörüşü, dərin nəzəri biliyi, yüksək tədqiqatçılıq qabiliyyəti, güclü mənətqi nəticələri təhlil etmək, ümmükləşdirmək, sədaqətlilik, xeyirxahlıq kimi keyfiyyətləri özündə cəmləşdirmiş dost insandır. Öz həyatını şərəflə yaşamaq, insanlara, cəmiyyətə faydalı olmaq, gözəl ailə başçısı, səmimi insan kimi ömür sərmək hər bir insmanın öz əlindədir. Məhz Maarif müəllim bu missiyanın öhdəsindən ləyaqətlə gəlir.

Mən Maarif müəllimlə dostluq münasibətlərində birinci növbədə özümə ürək və çörək dostu, ailəvi gedış-gəliş dostu, dayaq qazanmışam. Yaxşı dost mənəvi sərvətdir. Mən bu gün də onun böyüklüyündən, mənə və ailəmə qarşı olan səmimi münasibətindən çox razıyam.

Onun sevgisi təkcə insanlara sevgisi ilə bitmir. Təbiəti, təbiət gözəlliklərini, təbiət nemətlərini və onlardan sağlamlıq üçün istifadə etməyi çox sevir və minnətdaram ki, mənədə də bu sevginin artmasında, təbiət nemətlərindən istifadə etməyimə Maarif müəllim çox maraq və həvəs yaratmışdır.

Maarif müəllim!

Ömrün uzun olsun. Sağlam və gümrah ömür süresən. Sənə və ailənə xoş günlər, ürəkaçan həyat arzulayıram. Arzulayıram ki, indidən sonra özünə diqqət yetirməyi, özünü düşünməyi, sağlamlığın üçün özün-özünə qulluq etməyi öyrənəsən.

**Aydın Avşar Siyasi və dövlət xadimi,
etnoqraf, Qızıl Qələm Mükafatı Laureati.**



50 illik yaradıcılığın bəhrəsi

Mən tarix üzrə fəlsəfə doktoru Maarif Xalıqovun "Ömrün ağlı-qaralı zolaqları" adlı kitabını və "Bəzz qalası" adlı Foto-Albomunu oxuyub tanış oldum. Mənim Maarif müəllimə dərin təşkkür və minnət-darlıq etmək borcum qaldı.

Hörmətli Maarif müəllim! Sizin "Ömrün ağlı-qaralı zolaqları" kitabınızı oxuduqdan sonra mən aydın oldu ki, vətənin hər qarış guşosunu tanımaq, onu qorumaq hər kəsin borcudur. Sizinlə birlikdə ana yurdun hər bucağını qarış-qarış gəzib dolaşmaq, onun bənzərsiz gözəlliklərinə sizin gözərinizdə baxmaq, vətənə yenidən vurulmaq, ana yurda saf övlad məhəbbəti ilə əbədi bağlanmaq lazımdır.

Hörmətli Maarif Yusif oğlu! Sizin "Ömrün ağlı-aaralı zolaqları" tarixi-etnoqrafik-sənədlə povestinizi diqqətlə oxudum. Uzun müddət fikirləşdim və düşündüm ki, Maarif müəllim bu kiçik Maçaxı kəndi, onun tarixi, təbii iqlim şəraiti, insanları haqqında apardığı araşdırılmalarını necə peşəkarlıqla qələmə alıb. Sözün düzü, deyim ki, Maarif müəllimin tarixçi olduğunu bilirdim. Lakin kitabı oxuyandan sonra belə qərara gəldim ki, o nəinki tarixçi, həm də etnoqraf, təbiətşünas, arxeoloq, torpaqşünas, bir sözla təbiət elmərini dərindən bilən mükəmməl bir ziyalıdır. Kitabda on illərlə Maçaxıda baş vermiş tarixi hadisələr olduqca səlis, ardıcılıqla qələmə alınmışdır.

Siz kiçik, lakin maraqlı tarixi olan Maçaxı kəndini o qədər dərindən, maraqla, sevə-sevə təhlil etmisiniz ki, insanı bu vətənin nadir gözəlliklərinin qədir-qiyomatını bilməyə, onları sevib qorumağa çağırır. Çünkü vətəndaşlıq, əslində, yurdun tarixinə bələd olmaq, vətəni qoruyub sevməkdən başlayır və hər bir ölkənin ən böyük sərvəti onun vətəndaşıdır. Xəlil Rza Ulutürk demişkən:

Vətəndaş olmasa boş şeydir vətən,
Beş günlük, on günlük güney qarıdır,
Vətən məvhümənun özayındəki,
Vətənin vüqarlı oğullarıdır.

Yalnız vətəndaşlıq şüru tam formalaşmış insan cəsarətlə deyə bilirik ki, vətən elə məndən başlanır. Mən deyərdim ki, vətən Maarif Yusif oğlu kimi oğullardan başlanır.

Qiymətli maarifpərvər Maarif müəllim! Siz kitabın yazılmasına böyük əmək sərf etmisiniz. Həm də bu əməyi elmi əsaslarla söykənərək etmisiniz. Böyük Nizami Gəncəvi demişdir: "Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz".

Mən ziyah dostlarımı məsləhət görərdim ki, yaradıcı əməyin heyrət doğurmasını müşahidə etmək üçün çox uzaqlara getməsinlər. Əməyin məskəni ilə tanış olmaq istəsəniz, Maarif

Xalıqovun "Ömrün ağılı-qaralı zolaqları" adlı tarixi-etnoqrafik-sənədli povestini təkrar-təkrar

oxusunlar. Mən deyərdim ki, yaziçi özünün "Ömür kitabı"nı yazmışdır.

Adətən insan həyatını teatr səhnəsinə, yaşam tərzi və xarakter cəhətlərini isə səhnədəki rollara bənzədir. Bəzən də həyatı mənzil başına doğru yol alan qatarla müqayisə edirlər. Müxtəlif dayanacaqlarda "qatar"dakı kupelərə daxil olan, gah yarıyolda ayrılan, gah da sonadək bərabər olan yol yoldaşları ilə birgə çizilən trayektoriya müzakirə obyektinə çevrilir. Çox vaxtsa, yaşadıqlarımızı kitab adlandırırlar: Ömür kitabı. Vərəqlədikcə insanın bütün ömrünü kino lenti

kimi gözləri qarşısına gətirən, xəyalı də olsa təsəvvürdə canlandırma bilən kitab.

Bəli, ömrü insana Allah-taala bəxş edir. Ən böyük yazar, ən istedadlı rejissor da odur.

Amma

biz ömür boyu yazdıqlarımızı özümüz qələmə alıñq, "Ömür kita-bı"nda belədir.

Birimizin kitabı

qalın olur, o birimizinki nazik. Bir vərəqdə mürəkkəb al-qırımızı, digərində qara rəngə boyanır. Bəzi səhifələrə göz yaşımız, bəzisində həttə qanımızın damcıları da sıçramış olur. Kimisi hər şeyi yaza bilsin deyə əlavə vərəq də yapışdırır kitabına. Kiminsə kitabı sonadək yazılır. Bəzən

gülüşümüz qonur "Ömür kitabı"na, bəzən isə hicqiriqlarımız. Gah sevinc qoxuyur, gah da kədər yazdıqlarımız ...

Bu müqayisəni kifayət qədər uzatmaq, bu kitabı uzun müddət incələmək olar. Amma əsas nəticə dəyişməz qalır. Vahid bir sual yaranır bu məqamda:

- Kitabı kimse oxuyacaqmı? Yaxud bu kitab kimin üçünsə faydalı olacaqmı?

Mən bir oxucu kimi deyərdim ki, bu kitab 70 illik ömrün 50 illik bir yaradıcılıq bəhrəsidir.

Məktub!

Salam! Soruşsan hardayam, necəyəm? Payızdayam.
Fikirləşəndə ki, üzü
qışa gedirəm, soyuq olur. Qışın ən soyuq vaxtı
fevraldi. Fevralda qanından olduğum və qanından
olan ailə üzvlərim və Sən anadan olmuşsan. Novruz
çarşambaları də fevralda başlayır. Deməli, hər şey
təkrar olacaq, yaxşılığa doğru.



Əbdülrəhmanov Vüdadi Rza oğlu

Vüdadi

Valideynlər, övladları dünyaya gəldikdə ad seçərkən əksər hallarda əcdadlarının, dini və dəbdə olan isimlərinə üstünlük verirlər. Nadir hallarda valideynlər övladlarına başıri ohəmiyyətli ad verirlər ki, onlardan biri də Maarifdir.

Maarif müəllimlə ilk tanışlığımız Azərbaycanın ən ali icra orqanında bir yerdə işlədiyimiz günlərdən başlayır. O zaman ölkəmizin nəinki siyasi vəziyyəti, hətta coğrafi varlığı sual altında idi. İş saatımız ən azı 17-18 saat (istirahət günü və məzuniyyətsiz) olurdu.

Gərgin iş rejimi, habelə evdən gətirdiyimiz yeməyin - bir naharlıq olmasına baxmayaraq, O heç vaxt öz təmkinini itirmir, əksinə öz iradəsi və mösuliyyəti ilə kollektivə nümunə olurdu. Onun iş əmsali digər əməkdaşlardan müraciətlərə, sənədlərə töhlili yanaşmasına və nəticə çıxarmasına görə seçilirdi ki, bu da rəhbərliyin daim diqqətində idi. Bunu onunla izah etmək olar ki, O, həyatın hər üzünü görməsinə baxmayaraq, ruhunu sinmaga qoymamış, müəllim və alim dərəcəsinə yüksəlmışdır.

Maarif müəllim haqqında xatirələrimi yazımaq təklifini alanda əvvəl mənə elə gəldi ki, bir saatın içində mətni hazırlaya bilərəm. Bu bir anlıq idi. Bu qısa mətni hazırlanmadan ötrü mən beş sutka fikirləşirdim, keçdiyimiz yol gözümün qarşısında canlanır və belə bir sual yaranırdı:

- Mənim söz deməyə, yazmağa haqqım varmı? Çünkü bu yazı bir çox illər qalacaq və Maarif müəllimin ailəsində oxunacaq, müzakirə ediləcək.

Onun ailəsinə, dostlarına, tanışlarına münasibəti barədə yazmaq istəmirəm. Ona görə ki, Onda olan sabır, məhəbbət, qarışındakını dinləmək bacarığı tək-tək insanlara məxsusdur.

Maarif müəllimin qarşısında duran vəzifələrin ümddəsi Azərbaycanın "Milli ideologiyasının əsasları, fəlsəfəsi və pridmenti" əsərini yazmaqdır. Bu, Onun pedaqoq, alim və məmər vəzifələrində işlədiyi müddətdə qazandığı təcrübənin nəticəsi olar. O, bu əsərlə nəinki öz yaxınlarının, böyük bir millətin köməyinə gələr.

Maarif müəllimin bütün bu keyfiyyətləri ilə yanaşı, humoru, incə zarafatı duyma qabiliyyətinin, səfər və süfrə arxasında yoldaşlığının əvəzsiz olmasının şahidiyəm.

Baxmayaraq ki, o uzun müddətdir təqaüddədir, işlədiyi kollektivdə tez-tez xatırlanır. Prezident Administrasiyasında Tariel Həsənov, Akif Qəhrəmanov, Ziyafəddin Qasımov, Eldar Məmmədovla yanaşı Maarif Xalıqovun da adı daim hörmətlə xatırlanır.

Maarif müəllimin potensialının kiçik bir zərrəsi onun yeddi nəslinin ölkəmizə layiqli vətəndaş olmasına kifayətdir.

Bakı 1993-2020

P.S. Məktubu özüm yazsaydım hərarətim kağıza keçərdi. Kağız printerdən çıxanda da isti olur. Çox diqtə etmək istəmirəm. Diktatora çevrilərəm. İstəmirəm!



İsa Yariyev

Etalon insan

Maarif müəllim müqayisə edilən insanlar arasında bir etalondur. Belə ki, bu insanda bir çox yüksək insani keyfiyyətlər: ictimai həyatda fəal iştirak, Vətənpərvərlik, Milli qürur hissi, Dövlətə xidmət, ailəyə sədaqət, dostluğa sadıqlik formalaşmışdır. Onu tanımağında, demək olar ki, özümü şanslı hesab edirəm.

Maarif müəllimlə ilk tanışlığımız qonşuluqdan başlamışdı. 1992-cü ildən mən Prezident Aparatında məsul vəzifədə çalışırdım. 1993-cü ildə elə orada da onunla yenidən rastlaşdım və bizim çiyan-çiyinə işləmə-yimiz sonradan dostluğa çevrildi. O, işinə son dərəcə məsuliyyətlə yanaşan, ictimai dünyagörüşüylə fərqlənən, işlədiyi kollektivdə böyük nüfuz sahibi idi.

Hal-hazırda Maarif müəllim yüksək pedaqoji fəaliyyətlə məşğuldur, tarix üzrə fəlsəfə doktorudur. Vətənimizə neçə-neçə savadlı, istedadlı tələbələr yetişdirir.

Maarif müəllim eyni zamanda gözəl qələm sahibidir. Bu yaxınlarda onun mənə hədiyyə etdiyi "Ömrün ağılı-qaraltı zolaqları" kitabını oxudum. Povestdə Maarif müəllimin ağır uşaqlıq illərindən, yaşadığı keşməkeşli mühitdən, tələbəlik illərinin xatirələrindən və bu illərin sınağından bəhs edilir. Əsəri oxuduqca mənim də uşaqlıq illərimin Göyçay və İsmayıllının Talıştan kəndində keçməsi, Armudluq deyilən yer, çayın o biri sahilində olan pioner düşərgəsi və tez-tez futbol oynamamış, keçmiş xatırələrim bir daha təzələndi. Mənə elə gəlir ki, bu əsər, onun qəhrəmanı İsmayılm həyatı gənclərimizə böyük örnəkdir, onu tanıyanlar üçünsə bir məktəbdır.

Yolun açıq olsun, əziz dostum və qardaşım!

Faiq Babayev AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçi, tarix müəllimi

Maarif Müəllim Xaqliqov və onun "Ömrün ağlı-qaralı zolaqları" kitabı haqqında



Maarif Müəllim (ondan söhbət getdikdə bu sözün yazılışına böyük hərfələ başlamaq olar, belə ki, o həm müəllim peşəsinə daha da ucaldan şəxslərdən sayıla bilər, həm də həmin adı onun bütün həyat yolunu səciyyələndirən bir ad hesab etmək olar) Xaqliqovun "Ömrün ağlı-qaralı zolaqları" kitabı onun həyata baxışını, amalını, əqidəsini, xarakterini

kifayət qədər aydın şəkildə nümayiş etdirir. Bu səbəbdən də həmin kitabla bağlı olan qeydlərimi Maarif Xaqliqova həsr olunmuş bu dəyərli nəşrə təklif etmək qərarım, mənca, düzgün başa düşüla bilər.

Müəllif öz əsərinin janrını kitabının titul səhifəsində tarixi-etnoqrafik-sənədli povest kimi müəyyənləşdirir. Doğrudan da əsər həm bədii, həm də elmi və publisistik xarakterə malikdir. Əsəri bir nəfəsə oxumamaq çox çətindir.

Mənə elə gəlir ki, bu əsər Ünzülə ananın timsalında ümumən, Anaya həsr olunmuş bir abidədir. Ünzülə xanının bütün hayatı yenilməz iradə, dözümlülük, fədakarlıq nümunəsi sayıla bilər.

Müəllifi yaxşı tanıyanlar əsərdəki avtobiografikliyi seçməkdə yəqin ki, çətinlik çək-məzlər. Maarif bəy (ona bu müraciət forması da hər cəhətdən çox yaraşır) bütün həyatı boyu anasının ona aşılılığı mənəvi dəyərlərə layiq şəkildə yaşamışdır.

Mənca, bu əsərlə yaxından tanış olmayı ilk növbədə gənclərimizə məsləhət görmək lazımdır. Onlar əsərdəki Ünzülə ana, İsmayııl surətlərindən həyatda nəyi necə etməyi, Yasəf, İsgandər surətlərində isə, əsasən, necə etməməyi öyrənməlidirlər. Yeri gəlmişkən, Yasəfin də, İsgandərin də bütövlükdə mənfi adam olmadıqlarını bildirmək olar. Onların hərəsinin öz sahəsində peşəkar olmaları, cəmiyyətə fayda vera bilmələri əsərdən aydın şəkildə görünür. Sadəcə, həyatın burulğanlarından heç də həmişə uğurlu şəkildə çıxa bilməmələri onların müsbət keyfiyyətlərinə də kölgə salmış olur.

Povestin bəzi yerlərini həyəcansız, kövrəlmədən oxumaq çox çətindir. Oxucu həyatın eniş-yoxuşlarını sanki İsmayılla birlikdə qət etməli olur. İsmayılin hayatının uşaqlıq, yeniyetməlik dövrünü izlədikdə, ləp çoxdan Rusiya (o vaxtı Mərkəzi adlanırdı) televiziyyasında gördüğüm bir müsahibə yadına düşdü. Adını unutduğum, çox yaşı, əməkdar bir veteran qadın gənclərə müraciət edərək belə bir məsləhət verirdi:

"Heç vaxt, hətta ən ümidsiz bir vəziyyətdə də, qətiyyən ruhdan düşmək olmaz, çünki həyatda həmişə möcüzəyə yer vardır".

Həqiqətən, təcrübəli insanlar təsdiqləyə bilər ki, bazən həyatda ən çıxılmaz görünən vəziyyətdə belə az qala möcüzəni xatırladan çıxış yolu tapmaq mümkün olur. Müxtəlif məhrumiyyətlər zaif xarakterli insanları sindirə bildiyi kimi, güclü xarakterə malik olanları daha da güclü edir və mətinləşdirir. İsmayııl, həmçinin Maarif Xaqliqovun özü möhəz ikinci qəbildən olanlardandır.

Maraqlıdır ki, müəllif öz əsərində özünə doğma bildiyi, İsmayııl rayonunun Maçaxı kəndində də xeyli yer ayıra bilmədir. Kəndin tarixi, etnoqrafiyası ilə bağlı qiymətli məlumatlar oxucuda maraq doğurur. Maarif Müəllimin peşəkar tarixçi olması, diyarşünashığa olan marağı və təssübkeşliyi də burada özünü parlaq şəkildə göstərir.

Yeni gəlmişkən, mənə və tələbə yoldaşım Elşənə Maarif Müəllimlə birlikdə həmin kənddə olmaq, kitabda haqqında söhbət gedən qəbiristanlığı ziyarət etmək qismət olmuşdur. Onun həmin yerlərə necə münasibət bəslədiyini canlı müşahidə etmək nəyə desəniz dəyər.

Əslində dəyərli əsərlər insana həm də düzgün yol göstərməli, onu müsbət işlər görməyə həvəsləndirməlidir. Bu nöqteyi-nəzərdən kitabda Maçaxı kəndinin qəbiristanlığında qədim, möhtəşəm baş daşlarının öyrənilməsinə, həm də qorunmasına olan çağırışı qeyd etmək olar.

Maarif Xaqliqovu yaxından tanıyanlar onun bütün yolumun mərdlik, halallıq, zəhmətsevərlik, məqsədyönlülük, bir sözə əsl kişilik nümunəsi olduğunu təsdiqləyə bilərlər. Bu səbəbdən də müəllifin öz əsərini daha da genişləndirməsini, öz həyatının tələbəlik illərindən tutmuş, indiki 70-ci ilinə qədərki dövrünü də daha ətraflı təsvir etməsini yalnız arzulamaq olar. Hətta bu yolda onu dilə tutmağa da dəyər.

Uşaqlıqda insan adətən öz yaşıdlarıyla dostluq edə bilir. İllər keçdikcə isə dostluq münasibətlərində yaş fərqi öz əhəmiyyətini itirir. Maarif Müəllim məndən təxminən 12 yaş böyük olsa da, mən özünə dəst sayır. Bunun isə mənim üçün böyük bir şərəf olduğunu bildirməyi özüm üçün borc sayıram.

16 sentyabr 2019-cu il

Məhəbbət Vahidoğlu



Məqsədinə sadıq qalan insan

Təbiət yaratdığı on kiçik canlıdan, böcəklərdən tutmuş, on ali varlığa – insana qədər hər biri müəyyən bir missiya daşıyır və bu missiyani hərə daşıya biləcəyi gücdə, işdə, əməldə - istər fiziki, istər mənəvi, istər elmi, istərsə də adı tərzdə zaman, məkan etibarılı daşıya bildiyi nöqtəyə aparır. Yalnız bu nöqtədən azəli yaranış nöqtəsinədək olan məsafləyə nəzər saldıqda həqiqəti bilmək, çox mələblərdən agah olmaq asanlaşır.

... Ruhən bir-birinə yaxın olan insanlar yaşından, statusundan asılı olmayaraq, qısa müddət ünsiyyət zamanı kəsiyində daha tez bir-birlərini başa düşür, söz-söhbətləri alırmı. Ələlxüsus, bu insanlar öz zəhmətləri, fərdi bacarıqları, işgüzarlığı, qabiliyyətləri, təhsili və cəmiyyətdə münasib yerlərini, mövqelərini tutublarsa, bu proses daha sürətlə baş verir. Bütün bunlar bir elm adımı, bir alimlə görüş, ünsiyyət zamanı isə on son, on pik həddində çatır.

Bu deyilənlər ailəmizin sevimlisi, yaxşı sirdəş bildiyimiz, məsləhət və tövsiyyələrinə hörmətlə yanaşdığınız, həm də övladlarınızın müəllimi olan, bizim də mənəvi müəllim sandığımız Maarif müəllim haqqında bu kiçik yazımı yazarkən yaddaşımın pəncərəsi önündən keçən düşüncələrdir. Bilmirəm sözlər fikirlərimin yükünü nə dərəcədə daşıya bilir? Amma həqiqət budur ki, bir insan, bir müəllim, bir valideyn haqqında danışarkən işlənən ziyanlı sözü ondan xəbər verir ki, bu şəxs neçə-neçə şagirdin, tələbənin, mazunun, yeniyetmə, gənc, cavanın ömür yoluna işq salıb, nur çılayıb. Çox çətinliklərə sinə gərib, həyatın enişli-yoxuşlu, dolanbac yollarında çox imtahanlardan alını açıq, üzü ağ çıxmış bu fədakar, zəhmətkeş, qürurlu insan hər zaman Tanrı Dərgahına üz tutub. Onun ucalığına, ədalətinə, aqilliyinə, səxavatına inanıb, səcdə edib. Bir ömür boyu bu yolu - haqq yolunu, düzgünlüyü, dürüstüyü özüne hayat kredosu seçməkla elm öyrətdiyi tələbələrdən tutmuş münasibətdə olub, tanıybildiyi bütün adamlara düz

yolu, həqiqəti, savadlı, vicdanlı olmayı aşılıyib, hədəf edib, göstərib. Və bu gün də ömrünün bu müdrik çağında tədris etdiyi fənni – tarix fənnini gənc nəslə sevə-sevə, sevdirdə-sevdirdə dəqiqliklə, tarixi faktlara, dəlillərə söykənən arqumentlərlə ciddi formada başa salır, izah edir.

Yeri gölmüşkən, Maarif nüəllimin ötan il çapdan çıxmış, real hadisə-lərdən bəhs edən - "Ömrün ağlı-qaralı zolaqları" kitabı barədə də söz açmaq istərdim. Kitabda müəllifin göz açıb dünyaya gəldiyi, böyük boyaya-başa çatdığı kənd, rayon, bölgə barədə, həmçinin bu yerlərin tarixi keçmiş, ərazinin coğrafi relyefi barədə verdiyi mühafəsalə bədii təqdimat-lar oxucular üçün maraqla qarşılanır. Əsərdə haqqın, həqiqətin qalib gəldiyi, ədalətin təntənəsi, ağlin, zəhmətin, hünərin, elmin zəfər çalması bir daha sübut edir ki, uğurun sırrı məqsədə sadıq qalmaqdadır. İnsan öz ömrü boyu halallıqla, zəhmətlə, ləyaqətlə yaşamalı, şoxsi ambisiyaların-dan daha çox qabiliyyətini inkişaf etdirməlidir.

Bu gün İsmayıllının əstrini Bakı havasında duymaq çətin olsa da, o füsünkar yerlərə bağlı olan Maarif müəllim yorulmadan, həvəsdən düşmədən şövqə çalışır, doğma yurda tez-tez baş çəkməyi unutmur. Bir ailə başçısı, bir baba kimi öz övlad və nəvələrinə göstərdiyi hörmət və qayğı ilə də bu gənki müdavimlərinə - sabahın tələbələrinə yanaşır, onları gələcəkdə hər hansı sahədə olursa olsunlar, doğru olmayana inanmamaq, həqiqəti araşdırıb tapmağa, vətənpərvər olmağa, vətəni sevməyə, xeyirxah olmağa səsləyir.

Qoy səsiniz həmişə gur gəlsin, Maarif müəllim, gümrah gəlsin! Yaxşılara sərəgnizə - sərəgniz yaxşı gəlsin!

15.09.2019

Rauf Rzayev,
Dövlət İdarəcilik Akademiyasının
2001-ci il məzunu.



70 yaşın mübarək

Müdriklər deyib ki, dünya yaxşlarının ciyinləri üzərində bərqərar olub. Belə yaxşılardan biri olan əziz müəllimim və yaxın dostum Maarif Xalıqovun 70 yaşı tamam olur.

Şəxsiyyatınə dərin hörmət və ehtiram bəslədiyim Maarif müəllimlə 20 il əvvəl Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasının "Kadrların ixtisasının artırılması və yenidən ixtisaslaşması" fakültəsinin birinci kurs müdavimi olduğum zaman adı müəllim-tələbə münasibətləri çərçivəsində yaranmış tanışlığım ötən müddət ərzində inkişaf edərək yaxın dostluq münasibətlərinə çevrildi.

Akademiyada təhsil aldığım müddətdə və ondan sonraki dövrdə enişli-yoxusuşu dönyanın çətinlikləri ilə rastlaştığım zaman məndən 15 yaş böyük olan bu işiqlı insanın verdiyi tövsiyələrdən, müdrik məsləhətlərdən mütəmadi olaraq yararlanmışam.

On illər ötdükcə hörmətli müəllimimi daha yaxından dərk etdikcə əsil ziyahiya malik bütün müsbət məziyyətlərin onun simasında tacolla tapdığının şahidi olmuşam. İstər tarixçi alim kimi, istərsə də pedaqoji və dövlət qulluğu sahələrindəki möhsuldar fəaliyyətində böyük uğurlar əldə etmiş hörməti Maarif müəllim təvazökarlıq, müdriklik, alicə-nablıq, səmimilik, özünə qarşı tələbkarlıq və s. kimi müsbət mənəvi keyfiyyətlərə malik geniş qəlbli bir insandır.

Bu gün an müqəddəs peşələrdən birinin sahibi olan Maarif müəllimin yetişdirməsi olmuş yüzlərlə gənc ictimai həyatın müxtəlif sferalarında uğurla fəaliyyət göstərərək cəmiyyətdə layiqli mövqə qazanmışlar. Zənnimcə bu, hər bir müəllim üçün an dəyərli nəticədir.

Taleyin bütün ağılı-qaralı zolaqlarını öz böyük səbri, əzmi, iradəsi və gərgin zəhməti ilə dəf etmiş bu fədakar insan hazırda bütün bəşər övladının arzusunda olduğu müdriklik və hüzr zirvəsinə qalxmışdır.

Böyük bir irnəslin ağsaqqalı olan Maarif müəllimə Tanrı nümunəvi ailə, layiqli, tərbiyeli və savadlı övladlar, biri-birindən gözəl nəvələr bəxş etmişdir. Hesab edirəm ki, bu, Yaradanın insana göstərdiyi an böyük lütfdür.

Gözəl ailə başçısı, vətənpərvər insan, alim, pedaqoq, yaxşı dost olan Maarif müəllimi bu əlamətdar tarix münasibəti ilə səmimi təbrik edirəm, ona möhkəm can sağlığı, uzun ömür, çoxşaxəli fəaliyyətində yeni-yeni uğurlar arzu edirəm.

Haçı Adığözəl Vəlbinəli

şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
16 kitab müəllifi, "Qızıl qələm" mükafatı laureati,
"Azərbaycanın harayı" yurnalının təsisçisi və
baş redaktoru



Mənə Valerian lazımlımadı...

Həyat başdan-başa qəribədir! Ay Allah, sən doğrudan da dərdi, dərd çəkənə verirsin...

Dünya mənə dərddi Allah,
Axı dünya içimdədi.
Dünya oyun – Nərddi Allah,
Elə mənə biçimdədi...

— — —
No Yasəfdən, İsgəndərdən,
Kam almadı o Ünzüla,
Qalb oyuldu nəs xəbərdən,
Az qala dərdən üzüldə.

— — —
İsmayılı qorudu o,
Yasəflərə baş əymədi.
Həyat ona oldu bir şo...
Qəlblərə, belə dəymədi.

— — —
Yaşadı o qeyrət ilə,
Yorulmaq bilmədi əsla.
Bu məhəbbət dildə dilo,
Sağalmaz bir dərdə başla.

— — —
Maarid qardaş, ay İsmayılı!

“Ömrün ağılı-qaralı zolaqlarını” mən də həyatda səninlə birgə yaşadım! Qardaş,

mən "Valerian" lazımlımdı... Çünkü mən sətir-sətir ağlayaraq səninlə o günləri yaşadım! Ürəyim dolduqca mən onu boşaltmağı bacarırdım. Çünkü mən də Ünzülə ananın etəyindən tutub ağlaya-ağlaya onunla yol gedirdim...

O, ağladıqca mən onu kırırdı! Mən ağlayanda isə o məni kırıdə bilmirdi...

Bu cəfakesə ana həyatını, ömrünü günəşli, parlaq gündüzdə yox, qaranlıqla, zülmətdə keçirməyi daha üstün tuturdu. Çünkü işqda onu hamı görəcək. Amma qaranlıqla, zülmətdə onu görən olmayıcaq. Elə dərdini, qəmini öz belinə, kürayinə satıyacaq. Cavanlıq, gənclik nə olduğunu bilmədən azab, iztirab içində yaşayacaq. Bu cəfakesə ana Məni və İsmayıli (Maarifi) da arxasında dartaraq bu həyatda bərkitdi!

Mən tərəddüd etmədən deyərdim ki, Ünzülə ana kimi həyatda mübariz qadınlar çox azdır. O bu günüki qadınlara, analara bir örnəkdir.

Əsər boyu mən Ünzülə anayla bir yerdə olduğuma görə, onunla bir yerdə bütün əzablara qatlaşdığınıma görə, bax İsmayıllı qardaş, mənə "Valeria" lazımlımdı...

Sonralar Yasəf kişi, mənim müsahibim olanda, onun belə ağlar günde qalmağının səbəbini soruşdum. O, çox sıxlıdı, kövrəldi və səbəbini deyə bilmədi. Bəlkə də demək istəmədi...

Xalıq Xalıqov



Hər kəsə nümunə olacaq insan

Hayat təzadalarla doludur. İstəsən də, istəməsən də. Allahın sənə qismət etdiyi ömür payını yaşamalısan. Odun, alovun içində qovrula-qovrula, yana-yana, qışın şaxtasında dona-dona, qapaz altında təpik ...?

göynəyə-göynəyə, dərdini içində çəkə-çəkə sir öynəsi...?aç, sir öynəsi... Harınların, haramların acı baxışlarından qisila-qisila yayımb xisən-xisən içində ağlayasan. Əzizlərin ola, amma səni qəbul etməyələr... O kündə, bu kündə ömürdən düşən günlərini sayasan... Bu da ömürdüm? Bilmirəm! Bir onu bilirom ki, böyüklerin səhvinin dəhşətini onların günahsız, ancaq yaşamağa haqqı olan mənim, hələ dünyanın min bir oyununda oyuncaya çevrilə biləcəklərindən xəbərsiz olan övladları yaşıyır. Buna da yaşamaq demək olarsa...

Ötən əsrin altmışinci illəri, daha doğrusu 1961-ci il idi. Üçüncü sinifdə oxuyurdum. Dördən evə gələndə evimizdə elə özüm boyda və mənə oxşayan bir oğlan gördüm. Baxışları elə indi də xatırımdədir. Bir az utancaq, bir az da ürkək. Rəhmətlik anam mənə yaxınlaşış cantanı əlimdən alıb, - qardaşındır, -dedi. Görüşün, özü də elə-bələ yox. Öpüşün! – dedi.

Biz də əl-ələ verib görüşüb öpüşdük. Anam bizi qayğılı süzüb biza yaxınlaşdı. Hər ikimizin ciyinindən tutub, - Sənin böyük qardaşındır, adı Maarifdir. Bizimlə qalacaq Bir-birinizdən muğayat olun, dalaşmayın. Qardaşını incitsən, döyəcəm sən!

Anamın uşaq döyməsinə, möhkəm çımdık götürməsinə, istədiyi üsullarla bizi cəzalandırmağına bələd olduğum üçün dinmədim. Onda evdə bir bacı, üç qardaş idik. Maarif də gələndən sonra beş olduq.

Anam ciddi qadın idi. Baytar həkim idi. İşgizar, səliqəli, hər şeyin yerini bilən, dəyərləndirən idi. Əliaçıq qadın idi. Bütün qonşu qadınlar bizdə olduğundan onların uşaqları da bizim həyətə gələrdilər. Ona görə də həyatımızdə həmişə bir qələbəlik,səs-küy

olardı. Bizi küçaya çıxmaga qoymazdilar. Ona görə də həyətdə qonşu uşaqları ilə oynayardı.

Maarif gələndən sonra o da bizi qoşulub oynayardı. Ancaq dərslərinə çox vaxt ayırdı. Dördüncü sınıfda oxuyurdu. Müəllimi də Cəlal Rüstəmov idi. Mən birinci növbədə, Maarif isə ikinci növbədə oxuyurdu.

Bir-birimizə tez isinişdik. Onun "ögey qardaş" olduğu yadımıza da düşmürdü. O vaxtlar rayonda hamı inək-camış saxlayırdı. Bizim də "Zarya" adında bir inəyimiz var idi. Qardaşımı hər gün təvləni təmizləyər, mallara ot verərdik. Günlərimiz beləcə gedirdi.

Bir gün evvanda olanda bir otaqlı evimizdə atamlı anamın mübahisə etdiğini eşitdim. Qorxdum. Çünkü, belə mübahisələrin sonu atamın davası və təhqirləri ilə bitirdi. Xösbəxtlikdən hər şey yaxşı oldu. İndinin sözü ilə desək "Atəşkəs" oldu. Ürəklənib qapını döydüm. Evin ortasında bir uşaq ayaqqabısı və bir dəst də uşaq kostyumu var idi. Dəqiq yadımı sala bilmirəm. Alımmışların hansının mənə, hansının isə Maartifo veriləcəyini ayıra bilmədim. Bir ömən anladım ki, anam atama başa salırdı ki, ya ayaqqabını qaytarsın, ya da kostyumu. Atam isə hər ikisini saxla-maq istəyirdi. Anam isə təkid edirdi ki, Xalıqın paltarı və ayaqqabıları var. Maarifin ayaqqabısı isə köhnədir. Maarif ayaqqabısını geysin. Köhnələndə Xalıq onun ayaqqabalarını geyinər. O vaxtlar adət idi. Büyük qardaşın köhnələrini balacasına geyindirdilər.

Hər şey öz axarınca gedirdi. Maarifin anası S. Vurğun küçəsində, gəndəvlu Mommedzə kışının evində kirayədə qalırdılar. Maarif isə anasıyla getdi. Bir az onlarm evində oturub sonra bir yerdə evə gəldik.

Soyuq qış günlərindən biri idi. Maarif təvlədə eşəyinib qalmışdı. O, dərsə gedəcəkdi. Təvlənin qapısını örtəndə necə oldusa Maarif bərk ağladı. İndi də xatırlaya bilmirəm: əlimi, ya ayağımı qapının arasında qalmışdı. Onun səsinə həyata çıxan anam Maarifi sakitləşdirib üstüma cumdu. Nə yemisən, turşulu sıyıq. Anam sillaq, qapaz, çımdıkdan qurtarıb, maşanı götürdü. Mən o qədər döyüdə ki, özü də haldan düşdü, mən də. Maarif çantasını götürüb aradan çıxmışdı.

Mən evin künçünə qısan anam maşanı yerə çırpa-çırpa deyirdi:

- Sənə deməmişəm? Maariflə işin olmasın. Onu niyə itələyib yixmisan. O sənin böyük qardaşındır. Sonra qırıldan deyəcəklər ki, ögey ana Maarifi yola vermir, incidir. Cox tənbehədən sonra məndən əl çəkib getdi. Mən isə elə döyüldüyüm yerdə hiçqıra-hiçqıra oturmuşdum. Vallah, elə indinin özündə də onda niyə döyüldüyüünü anlaya

bilmirəm. Hər dəfə o anları xatırlayanda deyirəm. -Maarif, 1:0 sənin xeyrinə!

Sən demə əsil mərəkə qabaqdadı. Atam işdən tez qayıtmışdı. Onsuz da evdə dava salmağa bohanə axtaran atam mənim niyə künədə oturduğumu sorusunda anam:

- Özündən soruş. Özündən böyük qardaşını döyüb göndərdi məktəbə

Atamı elə bil cir ari sancı. Üstüma necə atıldısa xəberim olmadı. Anamın döyməyi toy-bayram imiş. Ayağındakı xrom çəkmələrin ucu ilə məni elə vurdı ki, girdim dəmir çapayının altına. Əyilib məni dərtib çapayının altından çıxarıb xeyli döyündən sonra dincəldi.

Axşama yaxın idi. Məni məcbur edib Maarifin qabağına göndərdilər. Həya tez qaralığı üçün qardaşımı qabaqlamağa geldim. Günlərin bir günü Maarif yoxa çıxdı. Çox axtarandan sonra məlum oldu ki, anasının yanına gedib. Dəqiq yadımızda deyil. Bir aymı, iki aymı bizimlə birlikdə yaşadı. Bu müddətdə o, hansı hissələri yaşadı, bilmirəm. Ancaq, bir onu bilirom ki, anam da, atam da onun bizimlə qalmasını istəyirdilər. Qalmadı, getdi. Özü də lar birdəfəlik. Mənə böyük qardaşını köynəyini geyinməyi qoymadı.

İllər ötdü. Mən də böyüdüm, qardaşım Maarif də. Ancaq bir-birimizdən xobarsız, koməksiz. Qəlbimdə, duyğularımda həmişə bir böyük qardaş yaşamışam. Həmişə arzu etmişəm ki, böyük qardaşım olsun. Biz də çox böyük sixintilər, çətinliklər yaşamışq. Həyatda mənim üçün on böyük dərə atlı ikən yetim olmuşdum. Maarif, ümumiyyətlə, heç atə nəfəsinin nə olduğunu da bilmir. Bəlkə də onun on çox nifrat etdiyi söz "ata" sozudur. Biza atılıq etməyə borclu olan insan onu korpa ikən, bizi isə ağlımızın nisbətən kəsən çağında atlı yetim qoydu. Atlı yetim olmaq atasız yetim olmaqdən da çənndir. Çəkiləsi, dözüləsi dərədə deyil!

Doğma atadan məhrum qardaşının ögey atə himayəsində necə yaşadığını, təhqirlərə dərəzədə necə tablaşdığını fikirləşəndə bütün vərlığını tiləyir, tükərəm bizi-bizi durur. Onda tale yazana də, bəxti verənə də, , əstəqfürülləh, hər şeyə üşyan etmək, eoşub həyqırmaq istəyirəm! Nadir yaratığın bu günahsızlarının günahı, illahi!

Maarif uşaq evində, internatda oxumağa, yaşamağa möhkum idi. Balaca da olsa gordukları, çəkdiyi sixintilər onu gələcək həyata hazırlayırdı. İlk növbədə anasına dayaq olmaq, bacısına həyan olmağı düşünmür və qəlbini dərinliklərində həyatın nə vaxtsa

onun üzənə güləcəyinə özünü inandırırdı. Anasının xatırına hər şeyə dözürdü. Çixış yoluñu isə yalnız təhsildə, dərin biliğdə, elmlə olmaqdə görürdü. Odur ki, kitab əlindən düşmürdü.

Orta məktəbi bitirən ili Maarif ən çox arzuladığı ilkin arzularından birinə qovuşdu. Ali məktəb tələbəsi oldu. Azərbaycan Pedaqoji İstitutunun Tarix fakultəsinə daxil oldu. Tələbəlik illəri sona çatanda təyinatını Saatlı rayonuna aldı. Anası orada yaşayırırdı.

Daim oxumaq, öyrənmək, elmi axtarışlar aparmaq onu çox düşündürdü. Odur ki, hazırlaşış tezliklə aspiranturaya imtahan verib elmi işlə məşğul olmağa, dissertasiya üzərində işləməyə başladı. Aspiranturunu uğurla başa vurub, elmi işini müdafiə edib tarix elmləri namizədi adını qazandı. Onun elmlər namizədi olmasına mənə mərhum dostum, istedadlı alim, şair, publisist Aydin Səlimzadə xəbər verdi.

Təsadüfən yerli rayon mətbuatı olan "Zəhmətkeş" qəzetinin bir nömrəsində həm Maarifin şəkli, haqqında məqalə, həm də mənim şəklim və haqqında yazı dərc olunmuşdu. Bu da bir təsadüf, bu da qəzet sahifəsində qiyabi görüş...

Otən əsrin 90-cı illəri id. Maarif Prezident Aparatında işləyir və tez-tez rayona göldiyini eşitmışdım. Bir vaxtlar bir sinifdə oxuduğu Mehmanın çayxanasına gəlib çay içidiyi də biliirdim. Odur ki, Mehmandan bizi görüşdürməyini xahiş etdim. Allah rəhmət eləsin! Mehman bizi öz çayxanasında görüşdürüdü. Uşaq vaxtı ayrıldığım qardaşımıla qocalığa doğru gedən yolda görüşdüm. Bu mənimcün tarixi bir görüş idi. Elə o vaxtdan da bir-birimizlə əlaqə saxlayır, görüşürük.

İndi Maarif xoşbəxtidir. Gözəl və qayğılı ailəsi var. Ömür-gün yoldaşı, mənim gəlinbacım Nəzakət xanım Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Biri-birini tamamlayan, hər kəsin afərin deyib qıbtə edəcəyi üç gözəl ədəbli, tərbiyəli, əməlləri ilə heyvət doğuracaq övladları, iki oğlu-Kamran və Ceyhun, Kəmalə adında bir qızı var. Kamran və Ceyhun iqtisadçı, Kəmalə xanım isə ali təhsilli həkimdir, İstanbulda yaşayır. Ömür-gün yoldaşı da həkimdir. Bir qızı var. Kamran da, Ceyhun da evlidirlər. Maarif xoşbəxt baba, Nəzakət qayğılı nənədir. Allah sağ eləsin! Fərəhli və xoşbəxt, atəli, analı olsunlar!

Maarif mübariz və nikbin insandır. Onun hayatı böyük, həm faciəvi, həm də tərbiyəvi bir əsərin mövzusudur. Mən onu Nikolay Ostrovskinin Pavel Korçagininə bənzədirəm. Dövrümüzün mübariz Korçagını! İstək və arzularına doğru mətin addimlarla getməyi bacaran ziyanlı! Həyatda hər şeyi öz şəxsi iradə və qabiliyyəti, biliyi, mehribanlılığı, səmimiyyəti, əqidəsinin təmiz və bütövlüyü, istəyinə və məqsədində doğru inamla, yorulmadan getməklə qazanıb. Heç nədən qorxmayıb, çəkinməyib. Dişi və dırnağı ilə, özünün zəngin həyat təcrübəsi ilə, istək və amalına çatmaq, "ey məndən imtina edənlər, mən varam, mən yaşayram, mən qalibəm" hissələri ilə qazanıb bu günkü həyatını. Var ol, qardaşım! Gec də olsa görüşdük, dərdləşdik.

15.08.2017.

Xalıqlı Ceyhun Maarif oğlu

Atamla fəxr edirəm

"Atamla Fəxr Edirəm" cümləsinin hər bir hərfini böyük vurgular, əminlik hissi və qürurla, tərəddüd etmədən tam səmimiyyətimlə deyirəm.

Mən, Xalıqlı Ceyhun Maarif oğlu, 1992-ci il sentyabr ayının 27-də Xalıqovlar ailəsinin ən kiçiy - sonbeşiyi olaraq dünyaya gəlmisəm. Bacım Xalıqova Kəmalə məndən 9 yaş, qardaşım Xalıqov Kamran isə 8 yaş böyükdürələr.

Körpəlik illərimi tam detalları ilə xatırlayıram desəm, yalnız olar, ancaq həyatımın körpə çağlarının müəyyən kadrları bu gün kimi gözlərimin önündən getmir. Uşaq olarkən iş günlərində atamın üzünü çox nadir hallarda görürdüm, səhər məni Dayandur əmi ilə bağçaya apardıqları vaxtlar istisna olmaqla. Buna səbəb atamın dövlət qurumlarından birində, çox ciddi iş rejimində gecə saatlarında çalışması idi ki, o artıq evə göldiyi zaman mən yatmış olurdum. Ancaq həftə içi ona olan həsratimi atam həftə sonları göstərdiyi xüsusi diqqət, sevgi və qayğısı ilə o cür əhatə edirdi ki, bu həsratı mənə tam unutdururdu. O zaman körpə idim və həyatda təbii olaraq çox şeyi dərk eləmirdim, yalnız özümün gündəlik qayğılarımdı idi tək dərdim. Yalnız bu gün mən artıq ailə başçısı və övlad sahibi olduqdan sonra atamın necə bir çətinlik, məsuliyyətlərə üzüza durduğunu, nələrlə mübarizə aparıb hansı hissələr keçirdiyini müəyyən qədər başa düşə bilirom. Ona görə halə tam başa düşə bilmərəm ki, mən ailə həyatı qurduğum zaman şəxsi mənzilim, şəxsi avtomobilim, normal gəlirim, ailəmdən lazımi mənəvi və maddi dəstəyim, yaxşı həyat şəraitim olub. Ancaq o zamanlar 3 uşaqlı bir ailənin hələ sonbeşik övladları dünyaya gəlməmişdən bir az öncəki zamanlaradək yataqxana şəraitində yaşaması, ağır iş rejimi, o qədər də yüksək olmayan məvaciblə bu böyük yükü qaldırımanın çətinliklərini təbii olaraq mən istəsəm də başa düşə bilmərəm. Əlbəttə ki, bu ağır günlərdə anamın atama olan dəstəyi heç nə ilə əvəz olunmazdır. Düşünürəm ki, atamın gücünə bir o qədər güclə qatan anamın da zəhmətkeş, çətinliklərdən əsla çəkinməyən, ailəsinin, övladlarının xoş güzəranı üçün əlləri qabar verənədək, gözlərinin nuru solanadək çalışması olmuşdur. Onlar birlikdə əl-ələ verib yüksək bal toplamalarına



baxmayaraq, çox cüzi bal fırçı ilə ödənişli əsaslarla ali məktəblərə qəbul olmuş bacım və qardaşımı cyni bir zaman aralığında oxutdurmağı bacaran qəhrəman valideynlərdir. Xatırladığım məqamlardan da biri odur ki, atamın üzün müddət çalışlığı dövlət qurumundan öz istəyi ilə işdən ayrılmamasına baxmayaraq, illər sonra hər bayram və ad günlərində sabiq iş yerindən ona olan zənglər və təbriklorin ardi-arası kəşilmirdi. "Normal olaraq bu cür olmalıdır", - deyə düşünürdüm, həyatda hələ, demək olar ki, heç nəyi görməmiş biri olaraq. Ancaq sonradan bu xüsusi diqqət və hörmətin səbabını atam böyüdücə tanımağa başladıqda başa düşdüm.

Uşaqlıq çağlarında ailəmizlə yay istirahətini çox sabırsızlıktə gözləyirdim. Qax rayonunda, İlisu kəndində və "Füzuli bağı"nda olan günlərimiz umudulmazdır. Atamın təbiətə bağlılığı məni hər zaman heyran etmişdir. İlisu kəndində olanlar oradakı dağların əzəmətindən xəbərdardırlar. Biz isə atam və qardaşımı haftada bir neçə dəfə o dağların müxtəlif zirvələrindən kəndə doğru baxardıq. Dağ səyahətlərimiz təkcə manzara seyri xarakteri daşımdırı. Dağlara çıxan zaman təbii, xeyirli otlar toplardı ki, xəstələndiyimiz zaman atam bizi yalnız bu otların köməyi ilə tam dərişənsiz müalicə edərdi. İlisu kəndində atamla əl-ələ verib hər gün təxminən axşam saat beş radələrində kəndin tam aşağısına və əks istiqamətə bir neçə kilometr gəzər, söhbət edərdik. Yol boyu atam mənim ifa etdiyim mahnilara qulaq asmaqdan yorulmazdı. "Səngər bulağ" açıtanda atam məni bir şış kababa qonaq edərdi. Sonra isə "Füzuli bağı"na qayıdardıq.

Maarif müəllim mənim təkcə atam yox, həm də həyat müəlliminidir. Səmimiyyətini, üzündəki gülüşünü, ince zərasatlarını, şıtaqlıqlarına səbrlə yanaşmasını çox sevirdim və bu gün də sevirəm.

Mənəcə, həyatimdə idman və təhsil sahəsində əldə etdiyim ugurlarla valideynlərim müyyəyən qürur hissi yaşada bilmışam. Ancaq bu ugurlar təkcə mənim aziyyətimin bəhrəsi olmayıb. Təhsil sahəsində, xarici dil biliklərinə yiyələnməyimdə olan ugurlarında anamın rolü əvəz olunmaz olduğu kimi, idman sahəsində əldə etdiyimi nailiyyətlərdə də atamın aziyyətini heç bir zaman unutmaram. O, mənə daim idmanla məşğul olmağa motivasiya vermiş, həmişə yarışlarını izləməyə gəlmüşdür. Çox vaxt anam da atamla birlikdə gəlirdi. Bu da yarışlarda mənə əlavə olaraq ruh yüksəkliliyi qazandırmışdır. Çünkü onların yarış zalında varlığını bilərk, qalibiyyət arzularını hiss edərək öz həyacanını unudur və nəyin bahasına olursa-olsun yalnız qalib gəlməyə çalışırdı ki, bu da əldə etdiyim nailiyyətlərdə özünü birbaşa göstərmişdir. Təbii ki, hər zaman tovazökar və sadə insan olan Maarif müəllim hər zaman mənim bu fikrimi təkzib edir və hər bir uğurun sırf mənim aziyyətimin bəhrəsi olduğunu dila gətirir. Ancaq mən

özüm də onun oğlu olduğum üçün atamın dediyi sözləri çox yaxşı başa düşür və bu hissəni ona, anama, bacı və qardaşımı yaşatdırdığımı görə qırıqlanmışam. Bundan başqa, çox məqamlar var, sadəcə yazının mümkün qədər ləkonik olması üçün sadəcə bunları Elə götirdim.

İyirmi yeddi yaşımin olmasına baxmayaraq hələ də atamın həyatının bir çox inca, gizli, çətinliklərə dolu məqamlarından bixəbər idim. Mən özüm də içimdə keçirdiyim hissələri ailəmə tam bildirmədiyim üçün bu məqamda da atamla olan dəbu bu oxşar xüsusiyyətimizi anlamış oldum. Mən, atanın bir müddət öncə çap olunmuş "Ömrün ağılı-qaralı zolaqları" əsərində öz həyatında üzləşdiyi çətinlikləri canlandırdığı İsmayııl obrazı ilə tanış olarkən, bunu ailəmə bildirməşəm də, çox kədərləndim. Bu günə qədər baxdığım dramatik kinolar, serial motivləri gözlərində çox adılışdı, cünki bu nsərdə baş qəhrəmanın başına gələn hadisələr, üzləşdiyi çətinliklər çox, həttə çox təsirli və dözülməzdirlər. Bəli, bu baş qəhrəman mənim Atam, Xalıqov Maarif olmuşdur. Bu kitabı oxuduqdan sonra həyat gözümüzə çox dəyişdi. O günə qədər gözümüzə böyütüdük problemlər artıq necə də adı görsənirdi gözümüz. Hər bir addımı, hərəkəti ilə mənə örnək olan atamın keçdiyi çətin, keşməkeşli, sınaqlarla dolu həyat yoluna baxmayaraq bu cür dözümlü, gülbrüz, səmimi, həyat eşqi ilə dolu olması məni çox həvrətə gətirdi!

Həyatda ovlad dünyaya gətirmiş şəxslər ata, ana adına sahib ola bilər, ancaq bu ada tam mənası ilə layiq olmaya bilərlər. Hər bir insanın həyatda bir idəli vardır. Nə xoş ki, mənim bu gün bir kişi olaraq idealim mənim atamdır. Səmimilik, ədalətlilik, dürüstlük, insanlıq, vəcdanlı və ləyaqətli olmaq hər kəsin istifadə etdiyi standart səslənən kəlmələr olsa da, mən bu sözləri tam hərfi və dərin mənası ilə vurğulayarıq qeyd edirəm ki, Xalıqov Maarif bu həyatda yaşadığı hər bir dəqiqəni və sənəyəni bu dəyərlərlə yaşamışdır.

Çətin, ağırlı, sınaqlarla dolu körpolitik, uşaqlıq illəri yaşamış, lakin bütün bunları baxmayaraq həyatla əsl mübarizəyə can atmış, öz üzərində çalışaraq dövrünün on bikiyi tarix müəllimi, alimi olmuş, ailə həyatı qurduğu illərdə də böyük çətinliklərə sınağınmış Maarif müəllimin bu gün hər zaman arxasında dayaq olmuş Həyat Yoldaşı, ali təhsilli və hər bir ehtiyacları qarşılanmış 3 övladı və 5 nəvəsi vardır. Mənim üçün həyatda bundan böyük bir uğur hekayəsi ola bilməz! Belə bir atanın oğlu olduğum üçün fəxri etmişəm, edirəm və hər zaman edəcəm!

Maarif Xalqovun elmi və publisistik məqalələri

Azərbaycan SSR- də kənd təsərrüfatı istehsalı üçün ali və orta ixtisas təhsilli mütəxəssislər hazırlanması məsələsinə dair

(1966 – 1975 – ci illər)

İnkişaf etmiş sosializm şəraitində kənd təsərrüfatının yüksəldilməsində mütəxəssislərin

rolunun artması bir sıra obyektiv və subyektiv amillərlə bağlıdır. Elmi – texniki tərəqqi dövründə kənd təsərrüfatının maddi – texniki bazası daha da möhkəmlənir, istehsal texnologiyası daim yeniləşir və təkmilləşir, kənd təsərrüfatında geniş miqyasda ixtisaslaşma və təmərküzləşmə həyata keçirilir, istehsal getdikcə daha çox sənaye bazası üzərində qurulur. Kolxozçuların və sovxozi fəhlələrinin mədəni texniki səviyyəsi durmadan yüksəlir. Bütün bunlar Sov.İKP- nin aqrar siyasetini dərindən başa düşə bilən, onun həyata keçirilməsi uğrunda şüurlu mübarizə aparan, yaxşı peşə və siyasi hazırlığa malik olan, habelə idarəetmənin müasir metodlarına yiyələnmiş mütəxəssislər hazırlanmasını tələb edir.

İnkişaf etmiş sosializm şəraitində partianın aqrar siyasetini işləyib hazırlayan Sov. İKP MK- nin mart (1965- ci il) plenumu kənd təsərrüfatının inkişafında mütəxəssislərin mühüm rol oynadığını qeyd edərək, onların hazırlanması işini genişləndirməyi qarşıya vəzifə qoydu. Bu vəzifə Sov.İKP XXIII və XXIV qurultayları tərəfindən yaradıcılıqla inkişaf etdirildi. Doqquzuncu beşiliyin Direktivlərində kənd təsərrüfatı üçün agronomlar,zootexniklər, baytar həkimlər, mühəndislər, iqtisadçılar və başqa təməyülli mütəxəssislər hazırlanması işini yaxşılaşdırmaq vəzifəsi irəli sürüldü /1, s.285/

Azərbaycan SSR – də kənd təsərrüfatı kadrlarının hazırlanması və onların ixtisasının artırılmasında respublika partiya təşkilatının XXVII və XXVIII qurultaylarının mühüm əhəmiyyəti olmuşdur.

1966 – 1975 – ci illərdə Azərbaycan SSR – in kənd təsərrüfatı üçün ali və orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması problemi xüsusi tədqiqat obyekti kimi öyrənilməmişdir. Bir sıra müəlliflər öz əsərlərində bu problemə ötəri şəkildə toxunmuşlar. Məqalədə 1966 – 1975 – ci illərdə respublikada ali və orta ixtisas

təhsilinin inkişafı , kənd təsərrüfatı üçün mütəxəssislər hazırlayan tədris müəssisələrinin maddi – tədris bazasının daha da möhkəmləndirilməsi, mütəxəssislərin hazırlıq səviyəsinin yüksəldilməsi kimi məsələlər işqalandırılır.

Kommunist Partiyası və Sovet dövlətinin ardıcıl olaraq həyat keçirdikləri tədbirlər nəticəsində tədqiq edilən dövrə xalq təsərrüfatı üçün mütəxəssislər hazırlanması kəmiyyət və keyfiyyətə yaxşılaşmış , ali və orta ixtisas məktəblərinin işi yenidən qurulmuş, onların şəbəkəsi genişlənmiş, elm və texnikanın yeni istiqamətləri üzrə ixtisaslar verən şöbələr açılmış , mühəndis- texniki kadrlar hazırlığı artırılmış , tədris planları və proqramları yenidən işlənmişdir. Gələcək mütəxəssislərin ümumi nəzəri və peşə hazırlığı daha da artdı.

1966 – 1975 – ci illərdə Azərbaycan SSR – in kolxoz və sovxozlari üçün mütəxəssislər S. Ağamalioğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstututunda və 16 kənd təsərrüfatı texnikumunda hazırlanırdı. 1975 – 1976 – ci dərs ilində institutda 5134 nəfər , kənd təsərrüfatı texnikumlarında isə 9547 nəfər təhsil alındı. / 3, s.165, 239/ Həmin il institutun 7 fakültəsində 11 ixtisas üzrə (agronom, zootexnik, baytar həkimi, mühəndis – mexanik, mühəndis – elektrik və s.) texnikumlarda isə 17 ixtisas üzrə mütəxəssis hazırlanmışdır.

Gənc mütəxəssislərin hazırlıq səviyyəsini yüksəltmək məqsədilə institut və texnikumlara qəbul işi əsaslı şəkildə yaxşılaşdırılmış, kənd yerlərindən gələn və kənd təsərrüfatı istehsalı sahəsində iş stajı olan abituriyentlərə üstünlük verilmişdir. 1975 – ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstututuna qəbul olunanların 82 % - i və texnikumlara isə 88,9% - i kənd yerlərindən gələn gənclər idi. Bu isə tələbələrin içtimai tərkibində kolxozçuların və kolxozçu uşaqlarının sayının artmasına səbəb olmuşdur. Əgər 1965 – ci ildə onlar institutun əyani şöbəsində təhsil alan tələbələrin 30 % - ini təşkil edirdilərə, 1975 – ci ildə bu rəqəm 48,7% - e çatmışdır. / 5, v.12.13/

Kolxoz və sovxozlarda işləyən qabaqcıl gənclərin hesabına tələbələrin sayının artırılmasında “ Ali məktəblərin , texnikumların komplektlöşdirilməsində və öz müəssisələri üçün mütəxəssislər hazırlanmasında sonaye müəssisələrinin , sovxozi və kolxozların iştirakı haqqında ” SSRİ Nazirlər Sovetinin 1959 – cu il 18 sentyabr tarixli qərarının mühüm əhəmiyyəti olmuşdur. /6,s 402- 404/. 1975 – ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstututun əyani şöbəsində 419 nəfər kolxoz və sovxozlari hesabına təhsil alındı ki, bu da 1965 – ci ildəkindən 7 dəfə çox idi. / 5, v.12.13 /. Bu sahədə orta kənd təsərrüfatı ixtisası təhsili məktəblərində vəziyyət qənaətbəxş deyildi. Belə ki, əgər 1966 – 1967 – ci dərs ilində kənd təsərrüfatı txnikumlarında təsərrüfatların hesabına 5

nəfər tələbə oxuyurdusa , 1970 – 1971 – ci dərs ilində onların sayı cəmi 7 nəfər artmışdır.

“Ali məktəblər yanında hazırlıq şöbələri təşkil etmək haqqında” Sov.İKP MK -nın və SSRİ Nazirlər Sovetinin 1969 – cu il 20 avqust tarixli qərarı tələbələrin ictimai tərkibinin nizama salınmasına müüm rol oynadı. / 8, s 517 – 520 / . 1970 – 1975 ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna hazırlıq şöbəsindən 470 nəfər qəbul edilmişdi.

Kənd təsərrüfatında elmi – texniki tərəqqi , əməyin sənayeləşməsi xalq təsərrüfatının bu sahəsində mühəndis – texniki kadrların rolunu artırır. Mühəndis texniki kadrların hazırlanmasını zəruri edən amillərdən biri də kolxoz və sovxozlarda onların çatışmaması idi.

Bələ ki, 1965 – ci ildə Azərbaycan SSR- in kolxozlarda mühəndis və texniki-mexanik vəzifəsində işləyənlərin cəmi 59,1%- i (404 nəfər) ali və orta təhsilli mütəxəssislər idi. / 10, s.156 /

Azərbaycan partiya təşkilatının və respublika hökumətinin həyata keçirdikləri tədbirlər nəticəsində ali və orta ixtisas məktəblərinə qəbul planı artırılmış, mühəndis – texniki kadrların hazırlanması işi xeyli yaxşılaşdırılmışdır. Əgər 1965 – ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsinin əyani şöbəsinə 75 nəfər qəbul olunmuşdursa, 1975 – ci ildə onların sayı 150 nəfərə çatmışdı. 1975 – 1976 - ci dərs ilində həmin fakültədə 735 nəfər təhsil alırdı ki , bu da 1965 – 1966 – ci tədris ilindən 327 nəfər çox idi / 5, b 12, 13 / . Mühəndis – texniklər 1966 – ci ildə institutun əyani şöbəsini qurtaran tələbələrin 13,3 % - ini , 1975 – ci ildə isə 32,9 % - ini təşkil etmişdilər.

“Heyvandarlıq və yem istehsalı sahəsində kənd təsərrüfatını ali və orta ixtisas təhsilli mütəxəssislərlə təmin etmək tədbirləri haqqında ” Sov. İKP.MK -nın və SSRİ Nazirlər Sovetinin 1972 – ci il 2 noyabr tarixli qərarına əsasən kolxoz və sovxozları quşçuluq, heyvandarlıq, baytarlıq, yem istehsalı, heyvandarlığın mexanikləşdirilməsi və elektrikləşdirilməsi ixtisaslarına malik mütəxəssislərlə təmin etmək müüm bir vəzifə kimi qarşıya qoyulmuşdu / 11, s. 308 /

Həmin qərar Azərbaycanda müvəffəqiyyətlə həyata keçirilirdi. Əgər 1966 -1970- ci illərdə əyani təhsil yolu ilə 172 nəfər ali təhsilli zootexnik və 60 nəfər baytar hökimi hazırlanmışdı , doqquzuncu beşillikdə onların sayı müvafiq olaraq 243 və 368 nəfərə çatmışdı. Kənd təsərrüfatı texnikumlarının əyani şöbəsini səkkizinci beşillikdə 486

nəfər zootexnik və 613 nəfər baytar işçisi , doqquzuncu beşillikdə isə 645 nəfər zootexnik və 1041 nəfər baytar işçisi bitirmişdir.

Kənd təsərrüfatında çalışan işçi qüvvəsinin yarısını qadınlar təşkil etdiyi üçün Kommunist Partiyası və Sovet hökuməti mütəxəssislərin tərkibində onların sayının artırılmasına həmişə ciddi fikir vermişlər. Öyrənilən illərdə kənd təsərrüfatı təhsil müəssislərində təhsil alan qadınların sayı ilbəil artmışdır. 1965 – 1966 ci dərs ilində qadınlar Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil alanların 11,8% - ini və kənd təsərrüfatı texnikumlarında isə 8,5%- ini təşkil edirdilərə, 1974 – 1975 – ci dərs ilində onların xüsusi çəkisi müvafiq olaraq 15,2 və 26 % - e çatmışdı. Qadınların seçdiyi peşələrin strukturunda da müüm döyişikliklər baş vermişdir. Əgər 1965 – ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil alan qadınların 34,1 % - i aqronom, meyva - tərəvəzçi, ipəkçi, 36 , 7 % - i isə aqrokimya, zootexnik, baytar, mühəndis – mexanik və mühəndis – elektrik peşələri üzrə ixtisaslaşdırıldırsa, 1975 - ci ildə birincilərin sayı 12,8 % - e qədər azalmış və ikincilərin sayı 51,1% - e qədər artmışdı

5, v 12, 13 /.

Kənd təsərrüfatı mütəxəssislərinin qiyabi yolla da təhsil ala bilirdilər. “Ali və orta ixtisas təhsilli mütəxəssislər hazırlığını yaxşılaşdırmaq, ali və orta ixtisas təhsilinə rəhbərliyi təkmilləşdirmək tədbirləri haqqında ” Sov.İKP MK -nın və SSRİ Nazirlər Sovetinin 3 sentyabr 1966 ci il tarixli qərarı ölkədə qiyabi təhsilin inkişafında yeni mərhələnin başlangıcını qoyma . Qərarda gündüz təhsilinin inkişafına daha artıq üstünlük vermək, qiyabi və axşam şöbələrində isə mütəxəssis hazırlığı işinə onların ixtisasını artırmaq nöqtəy nəzərindən yanaşmaq vəzifəsi irəli sürüldü. Qəbul zamanı ilk növbədə müəsissə , kolxoz, sovxozi , idarə və təşkilatlar tərəfindən öz işlərinin xarakterinə uyğun ixtisas üzrə oxumağa göndərilmiş və qəbul imtahanlarından müsbət qiymət almış abituriyentlərə üstünlük verilməsi nəzərdə tutulurdu. / 13, s. 228 /

Səkkizinci və doqquzuncu beşilliklərdə Azərbaycanın kənd təsərrüfatı üçün mütəxəssislər hazırlayan ali və orta ixtisas məktəblərinin qiyabi şöbələrinə qəbul ilbəil azalmışdır. Əgər 1965 – ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun qiyabi şöbəsinə 627 nəfər və kənd təsərrüfatı texnikumlarının həmin şöbələrinə 1113 nəfər qəbul edilmişdi. 1975 – ci ildə onların sayı müvafiq olaraq 450 və 995 nəfərə qədər azalmışdı / 4;5,v.12 /

Qiyabi şöbələrdə tələbələrin hazırlıq səviyyəsi keyfiyyətə yaxşılaşmışdı. Külli miqdarda laboratoriya işlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq bir sıra ixtisaslar üzrə

("Aqrokimya", "Yer quruluşu", "Baytarlıq", "Bitkiçiliyin mühafizəsi", "Heyvandarlığın mexanikləşdirilməsi və elektrikləşdirilməsi") qiyabi təhsil yolu ilə mütəxəssis hazırlanması işi dayandırıldı.

Qiyabi şöbələrə qəbul işləri də xeyli yaxşılaşdırılmışdı. Belə ki, 1965 - ci ildə Azərbaycan Kənd Təsərrüfatı İstitutunun qiyabi şöbəsinə qəbul planı 80,9%, 1975 - ci ildə isə 100 % yerinə yetirilmişdi. Əgər 1965 - 1966 - ci dərs ilində institutun həmin şöbəsinə qəbul olunan tələbələrin 60,3 % - i kolxozçular və kolxoçu uşaqları idisə, 1974 - 1975 - ci dərs ilində bu rəqəm 83,5 % - e çatmışdı. 1975 - ci ildə qiyabi şöbəyə qəbul edilən tələbələrin 90 % - i respublikanın kənd yerlərindən idi. / 5, v. 12,9

Qəbul işinin yaxşılaşdırılması qiyabiçi tələbələr arasından istehsalat qabaqcıllarının sayının artmasına kömək etdi. 1975 - ci ildə institutun qiyabi şöbəsində Ağcabədi rayonundakı " Tacikistan" kolxozunun sürücü - mexaniki, Sosialist Əməyi Qəhrəmanı Şaban Rzayev, İmişli rayonundakı M. B Qasımov adına kolxozun briqadıri, Sosialist Əməyi Qəhrəmanı Pənah Həsənov, Zaqatala rayonundakı S. Vurğun adına kolxozun qabaqcıl manqa başçısı Zalxay Həsənova, Xanlar rayonundakı " Qırmızı Samux" sovxozenin baş çobanı Boran Quliyev və digər təsərrüfat qabaqcılları təhsil alırdılar.

Qiyabi şöbələrdə tədris prosesinin təşkili işi yaxşılaşdırılmış, təlimdə texniki vasitələrdən geniş istifadə edilməyə başlanılmışdır. İstehsalatdan ayrılmadan təhsil alan tələbələr vaxtında metodiki göstərişlər və dərs vəsaiti ilə təmin olunur, institut və texnikumların kitabxana fondundan istifadə edirdilər. Sesiyalararası vaxtlarda qiyabiçi tələbələrə metodiki cəhətdən kömək göstərmək məqsədilə kafedralarda məsləhət saatları təşkil olunurdu.

Bununla yanaşı, istehsalatdan ayrılmadan mütəxəssis hazırlanması işində bir sıra nöqsanlar da var idi. Əvvələ, Azərbaycan Kənd Təsərrüfatı İstitutunun qiyabiçi tələbələrə kömək məqsədilə təşkil edilən təlim məsləhət məntəqəsi 1972 - ci ildə bağlanmışdı. Bu isə öz növbəsində qiyabiçi tələbələrə göstərilən metodiki köməyin zəifləməsinə səbəb olmuşdu. Bir sıra fənlər üzrə ana dilində dərsliklər çatışır, müəllimlər çox zaman tələbələrin kurs işlərinə ciddi yanaşmır, onlara əsaslandırılmış rəylər yazılırlar. Qiyabi təhsil yolu ilə mütəxəssis hazırlanması

işində buraxılan nöqsanlar tələbələrin kursda qalmalarına və təhsildən yayımına səbəb olurdu. Məsələn, 1974 - cü ildə Azərbaycan Kənd Təsərrüfatı İstitutunun qiyabi şöbəsinin tələbələrindən 54 nəfəri kursda saxlanılmış, 13 nəfəri isə dəslərə müntəzəm davam etmədikləri üçün institutdan xaric edilmişdi.

1973 - cü ilin aprel ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi "S. Ağamalioğlu adına Azərbaycan Kənd Təsərrüfatı İstitutunun işindəki ciddi nöqsanlar və kənd təsərrüfatı mütəxəssisləri hazırlanmasını yaxşılaşdırmaq tədbirləri haqqında" məsələ müzakirə etdi. Respublika partiya təşkilatı institutun kolxoz və sovxozer üçün mütəxəssis hazırlanmasındaki böyük işini qeyd etməklə bərabər, bu sahədə bir sıra ciddi nöqsanlara yol verildiyini və onları aradan qaldırmagın konkret yollarını göstərdi. Qərarda elmi - texniki tərəqqinin tələblərinə müvafiq və respublika kənd təsərrüfatının əhəmiyyətini nəzərə almaqla yüksək ixtisaslı kadrların hazırlanması əsas vəzifə kimi qarşıya qoyuldu.

Mütəxəssislərin hazırlıq səviyyəsinə təsuir edən amillərdən biri tədris ocaqlarının kənd təsərrüfatı müəssisələri ilə yaxınlaşması və birleşməsidir. Sov İKP - nin Programında deyilir: "Kənd təsərrüfatı ilə məşğul olan elm və tədris ocaqları, idarələri əsas etibarilə kənd yerlərində olmalıdır, kənd təsərrüfatı istehsal prosesi ilə bilavasitə bağlı olmalıdır ki, təhsil alan tələbələr həm oxuyub işləsinlər, həm də işləyib oxusunlar".

/ 16, s.73 /

Kənd təsərrüfatı üçün orta ixtisas təhsilli mütəxəssis hazırlayan məktəblərin keyfiyyətə yeni formasi olan sovxo - texnikumların yaradılması Kommunist Partiyasının irəli sürdüyü vəzifənin yerinə yetirilməsinin bilavasitə parlaq təzahürür. Burada tələbələrin nəzəri təhsili bilavasitə istehsal prosesi ilə birləşir və təsərrüfat sahələri onların tədris bazasına çevrilirdi. Bütün tələbələr ali və orta təhsilli mütəxəssislərin rəhbərlik briqadalarında çalışır və növbə ilə briqadır koməkçisi vəzifəsini yerinə yetirirdilər. İstehsalat - maliyyə fəaliyyəti təsərrüfat hesabına əsaslanır və təsərrüfatdan götürülən gəlir sovxo - texnikumun öz ixtiyarında qalır. Sovxo - texnikumun kollektivi qarşısında duran vəzifələrdən biri elmin və qabaqcıl təcrübənin nailiyyətlərini tətbiq etməklə istehsal intensivləşdirmək, əmək məhsuldarlığını yüksəltmək, məhsulun maya dəyərini aşağı salmaqdır.

Azərbaycan SSR - da ilk sovxo - texnikum 1966 - ci ilin dekabrında Quba Kənd Təsərrüfatı Texnikumu ilə həmin rayonun "XX partiya qurultayı" adına sovxozenin birləşdirilməsi əsasında yaradılmışdır.

Ali və orta ixtisas məktəblərində təhsil alan gənclərin nəzari biliyinin möhsuldar aməkla birləşdirilməsində istehsalat təcrübəsi əhəmiyyətli rol oynayır. İstehsalat təcrübəsi zamanı gələcək mütəxəssislər auditoriyalarda aldıqları bilikləri möhkəmləndirir, seçidləri peşənin sırlarına yiyələnirdilər. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil alan tələbələrin praktiki əməyi üçün hər cür şərait yaradılmışdı. İnstitutun Xanlar rayonundakı Qovlarsarı sovxozu bazasında təşkil edilən tədris – təcrübə bazası bitkiçilik və heyvandarlıq sahələri üzrə ixtisaslaşdırılmışdır. 1975-ci ilin əvvəlində təsərrüfatın 9580 hektar torpaq sahəsi var idi ki, bunun da 8344 hektarı əkin üçün yararlı idi. Həmin il burada 896 baş iribuyuzlu mal – qara, o cümlədən 286 baş inak, 7269 baş qoyun, 6148 toyuq var idi. Təsərrüfatın tarlalarında 64 traktor, 7 taxilyığan kombayn, 58 avtomobil və digər kənd təsərrüfatı maşınları işləyirdi. Yuxarı kurs tələbələri istehsalat təcrübəsini respublikanın qabaqcıl kolxoz və sovxozlarda keçirdilər. 1975-ci ildə istehsalat təcrübəsi üçün 70-ə qədər təsərrüfat ayrılmışdı.

Lakin, kənd təsərrüfatı texnikumları lazımi tədris – təcrübə təsərrüfatları ilə təmin edilməmişdi. Sovxozi – texnikumlar istisna olmaqla, 1975-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan texnikumlardan cəmi dördünün birlikdə 288 hektar tədris – təcrübə sahəsi var idi ki, onun da yalnız 85,2% - i əkin üçün yararlı idi.

Ali və orta ixtisas təhsili məktəbləri tələbələri elmin sırları ilə silahlandırmaqla bərabər, onlarda marksizm – leninizm dünyagörüşünü də tərbiyə etməlidir. Bu vəzifənin yerinə yetirilməsində ictimai fənlər mühüm rol oynayır. Məhz buna görə Kommunist Partiyası ictimai fənlərin tədrisi keyfiyyətini yaxşılaşdırmağa daim ciddi fikir verir. "İctimai elmlərin tədrisinin ideya-nazarı səviyyəsini yüksəltmək sahəsində N. E. Bauman adına Moskva Ali Texniki Məktəbində və N. Y. Çernışevski adına Saratov Dövlət Universitetində aparılan iş haqqında " Sov. İKP MK-nın 5 iyun 1974-cü il tarixli qərarının ictimai elmlərin tədrisi keyfiyyətinin yüksəldilməsində böyük əhəmiyyəti oldu. Belə bir faktı göstərmək kifayətdir ki, təkçə 1974 – 1975-ci dərs ilinin qış imtahan sessiyası zamanı Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əyani təhsil alan tələbələrin 93,2% -i ictimai fənlərədən müsbət qiymət almışdı.

Tarixi hadisələrə hazırlıq və onların kültövi surətdə qeyd edilməsi tələbələrin ideya – siyasi tərbiyəsi işində mühüm rol oynayır. Ali və orta ixtisas məktəblərinin tələbələri Böyük Oktyabr sosialist inqilabının 50 illiyi, V.İ.Leninin anadan olmasının 100 illiyi, Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 50 illiyi, SSRİ-nin təşkil

edilməsinin 50 illiyi və faşist Almaniyası üzərində qələbənin 30 illiyi bayramlarının keçirilməsində fəal iştirak etmişdilər.

Ali və orta ixtisas məktəblərində gələcək mütəxəssislərin fiziki tərbiyəsinə də ciddi fikir verilirdi. Tələbələrin fiziki tərbiyəsi bədən tərbiyəsi dərsleri, idmanın müxtəlif növləri üzrə təşkil edilən dərnəklər, tez-tez keçirilən yarışlar, "Əməyə və müdafiəyə hazır ol!" komplekslərinin yerinə yetirilməsi yolları ilə həyata keçirilirdi. Təkçə 1973 – 1974 – cü dərs ilində kənd təsərrüfatı texnikumlarının 1781 nəfər tələbəsi ƏMII kompleks normativlərini ödəmişdi. Həmin il texnikumlarda 279 nəfər ictimai təlimatçı və məşqçi, 28 nəfər I dərəcəli, 1239 nəfər II və III dərəcəli idmançı hazırlanmışdı.

Yüksek ixtisaslı mütəxəssislərin hazırlanmasında professor-müəllim heyətinin də böyük rolu olmuşdur. V.İ.Lenin yazmışdır: "Heç bir nəzarət, heç bir məramnamə və s. məşğələlərin, mühazirəçilər tərkibilə müəyyən edilən istiqamətini qətiyyən dəyişdirə bilməz." /21, s.484/. Öyrənilən dövrə ali və orta ixtisas məktəbləri üçün müəllim kadrlarının seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məsələsinə diqqət daha da artırılmışdı. 1975-ci ilin sonunda Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda 332 nəfər müəllim işləyirdi. Onlardan 1 nəfəri Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, 26 nəfəri elmlər doktoru, 180 nəfəri dosent və elmlər namizədi, 125 nəfəri isə elmi dərəcəsi olmayan müəllim və assistant idi. Halbuki, 1965-ci ildə institutda 15 nəfər elmlər doktoru və 120 nəfərdən artıq elmlər namizədi və dosent işləyirdi. 1969-cu ildə kənd təsərrüfatı texnikumlarında 416 nəfər müəllim işləyirdi, 1975-ci ildə onların sayı 605 nəfərə çatmışdı. Həmin dövrə ali təhsilli müəllimlərin sayı 178 nəfər də artmışdı.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun alımları geniş elmi tədqiqat işləri apatır, kənd təsərrüfatı istehsalının mühüm məsələlərinin həllində yaxından iştirak edirdilər. 1968-ci ildə institutda təsərrüfat hesablı işlər görən bölmə yaradılmışdır. /24, v. 52/. Təkçə 1975-ci ildə institutun əməkdaşları tərəfindən ümumi məbləği 89650 manat olan 11 təsərrüfat hesablı iş görülmüşdü. Həmin il başa çatdırılmış 86 elmi işin 76-sı istehsalata tətbiq edilmiş və 2 milyon manat iqtisadi səmərə vermişdi.

Tələbələr elmi – tədqiqat işlərində yaxından iştirak edirdilər ki, bu da onların seçidləri ixtisas maraqlarını artırırdı. 1975-ci ildə 2200 nəfərə yaxın tələbəni birləşdirən Tələbə Elmi Cəmiyyətinin 42 elmi dəməyi fəaliyyət göstərirdi.

Kommunist Partiyası və Sovet dövlətinin həyata keçirdikləri tədbirlər nəticəsində 1966 – 1975-ci illərdə ali və orta təhsili müəssisələrinin maddi – tədris bazası daha da

möhkəmlənmişdi. 1975 - ci ildə Azərbaycan Kənd Təsərrüfatı İstututunun bütün binalarının ümumi sahəsi 1965 - ci ilə nisbətən 11 989 kv.m artaraq 52323 kv.m olmuşdu. On il ərzində iki ümumi yataqxana binası tikilmiş və bir tədris korpusu istifadəyə verilmişdi. 1975 - ci ildə istitutda texnikanın son nailiyyyətləri ilə təchiz olunmuş 106 laborotoriya, bir tədris emalatxanası və maşın-hesablama mərkəzi var idi.

Kənd təsərrüfatı texnikumlarının da maddi - tədris bazası müəyyən qədər yaxşılaşmış, bu məqsəd üçün ayrılan vəsait ilə bələr artırılmışdır. 1966 - 1975 - ci illərdə 2780 nəfərlik ümumi yataqxana binası tikilmiş, 1360 yerlik tədris korpusu istifadəyə verilmişdi. Lakin, texnikum tələbələrinin tədris binasına və ümumi yataqxanaya olan ehtiyacları hələ tam ödəniləmişdi. 1975 - ci ildə yataqxanaya ehtiyacı olan tələbələrin cəmi 37 % - i yerlə təmin edilmişdi. 1974 - 1975 - ci dərs ilində texnikumlarda hər bir tələbəyə 8 kv.m əvəzində 5,9 kv.m dərs otağı və 6 kv.m əvəzində 3,7 kv.m yataqxana sahəsi düşürdü. Kənd təsərrüfatı texnikumlarının tədris kabinetinə, laboratoriyyaya, emalatxanaya, baytarlıq məntəqəsinə və başqa köməkçi tədris obyektlərinə böyük ehtiyacı var idi. 1975 - ci ilin sonunda texnikumlarda tədris planında göstərilən 250 kabinet və laboratoriya əvəzində 180-i, 9 tədris - istehsalat emalatxanası əvəzində 5 - i var idi. Heyvandarlıq ixtisası üzrə mütəxəssis hazırlayan 5 texnikumun heç birinin baytarlıq klinikası yox idi.

Beləliklə, 1966 - 1975- ci illərdə Azərbaycan Kommunist Partiyasının rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatı üçün mütəxəssislər hazırlayan ali və orta ixtisas təhsili məktəblərinin maddi - texniki bazası möhkəmlənmiş, galəcək mütəxəssislərin sayı artmış və hazırlanmış səviyyəsi keyfiyyətə yaxşılaşmışdır. On il ərzində Azərbaycan Kənd Təsərrüfatı İstututunu 9827 nəfər, kənd təsərrüfatı texnikumlarını işə 28 585 nəfər bitirmişdir / 10, s.356,358; 27, s.379 . Bu müddədə ali təhsilli 1691 agronom, 1270 zootexnik, 923 baytar həkim, 1783 mühəndis - mexanik, 704 mühəndis elektrik, orta ixtisas təhsilli 5714 agronom, 2310 zootexnik, 2017 baytar işçisi, 5879 texnik - mexanik, 1179 texnik elektrik və digər ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır.

Sov.İKP XXV qurultayı əhalinin ərzaq məhsullarına, sənayenin iş xammala artan tələbatını daha etibarlı şəkildə ödəməyi kənd təsərrüfatı zəhmətkeşlərinin qarşısında mühüm bir vəzifə kimi qoymuşdur. Həmin vəzifənin müvəffəqiyyətə yeriňə yetirilməsi kolxoz və sovxozählərin ali və orta ixtisas təhsilli mütəxəssislərlə təmin edilməsindən çox asılıdır. Məhz buna görə də Sov.İKP MK - nın iyul (1978 - ci il) plenumu kolxoz və sovxozählərin rəhbər kadrlarının, xüsusən kənd təsərrüfatının

yüksəldilməsində həlledici rol oynayan orta pillə kadrlarının və mütəxəssislərin hazırlanmasına və təbiyə edilməsinə daha artıq qayğı göstərməyi zəruri hesab etmişdir. / 28, s. 68 / Yuxarıda göstərilənlərin yerinə yetirilməsi kənd təsərrüfatının daha da inkişaf etdirilməsində kömək edəcəkdir.

ƏDƏBİYYAT

- 1.Sov.İKP XXIV qurultayının materialları . Bakı 1972.
- 2.Y.B. Quliyev . Yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasının müasir vəziyyəti , Bakı 1969; R.N. Məlikov. Kənd təsərrüfatı üçün ixtisaslı kadrlar hazırlanmasının bəzi məsələləri (" Azərbaycan kommunist " jurnalı, 1970 , №8, səh 42 - 49) ; Ş. Haqverdiyev . Aqrar siyaset - Sov.İKP siyasi xəttinin mühüm tərkib hissəsidir, Bakı 1975; Y.B.Quliyev, T. O. Quliyev Ali təhsilin iqtisadiyyatı , Bakı , 1975 ; N. Paşayev Победа культурной революции в Советском Азербайджане М.,1976 ; A. Məmmudov, G. Kəsəmov . B. Samedov Podъём сельского хозяйства (« Великий Октябрь и расцвет экономики и культуры Советского Азербайджана» Bakı , 1977, səh 54 - 72) ; Azərbaycan SSR-də əmək ehtiyatlarından istifadə edilməsi , Bakı 1976 və s.
3. Народное образование , наука и культура в СССР .Statistika külliyyatı , M., 1977
- 4.Azərbaycan Kənd Təsərrüfatı İstututunun cari arxivinin materialları; Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin cari arxiv . Kənd təsərrüfatı kadrları hazırlığı idarəsinin materialları
- 5.Azərbaycan Kənd Təsərrüfatı İstututunun arxiv , fond I siyahı I , iş 187, iş 219
- 6.Хронологические собрания законов Азербайджанской ССР, Указов Президиума Верховного Совета и Постановлений правительства Азербайджанской ССР ,VI cild 1959 - 1960 - ci illər , Bakı 1964
- 7.Azərbaycan SSR KTN-nin cari arxiv , Kənd təsərrüfatı kadrları hazırlığı idarəsinin materialları
9. Azərbaycan Kənd Təsərrüfatı İstututunun cari arxiv
12. Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin cari arxiv . Mədəniyyətin statistikası şöbəsinin materialları
14. "Kadr uğrunda" qəzeti, 8 dekabr 1975-ci il
- 15."Kommunist" qəzeti, 17 aprel 1973-cü il
- 17."Sovet kəndi qəzeti", 18 noyabr 1969-cu il
- 18 Azərbaycan Kənd Təsərrüfatı İstututunun Qovlarsarı sovxozungundakı tədris-təcrübə təsərrüfatının mühasibat şöbəsinin materialları

20. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin arxiv, fond 1-14, siyahı 1, iş 119
22. Ə.A. Əliyev. Kolxoz quruculuğunun bəzi məsələləri, Bakı, 1967
23. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin arxiv, fond 1-14, siyahı 2, iş 23
24. Sov. İKP MK yanında MLİ Azərbaycan filialının partiya arxiv, fond 1, siyahı 397, iş 126
25. "Kadr uğrunda" qəzeti, 31 iyul 1975-ci il
26. "Kadr uğrunda" qəzeti, 10 iyul 1975-ci il və s.
27. Azərbaycan SSR-nin xıq təsərrüfatı 1975-ci ildə. Statistik külliyyat, Bakı, 1976 (rusca)

**Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri,
Tarix, fəlsəfə və hüquq seriyası, 1979, N-2, səh. 3-11**

**Azərbaycan SSR-də kənd təsərrüfatı mütəxəssislərinin
ixtisasının artırılması (1966 – 1975 – ci illər)**

Inkişaf etmiş sosializm şəraitində kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsi Kommunist Partiyasının iqtisadi siyasetinin mühüm tərkib hissəsini təşkil edir. Kənd təsərrüfatı mütəxəssisləri bu vəzifənin müvəffəqiyətlə yerinə yetirilməsində böyük rol oynayırlar.

Kənd təsərrüfatı istehsalının intensivlaşdırılması, onun ixtisaslaşdırılması və təmərküzləşdirilməsinin ön plana çəkilməsi kolxoz və sovxozişlərin rəhbər kadrlarının və mütəxəssislərinin ixtisasını artırmağı tələb edir. Bu vəzifənin həyata keçirilməsini zəruri edən amillərdən biri də elmi – texniki tərəqqinin nailiyyətlərindən bacarıqla istifadə ediləsi, kolxoz və sovxozişlərin mürəkkəb təsərrüfat orqanizminə çevriləsidir. L. İ. Brejnev Sov. İKP MK –nın oktyabr / 1968 – ci il / Plenumunda demişdir: "Buna görə də rəhbər kadrların və mütəxəssislərin məktəblər, kurslar, seminarlar vasitəsilə hazırlıq keçməsini və təkmilləşməsini, başqa yollarla onların bilik və təcrübəsinin artırılmasını təmin etmək partiya təşkilatlarının çox mühüm vəzifəsidir".

1966-1975 – ci illərdə Azərbaycan SSR- də kolxoz və sovxozişlərin rəhbər kadrlarının və mütəxəssislərinin ixtisasının artırılması işinin tədqiq edilməsinin mühüm elmi əhəmiyyəti vardır.

Kənd təsərrüfatı mütəxəssislərinin ixtisasını artırmaqdə məqsəd onların bilik səviyyələrini elmin, texnikanın ən yeni nailiyyətlərini öyrənmək əsasında yüksəltməkdən ibarətdir.

Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 15 yanvar 1966 – ci il tarixli "Kolxozların və sovxozişlərin rəhbər kadrlarının və kənd təsərrüfatı mütəxəssislərinin ixtisasını yüksəltmək sistemini daha da yaxşılaşdırmaq haqqında" qərarına əsasən kolxoz və sovxozişlər üçün rəhbər kadrlar hazırlayan birillik məktəblər, rəhbər kadrların, kənd təsərrüfatı mütəxəssislərinin ixtisaslarını yüksəltmə kursları kolxoz və sovxozişlərin rəhbər işçilərinin və kənd təsərrüfatı mütəxəssislərinin ixtisasını yüksəltmə fakültələrinə çevrildi.

Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 15 yanvar 1966 – ci il tarixli qərarına uyğun olaraq bir sıra tədbirlər həyata keçirildi. Belə ki, Kirovabad şəhərindəki kolxoz və sovxozişlərin rəhbər kadrlarını hazırlayan bir illik respublika məktəbi və altı aylıq kurslar, əmçinin S. Ağamalioğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yandakı kənd təsərrüfatı mütəxəssislərinin ixtisasını yüksəltmə məktəbi Azərbaycan Kənd Təsərrü-

fati İstitutu ixtisası yükseltmə fakültəsinə verildi. Fakültəyə kolxoz sədrlərinin, sovxozi direktorlarının müavinləri, şöbə və ferma müdirləri, istehsalat briqadalarının briqadırları, kolxozlarda, sovxozlarda, partiya və kənd təsərrüfatı orqanlarında işləyən ali təhsilli kənd təsərrüfatı mütəxəssisləri qəbul edilirdilər.

Azərbaycan SSR Nazirlər Soveti 1966 - ci il iyulun 9 - da "Respublikada kənd təsərrüfatı kadrlarının ixtisasını yükseltmə məktəblərinin təşkili haqqında" qərar qəbul etdi. Ağdam, Kirovabad, Quba, Lənkəran və Şamaxıda orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssislərinin ixtisasını artırın məktəblər təşkil edildi. Hər il həmin məktəbləri 2410 diniyici qurtarmalı idi.

Kənd təsərrüfatı mütəxəssislərinin ixtisasını artırın fakültə və məktəblər tədris binası, kabinet və laboratoriya ilə təchiz edildilər. Fakültə və məktəblərdə mühazirə və təcrübə məşğələlərini S. Ağamalioğlu adına Azərbaycan Kənd Təsərrüfatı İstututunun və texnikumların yüksək ixtisaslı müəllimləri aparırdılar. Məşələn, səkkizinci beşilikdə ali təhsilli kənd təsərrüfatı mütəxəssislərinin ixtisasını artırın fakültədə S. Ağamalioğlu adına Azərbaycan Kənd Təsərrüfatı İstututunun 110 - 120 nəfər müəllimi, o cümlədən 10 nəfər professor və elmlər doktoru və 65 dosenti mühazirə oxuyur və məşğələləri aparır. Elmi - tədqiqat institutlarının alimləri, təcrübəli mütəxəssisləri, istehsalat qabaqcılları və yenilikçiləri məşğələlərin aparılmışında yaxından iştirak edirdilər.

Tədris planına uyğun olaraq 4 həftəlik istehsalat təcrübəsini keçmək üçün respublikanın qabaqcıl kolxoz və sovxozi kənd təsərrüfatı mütəxəssislərinin ixtisasını artırın fakültəyə təhkim edilmişdi. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin 7 mart 1973- cü il tarixli qərarı ilə respublikanın 26 qabaqcıl kolxoz və sovxozi fakültə dinləyicilərinin istehsalat təcrübəsini yaxşılaşdırmaq məqsədilə 5 il müddətində fakültəyə təhkim olunmuşdur.

Tədqiq edilən dövrə ixtisasartırma fakültəsini kolxoz və sovxozi 319 nəfər rəhbər kadri və 2492 nəfər mütəxəssisi bitirmişdir. İxtisasartırma məktəblərində isə təxminən 12892 nəfər təhsil almışdır. Bəhs edilən dövrə kənd təsərrüfatı mütəxəssislərinin ixtisasının artırılması işində bəzi nöqsanlar da olmuşdur. Fakültə və məktəblərin müdavimlərə təmin edilməsi planları kosırla yerinə yetirilir, rəhbər kadrlar və mütəxəssislər kurslara vaxtından gec göndərilirdilər ki, bu da tədris planı və programının pozulmasına səbəb olurdu. Çox zaman kənd təsərrüfatı sahəsində iş təcrübəsi az olan, ali məktəbi təzəcə qurtarmış mütəxəssislər ixtisas-artırma fakültəsinə göndərilirdilər.

Sov İKP Mk - nin 6 avqust 1974 - cü il tarixli "Kolxoz və sovxozi rəhbər kadrlarının və mütəxəssislərinin təkmilləşdirilməsi və ixtisasının artırılması sahəsində kənd təsərrüfatı orqanlarının işi haqqında" ki qərarı kənd təsərrüfatı mütəxəssislərinin ixtisasının artırılması sahəsində mövcud olan nöqsanları aradan qaldırılmağın konkret yollarını göstərdi. Azərbaycan SSR Nazirlər Sovetinin 11 aprel 1975 - ci il tarixli qərarına əsasən ixtisasartırma məktəbləri ayrı - ayrı sahələr üzrə ixtisaslaşdırıldı.

Tədqiq edilən dövrə kənd təsərrüfatı mütəxəssisləri öz ixtisaslarını kənd təsərrüfatı bilikləri xalq universitetləri, iqtisadi təhsil və kommunist əməyi məktəbləri, yerli kənd təsərrüfatı orqanları tərəfindən təşkil edilən müvəqqəti kurslar vasitəsilə də artırıldılar. 1974 - 1975 - ci ildə respublikada 25 kənd təsərrüfatı bilikləri xalq universiteti faaliyyət göstəridi. Onlar kənd orta ixtisas məktəbləri, zona təcrübə stansiyaları və kənd təsərrüfatı istehsalat idarələri yanında təşkil edilmişdi. Universitetlərdə aqronomiya, bağçılıq və tərəvəzçilik, zootexnika, aqrokimya, kənd təsərrüfatı istehsalının mexaniklaşdırılması və elektrikləşdirilməsi, meliorasiya, sosialist kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültələri var idi. Burada məşğələlər oktyabr ayının əvvəlindən martın sonuna kimi davam edirdi. Dinləyicilərə 300 nəfərə yaxın müəllim dərs deyirdi ki, onların da 60 nəfəri elmlər doktoru və kənd təsərrüfatı elmləri namizədi idi. 1974 - 1975 - ci dörs ilində həmin universitetlərdə 2830 nəfər öz ixtisasını artırmışdır.

Tədqiq edilən dövrə mütəxəssislərin iqtisadi təhsilinin artırılmasına da ciddi fikir verilirdi. 1973- 1974- cü tədris ilində Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi sistemində faaliyyət göstərən 1843 iqtisadi təhsil məktəbində 1465 nəfər kolxoz sədri, kolxoz və sovxozi baş mütəxəssisləri, 6450 nəfər mütəxəssis və orta pilləli rəhbər kadrlar təhsil alırdılar.

1975-ci ilin sentyabrında kolxoz, sovxozi və digər kənd təsərrüfatı müəsissələrində 836 kommunist əməyi məktəbi faaliyyət göstəridi.

Təcrübə mübadiləsi və mütəxəssilərin ixtisasını artırmaq məqsədilə respublika və rayon seminarları, müşavirə və konfransları təşkil edildi.

Bələliklə, respublika partiya təşkilatı və sovet orqanlarının ardıcıl olaraq həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan SSR-də kolxoz və sovxozi rəhbər kadrlarının və mütəxəssislərinin ixtisasının artırılması işi yeni qaydada qurulmuşdur.

Sov. İKP XXV qurultayı onuncu beşillikdə kənd təsərrüfatı mütəxəssislərinin ixtisasını artırmaq işini daha da yaxşılaşdırmaq sahəsində aşağıdakı vəzifəni qarşıya qoymuşdur: "Kadrların ... ixtisasının artırılması və yeni ixtisaslara yiyələnməsi işi elmi - texniki tərəqqinin tələblərinə uyğun surətdə yaxşılaşdırılsın."

Onuncu beşillikdə Azərbaycan SSR - də kolxoz və sovxoziñ rəhbər kadrları və kənd təsərrüfatı mütəxəssislərinin ixtisasını artırmaq işini partiyanın XXV qurultayının qarşıya qoyduğu tələblərə uyğun qurmaq üçün hər bir mütəxəssisin müntəzəm olaraq beş ildən bir ixtisasının artırılmasına nail olmaq, rəhbər kadrları və mütəxəssisləri məşğələlərə vaxtında göndərmək, fakültə və məktəblərdə tədris işini yaxşılaşdırmaq, dinləyicilərin təsərrüfat qabaqcılları və yenilikçiləri ilə tez-tez görüşlərini təşkil etmək lazımdır.

Həmin vəzifələrin həyata keçirilməsi kolxoz və sovxoziñ rəhbər kadrları və mütəxəssislərinin ixtisasının artırılması işinin daha da yaxşılaşmasına və onun əsasında kənd təsərrüfatı istehsalının səmərəliliyinin artmasına imkan verəcək.

İstifadə olunmuş ədəbiyyat :

1. L.I. Brejnev. Lenin yolu ilə 2-ci cild, Bakı 1970, səh 335 – 336
2. Решения партии и правительства по сельскому хозяйству / 1965 – 1974 гг./ М., 1975, сəh 48 -53
3. Sov.İKP.MK yanında MLI Azərbaycan filialının partiya arxiv, f.I,s.393, iş 37, vər.34-40
4. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin arxiv, f.I-14 , s.2, iş 5, vər 21.
5. Kənd təsərrüfatı kadrları hazırlığı idarəsinin cari arxiv, İxtisasartırma fakültəsinin 1966 -1971 - ci illərə aid hesabatı , vər.12.
6. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin arxiv, f.I-II , s 1. İş 95, vər. 110
7. Решения партии и правительства по хозяйственным вопросам М.,1976,səh 235-237
8. Kənd təsərrüfatı kadrları hazırlığı idarəsinin cari arxiv, Kolxoz və sovxoziñ rəhbər kadrlarının və mütəxəssislərinin ixtisasını artırmaq işi haqqında arayış. 1977 - ci il.
9. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Kənd təsərrüfatı elm və təbliği Baş İdarəsinin cari arxivinin materialları
10. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin arxiv, f.I-II , s.1, iş 104, vər 106.
11. Kənd təsərrüfatı fəhlə və qulluqçuları həmkarlar ittifaqı Respublika Komitəsinin cari arxiv, Kommunist əməyi məktəblərinin işi haqqında hesabat
12. 1976 – 1980 – ci illərdə SSRİ xalq təsərrüfatının inkişafının əsas istiqamətləri , Bakı , 1976 , səh.16.

Azərbaycan SSR Elmlər Akademiyası aspirantlarının

elmi konfransının materialları, II kitab,

Bakı,1998,səh.124-129

M.YO.Xalıgov

O подготовке механизаторских кадров для сельского хозяйства Азербайджанской ССР (1966 – 1975 годы)

Всестороннее развитие сельского хозяйства занимает важное место в строительстве коммунизма . В Программе КПСС говорится : « Создание , наряду с могучей промышленностью , с процветающего , всесторонне развитого и высокопродуктивного сельского хозяйства, обязательное условие построения коммунизма »¹

Определяя место сельского хозяйства в экономической системе развитого социализма , партия руководствуется ленинскими указаниями о том, что без прочной сельскохозяйственной базы « невозможно никакое хозяйственное строительство, и какие бы то ни было великие планы – ничто»²

Неуклонно следя ленинским предначертаниям, Коммунистическая партия постепенно, шаг за шагом реализует трудные задачи социалистического преобразования деревни, создания в СССР крупного высоко механизированного сельскохозяйственного производства.

Начало новому этапу подъема сельского хозяйства страны положил мартовский (1965 г) Пленум ЦК КПСС , который определил главное направление политики партии в решении назревших на селе задач. Отличительная черта этого этапа комплексный подход к решению сложных проблем, связанных с развитием производительных сил и совершенствованием производственных отношений в деревне .

Составной частью общей программы дальнейшего подъема сельскохозяйственного производства, как определил мартовский Пленум ЦК партии , является обеспечение его квалифицированными кадрами. « Одним из решающих условий роста сельскохозяйственного производства , - подчеркнул тов. Л.И.Брежнев , - является обеспечение его высококвалифицированными кадрами механизаторов, инженеров, техников.»³

В условиях развитого социализма подготовка механизаторов и других кадров массовых профессий на селе приобретает все более актуальное значение. Актуальность ее вызвана , во – первых , возросшими поставками новой техники сельскому хозяйству , укреплением его их в

материально – технической базы. Во – вторых , следует иметь в виду, что наряду с количественными изменениями, происходят и качественные сдвиги – сельскохозяйственный труд все больше превращается в разновидность труда индустриального рабочего.

Выполняя решения мартовского (1965 г) Пленума ЦК КПСС , а также опираясь на огромную помощь партии и государства, в исследуемые годы в Азербайджанской ССР была проведена значительная работа по подготовке механизаторов и других кадров массовых профессий, акцентированию

хозяйствах, повышению роли авторитета этих технологов производства, созданию необходимых условий для их творческой работы.

Вопросы подготовки механизаторов и других кадров массовых профессий для сельского хозяйства республики в 1966 – 1975 гг. объектом самостоятельного исследования не являлись. Однако некоторые авторы в своих работах коснулись этой проблемы в общем порядке.⁴

Автор настоящей статьи не претендует на полное освещение вопроса о подготовке механизаторских кадров в указанных хронологических рамках. Целью данной статьи является изучение и обобщение, по мере возможности, достигнутых успехов в этой области.

После мартовского (1965 г.) Пленума ЦК КПСС увеличились капитальные вложения в сельское хозяйство, значительно укрепилась его материально – техническая база .

За 1966 – 1975 гг. капиталовложения в сельское хозяйство Азербайджана составили 2505 млн.руб., или 56,7% капиталовложений, выделенных государством за все предыдущие годы Советской власти в эту отрасль народного хозяйства. Если в восьмой пятилетке в общем объеме капитальных вложений в народное хозяйство расходы на развитие сельского хозяйства составляли 29,8%, то в девятой пятилетке – 40,9%.⁵

Рост ассигнований на развитие сельскохозяйственного производства позволил значительно улучшить снабжение колхозов и совхозов техникой, минеральными удобрениями, строительными материалами. За изучаемый период сельскому хозяйству республики было

поставлено 34151 трактор (в физических единицах), 20816 грузовых автомобилей и 5662 зерновых комбайнов.⁶ Это дало возможность укрепить машинно – тракторный парк колхозов и совхозов республики . Парк тракторов вырос с 21,1 тыс(в физических единицах) в 1961 г. До 30,8 тыс.в 1975г., зерновых комбайнов соответственно – с 41 до 44, грузовых автомобилей - с 14,1 до 22,1 тыс.⁷ Благодаря этому энергетические мощности сельского хозяйства выросли в 1,8 раза – с 2563 тыс.л.с. в 1965 г.до 4644 тыс.л.с. в 1975г.⁸

Наряду с количественным ростом машинно – тракторного парка колхозов и совхозов республики, одновременно в нем произошли и существенные качественные изменения. На полях колхозов и совхозов все больше начали работать мощные тракторы К- 700, К- 701, Т-150, Т-150К, комбайны «Колос», «Сибиряк», «Нива». Средняя мощность тракторного двигателя достигла в 1975г. 72 л.с. Все эти машины дали возможность повысить производительности труда.⁹

Большую роль в техническом перевооружении сельского хозяйства играет электроснабжение, употребление которой в сельском хозяйстве возросло в 3,3 раза: с 375,5 млн.квт.ч. в 1965 г. До 1275, 8 млн.квт.ч. в 1975 г. В 1975 г. 99,9% всех колхозов, межхозяйственных сельскохозяйственных предприятий и совхозов были электрофицированы.¹⁰

Важнейшим условием развития сельского хозяйства – подготовка механизаторских кадров, Ф.Энгельс в работе « Принципы коммунизма» писал : « ... чтобы поднять промышленное и сельскохозяйственное производство ..., недостаточно одних только механических и химических вспомогательных средств. Нужно также соответственно развить и способности людей , приводящих их движение эти средства»¹¹

Основной формой подготовки механизаторов в исследуемый период являлись обучение их в сельских профессионально – технических училищах. (СПТУ)

В связи с постановлением Совета Министров СССР от 10 марта 1966 г. « О порядке подготовки механизаторских кадров в сельских профессионально – технических училищах» начиная с 1967 г. сельские профессионально – технические учебные заведения перешли на новую форму проведения

производственной практики, когда учащиеся стали направляться в базовые колхозы и совхозы в составе учебных групп во главе с мастером производственного обучения»¹²

Новым этапом в развитии профтехобразования явился переход с 1969 г. (на основании постановления ЦК КПСС и Совета Министров СССР от 2 апреля 1969г.) на трех – четырехлетний срок обучения по подготовке квалифицированных рабочих со средним образованием.¹³ ЦК КП Азербайджана и Совета Министров Азербайджанской ССР 21 мая 1969 г. Обсудили этот вопрос и приняли постановление « О мерах по дальнейшему улучшению подготовки квалифицированных рабочих в учебных заведениях системы профессионально - технического образования »¹⁴

В соответствии с данным постановлением в 1969 г. на базе Кубинского и Гекчайского СПТУ были организованы средние сельские профтехучилища. А к концу 1975 г. в республике уже функционировали 14 средних СПТУ.¹⁵ В 1975/1976 учебном году в средние СПТУ и группы СПТУ , дающие среднее образование, было принято 3844 чел.¹⁶

Эти годы явились периодом становления и развития качественно нового типа учебных заведений – средних профессионально - технических училищ. Как отмечал тов. Л.И.Брежнев на XXIV съезде КПСС , система профтехобразования стала не только основной школой профессиональной подготовки молодежи, но « одна из наиболее перспективных путей осуществления всесообщего среднего образования »¹⁷

В июне 1972 г. ЦК КПСС и Совет Министров СССР принял постановление « О дальнейшем совершенствовании системы профессионально – технического образования »¹⁸. Был разработан новый перечень профессий, получивших распространение за последние годы в связи с техническим прогрессом: мастера – наладчики по техническому уходу за оборудованием животноводческих ферм, операторы животноводческих комплексов по выращиванию и откорму крупного рогатого скота, мастера по технической диагностике , операторы по первичной обработке молока и др.

Партийная организация республики приняла ряд мер, в результате которых расширилась сеть профессионально – технических училищ и укрепилась их учебно производственная база. Если 1975 г. в республике

было около 8 СПТУ , то 1975 г. их насчитывалось 45¹⁹, из них в сельской местности было размещено 17²⁰.

За 1966 – 1975 гг. прием в СПТУ увеличился в 4,5 раза : с 3764 чел. В 1966 г. до 17 тыс.чел.в 1975 г²¹. Среди поступающих на учебу СПТУ подавляющее

большинство составляла сельская молодежь. В 1975 г. среди принятых в профтехучилища численность ее достигла 14 594 чел., или почти 86% общего приема²².

Введение всеобщего восьмилетнего , а затем и среднего образования существенным образом изменило качественный состав поступающих в сельские профтехучилища. Уровень общеобразовательной подготовки у поступающих на учебу с каждым годом повышался. Если 1971 г. из всех принятых в СПТУ 67,8% имели образование в объеме 8 – 10 классов²³, то 1975 г. этот показатель равнялся 83%²⁴.

Внедрение новой техники в сельскохозяйственное производство и изменение на этой основе характера и содержания труда работников сельского хозяйства обусловили расширение числа профессий, по которым ведется подготовка кадров для села в профтехучилищах. В 1965 г. эти училища готовили специалистов по 4 основным профессиям, а 1975 г - 22²⁵ . В СНТУ развернулась подготовка трактористов- машинистов широкого профиля. СНТУ республики в 1966 – 1975 гг. подготовили 6079 трактористов машинистов широкого профиля , 22658 трактористов машинистов и 4492 механика водителя хлопкоуборочных машин. За это же время в СПТУ для колхозов и совхозов были подготовлены 1263 электромонтера сельской электрификации и 669 электромонтеров сельской электрификации и связи.²⁶

В условиях развитого социализма большие изменения происходят в характере труда работников, занятых в животноводстве. Работники современных животноводческих ферм – это механизатор широкого профиля , знающий тракторы, специальные комбайны, машины и оборудование, электромоторы, подъемные и погрузочно - разгрузочные средства и т. д. В изучаемый период СПТУ республики подготовили 1086 механизаторов животноводческих ферм с квалификацией электромонтера. Кроме того, в училищах было подготовлено много младших ветфельдшеров и ичловедов, а также других работников по животноводству. (1342 чел.)²⁷

После майского (1966 г.)plenума ЦК КПСС развернулись мелиоративные работы. Это требовало в большем масштабе подготовить кадры для мелиоративных работ. В изучаемый период в этих целях было подготовлено 478 машинистов – бульдозеров, скреперов, грейдеров, 1266 машинистов – экскаваторов. С 1973 г. СПТУ началась подготовка мелиораторов. В 1975 г. было подготовлено 94 мелиоратора.²⁸

Важным резервом пополнения механизаторских кадров являются женщины. Движение по подготовке водителей – механизаторов среди девушек связано с именем героини полей начале 60 – х годов Севиль Казиевой – первой азербайджанской девушки, откликнувшейся на призыв узбечки, Героя Социалистического Труда Турсуны Ахуновой. Сотни девушек, поддержав призыв Севиль, поступили в профессионально – технические училища, где получили специальность водителя механика.

14 января 1969 г. Совет Министров СССР принял постановление «О более широком привлечении женщин к участию в квалифицированном труде в сельском хозяйстве»²⁹ в котором предусматривалось значительное расширение

присма

женщин на обучение в сельские профессионально – технические училища. В связи с этим постановлением и усилившим профориентацией работы в сельской местности число девушек, обучающихся в СПТУ, в последние годы исследуемого периода увеличилось. Если 1970 г. в эти училища было принято 527 девушек, то 1975 г. число их достигло 2645 чел.³⁰

Однако в колхозах и совхозах не уделялось должного внимания женщинам – механизаторам, не создавались необходимые условия труда. В 1973 г. в колхозах и совхозах насчитывалось всего лишь 50 девушек механизаторов.³¹

Большое внимание уделялось повышению качества подготовки механизаторских кадров, на что прямое влияние оказывала учебно производственная база. Исходя из этого в рассматриваемые годы была проведена значительная работа по укреплению и развитию материально – технической и учебно – производственной базы СПТУ. В 1975 г. в этих училищах было 90 мастерских, 333 учебных кабинета и лабораторий, 10 учебно – производственных хозяйств.³² Общая площадь учебно – производственного хозяйства составляла 1356 га, из которых 991 га

был пригодным для пашни.³³ В учебных хозяйствах в основном выращивали индиго, ячмень, хлопчатник, горох и бахчевые. За период 1965 по 1975 г. численность тракторов в этих училищах возросла с 240 до 369, комбайнов с 76 до 133, хлопкоуборочных машин с 30 до 50, учебных автомобилей с 40 до 98.³⁴ Улучшение учебно – производственного процесса в значительной степени зависело от преподавателей и мастеров. В 1975 г. в СПТУ Азербайджана в основном работали квалифицированные преподаватели и мастера производственного обучения, 18 % из которых составляли коммунисты. Из 518 преподавателей 377 имели высшее и 136 среднее специальное образование, а из 682 мастеров производственного обучения 39 окончили высшие и 482 средние специальные учебные заведения. Однако 154 мастера производственного обучения не имели среднего специального образования.³⁵ Декабрьский (1974 г.)plenум ЦК КП Азербайджана отмечал, что в деле подбора кадров мастеров производственного обучения для профессионально технических училищ республики имеются недостатки.³⁶

Решая задачу улучшения квалификационного состава педагогических работников, следует более широко применять систему их переподготовки. Накопленные ранее знания с развитием сельскохозяйственной науки и техники постепенно устаревают. Учитывая это, в сельских производственно технических училищах стали больше уделять внимания переподготовке преподавателей, мастеров и руководящего состава. Только в 1975 г. 169 преподавателей и мастеров СПТУ повысили квалификацию в Закавказской машиноиспытательной станции, во Всесоюзном институте повышения квалификации (Ленинград), в филиале этого института в Баку и на факультетах повышения квалификации при Азербайджанском сельскохозяйственном институте им. С.Агамали оглы.³⁷

Большое значение для дальнейшего улучшения работы сельских профессионально - технических училищ республики имело постановление ЦК КПСС и Совета Министров СССР от 28 января 1975 г. «О мерах по расширению сети средних сельских

профессионально - технических училищ и по улучшению их работы³⁸. Постановлением было предусмотрено осуществление мероприятий по дальнейшему совершенствованию и расширения подготовки квалифицированных рабочих средних сельских профтехучилищах.

Потребность сельского хозяйства и квалифицированной рабочей силе Азербайджанской ССР удовлетворялась также за счет кадров, подготовленных на краткосрочных курсах в колхозах и совхозах, в системе «Азерсельхозтехника» и в сельских общеобразовательных школах.

В системе механизаторского всеобуча основной формой подготовки механизаторов были четырехмесячные курсы. Эти курсы организовывались при учебных базах сельских профессионально - технических училищах, районных отделениях «Азерсельхозтехники», непосредственно в колхозах и совхозах. Курсы работали в осенне – зимнее время по сокращенной программе. За 1966 – 1975 гг. на краткосрочных курсах в хозяйствах республики обучились новым профессиям и специальностям, а также повысили свои квалификации 9299 чел.³⁹ Подготовка механизаторов на курсах имела серьезные недостатки. Уровень знаний у окончивших курсы был низким и не всегда отвечал требованиям, предъявленным к кадрам механизаторов. Поэтому были открыты филиалы училищ механизации сельского хозяйства, в которых подготовка механизаторов проводилась по программам училищ механизации. Филиалы создавались в колхозах, совхозах и других хозяйствах. В 1975 г. в филиалах СПТУ республики обучалось 4000 механизаторов и других кадров массовых профессий.⁴⁰

Большую роль в обеспечении колхозов и совхозов механизаторскими кадрами играли общеобразовательные школы. 14 мая 1970 г. Совет Министров СССР принял постановление «О мерах по дальнейшему расширению подготовки кадров механизаторов для сельского хозяйства»⁴¹. В постановлении отмечалось

что начиная с 1970 /71 учебного года следует вести в средних общеобразовательных школах, имеющих необходимые условия, обучение учащихся старших классов работе на тракторах, комбайнах и других сельскохозяйственных машинах. В 1972 г. механизаторы в Азербайджане подготавливались в 120 сельских общеобразовательных школах.⁴²

Оснащение сельского хозяйства новой и новейшей техникой требовало неуклонного повышения квалификации механизаторов. Работа была организована при сельских профессионально – технических училищах, районных отделениях «Азерсельхозтехники», в школах передового опыта народных университетах сельскохозяйственных и экономических знаний, краткосрочных курсах, агротехнических кружках. Повышение квалификации проводилось в осенне – зимнее время. При районных отделениях «Азерсельхозтехники» в 1970 – 1975 гг. повышали свою квалификацию 1411 механизаторов и других кадров массовых профессий.⁴³ В 1968 г. только при СПТУ №5 Бардинского района повысили свою квалификацию 200 механизаторов.⁴⁴

Механизаторы и другие кадры массовых профессий повышали свою квалификацию также на агротехнических и зоотехнических курсах, где они обучались без отрыва от производства. В 1970 г. на агрохимических курсах повысили свою квалификацию 3000 чел., а на зоотехнических курсах 1500 чел.⁴⁵ В повышении уровня знаний большее значение приобрели школы передового опыта. В 1974 г. в колхозах и совхозах было создано 24 школы передового опыта по различным профессиям сельского хозяйства в которых обучалось более 1200 молодых тружеников села.⁴⁶ Важным средством повышения знаний механизаторов являлась экономическая учеба. Механизаторы учились в семинарах начальных школах по конкретным экономическим вопросам. В 1973 /74 учебном году в университетах экономических знаний учились 39527 колхозников и рабочих совхозов.⁴⁷ Экономическая учеба хорошо было организована в народном университете знаний совхоза «Красный партизан» Джалилабадского района. В 1974 г. здесь функционировало 4 кружка в которых занимались 103 слушателя. Учеба способствовала повышению их активности в борьбе за использование резервов роста производительности труда, снижению себестоимости продукции, улучшению ее качества. В 1974 г. слушатели университета – комбайнера Г.Звездилин с площади 380 га намолотил 7800 ц зерна, М. Туманов с площади 389 га – 7750 ц зерна, М. Мамедов с площади 386 га – 6500 ц. По итогам 1974 г. Г.Звездилин и М. Туманов были награждены орденами Трудового Красного Знамени, а М.Мамедов – орденом «Знак Почета»⁴⁸.

Одной из форм повышения уровня знаний, совершенствования профессиональных навыков, воспитания гордости за

свою профессию были конкурсы профессионального мастерства. Начиная с середины восьмой пятилетки в Азербайджане стали проводиться конкурсы механизаторов – пахарей, доярок по машинному доению коров, по стрижке овец и др. В мае 1968 г. проводилось первое соревнование механизаторов – пахарей, где тракторист колхоза «Бакинский рабочий» Кюрдамирского района А. Насиров занял первое место и был премирован мотоциклом с коляской.⁴⁹

Труженики сельского хозяйства Латвийской, Литовской и Эстонской ССР, а также ряда областей РСФСР в последние годы восьмой пятилетке начали проводить конкурсы среди доярок по машинному доению коров. Их опыт был применен и в Азербайджане. В 1974 г. в овцеводческом совхозе 28 апреля Евлахского района проводился шестой республиканский конкурс мастеров по машинному доению коров, в котором принимали участие 15 доярок из 10 районов.⁵⁰ Все эти конкурсы способствовали повышению культуры производства, совершенствованию технологии производства молока, широкой пропаганде машинного доения, совершенствованию трудовых навыков, повышению производительности труда и т.д.

Таким образом, в 1966–1975 гг. в сельских профессионально-технических училищах, на курсах при колхозах и совхозах и райобъединениях «Азерсельхозтехники» всего было подготовлено 70,9 тыс. механизаторских кадров, в том числе трактористов- машинистов и трактористов 38,6 тыс.чел., комбайнеров, механиков- комбайнеров и помощников комбайнеров 5,1 тыс.чел. и водителей автомобилей 11,7 тыс.чел.⁵¹ В результате чего значительно увеличилось число механизаторских кадров. Если в 1965 г. в сельском хозяйстве республики трудилось 31,1 тыс. механизаторов, то в 1975 г. их число достигло 44,1 тыс.⁵²

Однако как подчеркивалось на XXV съезде КПСС в средних и низких звеньях сельскохозяйственного производства проблема кадров остается острой. В ряде республик и областей не хватает механизаторов, работников других массовых профессий⁵³. Это целиком и полностью относится к Азербайджану, где сельское хозяйство постоянно испытывает нехватку механизаторских кадров, особенно механизаторов широкого профиля, механизаторов – животноводов. Первый секретарь ЦК КП Азербайджана Г.А. Алиев на октябрьском (1975 г) пленуме ЦК КП Азербайджана говорил: « Во многих хозяйствах ощущается

большой недостаток в трактористах – машинистах. Сейчас в среднем в республике на каждые 100 тракторов имеется менее 96 механизаторов».⁵⁴ По данным ЦСУ Азербайджанской ССР более низкая обеспеченность кадрами механизаторов наблюдалась в совхозах. Так, 1975 г. в колхозах на 100 тракторов приходилось 115 трактористов, а в совхозах – 75, или 35 % меньше.⁵⁵ За 1966

– 1975 гг. для сельского хозяйства было подготовлено 70,9 тыс. механизаторов, а их численность в колхозно – совхозном производстве выросла всего лишь на 13 тыс. человек. Из – за этой причины в последние годы исследуемого периода установилась тенденция к диспропорции между ростом технической оснащенности колхозов и совхозов и увеличением численности механизаторов. За период с 1970 по 1975 г. общее количество тракторов в колхозах и совхозах увеличилось на 19 %, а численность трактористов – машинистов, трактористов комбайнеров возросла на 17 %.⁵⁶ Из – за недостатка механизаторских кадров во многих хозяйствах техника использовалась не на полную мощность, растягивались сроки выполнения сельскохозяйственных работ.

Большие задачи стоят перед сельским хозяйством Азербайджана в десятой пятилетке. Они определены в постановлении ЦК КПСС и Совета Министров СССР от 9 июля 1975 г. « О мерах по дальнейшей интенсификации сельскохозяйственного производства в Азербайджанской ССР».⁵⁷ В текущей пятилетке важнейшая задача, выдвинутая перед сельским хозяйством республики – заключается в дальнейшей интенсификации сельскохозяйственного производства, в огромном масштабе мелиорации земель, химизации сельского хозяйства, повышении уровня механизации, углублении специализации производства.

переводе отраслей сельского хозяйства на индустриальную основу, создании межхозяйственных объединений.

В соответствии с этим постановлением ЦК КП Азербайджана и Совет Министров Азербайджанской ССР в апреле 1976 г. обсудили вопрос о мерах по дальнейшему улучшению обеспечения колхозов, совхозов и других сельскохозяйственных организаций и предприятий республики специалистами и механизаторскими кадрами.⁵⁸ В принятом постановлении они обязали Госплан, Министерство сельского хозяйства и другие организации принять необходимые меры к улучшению подготовки кадров, обеспечению колхозов и совхозов высококвалифицированными кадрами сельского хозяйства и механизаторами в необходимом количестве. В постановлении указывается, что СПТУ должны в десятой пятилетке подготовить свыше 66 тыс. механизаторов.⁵⁹

Генеральный секретарь ЦК КПСС Л.И.Брежнев в 1976 г. на совещании партийно – хозяйственного актива Казахстана подчеркнул: «...подготовка, и, главное закрепление механизаторских кадров на селе – важный участок в деятельности партийных, советских, хозяйственных и профсоюзных организаций».⁶⁰

Претворение в жизнь этих задач будет способствовать успешному выполнению заданий дальнейшего развития сельского хозяйства, определенных XXV съездом КПСС.

Программа Коммунистической партии Советского Союза. М., 1971, стр. 75.

⁵⁸ В. И. Ленин. Полное собрание сочинений, т. 42, стр. 148.

⁵⁹ Л. И. Брежнев. Ленинским курсом. Речи и статьи, т. 1. М., 1970, стр. 81.

⁶⁰ Р. Н. Меликов. Технический прогресс и сельскохозяйственный труд. Баку, 1973 (на азерб. яз.); Социально-экономические связи в азербайджанской советской деревне на современном этапе. Баку, 1973 (на азерб. яз.); Н. Зейналов. Коммунистическая партия Азербайджана за технический прогресс в сельском хозяйстве. № 1, тираж АГУ им. С. М. Кирова, серия истор. и философ. науки, 1973, № 6, стр. 58–68 (на азерб. яз.); А. А. Махмудов, Б. И. Самедов. Экономические эффективности интенсификации сельского хозяйства. Баку, 1974; И. Ахвердов. Аграрная политика – важная составная часть политического курса КПСС. Баку, 1975 (на азерб. яз.); А. Рустамов, Г. Амирхан. Социально-экономическое развитие азербайджанского села. «Азербайджан коммунист», 1977, № 8, стр. 32–38 (на азерб. яз.); Ф. С. Магиев. Некоторые вопросы динамики численности сельского населения Азербайджана (1965–1975 гг.). «История СССР», 1977, № 5, стр. 120–126.

⁶¹ Народное хозяйство Азербайджанской ССР в 1975 году. Баку, 1976, стр. 217–218.

⁶² Подсчитано автором по материалам текущего архива «Азерсельхозтехника»; Народное хозяйство Азербайджанской ССР в 1975 году, стр. 138.

⁶³ Народное хозяйство Азербайджанской ССР в 1975 году, стр. 136.

⁶⁴ Там же, стр. 44.

⁶⁵ «Экономика сельского хозяйства», 1974, № 9, стр. 39.

⁶⁶ Народное хозяйство Азербайджанской ССР в 1975 году, стр. 13.

⁶⁷ Е. Марий, Г. Ф. Чигалов. Госспизиат, т. 4, стр. 73.

⁶⁸ Решение партии и правительства по сельскому хозяйству (1965–1971 гг.), М., 1975, стр. 53–54.

⁶⁹ Решение партии и правительства по хозяйственным вопросам (1958–1969 гг.), т. 7, М., 1970, стр. 307–317.

⁷⁰ Собрание постановлений правительства Азербайджанской ССР, 1969, № 10, стр. 543–554.

⁷¹ Текущий архив Госкомитета СМ Азерб. ССР по профтехобразованию. Материалы Ученых конференций за 1975 г.

⁷² Текущий архив Госкомитета СМ Азерб. ССР по профтехобразованию. Сборник отчетов о вынужденной направленности на работу учащихся, окончивших учреждения в 1975 г., т. 22.

⁷³ Материалы XXIV съезда КПСС. М., 1971, стр. 83.

⁷⁴ Решение партии и правительства по хозяйственным вопросам (1971–1972 гг.), т. 9, М., 1974, стр. 129–135.

⁷⁵ Народное хозяйство Азербайджанской ССР в 1975 году, стр. 254.

⁷⁶ Текущий архив Госкомитета СМ Азерб. ССР по профтехобразованию. Сборник отчетов о вынужденной направленности на работу учащихся, окончивших учреждения в 1973 г., т. 21.

⁷⁷ Архив Госкомитета СМ Азерб. ССР по профтехобразованию. ф. 1, оп. 1, № 171, л. 3. Народное хозяйство Азербайджанской ССР в 1975 году, стр. 255.

⁷⁸ Текущий архив Госкомитета СМ Азерб. ССР по профтехобразованию. Сборник отчетов о вынужденной направленности на работу учащихся, окончивших учреждения в 1973 г., л. 16.

⁷⁹ Архив Госкомитета СМ Азерб. ССР по профтехобразованию. ф. 1, оп. 1, № 173, л. 16.

⁸⁰ Текущий архив Госкомитета СМ Азерб. ССР по профтехобразованию. Сборник отчетов о вынужденной направленности на работу учащихся, окончивших учреждения в 1974 г., л. 19.

⁸¹ «Молодой рабочий», 1975 г. № 12, стр. 2.

⁸² НАМФ НМДП при ЦК КПСС, ф. 1, оп. 400, д. 283, л. 121; Архив Госкомитета СМ Азерб. ССР по профтехобразованию. ф. 1, оп. 1, д. 125, л. 17; л. 114, лл. 10–49; л. 149, лл. 31–34, д. 160, лл. 40–45; д. 173, лл. 12–15; д. 180, лл. 41–46; л. 198, лл. 49–55; Сводные отчеты о численности учащихся, окончивших учреждения в 1974 и 1975 гг. по профессиям (подсчитано автором).

Türkoloji aləm üçün faydalı əsər

Ensiyekopedik biliyə malik olan Mahmud Kaşgarlı XI əsrə geniş bir ərazidə yerləşən türk ellərini el-el, oba-oba, oymaq-oymaq gəzib dolaşmış, onların dillərini və ləhcələrini öyrənmiş, tarixdə əbədi yaşayan "Divani lüğət-it Türk" əsərini qoyub getmişdir. Prof. Ə. Abdullayev yazır ki, Mahmud Kaşgarlı maşın və təyyarə olmadığı bir zamanda az müddətdə, təkbaşına türk diyarlarını birər-birər dolaşmış və türk dillərinin materiallarını toplamış və dəyərli bir lüğət tərtib etmişdir. Elə bir lüğət ki, onu inдиki zamanda onlarla işçisi olan, müasir imkanlara malik elmi-tədqiqat institutu bir neçə ilə tərtib edə bilər.

İndiyə kimi bu əsər haqqında çox yazılmış, çox danışılmış və bundan sonra da ondan döndə-döndə bəhs ediləcəkdir.

Bu əsərin xarakterik cəhətlərindən biri olaraq qeyd edilə bilər ki, hələ Avropada tarixi-müqayisəli metoddan istifadə edilmədiyi bir zamanda və avropalılardan çox-çox onca M. Kaşgarlı əsərini bu metodla yazmışdır.

Türk xalqlarına misilsiz hödiyyə olan bu əsər indi də öz əhəmiyyətini növinkə itirməmiş, hətta alımların hər gün müraciət etdiyi stolüstü kitabına çevrilmişdir. Buna görə də M. Kaşgarlinin adı bütün türk xalqlarının, cinsi zamanda dünya türkoloqlarının yanında əzizdir. Bu baxımdan Cahid İsmayıloğlunun "Elm" nəşriyyatunda nəfis şəkildə çapdan buraxıldı "XI yüzilliğin tarixi onomastik leksikası" (Mahmud Kaşgarlinin Divani lüğət-it Türk əsəri əsasında) monoqrafiyasını da yüksək qiymətləndirmək olar. Kitabın ön söz müəllifi filologiya elmləri doktoru, professor Qəzənfər Kazimov, elmi redaktoru filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva, rəyçilər filologiya elmləri doktoru Roza Eyyazova və filologiya elmləri doktoru, professor Qara Maşadiyevdir.

Monoqrafiyada XI yüzilliğin tarixi onomastik leksikasının dərin elmi təhlili verilir, həmin dövrün şəxs, tayfa və yer adları böyük türkoloq Mahmud Kaşgarlinin "Divani lüğət-it Türk" əsərindəki faktlar əsasında tədqiqata cəlb edilir, qiymətli fikirlər söylənilir. Prof. Q. Kazimov "Müəllifinə uğur gotiron əsər" adlı geniş və əhatəli on sözündə yazır ki, Cahid İsmayıloğlu istedadlı bir gəncdir. Namızadlık mövzusu götürənən qədər türk tarixinə, Azərbaycan türk dilinin inkişaf yoluna dair xeyli məqalə yazılmışdır. Yazıları burada və Türkiyədə çap olunmuşdur. İstiqaməti xəlqi və millidir. Vətənpərvər bir gəncdir. C. İsmayıloğlunun seçdiyi mövzu bu yaxınlarda avtoreferat ilə tanış olduğum, lakin adını demək istəmədiyim bir "doktorluq dissertasiya"ından on dəfə faydalı və maraqlıdır. Cahid M. Kaşgaridən başlasa da, əsərin mövzusu yalnız Kaşgari "Divan"ının materialları ilə məhdudlaşdır. Müəllif düzgün yol tutmuş, birinci minillikdən və sonrakı dövrlərdən keçib gələ bilmiş başqa mənbələrə də - qədim türk yazılı abidələrinə, "Oğuznamələr"ə, Yusif Balasaqunlunun "Kutadqu bilik" əsərinə yeri goldikən nəzər salmələr olmalıdır.

Onomastik leksika terminoloysi advermə baxımından bəzən çox xirdalanır. Əslində əhəmiyyətin və dilin inkişaf tarixini öyrənmək istiqamətində antropoşol, etnonim və toponimlər kifayət qədər material verir. Müəllif də öz tədqiqatını, başlıca olaraq, bunların üzərində qurmuşdur.

Kaşgari "Divan"ının onomastik leksikası zəngindir və bu əsasda bir tarix yaratmaq olar. Elə buna görə də müəllif tədqiqat prosesində yeri goldikən o dövrün əhəmiyyət tarixinə

- ²⁷ ПЛАФ ИМЛ при ЦК КПСС, ф. 1, оп. 400, д. 283, л. 124; Архив Госкомитета СМ Азерб. ССР по профтехобразованию, ф. 1, д. 125, л. 17; д. 114, л. 40-49; д. 149, лл. 31-34; д. 160, лл. 40-45; д. 173, лл. 42-45; д. 180, лл. 41-46; д. 188, лл. 49-55; Сводные отчеты о численности учащихся, окончивших училища в 1974 и 1975 гг. по профессиям (подсчитано автором).
- ²⁸ Сводные отчеты о численности учащихся, окончивших училища в 1974 и 1975 гг. по профессиям (подсчитано автором).
- ²⁹ Решения партии и правительства по сельскому хозяйству (1965-1974 гг.) стр. 346-348.
- ³⁰ Архив Госкомитета СМ Азерб. ССР по профтехобразованию, ф. 1, оп. 1, д. 147, л. 17; Текущий архив этого же комитета. Материалы отдела планирования приема.
- ³¹ Г. А. Алпев. С честью нести имя Великого Ленина. «По Ленину жить, работать, учиться». Баку, 1974, стр. 25.
- ³² «Молодой рабочий», 1976, № 12, стр. 3.
- ³³ Текущий архив Госкомитета СМ Азерб. ССР по профтехобразованию. Отчет о производственной деятельности учебных хозяйств в СЛТУ, л. 85.
- ³⁴ Г. Т. Амирзя. К вопросу об обеспечении механизаторскими кадрами колхозов Азербайджанской ССР (1959-1965 гг.). «Изв. АН Азерб. ССР, серия истории, философии и права», 1973, № 4, стр. 5; «Молодой рабочий», 1975, № 12, стр. 3.
- ³⁵ Текущий архив Госкомитета СМ Азерб. ССР по профтехобразованию. Отчет отдела кадров за 1975 г., л. 3.
- ³⁶ «Бакинский рабочий», 10 декабря 1974 г.
- ³⁷ Текущий архив Госкомитета СМ Азерб. ССР по профтехобразованию. Материалы отдела кадров.
- ³⁸ «Известия», 21 февраля 1975 г.
- ³⁹ Азербайджанская ССР 50-летие Великого Октября. Баку, 1967, стр. 154; Народное хозяйство Азербайджанской ССР в 1968 году. Баку, 1970, стр. 310; Советский Азербайджан за 50 лет. Стат. сб. Баку, 1970, стр. 106; Народное хозяйство Азербайджанской ССР в 1970 году. Баку, 1972, стр. 245; Народное хозяйство Азербайджанской ССР к 50-летию СССР, 106, стат. сб. Баку, 1972, стр. 192; Народное хозяйство Азербайджанской ССР в 1972 году. Баку, 1973, стр. 216; Народное хозяйство Азербайджанской ССР в 1973 году. Баку, 1974, стр. 230; Народное хозяйство Азербайджанской ССР в 1974 году. Баку, 1975, стр. 222; Народное хозяйство Азербайджанской ССР в 1975 году, стр. 258 (подсчитано автором).
- ⁴⁰ «Совет кандидатов», 15 мая 1975 г.
- ⁴¹ Решения партии и правительства по сельскому хозяйству (1965-1974 гг.), стр. 442-446.
- ⁴² «Коммунист», 4 февраля 1972 г.
- ⁴³ Подсчитано автором по материалам текущего архива «Азерреэльхозтехники».
- ⁴⁴ «Совет кандидатов», 6 августа 1968 г.
- ⁴⁵ «Совет кандидатов», 24 января 1970 г.
- ⁴⁶ «Молодежь Азербайджана», 16 февраля 1974 г.
- ⁴⁷ Архив МСХ Азерб. ССР, ф. 1, оп. 1, д. 118, л. 89.
- ⁴⁸ К. А. Алексеев. С думой о родном сёлхозе. В кн.: «Народные университеты Азербайджана». Баку, 1975, стр. 187.
- ⁴⁹ ЦГАОР Азерб. ССР, ф. 1114, оп. 15, д. 69, л. 8.
- ⁵⁰ Там же, д. 116, л. 193.
- ⁵¹ Сельское хозяйство СССР. Стат. сб. М., 1971, стр. 466; Народное хозяйство Азербайджанской ССР в 1968 году, стр. 156; Народное хозяйство Азербайджанской ССР в 1975 году, ССР в 1970 году, стр. 245; Народное хозяйство Азербайджанской ССР в 1975 году, стр. 257.
- ⁵² Народное хозяйство Азербайджанской ССР в 1975 году, стр. 257.
- ⁵³ Материалы XXV съезда КПСС. М., 1976, стр. 52-53.
- ⁵⁴ «Бакинский рабочий», 2 ноября 1975 г.
- ⁵⁵ Текущий архив ЦСУ Азерб. ССР. Мат-лы отд. статистики сельского хозяйства.
- ⁵⁶ Текущий архив ЦСУ Азерб. ССР. Мат-лы отд. статистики сельского хозяйства.
- ⁵⁷ Собрание постановлений правительства Азерб. ССР, 1975, № 22, стр. 1390-1412.
- ⁵⁸ «Бакинский рабочий», 20 апреля 1976 г.
- ⁵⁹ «Азербайджан коммунист», 1976, № 10, стр. 19.
- ⁶⁰ «Бакинский рабочий», 4 сентября 1976 г.

də diqqət yetitməli olmuşdur. Lakin bir dilçi kimi, təbii ki, məqsəd xüsusi adların linguistik təhlili, dilçilik baxımdan tədqiqidir. Müəllif fakt və hadisələri sadalamaqla vəzifəsini yerinə yetirə bilməzdi. Odur ki, əsər bütövlükdə faktların təhlili və etimolɔpsi araşdırırmalar üzərində qurulmuşdur.

Cahid İsmayıloğlunun monoqrafiyásında M.Kaşgarlinın nəzərdən keçirdiyi türk yer adlarının tədqiqi elmi-nəzəri baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu, Orta Asiyada türk yer adlarının əmələgəlmə və inkişaf tarixini öyrənmək üçün əsas sayıyla bilər. Müəllif "Giriş" hissədə doğru olaraq yazar ki, bu ərazi VI-VII əsrlərdə qurulmuş Göytürk dövlətinin əraziləri idi. Bu dövlətdə balık, oba, yazı, yurt, yış, yar, kaş və s. bu kimi ilk coğrafi apelyativlər təşəkkül etməyə başlamış, daha sonralar Göytürk dövlətinin yerini alan Uyğur xanlığında Türk yer adları sistemi formalasmışdır. Müxtəlif dinləri qəbul etsə də, heç bir maneəyə tuş gəlməyən türk xanlığı köçəri həyatdan oturaq həyata keçərkən də türk coğrafiası və onun toponimikası, türk toplumunun yer adları sistemini dəyişməyə imkan vermemişdir. Türk adlı yeni şəhərlər salınmışdır, balıqlar törəməyə başlamışdır. İlk yer adı kimi mənşəyi maraq doğuran balıq sözü, VII əsrən etibarən türk dövlət və mədəniyyət işləri üzərində yer tutmuş, yerinə və qavranmasına görə xüsusi mənə qazanmışdır. Əslində bu söz (balıq) dövlət idarələrində rəsmən "şəhər, qala" mənasında istifadə olunduğu halda, XI əsr Arğularında (argu dilində - C.I) "çamur, balçıq (palçıq) anlamında işlənmişdir. Eyni rəmzi söz köçəri türk dairələrində yurd sözü ilə dəyişdirilmişdir. Müxtəlif dəyişdirilmələrə məruz qalan türk yer adları sistemi zaman-zaman tayfaların yayılma areali (məkanı) və miqrasiyası ilə bağlı olduqca zəngin inkişaf yolu keçmişdir.

C. İsmayıloğlu monoqrafiyada fikirlərinin isbatı üçün zəngin mənbələrə söykənir. Tədqiqatçı statistik hesablamaları da bacarıqla aparır. O göstərir ki, lügətdə 7500-a qədər sözün M.Kaşgarlı tərəfindən elmi təhlili verilmiş, lügəvi vahidlərin ümumtürk səciyyəsi və tayfa mənsubiyyəti qeyd olunmuşdur. C.İsmayıloğlu cəni zamanda tanınmış dilçi - türkoloqların hesablamalarına da baş vurur. Məsələn, Əmir Nəcibin statistikasına əsasən "Divan"da 232 söz oğuzlara, 44 söz cigillərə, 42 söz arqularla, 15 söz qıpçaqlara, 10 söz uyğurlara, 25 söz isə oğzlara və qıpçaqlara (ortaq) aid edilmişdir.

Ümumiyyətlə, fərqli görünən də, Brokkelmanın hesablamalarına görə "Divan"da 7993, Bəsim Atalayın hesablamalarına görə 8783, Özbəkistan alimlərinin hesablamalarına görə 9222 söz vardır. Əsərdə 5147 adın, 3477 fəlin olduğu göstərilir.

İki böyük fəsildən ibarət olan bu əsərdə M.Kaşgarlinın "Divan"ındakı onomastik vahidlər Azərbaycan dilçiliyində ilk olaraq kompleks və sistemli şəkildə tədqiqata cəlb edilmişdir. Birinci fəsildə müəllif "Divan"dakı antroponimlərin mənşəyini, onların morfolɔpsi və sintaktik quruluşunu, leksik-semantik tiplərini, ləqəbləri, etnonimləri araşdırmış, elmi baxımdan dəyərli fikirlər söyləmişdir.

İkinci fəsildə tarixi toponimik leksikaya baş vurulur. Burada dövrün yer adları, tarixi toponimik leksikada şamanızmin izləri, "Man" komponentli toponimlər, "Divan"dakı oykonimlər, mifoloji toponimlər, oronimlər, hidronimlər, keçid xarakterli – paralel, toponimlərin çoxvariantlılığı, ulduz adları. "Divan"dakı toponimlərin Azərbaycan ərazisindəki izləri təhlil süzgəcindən keçirilir.

Müəllif tədqiqat prosesində fikirlərinin isbatı üçün çoxsaylı elmi ədəbiyyatdan da

uğurla faydalananmışdır. Biz şübhə etmirik ki, Cahid İsmayıloğlunun bu əsəri müəllifinə şöhrət gətirəcək, dilçi-türkoloq mütəxəssislərin stolüstü kitabına çevriləcəkdir.

**Maarif Xalıqov
tarix elmləri namizədi
"Kataris dünyası" qəzeti 28 aprel 2009-cu il**

Aşıq Valehə sədaqətlə

Dirili Aşıq Qurbanidən üzü bəri (XVI) Azərbaycanda aşiq poeziyasını həmişə böyük həvəslə toplayanlar olmuşdur. Onlardan biri də Behbudlu Həsən Şixavəndlidir. Həsən müəllim Ağdam rayonunun Kolanlı mahalının Şixavənd kəndində anadan olub. Orta məktəbi həmin kənddə başa vurub. Üçillik texniki peşə məktəbini, Azərbaycan Xalq Təsərrüfatı İnstututunu və Sankt-Peterburq Dövlət Hüquq və İqtisadiyyat İnstututun Hüquq fakültəsini bitirmişdir. Bir müddət dövlət işlərində çalışmışdır. İqtisad elmləri üzrə fəlsəfə doktoru və Qızıl qələm mükafatı laureatıdır.

Azərbaycan folklorunun gözəl bilicisi olan Kolanlı Həsən Şixavəndlinin iki kitabı var. Bakı Dövlət Universitetində çalışan bu tədqiqatçının bu günlərdə "Aşıq Valeh" adlı irihəcmli əsəri işq üzü görüb. Kitabda AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Azad Nəbiyev və filologiya elmləri doktoru, professor H.İsmayılov qısa və eyni zamanda dolğun və məzmunlu ön söz yazmışlar. Azad Nəbiyev haqlı olaraq yazar ki, Qarabağ torpağına, Aşıq Valehə olan sevgi Həsəni uzun illərdir ki, folklor toplayıcısına çevirmişdir. O, son on ildə Qarabağ folklorunun qələm dəyməmiş yüzlərlə nümunəsini həm yazılı, həm də şifahi qaynaqlarda axtarmışdır. Üzə çıxan nəticələr isə ürəkaçandır. Professor H.İsmayılov göstərir ki, Həsən Şixavəndlə Aşıq Valeh poeziyasını bütün dolgunluğu ilə oxucuya təqdim etməyə çalışmış və buna nail olmayı bacarmışdır.

Aşıq Valehin təvəllüd tarixi haqqında Azərbaycan folklorşunaslığında müxtəlif fikirlər mövcud olmuşdur. Həsən Şixavəndlə ilk dəfə olaraq bu əsərində Aşıq Valchin təvəllüd tarixini dəqiqləşdirir. Tədqiqatdan məlum olur ki, Aşıq Valeh 1729-cu ildə Qarabağın Abdal-Gülablı kəndində anadan olmuş, 1822-ci ildə vəfat etmişdir.

Tədqiqatçı əsərdə yüksək sənətkarlıq xüsusiyyətləri, fitri istedadı, şəxsi qabiliyyəti ilə sevilib-seçilən aşığın adını və təxəllüsünü də dəqiqləşdirmişdir. O, yazar ki, Valeh adı ilə tanıdığımız bu aşığın asıl adı Səfidir. Bunu ustadın "Valeh ləqəbimdir, Səfidir adım" misralı şeridi də aydın göstərir. Aşağı "Valeh" ləqəbini (təxəllüsünü – M.X.) ustadı Səməd vermişdir. Aşıq Səməd şagirdinin bacarığını, fitri qabiliyyətini, şəxsi marağını nəzərə alıb ona bu adı vermişdir. Bu isə hər şeylə maraqlanan, vurğunluq, məftunluq, heyranlıq mənasını ifadə edir.

Aşığın yetişdiyi ictimai mühiti hərtərəfli araşdırın H.Şixavəndlə yazar ki, Aşıq Valeh yaşadığı mühit çərçivəsində qalmayıb, sazi-sözü ilə dastana çevrilmiş, hətta xan sarayına belə yol tapıb xanlığın xüsusi hörmətinə qazanmış, Vaqif kimi böyük bir sənətkarla yaxınlaş etmişdir. O dövr ədəbiyyatının önündə Vaqif gedirdi, xalq şeridi tərzində yanan, ifadə və dil rəvanlığı ilə seçilən maraqlı bir ədəbi mühit formalas-maqda idi. Onun özəyi, kökü isə Qarabağda yaranıb təşəkkül tapındı. Vaqif kimi bir sənətkarın Aşıq Valehə yaxınlaş etməsi, yaradıcılıq söhbətləri aparması aşiq sənətinə olan sonsuz məhəbbətdən irəli gəlir.

Həsən Şixavəndlə yeri gəldikcə Aşıq Valeh yaradıcılığının bədii sənətkarlıq xüsusiyyətlərini də üzə çıxarmağa çalışmışdır. Tədqiqatçı – alim yeri gəldikcə aşığın yaradıcılığının bədii-estetik xüsusiyyətlərini, mövzu dairəsini, məzmun və ideya mündəricəsini də dolğun şəkildə araşdır-mışdır.

Həsən Şixavəndlə bu kitabına Aşıq Valchin 36 qoşmasını, 8 gərayılışını, 7 müğəmməsini, 5 müxtəlif formali şeirlərini, 7 müstəzadını, 3 bədiyyəsini, 10 həcvini, 16 deyişməsini, 3 dastanını daxil etmişdir. Bu nümunələrin bəziləri ilk dəfə olaraq yazıya alınmışdır.

Sonda onu da qeyd etməyi vacib bilirik ki, kitab çox nəfis şəkildə tərtib edilmiş, səliqəli redaktö olunmuşdur. Redakta işinə görə BDU-nun kitabxanaşunaslıq fakültəsinin IV kurs tələbəsi Əzimova İlham qızına təşəkkürümüzü bildiririk.

Maarif Xalıqı

tarix elmləri namizədi

"Təhsil problemləri" qəzeti 01-07 fevral 2012

Poetika məsələlərinə yeni baxış

Tanınmış ədəbiyyatşunas-alim Kamran Əliyevin folklorşunashlıq istiqamətində də dəyərli araşdırımları həmişə elmi-nəzəri baxımdan mühüm əhəmiyyət kəsb edib. Onun 2011-ci ildə “Elm və təhsil” nəşriyyatında çapdan buraxılan “Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu” adlı fundamental araşdırması da bu cəhətdən çox qiymətli əsərdir. Kitabın adından da göründüyü kimi, müəllif burada konkret olaraq “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları üzərində poetika ilə bağlı maraqlı və yeni fikirlər nümayiş etdirib.

“Etnopoetika məsələləri” adlı yazısı ilə kitaba giriş verən alim çox doğru olaraq cəl ilk abzasdanca oxucuya bu terminin mənası, meydana gəlmə səbəbələ bağlı bu fikri çatdırır:

“Etnopoetika” anlayışı dünya elmi fikrində son dərəcə yenidir və bir elm kimi onun açıldığı imkanlar hələlik kifayət qədər öyrənilməmişdir. Eyni zamanda, həmin anlayışın ehtiva etdiyi mənə və mözmun hələ bu termin ortaya çıxmamışdan çox-çox əvvəl bir çox tədqiqatçıların diqqətindən yayınmamışdır. Təessüf ki, bu diqqət ötəri, bəzən dolayı, bəzən də hiss edilməz dərəcədə olub, gizli formada özünü göstərmişdir” (s. 3).

Göründüyü kimi, Kamran müəllim ilk növbədə məşğul olduğu elm sahəsinin yaranma tarixinə nəzər salır, etnopoetika sahəsinin hələ yeni olduğunu, yetərinə tədqiq olunmadığını göstərir və çəkinmədən özü bu yeni yolla getməyə qərar verir. Yəni bir görkəmli alim kimi müəllif yeni bir yol açaraq folklorşunashlıqda, ədəbiyyatşunashlıqda bununla həm də gələcək tədqiqatlara müasir elmi yanaşma metodu baxımından da əlverişli imkanlar açır. Əlbəttə ki, bütün böyük alımlar, görkəmli tədqiqatçılar özlərindən sonra gələcək tədqiqatçılara - gənc alımlar nəslinə bu cür yeni və geniş yollar açmışlar. Professor Kamran Əliyev də məhz bu cür xoşbəxtliyə nail olmuş alımlarımızdən olmaqla tarixçi-ethnograf alımımız Xəliyəddin Xəlillinin təbirincə desək, “ictimai elmlərin yenidən yaradılması istiqamətində yeni bir addım” atmışdır. Bu məsələ ilə bağlı X.Xəlillinin fikirlərindən bir parçaya diqqət etmək maraqlıdır:

“K.Əliyevin yaradıcılığında Azərbaycanın müasir ictimai elmlərinə gətirdiyi digər yenilik odur ki, burada “Rus sovet ictimai elmi”ndən və başqa ölkə alımlarının əsərlərindən nəzəriyyə kimi iqtibas edilmiş, yerli-yersiz, tez-tez, çox vaxt da sünü uyğunlaşdırıllaraq istinad edilən fikirlər bir kənara atılır, dil, hallar, vəziyyətlər, proses, hadisə və sistemlər sosial, mənəvi, siyasi, iqtisadi və təbiət qanunlarının qarşılıqlı fəaliyyət vəhdətindən doğan hallar və proseslər kimi izah edilib əsaslandırılır. Şəhər etdiyi etnososial və mənəvi proseslərin, situasiyaların və sistemlərin öz elementlərini, hissələrini haradan necə aldığına dəqiqliklə göstərən müəllif “Dədə Qorqud” oğuznamələrində əks olunmuş faktları lazımlı gəldikdə ümumiləşdirir, ehtiyac olduqda xüsusişdirir, ən ince məqamlarda fərdiləşdirmədən ustalıqla istifadə edir”.

Göründüyü kimi, Xəliyəddin müəllim burada professor K.Əliyevin yenilikçi alim kimi elmə gətirdikləri xüsusiyyətləri dəqiqliklə vərə bilmiş, bu zaman məhz professorun bir-başa elmi yaradıcılığının məziyyətlərindən çıxış etməklə fikrini əsaslandırmışdır.

Tədqiq etdiyi mövzu ilə bağlı professor haqlı olaraq göstərir ki, “bədii düşüncə birdən-birə doğulmur və reallığa çevrilən bədii fakt və nümunələr də birdən-birə yaranır. Onun təkamülü və formalasması xeyli vaxt-zaman tələb edir”. Bu fikirlərin üstündən düşünərək dərinlənən araşdırımlar aparan müəllif bədii düşüncənin yaranıb-formalaşma mərhələsini tarixi fonda izləmək və müşahidə aparmaq üçün də çox doğru olaraq ən qədim folklor abidəmiz olan “Dədə Qorqud” dastanına müraciət edir. “Kitabı Dədə Qorqud”un dastan poetikasını hərtərəfli izləyərək maraqlı və orijinal qənaatlara gəlir, in迪yədək filoloji fikirdə mövcud olmayan tapıntılar əldə edir və onu elmi-nəzəri dövriyyəyə daxil edir.

Kamran müəllimin araşdırıldığı mövzuya hansı zərifliklə, hansı dəqiqliklə yanaşmasını izləmək üçün yənə onun öz yazdıqlarına və qarşısına qoyduğu məqsədə yetmək üçün hansı üsula ol atmasına diqqəti yönəldək:

“Türk etnosunun yaratdığı bədii irlər, o cümlədənseir sənətinin etnik mahiyyətini izləmək bu sənətin necə təsnif olunmasından çox asıldır. Məsələn, şeirin janr zənginliyi etnopoetika məsələlərini tətqiq etmək üçün o qədər də optimal deyil. Çünkü janr sonradan doğulandır və etnik keyfiyyətləri ifadə etmək baxımından xeyli gecikmişdir. Eyni zamanda janrlar bir-birindən tərəmədir. Nəcə ki, bayati, tuyuq, oxşarma, sayaçı sözləri, holavar kimi janrlar struktur baxımından bir-birinin davamı və ekvivalentidir. Yaxud heç bir şübhə yoxdur ki, cülgə təcnis ayrılıqda götürülmüş təcnis janrinin əlavəsidir. Və yaxud janr qardaşlığına mənsub qoşma və gərəylini (böyük və kiçik qardaşı!) bir-birindən ayıran başlıca cəhət yalnız və yalnız onların misralarındakı hecaların sayıdır. Hətta bir çox milli şeir janrları – bayati, mani, gərəyli, türkü, varşağı... ayrı-ayrı türk tayfalarının adından qaynaqlanıb “etnik mənşəyi göstərən şəkillər” olsalar belə, janrla etnopoetika arasındakı tünsiyyətin bütün genişliyil ilə dərki yolunda o qədər də asan hədəf deyildir” (s. 4).

Fikir verin, Kamran müəllim nə qədər tədqiqatçı incəliyi göstərmiş, hətta janrların struktur baxımından bir-birinin davamı, ekvivalenti olması amilini tarixi-filoloji aspekt-dən incələmiş, hətta bu zaman obrazlı şəkildə qoşma və gərəylini bir-birinə “böyük və kiçik qardaş” etməklə bu kimi fərqlərin arasında da “janr qardaşlığı” kimi ədəbi varisliyin olmasına söyləmişdir. Bu, hər şeydən əvvəl, o deməkdir ki, alim adıca janrlar arasında olan daxili bağlılığın özündə belə hamının incəliklə görüb-sezə bilməyəcəyi ani nüansları tuta bilmış, ardınca da milli şeir janrlarımızın türk tayfa adalarından qaynaqlandığı faktını da bu arada diqqətindən yayıldırılmamışdır. Lakin hələ bunlarla da kifayətlənməyib tədqiqatlarının məcrasını bu istiqamətdə üfüqi və şaquli xətlər üzrə genişləndirmişdir.

Bələcə, “Dədə Qorqud” şeirindən danışmaq şeirin təşəkkül və ilkin inkişaf dövründə səhbət açmaq deməkdir” (s. 10) qənaeti düşüncəsi ilə alim “Kitabi-Dədə Qorqud” dastanı üzərində, eləcə də “Koroğlu” dastanı ilə bağlı müşahidə və araşdırımlar aparır, eposun poetikasına dair zəngin fikirlər nümayiş etdirməyə müvafiq olur. Həm də bu zaman maraqlı və üstün cəhət orasıdır ki, müəllif etnopoetika anlayışına münasibətdə yeni elmi fikirlərini elmi-ədəbi ictimaiyyətlə bölmüşən şanslı olur. Məsələn, onun aşağıdakı fikirləri elə həm də Qorqud-şünaslıq elmi üçün yenidir:

"Beyrək" boyunda Beyrəyin andına diqqət yetirək:

Qılıncıma toğranayın!

Oxuma sancılayın!

Yer kibi kərtlöyin!

Torpaq kibi savrlayıñ!

Elə buradaca qorquşunaslıqda xeyli vaxrdır ki, mübahisə obyekti olan Beyrəyin ölüm səbəbinə də aydınlıq gətirmək olar. Belə ki, eposda tez-tez təkrar olunan bir aforizm vardır:

"Bəylərin alqısı alqış, qarğışı qarğışdır". Beyrək isə kafer qızı qarşısında and içir ki, yurduma qovuşduqdan sonra gəlib səni aparacağam və hərgah gəlməsem qılıncıma doğranayım, yəni ölüm mənə halaldır! Beyrək sözünə əməl edə bilmir və bəyin qarğışı qarğış olur: qılıncıyla doğranır (özünün və yaxud doğmalarının qılıncı olmasının burda məsələyə heç bir dəxli yoxdur, çünki doğmaları elə onun özüdür!). (Bax: səh.12).

Epos poetikası və etnopoetika məsələlərini bu cür özünəməxsus incəliklərlə araşdırıb tıza çıxardan professor Kamran Əliyevə möhkəm cansağlığı, iradə möhkəmliyi və elmi istiqamətdə yeni-yeni uğurlar arzulayıraq!

Maarif Xalqı

tarix elmləri namizədi

"Bütöv Azərbaycan" qəzeti, 18-24 iyul 2012

Kamran Əliyev haqqında "Epoşunaşlıq:

problemlər, mülahizələr" kitabı,

Bakı, 2013, səh.69-73

Dərdi dərin Həsən Mirzə

Prof. Həsən Mirzəyevin "Həsən Mirzə" imzası ilə qələmə aldığı şeirlərində yüksək poetik ilham var və bu şeirlərdə Qərbi Azərbaycanın Dərələyəz mahalının dərd-sərləri, onun təbiətinin gözəllikləri oxucunun gözəri onündə canlanır və düşünürsən ki, bu böyük insan alim olmamışdan çox-çox qabaqlar Azərbaycan şeirinin forma, məzmun, mündəricə və predmetini qədərincə mənimşəyib. Həsən Mirzənin şeirlərində "dərd" mövzusu qırmızı xətlə keçir və bunu da düşünürsən ki, bu şeirlərdə dərd sindromunun həm qocası, həm də ucası var və bu dəndləri bu istedadlı el şairi canlı müşahidələrinin təsiriylə qavramış, yalnız qəlbinin yaddaşında yaşamışdır. Həsən Mirzənin "dərd" mövzulu poeziyasını duya-duya, düşüñ-düşüñə oxumağı bacarmalısan. Təhsilinə alım olmaq niyyətiylə başlayan bu insani keşməkeşləri, Vətənin, yurdun dərd-sərləri həm də şair etdi və Həsən Mirzə şairliyin öhdəsindən də bacarıqla gəldi.

Prof. B. Xəlilovun qeyd etdiyi kimi, "... zahirən sakit görünən, zəhmətsevər, işgüzər, qıbtəediləcək yaradıcılıq enerjisine və ensiklopedik biliyə malik, zamanın ədalətsizliyinə sına gəren, bu ədalətsizliyi mühakimə edən, qəlbə Vətən dəndləri, kədərləri, yaraları ilə yükənmiş bu istedadlı qələm sahibinin yazılarında həmişə böyük bir "Dərd" mövzusu görmüşəm. Həsən Mirzə bu obrazi oxucu gözündə o qədər qabardır ki, istər-istəməz oxucu ilə həm özünü daxili "Mən"i, həm də zaman-zaman erməni faşistləri tərəfindən zəbt edilən, işğala məruz qalan yurd yerlərimiz arasında gözəl bir mənəvi körpü yaradır. Onun poetik örnəklərinin hər misrasında Dərələyəz, Göyçə, Zəngəzur, Vedibasar, İrəvan, Qarabağ, Təbriz, Dərbənd, Borçaltı kəlmələri var. Bu qədim yurd yerlərimiz onun şeirlərində dil açıb danışır, onları düşmən caynağından azad etməyə çağırır."

Filologiya üzrə fəlsəfə doktoru, dos. Mahirə Hüseynova 2013-cü ildə çap etdirdiyi "Dərdi dərin Həsən Mirzə" kitabında Həsən Mirzənin lirik "mən"ində dinamikləşən "dərd" mövzusunun ehtiva çalarlarını araşdırılmış, onun vətən həsratına, yurd dərdində şərək olan, alim-şairin "Dərdimi" şeirinin təsiri altında yaranan poetik örnəkləri təhlil etmiş və maraqlı ümumiləşdir-mələr aparmışdır.

Həsən Mirzənin 9 bənddən ibarət "Dərdimi" rəditli qoşması bu el şairinin həyatı poetik müşahidə dərinliyindən və itiliyindən xəbər verir, aqrılı-acılı düşüncələrin, vətən haqqında – kürreyi-ərzimiz haqqında nigaran qənaatlılarından ibarət olub, aforisyik yığcamlıqla töqdim edilir. Bu el şairi dərdli, yanğılı vətəndaşlıq mövqeyindən çıxış edərək onu yurd-yuvasız, əlsiz-obasız, vətənsiz qoyanları sözün bədii qüdrəti ilə qamçılayır. Mahirə xanım da şeirdəki bu detalları olduqca güclü həssashıqla tutmuş və dərin alım təfəkkürü ilə sosial təhlilə cəlb etmişdir. Həm Həsən Mirzənin, həm də onun

“Dərdimi” şeirinin təsiri altında yaranan poetik örnəklərdəki xalq taleyinin dolanbac yolları haqqında düşünən M. Hüseynova söz sənətkarlarının ağrılı təlaşlarını orijinal təhlil süzgəcindən keçirir, qısa ocerklər şəklində təqdim etdiyi materialların başlıqlarına, sərlövhələrinə dərdin rənglərini, çalarlarını əks etdirən və ocerklərin məzmunu ilə səslənən obrazlı adlar çıxarırlar: “Dərdi dərin Həsən Mirzə”, “Şairi Vətən həsrətinə salan dərd”, “Həsən Mirzə dərdlərindən danişdim”, “Dərdinə can qurban, ay Həsən Mirzə”, “Dərdi əkiz şairlər”, “Əlində saz alışan şair”, “Dərdi yüzə çatan şair”, “Ay Həsən, nə yaman yandırdın mən”, “Bu şairin dərdini min-min kəl də darta bilməz”, “Vətən dərdi yaman dərddir”, “Dərdi dərya olan şair”, “Şairin sinəsini qurd kimi didən dərd”, “Dərdini dərbilənə söyləyen şair”, “Dərdi tək çəkməyin ağırlığı”, “Yaman qubarlısan, ay Həsən Mirzə!”; “Sına üstə əkilən dərd”, “Həsən Mirzə, yoxdu dərdimin sayı”, “Nəsən Mirzə, vətən dedin ağladın”, “Çatdırın sözümüz Həsən Mirzəyə”, “Dərdi başından aşan şair”, “Ay Həsən, gözünün yaşı olaram”, “Dərd məktəbi” arzu-layan şair”, “Həsən Mirzə, dərdin pünhan saxlama”, “Vətənsiz yaşamaq, ölmək çətindir”, “Dərd payı”, “Dərd tükənən deyil, ay Həsən Mirzə!”, “Qəmin köhə qəndi, ay Həsən Mirzə!”, “Dinlə Həsən Mirzə, dinlə dərdimi”, “Mən necə unudum belə dərdimi”, “Həsən Mirzə, qəmli-qəmli yaşadın”, “Həsən Mirzə, kimə deyim dərdimi”, “Dillənə bilmirəm, ay Həsən Mirzə!”, “yüz təbib göndərsən, Həsən Mirzəyev”, “Həsən Mirzə, hüzuruna gəlmisəm”, “Şairin dərdləri Araza, Kürə sığmir”, “Ay haray”, “Oxudum şeirini ürəyim yandı”, “Siz damışın əhli-hala dərdimi”, “Dərdin tonqalı”, “Dərdimə əlac qıl, ay Həsən Mirzə!”, “Şairin dərdinə dəli də ağlayır”, “Dərd nəgməsi”, “Dərdi gülo döndərən şair”, “Vətən dərdi şairin sinəsini dağlayıb”, “Dərdini dərd üstə yazan şair”, “Vətən dərdi şairin sinəsini dağlayıb”, “Dərdini dərd üstə yazan şair”.

Bütün bu obrazlı başlıqlar altında M. Hüseynova təkcə Həsən Mirzənin “Dərdimi” şeirini saf-çürük etmir, eyni zamanda Zəlimxan Yaqubun, Bəhman Vətənəoglunun, Səadət Butanın, Alqayıtin, Məstən Günərin, Əli Vəkilin, Musa Urudun, Əli Mirzəyevin, Şamil Dəlidağlıının, Əvəz Lelədağın, Avtandil Ağbabanın, Pərvənə Zəngəzurlunun, Gülayə Şinxılının, Sədник Paşa Pirsultanın, Şubay Qəmğının, Bilman Qüdrətin, Ələmdar Kəlbəcətinin, Cığatəl İsaqızının, Tahir Rzanın, Alim Dərələyəzlinin, Nazılə Səfərlinin, Aida Gülgərin, Hacı Ruhinin, Tofiq Goyəzənlinin, Tərənə Rəhimlinin, Zöhrə Xəlilinin, Güllərə Azalsının, Əli Dərələyəzlinin, Aşıq İxtiyarın, Mahirə Nağıqızının, Şöhrət Əfşarin və başqalarının alim-şairin “Dərdimi” şeirinin təsiri altında yazdıqları poetik örnəklərin sosioloji təhlilini və poetikasını araşdırır.

İctimai təpər, fəal vətəndaşlıq mövqeyi Həsən Mirzənin “Dərdimi” şeirinin lirik qəhrəmanına xas olan keyfiyyətlərdəndir. Başqa sözə, bu qəhrəman mürəkkəb duyular aləminə, mənəvi zənginliyə malikdir – onun qəlbə ağrı-acıclarla doludur. Mahirə xanım da “dərd” obrazının mürəkkəb çalarlarına, lirik “mən”in daxili aləminə əsl təhlilçi səriştəsi ilə nüfuz edir və yazar ki, alim-şairin “Dərdimi” şeirində qəm yükü həddən artıq qabarıq şəkildə özünü göstərir.

Elə bunun nəticəsidir ki, çağdaş poeziyamızda az-az aşiq, şair, el sənətkarı tapmaq olar ki, müəllifin bu şeirindən təsirlənməsin, şairin “dərd” mövzusundakı bu əsərinə bir növ cavab yazmamış olsun. Bunların sayı təxminən 200-dən çoxdur. Məsələ bundadır ki, “dərd” mövzusu Həsən Mirzə tərəfindən o qədər təsirli qələmə alınmışdır ki, onu oxuyan hər bir kəs burada deyilənlərə biganə qala bilmir, şairin səsində səs verir, onun dərdinə şərık çıxırlar. Bu dərd isə bir fərdin dərdi deyil, bütövlükdə millətin, xalqın ən ağır, ən dözlülməz dərdidir.

Bizcə ən qəmli, ən bədbin əsərdə, şeirdə işıqlı bir bucaq, nurlu bir cəhət olur və heç şübhəsiz ki, Həsən Mirzənin “Dərdimi” şeirində də bu cəhət var. Həsən Mirzənin bu şeirindəki el şairinin poetik coşqunuğu, tükənməz ilhamı, orijinal dəst-xətti qabarıq formada hiss və duyğularımızı təlatümə gətirir, dərd dilinin tərcümənnən çevrilir. Vətən, yurd, torpaq uğrunda gənclərimizi mücadiləyə səsləyir. Bütün bunları sosioloji təhlil süzgəcində bacarıqla keçirdiyinə görə Mahirə Hüseynovanın “Dərdi dərin Həsən Mirzə” monoqrafiyası maraqla oxunur, ictimai dərd anlamının dərk edilməsində oxucuya yardım edir.

Maarif Xalıqlı

tarix elmləri namizədi

“Böyük alim” və görkəmli ictimai-siyasi xadim

Həsən Mirzəyev - 90” Bakı, 2017, sah.166-169

Bir insan tanıyorum

Bir insan tanıyorum! 1962-ci il oktyabr ayının 29-da Xan Arazın sol sahilində yerleşən, çox qədim tarixə malik olan Cəbrayılın Soltanlı kəndində sadə əmək adamı olan Babaş kişinin ailəsində dünyaya göz açıb. Adı Çapardır. Keçmişdə atla bir yere məktub, əmr, xəbər aparıb-götiron şəxs qasid, çapar adlanırdı. Əhməd Cavad işə yazar ki, çapar atlı mühafizəçi deməkdir. Soltanlı kəndinin adı şahsevənlərin sultanlı tırasının adı ilə əlaqədardır. Şahsevən tayfasının igidləri kimi, Çapar da həyatının bütün anlarında qorxmadan Ağ Atın belində caparaq işqli gələcəyin qanadlarında yaşamağı bacarıb və bu gün də yaşayır.

Cəbrayılın Soltanlı kəndində bir dəfə olmuşam. 1974-cü ilin noyabrın 30-da. O dövrə kənddə kolxoz təsərrüfatı fəaliyyət göstərirdi. Xalq şairi Səməd Vurğunun adını daşıyan bu kolxoza ömrü zəhmətdə kürə kimi bişmiş, bacarıqlı təşkilatçı Əfsor Hüseynov sədrlik edirdi. Həmin gün bu bacarıqlı təsərrüfat başçısının oğlu, tələbə yoldaşım Söhrabın toy məclisi idi. Adəti üzrə bu kənddə toyalar günorta vaxtı, saat birdə başlanırdı. Bu böyük və yaraşlı yaşayış məntəqəsinə səhər-səhər çatdığınızdan bir qədər kəndin görməli yerləri ilə maraqlandıq. Müəllim olduğum üçün ilk növbədə kəndin orta məktəbini görmək istədim. Bizi kəndin yuxarı hissəsində yerləşən, həmin il köhnə, yararsız binadan müasir tələblərə cavab verən ücmərtəbəli binaya köçürürlən məktəbə apardılar. Bu məktəb 80-dən çox müəllim, 1000-dən çox şagird kontingentinə malik idi. Səhv etmirəmsə o vaxt Çaparın 11 yaşı olardı və 5-ci sınıfda oxuyardı. Əgər təsadüf gətirsəydi, o vaxt bu çalısqan şagird diqqətimi cəlb etsəydi, bu gün bu tanışlığımızın yaşı az qala 50-yə yaxınlaşardı. Bu gün isə bu tanışlığımızın dostluğa əvviləşdirilməsinin (özü də ailəvi dostluğa) cəmi-cüməltəni 20-dən çox yaşı var. Bu illər ərzində Çaparı necə tanıdığını, onda müşahidə etdiyim xarakterik ezişiləri bir qədər emosional şəkildə bu portret yazımında qələmə almağa çalışacağam.

Bir yazar tanıyorum! Soyadı Kazımlıdır. Cəbrayıl rayonunun Soltanlı kəndinin sakınlarından olan Kazımov qardaşlarının iti qələmləri var. Prof. İsmayıllı Kazımov türkoloji arenada kifayət qədər tanınan alımlarımızdır. Türkologiya sahəsində çoxlu məqalələrin və monoqrafiyaların müəllifi olan bu alimi də çox yaxşı tanıyorum. Caparın da yazdıqlarını bir yere toplasan bir sandığa siğışmaz. Cəkkiz kitabın, 450-dən çox elmi və bədii-publisistik, metodiki məqalənin müəllifidir. Yaradıcılığının ən uğurlu göstəricilərindən biri 2014-cü ildə nəşr olunmuş və 600 səhifədən ibarət olan "Cəbrayıl rayonunun toponimləri" kitabıdır. Mətbuat orqanlarında Çapar haqqında 90-dan çox xoş məramlı yazı çap olunub. Hal-hazırda həvəskar tədqiqatçı kimi fəaliyyətini davam etdirir, gecə-gündüz ciddi araşdırma aparır və qazandığı uğurlu nöticələri ilə xalqına, elinə, obasına xeyir verir.

Bir dost tanıyorum! Respublikamızda alımlar yurdı kimi tanınan Soltanlıdır. Onu sevənlər, ona dost deyib sevincinə və dərdinə şorik olanlar, bir tıkə çörəklərini də onunla bölməyə hazır olanlar bir elə, bir obaya sixmaz. Hamı ona "qardaşım Çapar" - deyə müraciət edir. Capar da hər an, hər gün dostlarının yanındadır, onların məsləkdaşı, əmək, duz-cörək dostudur.

Bir müəllim tanıyorum! 1980-ci ildə tələbə adını qazanan Çapar o vaxt V.I.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olundu. Tələbə Çapar ilk gündən mühazirə və seminarlarda professor-müəllim heyətinə çox diqqətlə qulaq asır, gecə-gündüz öz üzərində ciddi çalışır. Hələ tələbə ikən elmi cəmiyyətlərdəki çıxışları ona dərs deyən ali məktəb müəllimlərinin diqqətini cəlb etmişdi. Müəllimləri tələbə Çaparin gələcəkdə elm sahəsində böyük uğurlar qazanacağına şübhə etmirdilər. Qruplarında 24 qız və bir oğlan var idi - Çapar. Çapar tələbə qız yoldaşlarının qayğıkeş və sevimli tələbə qardaşı olub. Onların çətin problemlərinin həll olunmasına qayğı ilə yanaşır. Tələbə bacıları bu gün də onu unutmur, həm Capara, həm də onun ailəsinə böyük diqqət və qayğı göstərirler.

1984-cü ildə institutu müvəffəqiyyətlə bitirən Çaparı təyinatla Cəbrayıl rayonuna göndərildilər. Müəllimlik fəaliyyətinə doğma kəndləri Soltanlı kənd orta məktəbində başladı. Məktəbdə Azərbaycan dili və ədəbiyyat kabinetini daha da zənginləşdirir, görkəmli yazıçı və şairlərin şəkillərini şagirdlərin köməyiylə toplayır, onları divardan asdırır. Hər bir şair və yazıçıya aid fotoalbumlar hazırlayır. Onların yubileyərini, ildönümlərini qeyd edərək lazımlı olan əsərlərinin müzakirəsini keçirir, bədii oxu təşkil edirdi. O, məktəbdə eyni zamanda ədəbiyyat dərnəyi yaradır, bəzi əsərlərdən səhnələr hazırlanır. Yaradıcı şagirdlər bu işlərdə fəal iştirak edirlər. Bir sözə, o, bu məktəbdə canlanma yaradır, böyük bir dönüşə səbəb olur. Az vaxtda Çapar müəllim Cəbrayıl rayonunda qabaqcıl, təcrübəli bir müəllim kimi tanınır. Altı il həmin məktəbdə müəllim işleyir, şagirdlərinin sevimli müəllimi olur. Soltanlı kənd orta məktəbində yetişdirdiyi məzunları arasında bu gün böyük hörməti var. 1986-cı ildə ikiillik təcrübəyə malik olan bu müəllim "SSRİ Təhsil Nazirliyinin Fəxri fərmanı"na layiq götülür. Həmin il komsomolun xətti ilə bir aylıq Bolqaristan Respublikasına yay istirahətinə göndərilir.

Bir ailə başçısı tanıyorum! Nə qədər cafakes, nə qədər diqqətli, nə qədər qayğıkeş ailə başçısıdır. Tezliklə baba olacaq, sevimli nəvəsinin gəlişini gözləyir. Hamı, valideynləri, qohumları və yaxın dostları, o cümlədən bu yazının müəllifi də balaca körpənin dünyaya gəlişini həsrətlə gözləyirlər. Fəridə gəlişə Kazımovlar ailəsinə böyük sevinc gətirəcək, Capar babasının, Malahət nənəsinin həyat yollarına nüfuzlayacaq, şəfəq saçacaq.

Bir qaçqın tanıyorum! Qaçqınlığın ağrısını, acısını, torpaq həsrətini hər an, hər gün qəlbində yaşıdır. Qəlbən əzab çəkir, lakin biruza vermır. Söhbətlərdə uşaqlıq dovrundə Soltanlı kəndində nənəsinin (bu bölgədə anaya muraciət forması çox ailələrdə "nənə" formasında, ataya isə "dədə" formasında olub -M.X.) anası Ziba xanımın hazırladıqları təndir çörəyini, kərəyəyi və pendiri necə iştahla yedyindən, qoyun-quzu otarmasından, ot biçməsindən həvəsə danişir, bu zaman göz yaşları dağ çayı kimi dayanmadan süzülür... Anası Ziba xanımın nə qədər zəhmətkeş, nə qədər qayğıkeş, nə qədər qonaqpərvər bir insan olduğunu, övladlarında torpağa məhəbbət, yurda bağlılıq hissini uşaq yaşlarından onlarda oyatmasından yorulmadan, fəxrlə danişir.

Bir insan tanıyorum! Vətən, yurd, el-oba dərdi ilə yüklenməsəydi, normal yaşaması üçün hər tərəfli şəraitı olsaydı, torpaq həsrəti çəkməsəydi, bu gün Çapar Azərbaycan filologiya elminin öndə gedənlərindən biri olardı. Kənddə öz halal zəhmətilə çorək, ruzi qazanan, kəndin tanınmış ağısaqqallarından olan Babaş kişi elmə, təhsilsə yüksək

qiymət verib deyirdi: «Təhsil insanın işığıdır, xoşbəxt gələcəyidir. O da zəhmətlə, eziyyətlə qazanılır. Zəhmətsiz bal yeməzlər. Çalışın təhsiliniz olsun. Gələcək təhsil üstə qurulacaq...». Atasının bu dəyərli məsləhətlərini yaddaşına həkk edən Çapar Kazimov həmişə böyük arzularla yaşamış, öz üzərində daim ciddi çalışmışdır. Torpaq həsrəti, elobasının, rayonunun, kəndinin sakinlərinin ağırlı-acılı günləri onun qəlbini didim-didim didir, parçalayır. Bu azmiş kimi günəşli, iliq, qəlb oxşayan bir bahar gündündə canından çox sevdiyi əziz balası Fəridini itirdi Capar. Həmin ilin mayında təzəcə cücarən otlar, məcburi köçküñ kimi yaşadığı həyatdə əkdiyi ağacların tumurcuqları, çiçəkləri, qızılğulların ləçəkləri, bir sözə, təbiətin özü başdan-başa qapqara qaraldı, qara örpəyə büründü Caparın gözlərində. Müdrik bir insandan soruşurlar ki, dünyada ən ağır dərd nədir? O cavab verir ki, dünyada ən ağır dərd ata çiynində oğul tabutudur. Uzaqqorən, dünyanın altını-üstünü bilən bu müdrikdən bir də soruşurlar ki, bəs bu ağır, dözülməz dərdin dərmanı, məlhəmi nədir? Müdrik fikirləşmədən cavab verir: "Səbr, təmkin, dözüm, iradə, çünki bu sözlərdə Allahın digər adları dayanır."

Vaxtaşırı minbir əzab-əziyyətlə övladlarını böyüdüb boy-a-başa, ərsəyə çatdırıldığı anamın İsləmli rayonunun Maçaxı kəndində uyuyan məzarını ziyarət etməli oluram. Mullanın 13-15 dəqiqəlik duasından sonra anamlı baş-başa qalıram. Xəyal məni bir anlıq başqa bir aləmə aparır. Bu aləmdə anam Ünzüləni qəbirdən səsləyirəm, oyadıram, dirildirəm və ruhu ilə xeyli səhbət eləyirəm. Bilirəm ki, anamın cismi qəbirdədir, Lakin onun illüziya şəklindəki suleti üzümü, gözümüz, ürəyimi, qəlbimi, cismimi isti şüaları ilə isindirir. Düşünürəm ki, hər bir insanın hiss və düşüncələrində, xəyallar aləmində tam olmása da, müəyyən baxımdan oxşarlıqlar var. Capar da dədəsi Babaş kişisinin, nənəsi Ziba xanımın, bacısı Mınarənin, canı-ciyəri Fərid balasının bir-birinə qonşu olan məzarlarını ziyarət edərkən bu xəyallar aləminin burulğanına düşür və bu burulğanda sanki içi göynəyir, ürəyi sizim-sizim sizləyir, beyni kütləşir, içini dərindən çəkərək məzarıstandan aralanır...

Bu gün bir mübariz insan tanıyıram, adı Çapardır! Yaşayır və yaradır. Yaratdıqları beyninin, ruhunun məhsulu olan düşüncələri, elmi və bədii əsərləridir. Caparın zəhmətinə bal arısının zəhməti möqayisə etmək olar. Bal arısı öz şanını doldurmaq üçün 50-60 km məsafə uğub şirə axtarır, güldən-güla, çiçəkdən-çiçəyə qonur. Onu tapan kimi sorub geriyə, yəni «yuva»sına qayıdır, dərhal da şanına doldurur. Capar da belə bir həyat yaşayır. Gecə-gündüz zəhmət çəkir, ciddi araşdırmaqlar aparır. Qazandığı uğurlu nəticələri ilə xalqına, elinə, obasına xeyir verir.

Sonda üzümü Çapara tutub demək istəyirəm ki, bundan sonra da zəkanın işığı daha da parlaşın, getdikcə gurlansın, ey gözəl insan, etibarlı dost, yorulmaz elm-təhsil adamı! Sənə cansağlığı, uğurlar arzulayıram, əziz dost! Qoy, şərəflə, zəfərli yolunu gələcəkdə oğlun və sevimli nəvələrin uğurla davam etdirsinlər!!!

**Maarif Xahqov
tarix üzrə fəlsəfə doktoru
“Bütöv Azərbaycan” qəzeti,
03 may 2018**

Azərbaycan elminin dəyərli ziyalısı və böyük yazarı

Bu il Azərbaycan filologiyasının görkəmli nümayəndələrindən biri olan Kamran Əliyevin 65 yaşı tamam olur. Kamran müəllim bu illər ərzində 15-dən çox fundamental monoqrafiya, 200-ə qədər elmi məqalə, 5 bödii əsər yazıb-yaradıb.

Mən Kamran müəllimin kimliyini və nələrə qadir olduğunu xarakterizə edərək gözlərim qarşısında aşağıdakı mənzərə yaranır:

1. Kamran müəllim mahir pedaqoqdur.
2. Kamran müəllim böyük alimdir.
3. Kamran müəllim istedadlı yazardır.
4. Kamran müəllim gözəl ailə başçısıdır.
5. Kamran müəllim sədaqətli dost, səmimi yoldaş, vətənpərvər bir insandır.

Bu yazıda həyatını filologiya elminin sırlarını öyrənməyə həsr etmiş gözəl insan, işqli ziyanı, pedaqoq-alim, maarifçi, Azərbaycan gəncliyinin tərbiyəsində xüsusi xidmətləri olan Əməkdar Elm xadimi, filologiya üzrə elmlər doktoru, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Müxbür üzvü, professor Kamran Əliyevin "Dağlı mahalləsi" kitabında verilmiş "204 nömrəli avtobus" adlı hekayəsindən söz açmaq istəyirəm.

Hekayədə Kamran müəllim tələbəlik illərində yaşadığı xoş dəqiqələri bu gün oxuculara sadə dildə çatdırmaq məqsədilə Azərbaycan dilinin bütün incəliklərindən ustalıqla istifadə edir. Tərəddüb etmədən deyə bilərik ki, məqsədində də nail olur.

Kitabdakı hekayələri həyacansız oxumaq olmur. Onların bir necəsi keçən əsrin 60-70-ci illərində tələbəlik həyatını yaşamış insanların maraqlı, yaddaşalan anlarının bödii ifadəsidir.

Yazıcıının hekayələri həm oxunaqlı, həm də çox maraqlı və həyatıdır. Bu hekayələri oxuduqca mən və yaşıdlarım gənclik və tələbəlik illərini bir daha yaşayır, həm sevinir, həm də kədərlənirik. Kədərimizin əsas səbəbi isə o günlərin bir daha əlçatmaz olmasıdır. Kitabdakı hər bir hekayə yaşılmış ömrünün akordlarıdır. Hər bir sətinin arxasında duran həqiqətlər isə nə vaxtsa tam açılarsa, onda bu hekayələrin hər biri böyük bir roman, bir həyat dastanının coxsəhifəlik həcmində çatdırıla bilər.

Omrünün yeniyetməlik və gənclik illərinində yaşadıqlarını, müşahidə etdiklərini, yaşıdları ilə bələşdürüyü anları bu qədər ustalıqla qələmə almaq hər kəsə nəsib olmur. Bunlar Kamran zəkasının, Kamran aqlının, Kamran dühəsinin məhsullarıdır.

204 sayılı marşrut avtobusu o illərdə şəhərin mərkəzindən, "Araz" kinoteatrının yanından "Yasamal" bazarına kimi olan yolu qəti edirdi. sərnişinləri sahər isə, məktəbə aparır, axşamlar isə mənzillərinə çatdırırırdı. Kamran müəllim "204 nömrəli avtobus" adlı hekayəsində bir daha bu yola bir mənəvi körpü salır. Mən də həm tələbəlik illərində, həm də aspiranturada oxuduğum illərdə 204 sayılı avtobusdan mütəmadi olaraq istifadə etmişəm, avtobusdakı sıxlığın şahidi olmuşam, avtobusa minməzdən əvvəl dayanacaqdə satılan pərasıldan bir neçəsini acgözlükə yemişəm. Bu gün də "Fəvvarılər" bağında olarkən o illər gözlərim önündə kino lenti kimi canlanır.

Kamran müəllimin hekayəsini oxuyarkən mən o anları bir daha yaşadım, xəyalən o peraşkilərdən doyunca "yedim". Bu anları Kamran müəllim çox ustalıqla qələmə alıb: "...satıcı arvad qapağı qaldırıb peraşkiləri alıcılar verəndə qazanın içindən ağ buxar qalxırdı. İnanın ki, bu buxar qışın bu qarlı çağında elə bil içini isidirdi."

O illerdə insanların bir-birinə olan diqqət və qayğısını Kamran müəllim çox məharətlə qələmə almışdır: "Bu marşrutta... oturacaqlardan durmamaq, yerini yaşıllara verməmək üçün üzünə qəzet, jurnal tutub özünü görməməzliyə vuran sənişin olmazdı. Kiçiklər böyüklərə, oğlanlar qızlara yer verədilər."

Əslində bu müsbət hərəkətlərin belə ustalıqla, bədii şəkildə verilməsi Kamran müəllimin bu gündü gənclərə bir çağırışıdır. Cox sevindiricidir ki, bu gün metro və avtobuslarda yeniyetmə və gənclərimiz qadın və qızlara, uşaqlara, yaşıllara daha çox diqqət yetirirlər və təbii ki, gənclərimizə bu müsbət keyfiyyətlərin aşınmasında belə bədii əsərlər də əvəzsiz rolü vardır.

Bu hekayədə mənim ən cox yaddaşında qalan anlardan biri də tələbə yoldaşlarının gözdən əlil Polada olan diqqət və qayğılarının ustalıqla qələmə alınmasıdır. Kamran müəllim Poladın məclislərdə Əli Kərimin "İlk sevgi" şerini əzbər deməsini ürək yanğısı ilə xatırlayır:

"...Gözel qız, sən işiqsan,
Yurduma yaraçıqsan,
Mənsə səni sevirəm,
İynənin ucu boyda,
İşığa həsrət qalan göz
İşıq sevən kimi..."

Nə qədər mənalı, nə qədər həyəcanlı sətirlədir. Bu gün 68 yaşlı Maarif də ikinci qrup əlildir. Son vaxtlar metroda pilləkənlərdən düşərkən və qalxarkən yeniyetmə və cavanlar ona yaxınlaşır, diqqət və qayğı ilə qolundan tutur, ona köməklik göstərirler. Fikirləşirəm ki, bunlar eyni zamanda yazarlarımızın əsərlərindən, o cümlədən Kamran müəllimin bu sətirlərindən nümunə götürmiş gənclərimizin müsbət keyfiyyətlərindəndir.

Kamran müəllim böyük alim, eyni zamanda Azərbaycan dilinin mahir tədqiqatçılardan biridir. Təbii ki, Bakı şəhərinin sakimlərinin əksəriyyəti, o cümlədən bu sətirlərin müəllifi də dəfələrlə M.F.Axundov heykəlinin qarşısından dəfələrlə keçmiş, heykələ diqqətlə baxmış, ustادına "sağ ol" demişlər. Hətta yorğun vaxtlarımızda bağdakı oturacaqlarda əyləşərək dincimizi də almışq. Lakin heykəlin üzərində yaziçının adının latin alifbası ilə yazılmış diqqətimizdən kənardə qalmışdır. Hekayədə bu fakt bir daha öz təsdiqini tapır və müəllif hər bir oxucunun diqqətini buna cəlb edir. Bu da Kamran müəllimin hayatı müşahidə qabiliyyətinin nə qədər güclü olduğunu göstərir.

Hekayədə diqqətimi çəkən anlardan biri də Məmməd Cəfər müəllimin nə üçün şəxsi minik maşını almamasına Kamran müəllim tərəfindən verilən sualına verdiyi cavabdır: "...hesablamaşam, maşına və sürücüyə verdiyim pulu taksiyə versəm, ömrümün sonuna qədər çatar, hələ bir az da artıq qalar."

Bir oxucu kimi mən də bu fikirlərə tam razıyam. Mənə də bəzən bu suali verirlər. Mən də Cəfər müəllimin cavabını təkrar edirəm. Cox maraqlıdır ki, yaxın dostum,

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Faiq Babayev də bir neçə il bundan qabaq ona ünvanlanmış sualına həmin cavabı vermişdi.

Hekayənin ən yadda qalan, ibrətamız təsiri olan anlarından biri də Bakı Dövlət Universitetinin professoru İnayət Bəkdaşının yaşadığı evin bir divarının həbi maşının yoldan çıxaraq dağıdıığı zaman onun sürücü əsgərdən heç bir şikayət etməyərək həmin divarı yenidən öz hesabına çəkdirməsi ilə bağlı sətirlərdir. Dögrudan da o dövrün insanları çox sabrlı, çox gözütən idilər. Nə yaxşıki, bu gün də respublikamızın vətəndaşları Azərbaycan əsgərinə diqqət və qayğı ilə yanaşırlar. Hətta bu gün 3-4 yaşı körpələrimiz, o cümlədən bu sətirlərin müəllifi olan Maarif 4 yaşı nəvəsi Murad da "Azərbaycan Əsgəri" mahnısını sevə-sevə oxuyurlar. Təbii ki, İnayət müəllimin bu yüksək keyfiyyətli hərəkətinin qələmə alınması da oxucularda yüksək təssürat yaradır.

Kamran müəllim Bakı şəhərində qoyulmuş hər bir abidəyə də səriştəli yaziçi gözü ilə baxır, onu öyrənmək istəyir, çoxlarının diqqət etmədiyi cəhətləri görə bilir. Büyük icimai-siyasi xadim olmuş N.Nərimanovun da Bakı şəhərində ucalan abidəsi onun diqqətindən yayılmışdır. N.Nərimanovun sağ əlinin üzüyinin üstündə olması halını Kamran müəllim belə mənalandırır: "...N.Nərimanovun əli onun həyatının mənasını ifadə etməyə imkan verirdi." Bununla da bu istedadlı qələm sahibi demək istəyir ki, N.Nərimanov xalqına, torpağına böyük ürəklə xidmət edən, vətən yolunda özünü fəda edən və ürək ağrısından dünyasını dəyişən bir şəxsiyyət olmuşdur.

Bu gün biz qonşular – Kamran müəllim, Muxtar müəllim, Museyib müəllim və bu sətirlərin müəllifi tez-tez yaxınlıqda olan "Dendropark"da yerləşən çayxanaya gedir, söhbət edir, dincəlirik. Kamran müəllimlə olan bu çay məclislerimiz çox maraqlı olur. Burada etdiyimiz söhbətlər zamanı Kamran müəllimin gözlərindən, ürəyindən, balkə də bütün varlığından ətrafa, bizlərə qaribə, cazibəli, sehri bir nur seli axır, onu dinləyənlərin üzünü, gözünü, qəlbini işiqləndirir.

Bir neçə il bundan əvvəl çayxanada olarkən Kamran müəllim dedi ki, gənc yaşlarında mən tez-tez "Təzə bazar" a gedərək oradakı çayxanada əyləşər, burada çay içən rayon sakinlərinin söhbətlərinə qulaq asar, bu yolla onların həyat tərzi, möşgülüyyəti, maraqları və sair problemlərini öyrənidim. Cox maraqlıdır ki, həmin söhbətdən sonra mən də hansı rayona, hansı ölkəyə gedirəmə ilk olaraq yerli sakinlərin əyləşdikləri çayxanalarda oluram. 2017-ci ilin avqust ayında Ordubil şəhərində olarkən Şeyx Səfiəddin məqbarəsini ziyarət etdim. Məqbarədən çıx-dıqdan sonra yaxınlıqdakı çayxanaya getdim. Burada insanların bir-birinə, ağısaqqala, qonağa olan doğma münasibətinin şahidi oldum.

Kamran müəllim bu hekayəsində tələbəlik illərində Dağüstü bazarın arxasında yerləşən kiçik çayxanada tələbə yoldaşları ilə birlikdə olmalarından və orada baş verən olaydan da söhbət açır. Onlar çayxanada olarkən "Füyuzat" jurnalının və Əlibəy Huseynzadənin tədqiqatçısı olan Ofelya xanımın həyat yoldaşı Səlim müəllimin həmin çayxananın yanından keçib evlərinə gedəndə həmişə ora daxil olub "salam" verərək onların içdikləri çayın, yedikləri yeməyin də pulunu dəfələrlə ödədiyini böyük həvəslə xatırlayır. Səlim müəllim nə qədər böyük ürək sahibi, nə qədər əliaçiq insan olub. Kamran müəllim də var olsun ki, bu anlara işq tutur, bu anları unutmur, onlara daim mənəvi yaşam stimulu verir.

Müəllifin hekayəsinin ana xəttini, leytmotivini "Mənim pulumu Məmmədağa verib" fikri təşkil edir. Bu fikir yazıçının aşağıdakı cümlələrində ustalıqla açılır:

"...Məmmədağa bir dəfə avtobusda gedəndə quruplarında xoşu galən bir qızın pulunu verir. Sürütünən yanında ucadan bildirir ki, düşərsən, düşəndə də de ki, Məmmədağa pulunu verir. Ondan sonra bu sözlər tələbələr arasında zərb-məsələ çevrildi."

Hekaya müəllifin tələbə yoldaşı Şamama ilə qarlı bir gündə Bakı Dövlət Universitetinin yataqxanaları yerləşən pilləkənlərlə yuxarı qalxarkən özünü saxlaya bilməyib sürüşməsi (avtobus dayanacağına qədər sürüşməsi) ilə başa çatır. Pilləkənin başında isə Şamamanın gülüşlərlə dolu olan səsi gəlir: "Narahat olma, get, pulunu Məmmədağa verib."

Bu sonluq oxucunun ürəyinçə olur, onu mənali gülüşlərə və qəhəqəhələrə qərq edir. Oxucu ürəkdolusu deyir: - Sağ ol, Kamran müəllim! Nə yaxşı ki, sən varsan! Nə yaxşı ki, sən özünü nəşr sahəsində də sinadın! Əmin ola bilərsən ki, bu sahədə uğurların daha böyük olacaq!

Zənnimcə, Kamran müəllim bədii sahədə son sözünü deməyib, bu imkanından tam dolğunluğu ilə istifadə etməyib. Həc şübhəsiz ki, Kamran müəllim bundan sonra da həyat keşməkəşlərini daha dərindən vərəqləyəcəq, belə kamil, oxunaqlı bədii əsərlər yazıb yaradacaqdır!

İstəkli qonşum, əziz dostum Kamran müəllim! 65 yaş nədir ki, Sənə 3 rəqəmli yaş həddinə çatmaq yolunda uğurlar arzulayır, Ulu Tanrıdan neçə belə yubiley illəri keçirməni sənə qismət etməsini diləyirəm!

**Maarif Xalıqov
tarix üzrə fəlsəfə doktoru
"Bütöv Azərbaycan" qəzeti,
21 avqust 2018
"Kamran Əliyev – 65"
Bakı 2018, səh.157-163**

Orijinal vəsait

Filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdürü, Respublika Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureati Mahirə Nağı qızı Hüseynovanı çox yaxşı tanıyıram və yaradıcılığına da yaxından bələdəm. Bu tanınmış alim və şairin 40-dan çox monoqrafiyası və 5-dən artıq şeirlər toplusu Mahirəsevərlərin stolüstü kitabına çevrilmişdir. Elmi və ədəbi fəaliyyətlə məşğul olan bu işqılı, nurlu, geniş eridusiya və intelektə malik yaradıcı ziyalımız haqqında bir neçə məqalə də yazmışam.

Mahirə xanım talentli şair, istedadlı alimlərimizdəndir. Lirik vüsət, hazırlanlık, psixoloji ovqat təzadlı müqayisələrlə elə ustalıqla, cə məharətlə qələmə alınır ki, bu şeirlərin ecazkar qüvvəsi oxucunu məstun etməyə bilmir. Həyati təbii axarında görmək, insanda insanlığı, mənəviyyəti qoruyub saxlamaq, yaxşılıq, mərdlik, düzələk kimi humanist keyfiyyətləri aşılamaq Mahirə Hüseynova qələminin ən önəmli cahotidir. Mahirə xanım cənə zamanda folklor, dil və üslubunun mahir araşdırıcılarından biridir və onun şəxsiyyəti, araşdırımlarının mözgi, məqsəd və mahiyyəti, elmə götirdiyi yeniliklər monoqrafiyalarında və çoxlu sayıda məqalələrində çox aydın bir şəkildə görünür. Ümumiyyətlə, Mahirə Hüseynovanın bədii və elmi istedadından doğan hər bir əsəri Azərbaycan filologiyasına çox yaxşı xidmət edir. Başqa sözə desək, onun qələmi pocziyada olduğu kimi, dilçilik elmimizdə də olduqca güclüdür. Bu fikrimizi müəllifin bu günlərdə "ADPU"-nın mətbəəsində nəfis şəkildə çap etdirdiyi "Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lügəti" adlı dəyərli vəsaiti də sübut edir. Kitabın elmi redaktorları və rəyçiləri olan prof. Cəfər Cəfərovun, prof. Buludxan Xəlilovun, prof. Mirvari İsmayılovun, dos. Kənül Səmədovanın, dos. Yegana Qəhrəmonovanın imzaları oxucularımıza çox yaxşı tanıışdır.

Lügət müasir dövrə Azərbaycan dilinin kulinariya leksikasının mühüm tərkib hissələrindən olan yemək və içki adlarının tarixi-etimoloji aspektədə şərhinə həsr edilmişdir. Bu vəsaiti oxuduqca hiss edirsən ki, əsər üzərində müəllif uzun illər işləmiş, təhlilə cəlb etdiyi yemək və içki adlarının qədim abidələr və yazılı mənbələr əsasında türkdilli xalqlardakı izlərini müqayisə, qarşılaşdırma və tutusdurma yolları ilə müəyyənləşdirmiş və olduqca dəyərli və əhəmiyyətli ümumiləşdirmələr aparmışdır. O da hiss olunur ki, Mahirə xanım lügəti tərtib edərək ənənəvi yolla getməmiş və özünün yazdığı "Ön söz"də də qeyd etdiyi kimi, uzun illər topladığı materiallar əsasında əski türkçənin fonetik, leksik, qrammatik bazasına və cənə zamanda türk xalqlarına məxsus yazılı abidələrə, dialektoloji materiallara söykənməklə bu leksik vahidlərin müştərək olaraq türk xalqlarının etnik tarixlərindəki rolunu aydınlaşdırmış, qəbilo-tayfa dillərinə məxsus qədim dil fakılarmı üzə çıxarmış, inovasiyaları öyrənmiş, türk dili dialektlərinin

qarşılıqlı əlaqəsinin bəzi tarixi məqamlarını araşdırılmış, həmçinin də qohum və qohum olmayan dillərin tarixi kontaktlarına aydınlıq gətirmişdir. Bu lügətin hazırlanmasının aktuallığını şərtləndirən çəhətlər çoxdur. Müasir dövrümüzdə qloballaşan dünyaya integrasiya prosesi cəni zamanda diferensiasiyani aktuallaşdırır. Xalqlar qloballaşan dünyaya öz milli kimliklərini təsdiq etməklə daxil olmaq istəyirlər.

Xalqların milli-mənəvi, maddi dəyərlərinin göstəricilərindən biri də onların zəngin süfrə mədəniyyətinə malik olmalarıdır. Azərbaycan xalqı çox qədim və zəngin süfrə mədəniyyəti, qonaqpərvərliyi ilə daima insanları heyran etmişdir. Mənfur və bədxah qonşu ermənilər tarix boyu bu dəyərlərə çox qısqanlıqla yanaşmış, bu maddi-mənəvi dəyərləri öz adalarına çıxmak istəmişlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycanın milli-mənəvi və maddi dəyərlərinin qorunması istiqamətində xüsusi səylər göstərmış, Azərbaycan xalqına aid yemək adalarının dünya mədəniyyəti xəzinəsinə daxil olması üçün əhəmiyyətli işlər görmüş və hal-hazırda da görməkdədir..

Əsas etibarı ilə elmi işçilər, magistrler, doktorantlar, ixtisası filoloq olanlar, habelə geniş oxucu kütləsi üçün olduqca vacib olan bu vəsaitdə yemək və içki adalarının təhlili təkcə Azərbaycan dilinin leksik vahidləri əsasında deyil, həmçinin oğuz və qıpçaq qrupuna daxil olan türk dillərinin materialları əsasında da aparılmışdır. Tarixi-etimoloji istiqamətdə tərtib edilmiş bu lügətdə 450-dən çox yemək və içki adalarına məqalələr hazırlanmış və bu dəyərli vəsaitdə leksik vahidlər əlifba sırası ilə verilmiş, sözlərin əmonimliyinə diqqət yetirilmiş, əlavə mənə çalarları nəzərə alınmış, eyni sözün və ya şəkilçinin fonetik variantları göstərilmiş, sözlərin mənşəyi izah edilmişdir.

Mahirə Hüseynovanın gərgin əmək və zəhmət sərf edərək araya-ərsəyə götirdiyi bu orijinal əsərin bariz keyfiyyətləri çoxdur və onlardan biri, mən deyərdim ki, bu vəsaitin dilinin, üslubunun çox sadə və təsirli olması ilə bağlıdır. Mahirə xanım digər əsərlərində olduğu kimi, bu vəsaitində də oxucu ilə, responenti ilə qələmə aldığı mövzuların xüsusiyyətlərinə, çalarlarına müvafiq olaraq son dərəcə səmimi bir ahəng tapır və ən adı oxucunun belə təfəkkürünə sirayət edə biləcək söz, üslub və ifadə vasitələri seçilir. Elə buna görə də müəllisin bu kitabı işıq üzü görən kimi dərhal internet resurslarında yüksək dəyərləndirildi. Mahirə xanımın "Azərbaycan dilinin yemək və içki adalarının tarixi-etimoloji" adlı vəsaitini biz də yüksək qiymətləndirir və ona yeni-yeni yaradıcılıq uğurları diləyirik.

**Maarif Xahqov
tarix üzrə fəlsəfə doktoru
“Ruzi” qəzeti,
20-31 dekabr, 2018**

Böyük məsləhətçi

Deyirlər ki, bu dünya bir pəncərədir. Hər birimiz ona doyuncu baxır, sonra isə çıxıb gedirik, ya razi, ya da narazı...

Amma həyatda elə insanlar var ki, onlar bu pəncərədən sadəcə baxıb getməyiblər. Özlərindən sonra silinməz izlər qoyublar, xeyirxah əməl sahibi, böyük məsləhətçi olublar. Belə insanlar xatirələrdə daim yaşayırlar.

Onlardan biri də düz bir il bundan əvvəl, 82 yaşında əbədiyyətə qovuşmuş İlyas Babayevdir. İlyas müəllim əbədiyyət dünyasına köç edərkən elmin ən yüksək zirvəsini fəth etmişdi – tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü idi. Həyatda ən böyük qazancı isə "Böyük insan" olması idi.

İlyas müəllim həyatının son anlarına qədər bir əlində bel, yorulmadan qazıntı işləri aparır, digər əlində isə qələmə qədim dövr tariximizin qaranlıq səhifələrini işləyirdi.

İlyas Babayev nəinki rəhbərlik etdiyi şöbənin, eyni zamanda institutda olan digər şöbələrin əməkdaşlığı ilə çox mehriban, çox səmimi, eyni zamanda xeyirxah məsləhətçi idi.

İlyas müəllimlə yaxınlığımızın ilk anı qəlbimdə daim yaşayır, XX əsrin 70-ci illərinin axırları ididir. Tarix İnstitutunda laborant işləyirdim. Bir neçə ay ididi ki, bir problemlə bağlı çox əsəbi anları yaşayırdı. O qədər dəyişmişdim ki, bəzən güzgüyə baxanda özümü tanıya bilmirdim.

Nahar fasiləsi idi. Dəhlizdə gəzirdim. Bu zaman hamımızın hörmət etdiyimiz İlyas müəllim mənə yaxınlaşdı. Onun sıfatında xeyirxahlıq əlamətlərini gördüm. Görüşdük. Əhvalimin belə olmasının səbəbini soruşturdum. Yorğun olduğumu bildirdim. O, isə bildirdi ki, düz demirsən. Mən düz bir həftəyə yaxındır ki, sən müşahidə edirəm, səbəbini de, yəqin ki, köməyim olar.

Mən bu halimin səbəbini deyəndə İlyas müəllim bir addım geri çökildi və çox diqqətlə mənə süzdü. Daha sonra yaxınlaşaraq əlimdən tutdu, əllərinin hərəkəti mənə silikalıdı. O an dediyi sözlər indi də qəlbimdədir:

- Maarif, hiss edirəm ki, çox həssas adamsan, eyni zamanda da özünü qarşı çox tələbkarsan. Biz bu həyatda həm xeyirxah, həm də paxıl insanların əhatəsində yaşayırıq. Xeyirxah insanlar çoxdur, onlarla yaxın, sirdəş olmaq lazımdır. Bədxahlar isə azdır. Onlardan uzaq olmaq, bizi olan mənfi münasibətlərinə fikir verməmək olar. Sən də belə et. Fikir verme. Sonda mənim haqlı olduğunu görəcəksən.

Ayrılarkən məndən xahiş etdi ki, köməyi dəyə biləcək istənilən hər bir məsələ ilə bağlı çəkinmədən onunla əlaqə saxlayım.

Məndən 15 yaş böyük olan İlyas müəllimin bu sözləri yaddaşma əbədi yazıldı, sonrakı həyatımı bir işiq, nur saçdı. Mən o anlara qədər də qeyirxah insanların əməllerindən özümə nümunə götürürdüm. İlyas müəllimin bu məsləhəti bir daha mənə anlatdı ki, məhz belə olmaq, belə yaşamaq lazımdır.

İlyas müəllim bizim həqiqi dostumuz, məslakdaşımız olub. Onunla son görüşüm 2016-cı il oktyabr ayının 2-də Əkbər müəllimin oğlunun toyunda oldu. Həmin dəqiqələrdə 80 yaşı bu elm fədaisi yenə də gülərz, yenə də səmimi idi. Sifətində böyük həyat eşqi, yaradıcılıq şüası var idi.

Sonda onu yazmaq istəyirəm ki, yaddaşma işqli, nurlu, fədakar bir insan kimi əbədi həkk olunmuş İlyas Babayevin xatırəsini hər an əziz tutacaq, onu "Böyük insan", "Böyük məsləhətçi" kimi xatırlayacağam!

Maarif Xalıqov
tarix üzrə fəlsəfə doktoru
"İlyas Babayev (1935-2017) xatırələrdə"
Birinci kitab, Bakı 2018, səh.65-67

VI BÖLMƏ

Bir kitabın əks-sədasi



Güllələnmiş gülüşlər

Tarix üzrə fəlsəfə doktoru Maarif Xalıqovu 25 ildən çoxdur ki, böyük vətəndaş, cəsarətli yurdsevər, millətimizin qeyrətli bir təcəssübkeşi, böyük əqidə və dönməz inam sahibi, vəfəli dost və qardaş kimi tanır, onun geniş ürəyinə, müdrik düşüncələrinə həsəd aparmışam. Alimliyinə də söz ola bilməz, maarifpərvərliyinə də. Azərbaycan tarixinin qaranlıq səhifələri ilə bağlı qələmə aldığı çoxlu sayıda elmi məqalələri ilə geniş oxucu kütləsinin rəğbətini qazanan və uzunmüddəti pedaqoji fəaliyyəti dövründə saysız-hesabsız vətəndaş-ziyalılar yetişdirən bu gözəl şəxsiyyətin sən demə, yazıçılıq qabiliyyəti və istedadı da varmış. Əlbəttə, onunla dəfələrlə ədəbi söhbətlərimizdən də bunu duymuşdum və hansısa bir bədii əsər üzərində işlədiyini də hiss etmişdim. Bu günlərdə mənə uzun illər üzərində işlədiyi "Ömrün ağlı-qaralı zolaqları" adlı sənədli povestinin əlyazmasını redaktə etmək üçün təqdim edəndə zənnimdə yanılmadığımı düşündüm, əsəri birməfəsə oxudum, sanki su kimi içdim, az qala korrektə və redaktəsini unutdum və beləliklə də povest mənim olduqca böyük maraqla daxil oldu və mən istər-istəməz qələmi götürüb düşüncələrimi ağ vərəq üzərinə səpələməli oldum.

Povestin leytmotivini böyük hərflərə yazılıcaq Ana dərdi, Ana nısgılı, Ana yanğısı. Ana siziltisi, Ana naləsi, Ana fəryadı, Ana göynərtisi təşkil edir və Maarif Xalıqovun bədii təqdimatından belə məlum olur ki, 83 illik bir yaşam dövrünün 60-ını əsərin əsas qəhrəmanı Ünzülə ana göz yaşları içərisində keçirib. Povestin təhkiyəçisi, yəni əsərdə cərəyan edən hadisələrin nəqli İsmayııl tərəfindən söylənilir və Ünzülə ananın başına gətirilən müsibətlərin və bəlaların şahidlilik rolunu məhz bu obraz oynayır. O, Ünzülə ananın həyat səlnaməsini elə ustalıq və pcşəkarlıqla vərəqləyir ki, oxucu əsərdə müəllifin şit bəlağətdən ah-ufdan, patetikdən uzaq olduğu qənaətinə galır və müqəddəs Ana dərdinin real tərəflərini, görümlü həqiqətlərini açıq-aydın dərk edə bilir.

Əsərin bəzi yerləri bədii-publisistik, bəzi məqamları lirik-psixoloji aspektə qələmə alınsa da, müəllifin məramı və məqsədi aydınlaşdır: zəhmətkeş, övladcanlı, əzmkar, sabrı və təmkinli, bir sözə, cəfakes və müqəddəs bir Ana obrazı yaratmaq və bugünkü qadınlarımıza və qızlarımıza örnək və nümunə göstərmək.

Və bir daha da qeyd edək ki, dərd motivi povestin ana xəttini təşkil edir və bu motivin mərkəzində Ünzülə ana dayanır, sanki bu müqəddəs məxluqun ömür yollarında dərd ondan el çəkmir, onunla yol yoldaşı olur və Maarif Xalıqov bütün bunları kəlmə-kəlmə, söz-söz ilmələyir, bədii dona salır, dərd sindromunun poetik obrazını yaradır. Povestin bir bədii edüdündə müəllif İsmayıılın bir bulaq başında oturub həmin bulaqdan axan su ilə anası Ünzülənin göz yaşlarını aşağıdakı şəkildə müqayisə edir: "İsmayııl da

kəndə goləndə çox vaxt buradakı bulaqların başında oturub xoyal dünyası ilə baş-başa qəbir, dərdlərini bulaqlarla bölüşür. Adəti üzrə İsmayııl bir gün yenə də bulaq başına gəldi. Bulağın buz kimi, dişgöynədən suyundan içdi. Əl-uzunu yudu. Sulu əllerini ağlı-qaralı saçlarında gəzdirdi. Bulağın başında oturub təbiətin nadir mənzərələrinə xeyli təmaşa etdi. Gözləri mamırlı yaşlı tavanın gözəgörünməz dar qatla-rindən süzülüb üzə çıxan damllara sataşdı. Təpənin dar damarlarından göz-göz üzə çıxan damllalar sanki onun anasının talesizlikdən axıtdığı göz yaşlarını xatırladırdı"...

Povestin, demək olar ki, əksər səhifələrində Ünzülə ananın talesizlikdən axan göz yaşlarını görürük və müəllifin bütün bu bədii təfsilatlarını yüksək dəyərləndirir. Təbiət etibarilə obyektiv və təmənnəsiz bir qələm sahibi olan Maarif müəllimin asar boyu belə bədii etüdlərini oxuduqca gözlərim önündə onun yaratdığı körpə obrazları da canlanır: İsmayıılın, Məhsətinin, Hənifənin və digərlərinin obrazları. Povestin hər sətirindən, hər abzasından, hər səhifəsindən bu obrazlar boyılır və müəllif bunları yaratmaqla demək istəyir ki, əziz atalar və analar, cətiyatl olun, sizin müəyyən bir səhviniz ucbatından körpələrin də qəlbə çilik-çilik olur, bənzəri solur, üzləndə gülüşləri də yoxa çıxır. Maarif müəllim bu uşaq obrazlarını yaradarkən sanki özünün uşaqlıq günlərinin hiss və həyacanlarını ortaya çekir və bununla da oxucu hiss və həyecanını da riqqatə və təlatümə gətirmiş olur. Budur, hələ sümük-ləri tam bərkiməmiş, özündən ağır yükü güc-bəla ilə darta-darta bazara aparan, çorək pulu qazanmaq həvəsi ilə özünü oda-kozə atan İsmayıılın bazarda qarşılaşlığı mənzərə olduqca tükürpədicidir. Əziz oxucu, təsəvvür edin ki, körpə İsmayııl tum və qatıq sətir, ailəni yavan çoraklı təmin etmək istəyir, ata isə yeməkhanada əyləşib, araq şüşəsi qarşısında doğma övladının çəkdiyi bu ağır və dözülməz mənzərəni ləzzətlə seyr edir. Bütün bunları daha konkret bir şəkildə təsəvvür etmək üçün əsərdən aşağıdakı böyük bir parçaya diqqət yetirək:

"Vəziyyətləri çox ağır idi. 1957-ci ilin noyabr ayında bir körpə də dünyaya göz açdı. Adını ata babasının şərəfinə Hənifə qoyular. Ünzülə südəmər uşaq olan övladı Hənifəni evdə qoyub işləyə bilməzdı. Bəs nə etməli? Ana üç körpə övladı ilə - İsmayııl, Məhsəti və Hənifə ilə - köməksiz qalmışdı. Qərara gəldilər ki, anaları qonşudan süd alıb qatıq çalacaq, İsmayııl da dərsdən sonrakı vaxtlarında onları bir vedrədə aparıb rayonun mərkəzindəki yeməkxananın pavilyonun qabağında stəkanın birini on qapıya satacaq. Vedrənin ağır olmasına baxmayaraq İsmayııl onu həvəslə aparıb satırdı. Qatıqları satıldıqdan sonra fəxrlə evə gəlir və qazandığı pulları anasına verirdi. Bəzən də anasından icazə alaraq bacısı üçün hədiyyə, onun sevdiyi kuklaları alıb gətirirdi.

Körpə Hənifənin gülüşləri Ünzülənin əzablı günlərinə sevinc gətirmişdi. Bir anlıq

hər şeyi, hətta özlərini də unudur, onunla oynayır, körpənin ehtiyacını ödəmək üçün hər bir ağır işlə məşğul olmağa hazır idilər.

İsmayıllı bir gün yeməkxananın qabağında qatıq satarkən üzlöşdiyi ağır dəqiqləri anasına danışdı:

- Ana! Qatıq satırdım. Uzaqdan qara xron çəkmə geymiş və başında qara papağı olan yaraşıqlı bir kişi mənim yanından keçərək yeməkxana-ya daxil oldu. Yanımdan keçərkən mənənə göz ucu baxdı. İçəri keçib küçəyə baxan pəncərənin qarşısında əyləşdi. Yemək sifariş etdi. Stolun üzərində araq şüşəsi də var idi. Ona xidmət edən yemək paylayan bayıra çıxaraq məndən bir stəkan qatıq aldı. Bu zaman məndən soruşdu ki, bilirsən, kimin üçün alıram? Təbii ki, mən bilmədiyimi dedim. Pəncərə-nin qabağında əyləşən müştərisini göstərdi və dedi ki, onun üçün alıram, sənin atan Yasəfdir.

Ana, sanki məni göyün yeddi bir qatma qaldıraraq oradan yerə çırpıldılar. Bir anlıq hər şeyə nifrat etdim. Bu həyatdan köçmək qorxusu ilə yaşıdığım uşaq xülyası məni tərk etdi. Tezliklə ölməyi, içkili, nəşali həyatını övladlarından üstün tutan, xəcalət çəkmədən yeyib-içən, hərdən məni gülə-gülə, təbii ki qəmli güllüşlərlə seyr edən, dünənki doğma, bu gün isə yad bir insanın gözlərindən əbədi uzaq olmaq istədim.

İsmayıllı dirləyən anası ağlamağa başladı. İsmayıllı bu hadisəni ona danışlığı üçün peşman oldu, o da anasına qoşulub doyunca ağladı. Ana və oğul düşdükleri acınacaqlı zamanın məngənəsində sanki boğulurdu-lar. Əslində, bu, zamanın məngənəsində çırpınan bir azri anasının və onun övladının tale yazısı idi. Ananın aldanişları, sevgiləri, övlad istəyi, atanın yaramazlıqları bu ailədə məhəbbət və müsibət məngənələrini formalasdırmışdı. Ana əzab, əziyyət, müsibət içərisində övladlarını böyür, körpə uşaq qatıq satır, ata isə tükürpedici bu mənzərəni beyinləri və ürəkləri iflic edən şərabı qəbul edə-edə seyr edirdi."

Bələ bədii-lirik-psixoloji etüdlər əsərdə olduqca çoxluq təşkil edir ki, bunlar da heç şübhəsiz ki, povestin oxunaqlığını təmin edir və müəllifin həyatı müşahidə qabiliyyətinin yüksək bir səviyyədə olduğunu göstərir. Povestdəki hadisələr bir ailə fonunda cərəyan etsə də, bəzi məqamlarda bu fən şaxələnir ki, bunlar da hadisələrin açılmasına təkan verir. Bəzən oxucuya elə gəlir ki, povestin süjet xətti dağınıqdır və əslində isə bələ deyil. Həssas oxucu İsmayıllıın ağılı kəsəndən 60-na qədərki yaş xronikasını izləsə bi fikirdən vaz keçər, yəni əsərin süjet xətti İsmayıllıın yaş senzino uyğun olaraq qurulmuşdur.

Əsərin əsas qəhrəmanı Ünzülə anadır və onun həyatda heç bir düşməni yoxdur. Onun taleyi elə gətirib ki, o iki dəfə ailə qurmali olur. Müəllifin bədii təqdimatından

bələ məlum olur ki, Ünzülə nə birinci əri Yasəfə, nə də ikinci həyat yoldaşı İsgəndər düşmən gözündə baxmır. Hətta Yasəfin ali təhsilə yiyələnməsinə də yaxından köməklik göstərir və hər şey də buradan başlanır. Yasəf Kirovabadda (Gəncədə) ali təhsilə yiyələnərkən nankorluq edir, Ünzüləyə sədaqətsizlik, vəfasızlıq göstə-rərək toləbə yoldaşı olan qızlardan biri ilə ailə həyatı qurur, Ünzülə körpə balası ilə küçaya atılır. İkinci əri İsgəndər isə qadın düşkünlər deyil, xroniki alkoqoldur, davakar bir adamdır. Bəzən biri-birinə əxlaq, tərbiyə dərsi keçəndə bələ bir el arasında geniş yayılmış məsələ də xatırlatmalı olur; Kişinin evini üç şey yuxar: 1) qadın düşgünlüyü; 2) şərabə vurğunluq; 3) qumara qurşanmaq.

İstər Yasəfin, İstərsə də İsgəndərin həyatında qumarbazlıq olmayıb. Birincisinin qadın düşgünlüyü, ikincisinin isə araşa aludəciliyi onları dərin uçuruma yuvarlandırır və bütün bunlar povestin ayri-ayrı hissə-lərində ustalıqla və yüksək bir bədii formada şərh edilir.

Maarif Xalıqov sabrlı, təmkinli, düzümlü, igid, mərd, cəngavər, casarətli, qoçaq, ən başlıcası isə namuslu bir ananın obrazını olduqca yüksək bir səviyyədə yarada bilmışdır. Maraqlı cəhət budur ki, əsər boyu davam edən "göz yaşları" motivikası və ya dərd sindromu povestin sonunda oləziyir və sevinc notları bu motivləri üstələyir və bələ aydınlaşır ki, Ünzülə ana min bir dərədə qatlaşaraq övladlarının əlini çörəyo çatdırır, onlardan üçünə ali təhsil verir və İsmayıllı alim və respublikamızda çox gözəl təmənnə pedagoqlardan biri olur. Əsərin ümumiləşdirmə hissəsi müasir ailə quran gənclərimiz üçün sözün əsil mənasında əxlaq kodeksinə çevrilir.

Mən bu yazımı sərlövhə seçərkən və beynimdən sözülləb galən düşüncələrimi qələmə alarkən yaradıcılığımı sevə-sevə oxuduğum şair-publisist Əli Mahmudun yaddaşına həkk olunmuş bir poetik örnəyini xatırlamalı oldum:

Bir körpə görmüşəm,

Gözlərində

Yaş gilələnmişdi.

Elə bil körpənin

Gülüşü güllələnmişdi.

Bəli, həyatda körpə gülüşünün güllələnməsindən dəhşətli, faciəli heç bir şey ola bilməz və onu da düşünürəm ki, güllələrdəki qəlpələri insan bədənindən vaxtında çıxarmaqla onu yaşatmaq olar və Ünzülə analar kimi ...

Çapar Fərid Kazımlı
Müstəqil araşdırıcı

Mahirə Hüseynova

ADPU-nun "Müasir Azərbaycan dili" kafedrasının müdürü,
filologiya üzrə elmlər doktoru, professor.



Bir ömürlük sual

Əlbəttə, Ana mövzusu dünyanın bütün xalqlarının dilində yaradılan ədəbi əsərlərin
əbədi mövzusudur və elə də olmaqdə davam edəcəkdir. Hesab edirik ki, fikrimiz
polemika tələb etmir.

Ay ana, bilirom bu kainatda,
Qiymətli nə varsa, oyun- oyuncaq.
Hər şeyin qiyməti olar həyatda,
Şənin qiymətini tapmadım ancaq.

O da müzakirə predmeti ola bilməz ki, Azərbaycan ədəbiyyatının (şifahi və yazılı,
fərqi yoxdur) istisnasız olaraq bütün janrlarında həmin əbədi mövzuya müraciətləri
sonuncu ədəbiyyat nümunəsi yaranan anadək davam edəcək.

Onun əlinin hərarətini saçlarında birçə dəfə hiss edən, nəfəsinin duyan hər kəs o
hərarəti və nəfəsi ömrü boyu unuda bilməz.

Hardasa bir həftə əvvəl oxuyub başa çıxdığım, amma təsirindən çıxa bilmədiyim
"Ömrün ağlı-qaralı zolaqları" kitabını yazdırıran da həmin hissələrdir.

Bu, həyatının mənasını övladlarını böyüdüb əllərini "bir tıkə çörəyə çatdırmaq" da
görən bir Ana haqqında əsərdir.

İlk əvvəl onu hökmən yada salmaq lazımdır ki, kitabın müəllifi Maarif Xalıqov elm
adımı, tarix üzrə fəlsəfə doktorudur və bildiyim qədər, adını çəkdiyimiz həmin kitab
müəllifin yeganə yaradıcılıq nümunəsidir.

Xatırlatmanı işə ona görə lazım bilirik ki, roman və ya povest, yoxsa xatirələr
olduğunu anşırtmağa başlayacağınız bu əsərdə hansıa janrı klassik modellərini axtar-
mağa çalışmayın. Heç ona da çalışmayın ki, Dərdin və Ehtiyacın cılaladığı bu möhtəşəm
abidənin prototipini müəyyənləşdirməyə cəhd edəsiniz. O, sadəcə, bəlkə də minillərdir
ki, cəmiyyətimizin içində mövcudiyyyəti ilə nadir adamları heyrətləndirən bir Şərq
qadınıdır.

Təssüf ki, Maarif Xalıqovun yaratdığı bu ana Ana obrazı o qədər tipikdir ki, onun
dördlərini, yaşadığı faciələri haradəsə gördüyüünüz belə sizi təəccübləndirməyəcək.

Düzdür, müəllif oxuculara müraciətində ədəbi qəhrəmanın hadisələrin
markazında dayandığı əhvalatların qələmə alınmasını səmimi olaraq belə təqdim edir:
"... bu kitabı yazmaqdə məqsədimən səni mübariz olmağa, həyatın ağırlı-acılı anlarını
mərdliklə yaşamağa, çətinliklərdən qorxmadan onları dəf etməyə hazır olmağa
çağırmışdır".

Düzdür, bu müəllifin özünün gəldiyi qənaətdir, lakin hesab etmək olar ki, kitabı
oxuyub başa çatdırıran hər kəs İnsanın boynuna biçilmiş kimi görünə də, bəzən həmin
boydan çox-çox böyük olan bir missiyani axıra çatdırmaq vəzifəsidir.

Əsərin qəhrəmanı konkret ünvani, rəsmi olacaq qədər aydın tərcüməyi- hali
sadalanın, təqdim edilən biz azərbaycanlı qadımızdır: Ünzülə xanım.

Əsərin baş qəhrəmanının anadan olduğu məqamın təqdimati oxucunu hazırlıqlı
olmağa, əsərlərini səfərbər etməyə çağırışdır və hesab etmək olar ki, müəllif həmin
təqdimati bədii ifadə vasitələrinin fonunda çox həyati, canlı vərə bilir: "Bu yerlərdə
adəti üzrə yanvar qarı yağmışdı. Şaxta adamın üzünü qarsıdırdı. Yanvar şaxtası sanki
dağların başında bezdiyindən üzüshağı axışır, isinmək üçün insan nəfəsi dəyən yerlər-
evlərə. Daxmalara, isti otaqlara hücum çəkmişdi. Qış üçün tədarükli olan evlərdə qorxu
yox idi. Amma yoxsulların qapısı şaxta üçün həmişə açıq olar, lap elə isti sobaları yansa
belə".

Hə, Ünzülə təbiətin insanları sınağa çökdiyi belə bir məqamda dünyaya gəlir.

Lakin on sərt qış belə qorxunc olmur, ona görə ki, amansız şaxta və qarın
soyuqluğunun arxasındaki bir yaz gündeşinin parıltısı insanın içindəki ümidi oləzməyə^{qoymur.}

Onu hökmən vurğulamaq lazımdır ki, müəllifin istifadə etdiyi lirik ricətlər təkcə
ədəbi qəhrəman ətrafında baş verənləri yox, ümumilikdə hadisələrin carayən etdiyi yer-
lərin tanıdlılması, etnoqrafik ekskurs baxımından diqqətçəkicidir. Bu baxımdan, əsərdəki
yer adları, həmin yerlərdə xalqımızın tarixi nöqtəyi- nəzərindən çox mühüm əhəmiyyət
daşıyan hadisələrin yada salınması, toponimlər haqqında məlumatalar göydəndüşmə
deyil, bir-bri ülə üzvi bağlığın kontekstində təqdim edilir. Elə həmin kontekstdə də oxu-
cunun ədəbi qəhrəmanın həyatına bağlı olan Maçaxı kəndi ilə tanışlıq prosesi baş tutur.
Bu tanışlıq zamanı oxucu Böyük Qafqaz sıra dağlarının cənub-şərqi ətəklərində, Girdi-
man çayının sahilində yerləşən kənd barədə kifayət qədər malumatlanır. İsmayıllı bay
Qutqaşlı, Abbasqulu ağa Bakıxanov və digər mətbəər mənbələrə istinadla təqdim

edilən mənzərədə oxucu Maçaxı bəyləri, bu kəndlə taleləri birləşən tarixi şəxsiyyətlər, onun iqtisadi və sosial həyatı, toponimləri barədə kifayət qədər məlumatlar alır.

Ədəbi qəhrəmanının formalasdığı mühit barədə dolğun məlumatlardan sonra oxucu ilk baxışda, həyatda hansısa sınaqlardan keçməyə hazırlanmış, həmin sınaq anlarının nə vaxtsa onu haqlayacağını ağlına gətirməyən, qəlbini səsindən başqa heç nəyə güvənməyən 20 yaşlı bir qızın yaşamağa məhkum eildiyi tale ilə baş-başa qalır.

Bu, həyatın qurduğu bir imtahandır.

O imtahanda üstünlər hər tərəfdən tökülməyə hazır olan çirkab dolu palçıqdan qorunmaqla bərabər, öz şəxsiyyətini və ləyaqətini qorunmalı-sən. Ailə və cəmiyyət isə çox vaxt bələ məqamlarda kənardə dayanmaq, daha çox seyrçi kimi hadisələri seyr etmək yolunu tutursa, bələ bir imtahandan çıxmığın ağırlığını təsəvvür etmək bələ çətindir.

20 yaşlı texnikum məzunu Ünzülə bunlardan xəbərsizdir. O, qarşı-sına çıxan, çıxıb da ancaq qəlbini deyil, bütün həyatını ona verməyə hazır olan Yasafı də həyatına clə həmin xəbərsizliyə görə buraxır. Yasaf üçün bunun sevgi olmadığı, sadəcə olaraq, Egosunun diqəsi ilə addım atlığı az keçmədən bəlli olacaq. Bəlli olacaq ki, özünü yetkin insan hesab edən, ailə qurmaq məsuliyyətini üzərinə götürərək kəndin on gözəl və savadlı qızı ilə evlənmək haqqındaki qərarını verərkən o, ancaq cılız Egosuna təskinlik vermək istəyib: an gözəl qızın ürəyini ovlayıb.

Və həmin "ov"dan cəmi bir il sonra yenice doğulmuş körpə İsmayıllı ilə Ünlülərin sınaq imtahanları başlayır. Ailə həyatından sonra tələbə həyatı istəyi ilə gedib də ali təhsil aldığı şəhərdən evləndiyi bir qızla kəndlərinə qayıdan Yasaf cyni asanlıqla Ünzüləni və oğlu İsmayılin, ana bətnində ikən ata evindən gedən Məhsətinin həyat uğrundakı çarpışmalardakı hıçqıraq səslərini bələ eşitmək iqtidarında deyil.

Həyat uğrundakı çarpışması zamanı, 6 ildən sonra Ünzülə paytaxtdan rayona gəlmış rəssamın uzamış əlini bir müddət sixmaq istəmir: cəmi 25-26 yaşlarındakı bu qadın tale gürzü üzərində aldığı zərbələrdən qorxub, lakin Böyük Vətən Müharibəsi qaynar qazanından çıxan o rəssam- İsgəndər inadkarasına qarşısında dayanıb. Taleyin on ağır zərbələrini gənc yaşında almış qadın, nəhayət, inadkar, "mühərribə ocağında bişmiş" bu adamı Tanrıının ona verdiyi növbəti şans kimi qəbul edir.

Artıq üç-dörd aydan sonra hansı sohvliyə yol verdiyini anlayan Ünzülə, İsgəndərin, alkoqolizmin simptomlarını daşıyan bir admanın şəxsində növbəti, daha amansız sınaqlarla üzbez dayanır. Bu elə bir məqamıdır ki, hansısa sonsuzluqdan xəbər verir. Müəllif "sonsuz acılar girdabında qalmış" Ünzülənin vəziyyətini bələ dəyərləndirir:

"Ünzüla yənə də təskinliyi göz yaşlarında tapırıdı. Göz yaşları dərdli, əzablı insanların təskinlik yeridir. Tale və ailə uğursuzluğundan, yaşayışdan bezmiş, özüne ölüm hökmü oxumuşların da yaxın sitdaşdır bu göz yaşları. Ünzülə kimi insanları bəlkə də yaşıdan, ölümün pəncəsindən alan onun göz yaşları olub. Bu göz yaşları ona diqə edib ki, gözəl-göycək övladların var, gücünü topla, özünü ələ al onların qayğısına qal, böyük".

Həyata yüngül baxışlı, içki düşkünü olan İsgəndər daha qəddardır, amansızdır və bu amansızlığın yaşıntularını təkcə Ünzülə deyil, 6-7 yaşlı İsmayıllı və ondan da balaca Məhsəti çəkir.

Bu, dəhşətli mənzərədir, ona görə yox ki, insan əzabları ilə baş-başa qalır, qorxunc tərəfi odur ki, cəmiyyəti yanında görməyən istənilən bir Fərd ümidişziliyin pəncəsi altında tək və köməksizdir. Hətta biganəliklə havada yellənən əllər qurbana çevrilmiş insana tərəf nəinki piçildiyir, nümayişkərənə şəkildə, bir az da qəzəblə "özün edibson, çək"- deyə ucadan qışqırır. Ortada isə mənəvi dəyərləri çoxdan itmiş İsgəndər və onun mənəviyyatsızlıqlarının yartadığı əzablarla qeyri-bərabər gücləki Ünzürlə, onun balaları İsmayıllı, Məhsəti, Hənifə, Azad, Fidan və Mənzurə dayanmışdır.

Ana isə bu əzabları çəkməklə bərabər, övladlarının qalbində həmin əzablarnın hansısa pisliklər salmamasına çalışır: O, zərif qadın ciyinlərində ağır bir yükü tək çəkə, onu daşıya bilər...

Bələ də olur. Həyat ağlagalmaz zülümərlə inlədiyi ananın yaralarına övladlarının gələcəyi ilə məlhəm çəkir: alim İsmayılin və digər ali təhsilli övladlarının cəmiyyətdə tutduqları mövqə Ananı ovundursa da O, bit sualın cavabını ömrünün son günündək vəra bilmir.

Dünyanı yaşıdan da bəlkə elə odur- cavabsız suallar?

Bu, Ananın aldığı sonuncu cavabdır.

Və qeyd edək ki, Maarif Xahqovun "Ömrün ağılı- qaralı zolaqları" kitabını diqqətlə oxuyan hər kəs həyat haqqında müxtəlif, rəngarəng suallara cavab tapa bilər.

Ela, hər bir əsərin uğuru həmin cavablarla ölçülür.

"Bütöv Azərbaycan" qəzeti,
27 dekabr 2018-ci il

Mənali ömrün hesabatı

Tarixçi alim Maarif Yusif oğlu Xalıqovun “Ömrün ağlı-qaralı zolaqları” (“Təknur”, 2018) adlı tarixi-ctnoqrafik xarakterli ocerki deyərdim ki, bir alim-vətəndaş kimi onun öz doğma yurduna, doğma ailəsinə və öz anasının timsalında ümumilikdə ana haqqına olan mənəvi borcunu vermək hissini ifadəsi olaraq qələmə alınmışdır. Əbəs yero deyil ki, müəllif əsərin “Proloq yerinə və yaxud ritorik sualların məngənəsində” adlandırdığı başlangıcı belə başlayır:

“İnsan ömrünün müəyyən mərhələsinə çatanda istər-istəməz özü özünə hesabat verməli olur:

- Nə etmişəm? Nə etməliydim? Nə etməmişəm? Nələri etsəydim, daha yaxşı olardı?”

Əslində Maarif müəllim bu sualı oxuculara ünvanlamaqla yanaşı, həm də özünə verib, bu kitabı yazmağa qərar verirsa, bu, həm də elə onun özünün doğulduğu torpağına, elinə-obasına və ailəsinə olan övladlıq hesabatı kimi anlaşıla bilər və o da təsadüfi deyil ki, ocerkdə bədii surət kimi verilmiş İsmayılin dilindən yeno deyilir ki:

“İsmayıllı təz-tez özü özünə sual edirdi:-Yaşadığın ömrür başqalarına nümunə ola bilərmi?

Əslində bu sualın cavabını o, özündə deyil, onu əhatə edən, günlərini onunla və onsuza yaşayan yaxınlarının, dostlarının, qonşularının, onunla bir yerdə işləmiş iş yoldaşlarının, onunla tomasda olmuş insanların yaddaşında axtarırdı.”

Bəli, bu elə bir ritorik sualdır ki, onu insanın özünün verəcəyi cavabdan çox insanı şəhər cələyən insanların verəcəyi ümumi rəy təsdiq etmək və cavablandırma bilər. Çünkü insanın xarakterəsini onun yaxınları, ətrafi daha düzgün verib qiymətləndirə bilir. Bu mənada hər kəsi belə bir sual məşğul etməlidir və bu suala müsbət cavab almaq üçün özünün insanlığını səfərbər etməli, ailəyə və cəmiyyətə yararlı, faydalı övlad-vətəndaş olmaq duyusunu özündə formalasdırmalıdır. Əgər bu hiss oxuculara-insanlara yetərinə təlqin edilib aşılana bilsə, onda heç həyatda insan adına yaraşmayan hərəkət və əməllərlə də rastlaşmarıq.

Bir alim-yazar kimi Maarif Xalıqovun bu kitabdan oxucularına ilkin və əzli tövsiyəsi də məhz bundan ibarətdir ki, elə əsəri də bu qayə üstündə başlamaqla oxucuların ruhunu da bu istiqamətdə kökləndirir: Ömrün ağlı-qaralı zolaqlarını məsuliyyətlə, şərəflə yaşamaq hər bir insanın daxilindən gələn sövq-təbii bir istək olmalıdır.

əsərinin bu cür təsviri həm də kitabın ideya-məzmununun rəsm dilindəki inikasıdır.

Kitabın adında əks olunan “ağlı-qaralı zolaqlar” ifadəsi isə ona işarə edir ki, hayatı gecə və gündüzdən, bir sözlə, əksliklərdən, ziddiyətlərdən ibarət olduğu kimi, ömür də təbii ki, ağ günlərin və qara günlərin sistematik olaraq bir-birini əvəz etməsindən, qarışığından ibarətdir. Ömrün bu ağlı-qaralı günləri insanların sıfətinin qırışlarında da, saçlarına dən düşüb ağaranda isə ağ və qara saçların insanların başında rəngarəng ağ-qara zolaqları salmasında da ifadəsini tapır. Kitabın üz qabığında əks olunmuş Ana obrazının simvolik olaraq ağ və qara zolaqlarla haşiyələnmiş şəkildə verilməsi də möhv bu mənəni bildirir. Elə ananın portret-sim

Bu da özlüyündə oxucuya onu diqtə edir ki, bizi dünyaya gətirən anamız bizim aziyyətimizi bu cür ağlı-qaralı günlərin ağrı-acısını daşımışla çəkib. Biz də öz ömrümüzdə bu səpkidə ağlı-qaralı zolaqlarla rastlaşacaq ki, o zaman bu çətin sınaqlardan çıxmaga özümüzdə güclə tapımlayıq. Bax Maarif Xalıqovun bir müəllif kimi oxuculara aşılamaq istədiyi fikrin mahiyyətində bu nəcib amal dayanır.

Kitabın redaktoru tədqiqatçı-publisist Çapar Fərid Kazımlı da əsəri bu cür xarakterizə edir ki, “Əsərin bəzi yeləri bədii-publisistik, bəzi məqamları lirik-psixoloji aspektidə qələmə alınsa da, müəllisin məramı və məqsədi aydın; zəhmətkeş, övladcanlı, əzmkar, səbrli, təmkinli, bir sözlə, cəfakes və müqəddəs bir Ana obrazı yaratmaq və bugünkü qadınlarımıza və qızlarımıza örnək, nümunə göstərmək .

Dərd motivi pəvestin ana xəttini təşkil edir və bu motivin mərkəzində Ünzülə ana dayanır, sanki bu müqəddəs varlığın ömr yollarında dərd ondan əl çəkmir, onunla yol yoldaşı olur və Maarif Xalıqov bütün bunları kəlmə-kəlmə, söz-söz ilmələyir, bədii dona salır, dərd sindromunun poetik obrazını yaradır”.

Göründüyü kimi, kitabın redaktoru burada, hər şeydən əvvəl, “ömrün ağlı-qaralı zolaqları” deyiləndə əzabkeş ana ömrünün-saçları ağlı-qaralı zolaqlara bürünmiş ana obrazının timsalında fikir yürüdür və bizlər də əsərdə o müqəddəs varlıqdan görüb-götürmək missiyasının aşilandığını açıb göstərir. Burası aydınlaşdır.

Ancaq bir tarixçi alim kimi Maarif Xalıqov folklor-ctnoqrafik yönü dəyərli məlumatları da ana yurdun timsalında təqdim etmişdir. Axi insan dünyaya ana gətirirsa, həyata da doğma yurd yetirib-bitirib formalaşdırır, cəmiyyətə faydalı vətəndaş kimi tələvil verir. Bu mənada əbəs deyil ki, xalqımız yurd, torpaq, vətən kimi müqəddəs anlayışların əvvəlinə digər bir müqəddəs ana epitetini də əlavə edib, onların ikisini birlikdə işlədir: ana yurd, ana torpaq, ana vətən və s. Buna görə də Maarif müəllim əsərdə Tircan, Maçaxı kəndlərinin, Kukay mahalləsinin də haqqında etnoqrafik

səciyyəli bilgилər verməklə Ünzülə ana obrazını yeri-yurdu ilə birlikdə, onu yetirib-bitirən ailəsi və doğulduğu kəndi-oymağı ilə vəhdətdə təqdim etməklə mükəmməl bir araşdırma imzasını yazmışdır. Və bu imza sıradan olan bir imza deyildir. Bu imzada oçerkin əvvəlindəki İsmayııl obrazının dilindən qoyulan ritorik sualın (yaşadığı ömrün başqalarına nümunə ola bilməsinin) müsbət cavabı bərəq vurub şələlənir, qızılı xətlərlə gözləri qamaşdırıb, könülləri oxşayır. Bu imzada İsmayııl obrazının həyatdakı tərcüməni olan tarixçi alim Maarif Xalıqovun doğma ailəsinə və doğma yurduna yaşadığı ömrün hesabatı öz əksini tapıbdı... Ömrə mənalı yaşınananda verilən hesabat da belə könülaçan olur, Maarif müəllim!

Şakir Albaliyev

filologiya üzrə fəlsəfə doktoru, dosent

"Məktəb PRESS" qəzeti, 15-27 dekabr 2018

TARİX VƏ FOLKLOR ÖMÜR ZOLAQLARINDA

Tarixçi alim Maarif Yusif oğlu Xalıqovun "Ömrün ağlı-qaralı zolaqları" adlı tarixi-ethnoqrafik ocerkindən Ünzülə ananın obrazı ətrafında tarixi həqiqətlər bədii fonda inikas olunmuşdur. Əsəri oxuduqca müəllifin bir tarixçi kimi hadisələri obyektivliyi gözləməklə və həyatı reallığa əsaslanmaqla nəql etdiyi aydın hiss olunur. Bundan başqa, kitabı oxunaqlı cənə cəhətlərdən biri də burada folklor mövirlərindən yetərinə bəhralanılməsidir. Maarif müəllim bu motivlərdən yararlanmaqla əsərin oxunaqlılığını daha da artırılmışdır. Təsadüfi deyil ki, bu amil kitabın redaktoru Çapar Fərid Kazımlının da diqqətindən yan keçməmiş və ön sözə bu xüsusda yazılmışdır:

"Əsərin əsas qəhrəmanı Ünzülə anadır və onun həyatda heç bir düşməni yoxdur. Onun teleyi elə gətirib ki, o, iki dəfə ailə qurmələr olur. Müəllifin bədii təqdimatından belə məlum olur ki, Ünzülə nə birinci əri Yasəf, nə də ikinci həyat yoldaşı İsgəndərə düşmən gözündə baxırıb. Hətta Yasəfin ali təhsilə yiyələnməsinə də yaxından köməklik göstərir və hər şey də buradan başlanır. Yasəf Kirovabadda (Gəncədə) ali təhsilə yiyələnərkən nankorluq edir, Ünzüləyə sədaqətsizlik, vəfasızlıq göstərərək tələbə yoldaşı olan qızlardan biri ilə ailə həyatı qurur, Ünzülə körpə balası ilə küçəyə atılır. İkinci əri İsgəndər isə qadın düşkünlüyü deyil, xroniki alkogoldur, davakar bir adamdır. Bəzən biri-birinə əxlaq, tərbiyə dərsi keçəndə belə bir el arasında geniş yayılmış məsəli də xatırlatmalı olur: Kişiinin evini üç şey yuxarı: 1) qadın düşkünlüyü; 2) şorabə vurğunluq; 3) qumata qurşanmaq.

"İstər Yasəfin, istərsə də İsgəndərin həyatında qumarbazlıq olmayıb. Birincisinin qadın düşkünlüyü, ikincisinin isə araga aludəciliyi onları dərin uçuruma yuvarlandırır və bütün bunlar povestin ayrı-ayrı hissələrində ustalıqla və yüksək bədii formada şərh edilir" (səh.8).

M.Y.Xalıqovun ocerkində folklor elementlərindən istifadə etməsi töbuidür, çünki birinci, əsərin baş qəhrəmanı Ünzülə ana həm də bir ağıbirçək timsalındadır və ağıbirçək olan yerdə xalq müdrikliyinin göstəricisi olan folklorundan yararlanmamaq mümkün deyildir. İkinci, bir müəllif kimi Maarif müəllim tarixçidir və hadisələrə tarixin və folklorun gözü ilə paralel olaraq baxıb müdaxilə etməsi də töbii düşünülməlidir. Ona görə ki, tarixlə folklor həmişə yanaşı addımlayıb: biri reallığı əks etdirən faktor kimi, digəri onun bədii proyeksiyası kimi. Əsərdən bir parçaya bu məqamda üz tutsaq, dediyimizin əyani mənzərəsini görərik:

"Maçaxı kəndi şaxtalı, boranlı qış günlərindən birini yaşayırıdı. Belə bir gündə, 1929-cu il yanvar ayının 4-də Abdul Məmmədovun ailəsində bir övlad dünyaya gəldi. O gün Abdul və həyat yoldaşı Nazilə həyatlarının ən gözəl, yaddaşlarında əbədi qalacaq dəqiqliklərini yaşadılar. İlk övladları anadan olmuşdu. Kəndin yuxarı başında, Girdiman çayının sol sahilində, ucqar təpənin üstündə tikilmiş evdən körpə səsinin gəlməsi sanki bütün kəndə yayıldı:

Qohum-əqrəba, qonşular, bir sözlə, bütün kənd əhli, qonşu Tircan kəndindən olan qohumlar, yaxınlar o gün bu həyata gələrək gənc valideynləri təbrik edir, onların ilk övladlarına xoşbəxtlik və böyük səadətli günlər arzu edirdilər.

Övladları Ramazan ayında anadan olduğu üçün adını Ünzülə qoydular. O illərdə Ramazan ayında anadan olan oğlan uşaqlarına bir çox valideynlər Ramazan, qız uşaqlarına isə Ünzülə adını qoyurdular. Ünzülə adı daşıyan qız övladları çox az idi" (səh. 13-14).

Diqqət edək: Müəllif tarixə müraciət edir, konkret tarixi gündə və məkanda dünyaya təvəllüd tapmış qız uşağıının adının Ünzülə qoyulmasındaki səbəbi açıqlamaqla adqoyma ənənəsində hansı prinsipə əməl olunmasının folklor-ethnoqrafik baxımdan izahını verir. Məhz müqəddəs Ramazan ayında doğulduğu üçün Ünzülə adı daşıyan qızçıqazın gələcəkdə öz ağılı-zəkası ilə bir el ağbirçayı olması da bir ilahi qanuna uyğunluq kimi Ünzülə ananın taleyinə yazılır. Deməli, tarixlə folklor bir-birlərinin aynadakı əksləri kimi bir-birlərini təsdiq edirlər. Bu mənada qələmə alınan bu tarixi-ctnoqrafik öcherkin ruhunda folklor xas ünsürlərin üzünə yer alması da mənətiqi qanuna uyğunluğun nəticəsi kimi anlaşılmalıdır. Bu baxımdan kitabdakı "Maçaxının təsərrüfat hayatı" başlıqlı yazı da bir tərəfdən folklor-retnoqrafik yönü məlumatı özündə əks etdirir: "Maçaxıda dənli və texniki bitkilərlə yanaşı çəltik də becərilirdi. Çəltikçilik Maçaxıda en geniş yayılmış təsərrüfat sahələrindən biri idi. Maçaxı zonasında çəltik biçini xır, zəmi, biçar adlanırdı. Əkinə qulluq edən usta çəltikçiye isə xırçı, zəmiçi, biçarçı deyildi. Maçaxıda çəltikçilikdə "dol qayıt" suvarma qaydasından istifadə olunurdu.

Çəltik növlərinin çoxu 120 gəmə yetişdiyinə görə belə bir atalar məsəli də vardır: "Qırxında yaşı, qırxında baş, qırxında aş".

XVII əsrin 70-ci illərində Azərbaycanda olmuş Hollandiya dənizçisi-səyyahı Yan Streys Dərbənddən Şamaxıya gedərkən Maçaxıda yüksək keyfiyyətli düyüyə rast gəldiyini və bu düyüün ucuz satıldığını qeyd edirdi" (səh.24).

Müəllif əhalinin məşguliyətindən söz açır, bir yerdə isə toxunduğu mövzuya müvafiq olaraq bir atalar sözünü təpib yerində işlədir. Bu, həm də yazarın folklorumuzun yaxşı bilməsinin təzahüri kimi qiymətləndirilməlidir.

Əsərin bir yerində Maçaxı bulaqlarından danışan Maarif müəllim suyun qədim türk təfəkküründə müqəddəs olmasını və bu qutsal dəyərlərin bu gün də yaşadığını bilir və buna binaən qeyd edir ki, "Maçaxıda bütün həyətlərdə içməli su olub və bu gün də var. Vaxtı ilə bu sular Maçaxı bəyləri tərəfindən çəkilib. Conralar bu kürəbəndlər dağlımış və yenidən Qoşabulağın manbəyindən dəmir borularla həyətlərə su çəkilmişdir. Qoşabulaq böyük diametri bir vələs ağacının altından çıxaraq axmağa başlayır. Bu gün Maçaxı kəndinin sakinləri Qoşabulağın suyundan istifadə edirlər. Deyilənə görə, Qoşabulaq 7 ildən bir quruyar və onun üstündəki vələs ağacının dibində qurban kəsildəri. Əgər bulaq quruyan vaxtı qurban kəsilməsə, su axmazdi. Ona görə də hər 7 ildən bir bu bulağın başında qurban mərasimi yerinə yetirilirdi.

Qoşa bulaqdan göz yaşı kimi dəpduru, almaz dənəcikləri kimi şəffaf su axırdı" (səh.26).

Burada folklor istiqamətindən bir neçə amil qıqqatı çəkir. Birinci, Qoşa bulaq hədronimi "Koroğlu" dəstənində adıçəkilən bulaqla cyni adı daşıyır ki, bu da həmin dəstəni yaradan xalqla Maçaxı adlı kəndin adamlarının eyni bir etnosun, cyni bir məmləkətin-Azərbaycan ünvanının olmasının göstəricisi kimi töbiidir. İkinci, Qoşabulağın 7 ildən bir quruması məsələsində 7 illik zaman intervalı da türk düşüncəsindəki 7 rəqəminin sakral keyfiyyət daşıdığını bir daha göstərir. Üçüncü, qurban kəsme mərasimi də xalqımızın mifik dünyagörüşündə qaynaqlanan inancın müasir dönmədəki yaşayan izləridir. Dördüncü, "Kitabi-Dədə Qorqud" dəstənində biza "Su Tanrı didarın – Tanrı üzün görmüşdür" kəlamı məlumdur və bu hikmətdə suyun müqəddəs tutulması ilə bulağa-su manbəyi olan bulağa qurban kəsilməsi mahiyətlə eyni aurəni özündə ehtiva edir.

Povestdə yuxu görmə ünsürləri də bir folklor hadisəsi kimi özünün ifadəsini tapmışdır: "Ünzülə tək-tənha otaqda tez-tez xəyallara dalar, gah ısgəndər ilə, gah da dünən yola saldığı oğlu İsmayılla səhbət edirdi. Yasəfdən də təvəqqələri çox idi. Belə anlarda Ünzülə elə oturduğu yerdə yuxuya gedirdi. Sənalar anası yuxularının birini İsmayıla belə naql etdi:

– Oğlum, İsmayıll, yuxuda gördüm ki, müqəddəs Baba dağının zirvəsindəyəm. Sən də yanım dasan. Sənə deyirəm ki, ciyərim susuzluqdan yanır, mənim əlim çatmır,

sən əlini at, o zirvədən mənə bir az qar ver, sinəmə od düşüb, o odu söndürmək istəyirəm. Sən əl atırsan, sənin də əlin çatmir.

-Bir də, bir də - deyirəm. Nədənsə Məhsəti və Hənifə yanımızda yoxdur. Birdən susuzluğun dayanır, dağın başında qulaqlarına "Ruhani" havasının sədaları gəlir. Qollarımı qaldırıb oynamaya başlayıram. Yox, deyəsən, mən oynamırdım. Baba Dağdan qartal kimi havalamb Maçaxı kəndinin üzərində süzmək istəyirdim...

Çox sonralar danişdiyi bu yuxunun yozmasını anası oğlu İsmayıla söyləmədi. Keçmişin acı, məşəqqətli olayları Ünzülənin beyninə, ağlına bulanıq fikirlər əlavirdi.

Təxminən bir aydan sonra bu qəribə həyata dözə bilməyən İsmayııl geri qayıtdı. Ünzülə yenə ağlayırdı. Bu, sevincdən gələn göz yaşları idi. Hami sevinirdi. Məhsəti qardaşının boynunu qucaqlayıb ağlamağa başladı. Dörd yaşında olan Hənifə isə "ana,qaqaşım gəldi" - deyərək yürüüb onu qucaqladı. İsmayııl məhz indi hiss etdi ki, getməkdə nə qədər böyük səhv edib. Axşam İsgəndər də gəldi. İsmayilla görüşdü. Bir ay davam etmiş ayrılıqdan sonra hami bir süfrənin arxasında əyləşib şam etdi" (səh 73-74).

Bu epizodda yuxugörmə və yuxunun çin olması göstərilir. Babadağın zirvəsində özünü görmək, ruhani havası dinləmək, qartal kimi kəndin başı üstündə uçmaq və s. kimi yuxunun ayrı-ayrı elementlərini verilməsi və bu cür yuxuların el inancı ilə yaxşılığa yozulması

Ünzülə ananın həyatında da öz əksini tapır, yuxusu çin çıxır. Daha doğrusu, yuxunun təmzləri həyatında zühur olur.

Beləcə, folklor elementləri ilə qarışq-çulğasıq bir formada qələmə aldığı sənədlə povestində tarix üzrə fəlsəfə doktoru Maarif Xalıqov bununla həm də xalq ruhuna doğma olan bir təhkiyə üsulu hesabına oxunaqlı bir əsər ortaya qoymuşdur. Bəli, tarix də, folklor da bədiiləşmiş şəkildə "Ömrün ağılı-qaralı zolaqları"ndan keçir.

Şakir Əlioglu, "Manevr" qəzeti, № 2(03),

29 mart 2019

ETNOQRAFİK CİZGİLƏRİN POVESTDƏ TƏQDİMİ

"Ömrün ağılı-qaralı zolaqları" kitabının redaktoru tədqiqatçı-publisist Çapar Fərid Kazımlıının "Güllələnmiş gülüşlər" adlı ön sözündə Maarif müəllimin ixtisasca kimliyi və yazdığı əsərin mövzu qaynağı barədə yiğcam və mütəfəssəl məlumat verilib: "Tarix üzrə fəlsəfə doktoru Maarif Xalıqov 25 ildən çoxdur ki, böyük vətəndaş, cəsarətli yurdsevər, millətimizin qeyrəti bir təcəssübkeşi, böyük əqidə və dönməz inam sahibi, vəfahı dost və qardaş kimi tanır, onun geniş ürəyinə, müdrik düşüncələrinə həsəd aparmışam. Alimliyinə də söz ola bilməz, maarifşərvərliyinə də. Azərbaycan tarixinin qaranlıq səhifələri ilə bağlı qələmə aldığı çoxlu sayıda elmi məqalələri ilə geniş oxucu kütləsinin rəğbatını qazanan və uzunmüddətli pedaqoji fəaliyyəti dövründə saysız-hesabsız vətəndaş-ziyalılar yetişdirən bu gözəl şəxsiyyətin sən demə, yazıçılıq qabiliyyəti və istedadı da varmış. Əlbəttə, onunla dəfələrlə ədəbi səhbətlərimizdən də bunu duymuşdum və hansısa bir bədii əsər üzərində işlədiyini də hiss etmişdim. Bu günlərdə mənə uzun illər üzərində işlədiyi "Ömrün ağılı-qaralı zolaqları" adlı sənədlə povestinin əlyazmasını redaktə etmək üçün təqdim edəndə zənnində yanılmadığımı düşündüm, əsəri bir mətbəə oxudum, sanki su kimi içdim, az qala korrektə və redaktəsinə unutdum və beləliklə də povest mənim olduqca böyük maraqla daxil oldu və mən istər-istəməz qələmə götürüb düşüncələrimi ağı vərəq üzərinə səpaləməli oldum.

Povestin leytmotivini böyük hərflərə yazılıcaq Ana dərdi, Ana nisgili, Ana yanğısı, Ana sızılıtı, Ana naşısı, Ana fəryadı, Ana göynərtisi təşkil edir və Maarif Xalıqovun bədii təqdimatından belə məlum olur ki, 83 illik bir yaşam dövrünün 60-ıñ əsərin əsas qəhrəmanı Ünzülə ana göz yaşları içərisində keçirib. Povestin təhkiyacısı, yəni əsərdə cərəyan edən hadisələrin nəqli İsmayııl tərəfindən söylənilir və Ünzülə ananın başına gətirilən müsibətlərin və bələlərin şahidlik rolunu məhz bu obraz oynayır. O, Ünzülə ananın həyat salnaməsini elə ustalıq və peşəkarlıqla vərəqləyir ki, oxucu əsərdə müəllifin şit bəlagətdən, ah-ufdan, patetikdən uzaq olduğu qənaətinə gəlir və müqəddəs Ana dərdinin real tərafələrini, görümlü həqiqətlərini açıq-aydın dərk edə bilir".

Biz buradan müəllifin tarixçi alim-pedaqoq simasının və sənədlə povestinin məzmununu, təhkiyacılıyını üzərinə götürən İsmayııl obrazını - bəri başdan tanıya bilirik. Əsəri gözdən keçirdikcə bu məlumatların əbas yərə oxucu diqqətinə çatdırılmışlığı bir daha yəqinlaşır. Belə ki, Maarif Xalıqov bədii əsər yazmayı qarşısına

məqsəd qoysa da, istəsə də-istəməsə də öz ixtisasına uyğun gələn bir janra-sənədlə poved janrına üz tutub. Çünkü bir mütoxəssis kimi tarixçinin yararlandığı mənbə tarixi faktlara söykəndiyi kimi, onun müraciət etdiyi oçerk janrınnan da təbiəti qələm əhlindən sənədlə materiallardan istifadə etməyi tələb edir. Bu mənada müəllifin alimlik və yazarlıq mövqeyi əsərdə yaxşı mənada toqquşub. Bu baxımdan poveddə tarixi-ethnografik yönlü materialların əksini tapması da təbii səciyyə daşıyır. Hər şeydən öncə, bir daha diqqətə çatdırıq ki, ethnografiya dünya xalqlarının maddi və mənəvi mədəniyyətinin xüsusiyyətlərini, onların məişətini, mənşeyini, məskunlaşmasını, eləcə də xalqlar arasındaki qarşılıqlı tarixi-mədəni əlaqələri öyrənen bir elm sahəsidir. Məhz bu prinsiplərdən düşünüb, əsərdə rast gəlinən bir çox məqamlarla bağlı təhlillər aparsaq, yuxarıda deyilənlərin əsərdəki inikası ilə rastlaşarıq. Poveddəki "Kukay məhəlləsi" adlanan hissədən bir parça üz tutaq: "Kukay kişi XIX əsrə Maçaxı kəndinin yüzbaşısı olub. Onun Parizad adında arvadı gözəl təndir çörəyi bişirəmiş. Deyilənə görə, Parizadın və onun bacısı Sənəmin bişirdikləri xörəkləri və təndir çörəyini bu vaxta kimi Maçaxı kəndində yaşayan heç bir qadın bişirə bilməmişdir. Rauf həkim deyir ki, təpənin üstündə olan hayotlarda 6-7 yerdə qədim təndir yerləri aşkar edib. Görünür, bu təndirlər vaxtı ilə Parizad xanımın çörək bişirməsi üçün həyat yoldaşı Kukay tərəfindən düzəldilmiş təndirlərin qalıqlarıdır. XIX əsrə də, bu gün də Maçaxıda təndir çörəyinin bişirilməsi aşağıdakı şəkildə həyata keçirilir: Bir kq un, iki xörək qaşığı duz, bir xörək qaşığı droj, hava isti olanda yarım xörək qaşığı droj götürülür. Duzu suda həll edib xəmirin üstüne tökürlər. Xəmiri iliq su ilə yoğurur, onu yumurlayıb üstünü yağ çəkilmiş salafanla örtürər. Altdan yuxarı qalın örtük çəkir, üstüne yastıq qoyurlar. Bir saatdan sonra onu yenidən yoğururlar, bu zaman xəmirin yapışmaması üçün əli yağılayırlar. Xəmiri yuxarıda göstərilən şəkildə yenidən bələyir, bir saatdan sonra yenidən yağılayırlar. Bundan sonra əli yağılayıb xəmiri kündələyirlər. Kündələrin altına və üstüne klyonka qoyub onları dəsmalla örtürər. Kündəni hazırladıqdan sonra təndiri yandırırlar. Kündə özünə gəldikdən sonra sarıkökü suda isladıb yumurtanın sarısı ilə qarışdırıb onun üstüne çəkirər. Bundan sonra onu təndirdə bişirirlər."

Fikir verin: Kukay kişinin XIX əsrə Maçaxı kəndinin yüzbaşısı olmasının bir tarixi fakt kimi göstərilməsi fonunda müəllif ethnografik xarakterli bilgiləri də buraya əlavə edir. Qədim təndir yerlərinin qalıqları, həmçinin Maçaxı kəndində təndir çörəyinin bişirməsi qaydasının nəql edilməsi kimi məsələlər povedin dilinin və məzmununun ethnografik ləvhələrdən təşkil olunduğunu göstərən əlamətlərlə izah olunmalıdır. Kukay kişinin fərdi təsərrüfatından bəhs açan aşağıdakı abzas da bunun tim

salında Azərbaycanda kənd həyatı üçün səciyyəvi olan bir sıra detallara işq salır: "Kukay kişi həyətində cins heyvanlar saxlarmış. Həyətində canavar boğan itləri olmuş və bu itlər mal-qaranı qoruyurmuş. Bir gün Ağsudan gələn Ərəbsəlimbəy onun qonağı olur. Qonaq Kukay kişiye deyir ki, mən sənin cins heyvanlarını apara bilərəm. Kukay kişi isə bildirir ki, bacarmazsan. Mərc kəsirlər. Sağollaşır ayrırlar. Gecə Ərəbsəlimbəyin göndərdiyi oğrular qamışdan düzəldikləri iri səbətin içərisinə heyvan ciyəri qoyub darvazanın başından içəri salırlar. İtlər səbətin içərinə girəndən sonra səbəti qaldırıb yuxarı bağlayır və bir neçə erkək heyvanı aparırlar. Şəhər tezdən Kukay kişini qonaq çağırırlar. Stolun üstüne yemək gəlir. Kukay kişiye bildirirlər ki, sənin heyvanlarının atıdır.

Burada da sürülöri qurddan qorumaq məqsədilə xüsusi itlərin saxlanıb-bəsləniləməsi, habelə kənd mühiti üçün məregəlmə adəti, mərcdə udmaq-uduzmaq və s. kimi detallar birbaşa kənd adamları üçün səciyyəvi sayılan hallar olmaqla çobanlığın sırları barədə informasiyalardır.

Göründüyü kimi, Kukay məhəlləsindən danişan yazar kəndin özünəxas adət-ənənələrindən, məşşət, təsərrüfat həyatından bəhs açmaqla mental cizgiləri də aydınca sezdirməyə nail olur.

Maarif Xalıqovun poveddə verdiyi ümumi təsvirlərdə də xəlqi çalar daşıyan detallara yer ayırması da diqqətçökicidir. "İsgəndər sərxiş olmayan anlarda çox səmimi idı. Yaxşı səsi var idı. Muğamati çox sevirdi. Bazar günləri saat 14-də radioda "Muğam saatı" adlı konsert başlayar və saat 15-ə qədər davam edərdi. Bu konsert o dövrə bütün Azərbaycanda hamının, xüsusilə orta və yaşılı nəslin ən çox sevdiyi və dinlədiyi bir veriliş idı. Bazar günləri yaşlılar saat ikiyə kimi bütün işlərini qurtarıb çay süfrəsi ətrafında əyləşər, Muğamati dinləyər, sonra isə bir neçə saat yatardılar. Bununla da bütün fiziki və əqli yorğunluqları canlarından çıxar, ruhları təzələnər, bir gün sonra isə yeni enerji və qüvvə ilə işə başlayardılar. O illərdə "Belomor" markalı siqaret çoxlarının çəkmək istədiyi və xüsusi diqqət cəlb edən bir siqaret idi. Təbii ki, baha olduğu üçün əndan yalmız imkanlılar, pulu olanlar istifadə edərdilər. "Belomor"u həvəslə çəkənlərdən biri də İsgəndər idi. "Belomor"u çəkmək üçün onun özünə məxsus hazırlıq işləri olurdu. Belə ki, "Belomor" dənasını paçkadan çıxaran İsgəndər onun tütün olan hissəsini barmaqları ilə azib yumşaldır, onun arxa tərəfini ovcunun içərinə yuraraq təmizləyir, bundan sonra kibritle alışdırıb tüstüsünü ürəkəsinə çəkməyə başlayırırdı. Dərinlən qullab vururdu, onun tüstüsü isə tədricən içindən qayıdır bayırda çıxır, havada burularaq yox olurdu. Bu bir səhnə, bir tamaşa idi. İsmayıll onun bu anlarını çox

diqqətlə izləyərdi. Müğənni cümləni tamamladıqdan sonra tarın simlərinin ecazkar səslərini dinləyən İsgəndər zümrəmə edər, bəzən də göz yaşlarını saxlaya bilməz, hönkür-hönkür ağlayardı. İsmayılin dəfələrlə olan xahiş və yalvarişlarına baxmayaraq bunun səbəbini deməzdi. Yalnız keçən asrin 70-ci illərində Qırğızistanda həbsxanada olarkən görüş zamanı İsmayıla bunun əsl səbəbini bir cümlə ilə belə ifadə etdi: "İkinci Dünya Müharibəsi bütün sağlam əqidəli insanları, o cümlədən məni məhv etdi".

Bu parçada ümumi olan bir cəhət-radiodan bütün dünya əhalisinin istifadə edib dinləməsi faktı nisbatında Azərbaycanda "Muğam saatı" verilişinin olması və milli ruhun ifadəsi olan müğamlara demək olar ki, respublika əhalisinin sevərək qulaq asması göstərilir. Bax bu fakt sırf milli-mental ruhumuzun ifadəsi olmaqla həm də etnoqrafik amil kimi diqqətəşayandır. Bundan başqa, "Belomor" sıqaretinin dünya miqyasında bütün dünya əhalisi tərəfindən adı qaydada çəkilməsi təbiidir. Lakin həmin sıqaretdən İsgəndərin (eləcə də İsgəndərin timsalında sıqaret çəkən azərbaycanlıların müəyyən qisminin) özünəməxsus tərzə istifadə əlməsi-sıqaretin tütün hissəsinə barmaqları ilə əzib yumşaltması, yaxud tüstüsünü sinəsinə xüsusi həzlə çəkib sorması və sonradan tədricən həmin tüstünü burula-burula nəfəsindən çölä buraxması və s. hardasa azərbaycanlı imicinin göstəriciləri kimi düşünülməlidir. Mənçə, bu kimi nüansları izləyə bilmək və yazıda eks etdirmək tarixçi-alimin yazılıçı kimi iti müşahidəsinin nəticəsi kimi qəbul olunmalıdır.

Tarix üzrə fəlsəfə doktoru Maarif Xalıqov ailə-məişət çərçivəsindəki etnoqrafik elementləri də oçerkin tərkibində ustalıqla verməyi bacarıır. "Birbirimizə tez isinişdik. Onun "ögey qardaş" olduğu yadımıza da düşmürdü. O vaxtlar rayonda hamı inək-camış saxlayırdı. Bizim də "Zarya" adında bir inəyimiz var idi. Qardaşımı hər gün tövləni təmizləyər, mallara ot verərdik. Günlərimiz beləcə keçirdi.

Bir gün eyvanda olanda bir otaqlı evimizdə atamın mübahisə etdiklərini eşitdim. Qorxdum. Çünkü belə mübahisələrin sonu atamın davası və təhqirləri ilə bitirdi. Xösbəxtlikdən hər şey yaxşı oldu. İndinin sözü ilə desək "Atəşkəs" oldu. Ürəklənib qapını döydüm. Evin ortasında bir uşaq ayaqqabısı və bir dəst də uşaq kostiyumu var idi. Dəqiq yadına sala bilməm. Alınmışların hansının mənə, hansının isə İsmayıla veriləcəyini ayırd edə bilmədim. Bir onu anladım ki, anam atama başa salırdı ki, ya ayaqqabını qaytarın, ya da kostiyumu. Atam isə hər ikisini saxlamaq istəyirdi. Anam isə tokid edirdi ki, Nadirin paltar və ayaqqabıları var. İsmayılin ayaqqabısı isə köhnədir. İsmayılin ayaqqabısını geysin. Köhnələndə Nadir onun ayaqqabılarını geyinər. O vaxtlar adət idi - böyük qardaşın köhnələrini balacasına geyindirirdilər.

Hər şey öz axarına gedirdi. İsmayılin anasıgil S.Vurğun küçəsində, gəndəvlu Məmmədrzə kişinin evində kirayədə qalırdılar. İsmayılla anasıgilə getdik. Bir az onların evində oturub sonra bir yerdə evə gəldik.

Soyuq qış günlərindən biri idi. İsmayılla tövlədə eşalənib qalmışdıq. O, dərsə gedəcəkdir. Tövlənin qapısını örtəndə necə oldusa İsmayıllı bərk ağladı. İndi də xatırlaya bilmirəm: əlimi, ya ayağımı qapının arasında qalmışdır? Onun səsinə həyətə çıxan anam İsmayılı sakitləşdirib üstümə cumdu. Nə yemisən, turşulu sıyıq. Anam şillə, qapaz, çımdıkdən qurtarıb, maşamı götürdü. Məni o qədər dövdü ki, özü də haldan düşdü, mən də İsmayıllı çantasını götürüb aradan çıxmışdım.

Məni evin küncündə qışan anam maşanı yerə çırpa-çırpa deyirdi:

- Sənə deməmişəm, İsmayılla işin olmasın. Onu niyə itəleyib yixmə-san. O, sənin böyük qardaşındır. Sonra qıraqdan deyəcəklər ki, ögey ana İsmayıllı yola vermir, incidir. Çox tənbəhdən sonra məndən ol çəkib getdi. Mən isə elə döyüldüyüm yerdə hicqira-hicqira oturmuşdum. Vallah, elə indinin özündə də onda niyə döyüldüyümü anlaya bilmirəm. Hər dəfə o anları xatırlayanda deyirəm: -İsmayıllı, 1:0 sənin xeyrinə! Sən demə, əsil mərəkə qabaqdaydı. Atam işdən tez qayıtmışdı. Onsuz da evdə dava salmağa bəhanə axtaran atam mənim niyə kündə oturduğumu soruşanda anam: -Özündən soruş. Özündən böyük qardaşını döyüb göndərdi məktəbə. Atamı elə bil eir ari sanedi. Üstümə necə atıldısa xəbərim olmadı. Anamın döyməyi toy-bayram imiş. Ayağındakı xrom çəkmələrin ucu ilə məni elə vurdı ki, girdim dəmir çarpayının altına. Əyilib məni dərtib çarpayının altından çıxarıb xeyli döyündən sonra dincəldi.

Gətirilən bu parçada bir sıra möqamlar vardır. "Ögey qardaş", ögey ana mösələsinə xalqımızın münasibət tərzi, habelə atanın kənd mühiti üçün xas olan kobud formada oğlan uşağını döyməsi və s. kimi möqamların burda xüsusi ince ştrixlərə təsviri müəllisin kənd mənzərəsini reallıqla təsəvvürdə canlandıra bilməsini göstərir. Bu amil cyni zamanda Azərbaycan kəndinin tipik görünüşünü-ailə -məişət çərçivəsində təqdim etmək ustalığı kimi də dəyərləndirilməlidir. Böyük qardaşın köhnəlmiş paltarlarının kiçik qardaşa geyindirilməsi faktının özünə yer alması da oçerkədə milli etnoqrafik lövhələrin yetərinə ifadəsini tapdığını göstərir.

Şakir Əlifoglu,

"7 gün" qəzeti, № 08(142),

10-17 aprel 2019

OÇERKDƏ TARİXİN ƏKS-SƏDASI

Maarif Xalıqov tarix üzrə fəlsəfə doktorudur. O, XX əsrin ikinci yarısı ilə bağlı bir sıra elmi məqalələri ilə tanınır. Ötən il onun işiq üzü görmüş “Ömrün ağlı-qaralı zolaqları” adlı ocerki də bədii planda qələmə alınsa da, yənə də bir müəllif kimi ixtisasına sadıq qalmış, əsərdə tarixi-ethnoqrafik detallara kifayət qədər üstünlük vermişdir. Belə ki, ocerkin əsas obrazı Ünzülə ana olsa da və hadisələr onun ətrafında cərəyan edib nəql olunsa da, kitabda tarixi bilgilər də kifayət qədər əksini tapmışdır. Belə ki, burada verilmiş “Kukay məhəlləsi”, “Maçaxı kəndinin tarixi”, “Maçaxı bəyləri” və s. başlıqlı yazılar, habelə tarixi şəxsiyyətlərin Maçaxı kəndində olması haqda məlumatlar oxucularda bölgə tarixi barədə aydın təsəvvür yaradır. Məsələn, aşağıdakı parçaya göz yetirmək, mənçə, müəllifin məsələyə tarixçi baxışını birbaşa ortaya qoyur:

“Maçaxı kəndi indi İsləmli rayonunun Tircan kənd nümayəndəliyinin ərazisində yerləşir. Bu kənd dəniz səviyyəsindən 800 m hündürlükdə, Büyük Qafqaz sira dağlarının cənub-şərq ətəklərində, Girdiman çayının sol sahilində yerləşir.

Deyilənə görə, Girdiman çayının adı onun sahillərində yaşayan cym adlı tayfanın adından götürülmüşdür. Digər bir fikrə görə isə bu toponim orta əsrlərdə mövcud olmuş Albaniyanın (Qafqaz) “Girdiman” tarixi vilayətinin adı ilə bağlıdır. Bəzi tədqiqatçılar bu toponimin İran mənşəli “karta” (qala) sözündən və məkan bidirən “man” şəkilcisinən ibarət olduğunu söyləyirlər. Vilayət öz adını orada mövcud olmuş “Girdiman” qalasının adından almışdır. Həmin qalanın Talıştan kəndinin (İsləmli rayonu) yaxınlığında, Ağçayın sahilində, sıldırıım qaya üzərində yerləşən Cavanşir qalasının olması ehtimal edilir. Görkəmlı Azərbaycan şairi Fələki Şirvani (XII əsr) şerlərinin birində “Girdiman” toponiminin adını çəkmişdir.

Girdiman çayı Büyük Qafqazın cənub ətəklərində başlayır və Kür çayına tökülmür. Uzunluğu 88 km-dir. Başlanğıcını 2900 m hündürlükdə olan Babadağ aşırıının yüksəkliyindən götürür.

Maçaxının bol suları, bulaqları, coxlu meyvə bağları və çoməngah-ları insanları həmişə məftun edib. Vaxtı ilə qalın meşələrini, geniş ormanlarını və dağ ətəklərini gözdiyim və dolandığım bu kənddə 300-dən çox ev olub. XIX əsrin əvvəllərində isə Maçaxıda səksənə qədər ev olub. 2004-cü ildə Maçaxı kəndində 33 ailə yaşayırırdı, əhalisinin sayı 150 nəfər idi”.

Müəllif İsləmli rayonunun Maçaxı kəndi ilə bağlı yiğcam, məfəssəl məlumat verməklə bu kəndin coğrafi-tarixi mövqeyi haqda oxucuları maarifləndirir. Bir məqamı da unutmayaq ki, ayrı-ayrı bölgənin, kəndin tarixi və ərazisi ilə bağlı araşdırma aparmaq və bunları kağızın yaddaşına salmaq özü də bir fədakarlıq istəyir. Çünkü ayrı-ayrı bölgələrin tarixini yazmaq həm də bütün Azərbaycan tarixinin bir hissəsi olmaqla tarixşünashığımıza mühüm xidmətdir. Maarif müəllim kəndin coğrafi mənzərəsinin təsvirindən tutmuş statistik hesablamlara qədər burada göstərir. Habelə bir tarixçi-alim kimi bu haqda mövcud olan qaynaqlara da istinadən göstərir ki, “İsləmli bəy Qutqaşını “Səfərməmə” əsərində yazar: “Maçaxı qəryəsi Qasanı mahalının bəyləri oturan kənddir. Müqəddəm abadan və gur kənd imiş. İndi həştəda qədər ev həmin olur. Özünün yaxşı bol suları və qabağından cari olan Girdiman adlı çay və ətrafında yaxşı bulaqları və ziyadə meyvə bağları və çoməngahları vardır. Şamaxı ilə bu kəndin arası altı ağaç yoldur.” Bir ağaç yol 7 km-dir.

Macaxı kəndi XVIII əsrə Şamaxı xanlığının, XIX əsrə isə Şamaxı qəzasının Qasanı mahalında yerləşirdi. Qasanı mahalına Macaxı, Quşyengicə və Vəndam arasındaki ərazilər daxil idi. Mahalın adı bəzi kitablarda “Qasanlı” yazılıb. Qasan dağı İsləmli rayonunun Talıştan kəndindədir. Qasanı dağının arxasında isə Güyüm kəndi yerləşir. A.A.Bakıxanov “Gülüstani-İrəm” əsərində Qasanı mahalı haqqında aşağıdakı məlumatı verir:

“Hieri 1191-ci (-1767) ildə Fətəli xan

Şəki xan Hüseyn xanla birlikdə iki tərəfdən gəlib Məhəmmədəsəid və Ağası xanın yenidən abad etdikləri Şamaxı şəhərini mühasirəyə aldılar... Ölkəni iki hissəyə böldülər. Sədəri və Qasanı mahalları Hüseyn xana, Şirvanın qalan hissəsi isə Fətəli xana çatdı.”

Adigözəl Vəlbinəli “Maçaxı-qədim yurd yerimiz” kitabında Maçaxı kəndinin adı ilə bağlı yazar: “Fikrimizcə, bu yer adı A.A.Bakıxanovun “Gülüstani-İrəm”ində dəfələrlə yad etdiyi Miçiqç tayfasının adı ilə bağlıdır... Bize, “Miçiqç” massagel mənasında “maşağı”, “maçaçet”, “massaç” variantlarından yaranmışdır... Massagetlər isə Maştağa və Maçaxı etnonimlərinin yaranmasına səbəb olmuşdur”.

Digər mənbələrdə isə Maçaxı mayeu-cari-su bolluğu mənasında işlədir. Fikrimizcə, ikinci etimologiya özünü doğrultmur. “Azərbaycan toponimləri. Ensiklopedik lügəti”ndə də qeyd edilir ki, Maçaxı oykonimi “massaget” sözünün təhrif

olunmuş, yerli şiva variantına uygunlaşdırılmış formasıdır. Deməli, bu kəndin tarixi eramızdan əvvəllərə gedib çıxır.

Tarixi mənbələrə əsasən deyə bilərik ki, əramızın əvvəllerində Qafqaz Albaniyasının şimal-şərqində (Girdiman zonası) məskunlaşmış maskutlar, masqatlar, massagettlər Azərbaycan xalqının etnogenezində çox mühüm rol oynamışlar".

Göründüyü kimi, Maarif Xalıqov burada özündən əvvəlkə tədqiqatçılara da müraciət edir və bunların üstündən fikir söyləyir, Maçaxı oykonimini massagettlərlə əlaqələndirib, kəndin tarixinin eramızdan əvvəllərdən başlandığını göstərir. Əlbəttə, bütün bunlar müəllisin yazdığı tarixi-ethnoqrafik yönlü bədii əsərdə də hadisələrə tarixçi gözü ilə yanaşdırının göstəricisidir. Burada kənd adı ilə bağlı verilən toponimik izahlar da dilçilik baxımından şərhini tapsa da, əslində bu da tarixi baxımından xüsusi əhəmiyyət daşıyır. Çünkü toponimlər də tarixin yadigarları hesab olunur.

Lakin bunlarla kifayətlənməyən tarixçi-alim kənddə yaşamış adlı-sanlı bəylərin də adlarını və alicənablılığını oxucuların nəzərinə çatdırır:

"Maçaxı oymağının (XX əsrən əvvəller "kənd" coğrafi termini "oymaq" kimi işlənirdi.-M.X.) varlı bəyləri və torpaq mülkiyyətçiləri haqqında zəngin məlumatlara 1590-ci və 1728-ci ildə Osmanlı türkləri tərəfindən tərtib edilmiş "Gəncə - Qarabağın mütəfəssəl dəftəri" adlı mənbələrdə də rast gəlirik. Bundan əlavə, XIX əsrin əvvəllerindən- XX əsrin əvvəllerinə kimi rus məmurlarının tərtib etdikləri kameral siyahıya almalarda da Maçaxı kəndinin əhalisi və torpaq sahibləri haqqında bəzi məlumatlar vardır və onlar hal-hazırda Respublika Milli Arxiv Fondunda saxlanılmışdır.

Bəylik kəndi kimi tanınan Maçaxıda yaşayanların çoxu bəy tituluna XIX əsrən yiyələnilər. XIX əsrən kənddə aşağıdakı bəy nəsilləri olub:

1. Əhməd bəy nəсли
2. Murad bəy nəсли
3. Qocabəyli nəсли
4. Hacalı bəy nəсли
5. Cavad bəy nəсли
6. Osman bəy nəсли
7. Teymur bəy nəсли
8. Şükür bəy nəсли

Maçaxı bəylərinin alicənablılığı haqqında 70-80 il bundan əvvəl çoxlu rəvayətlər söyləyirdilər. Lahic, Həftəso, Brovdal dağ adamları səhbət edirdilər ki, bizim taxılımız qurtaranda Maçaxı bəylərinə müraciət edərdik. O bəylər də biza taxıl köməkliyi edərdilər və biz də ailəmizi ərzaq çətinliyindən çıxarırdıq. Belə kişilərdən - Lahicdən Seyid Razi, Kərbəlayi Həbib, Brovdaldan - Məşədi Ayot, Həftəso, Əhəndən və başqa dağ kəndlərindən onlarla başqları Maçaxı bəylərinin kasıblara, aclara əl tutmasından, səxavətindən danışardılar. Karvansara sahibi olan Molla Məhəmməd taxılı olmayanlara taxıl, pulu olmayanlara sələmsiz pul verərdi, atının arpası qurtaranlara təmənnasız yem və sair köməkliliklər göstərərdi. Bu səbəbdən də dağ kəndlərinin (28 kənd) adamları Maçaxı kəndinin adamlarının, bəylərinin xatirəsini həmişə yad edər, onların xeyrxah əməllərindən şirin-şirin danışmaqdan doymazdılardı".

Bu tarixi məlumatların verilməsi isə həm də onu göstərir ki, Maçaxı kəndi bu cür adlı-sanlı nüfuz sahiblərinə görə "Bəylik kəndi" kimi də qeyri-rəsmi də olsa, tanınmış. Həm də bu insanlar -nəsillər də kəndin sakinləri olmaqla kəndin tarixi ilə sıx bağlıdır. Başqa sözlə, hər hansı bir yaşayış məntəqəsinin tarixi o kənddə bina olub yaşayan sakinlərinin yaşayış tərzisi, həyatı, möişəti və s. kimi amillərlə sıx bağlıdır. Kəndi onun əhalisindən təcrid olunmuş şəkildə götürmək olmaz. Kəndi yurd edən, ona kənd-yəşayış statusu verən, tarixləşdirən məhz həmin yaşayış məntəqəsinin sakinləridirlər. Xüsusən də, o ki ola kəndin sayılib-seçilən, zadəgan tipli insanların səhbət gedirə, bu, ayrıca əhəmiyyət kasb edir. Nəcə ki, həmin adlı-sanlı bəylərin sayçoğluğu hesabına kəndin ikinci bir adla "Bəylik kəndi" kimi tanınması bu məsələyə aydın işq salan cəhatlərdən biri kimi anlaşılmalıdır. Bir sözlə, kəndi məşhurlaşdırılan səbəblərdən biri də onun varlı-hallı, səxavət əqli olan sakinləridir. Bu baxımdan Maarif Xalıqovun "Maçaxı bəyləri" adı altında təqdim etdikləri də tarixşünaslıq baxımından xüsusi təqdiro layiqdir.

Maarif müəllim "Ermanılın Maçaxı kəndində törətdikləri vəhşiliklər" başlığı altında Rauf həkimin dilindən dedikləri də qan yaddaşımızı hərəkətə gətirmək baxımından əhəmiyyətlidir. Müəllif bu hissəni əslində memuar tipli bir yazı kimi kənd sakininin danişığından qələmə almaqla kitabdakı faktların əyanılıyını açıb ortaya qoymuşdur: "Ermanılın 1918-ci ilin mart ayında Maçaxı kəndində törətdikləri insanlığa siğmayan vəhşilikləri haqqında Rauf həkimin atası Mustafa ona danişib. O zaman Mustafanın 10 yaşı var idi. 1918-ci ilin Novruz bayramına az qalmış erməni quldurları kəndə soxuldular. Günorta namazı vaxtı idi. Kənd əqli kəndin mərkəzindəki

böyük məsciddə idi. Ermənilər məscidi yandırdılar. Demək olar ki, bir nəfər də bayır çıxa bilmədi, içəridə olanların hamısı yanaraq külə döndü. Məscid 1889-cu ildə tikilmişdi.

Ermənilər daha sonra Girdiman çayının sol sahilindəki məscidi də yandırib yerlə yeksan etdilər. Məscidin yaxınlığında olan Bazar meydanı da ermənilər tərəfindən yandırıldı.

Təpədən dırnağa kimi silahlanmış erməni quldurları dinc əhaliyə, qadınlara, uşaqlara, qocalara işgəncələr verir, evlərini və əmlaklarını yandırırdılar. Maçaxıda Şirin baba və onun arvadının yaşadıqları qazmanı odlayıb yandırdılar. Əsir tutduqları ata və ananı övladlarının gözü qarşısında balta ilə doğradılar, övladlarını isə bu "mənzərəyə" baxmağa məcbur etdilər.

Həmin hadisələrin şahidi olan atası Mustafa Raufa söhbət edərdi ki, ermənilər kəndə daxil olduqdan sonra heç kim məsciddən çıxa bilməyib. Əhalinin bir hissəsi Girdiman çayının sağ sahilində olan "Dərəlax" deyilən yerdə gizlənib.

1918-ci ilin mart qırğınları zamanı Tircan kəndi və onun qonşuluğunda olan Maçaxı kəndinin sakinlərindən 360 nəfər qətlə yetirilmişdi. Bunlardan 40 nəfəri qadın, 20 nəfəri uşaq olmuşdur".

Bu parça bir daha XX əsrin əvvəllərində baş vermiş qətlamları üzə çıxarmaqdə bir tarixçi alimin xidməti kimi də düşünülməlidir. Belə ki, bir dağ rayonunun ucqar bir kəndində baş vermiş bu qanlı müsibəti yazıya almaq özü də tarixin qaranlıqda qalan məqamlarını tapıb aşkarla çıxarmaq deməkdir ki, bunu da həmin torpağın tarixçi övladı olan M.Xalıqov bir missiya kimi yerinə yetirmişdir. Bu əyani faktları müəllifin kənd sakini Rauf həkimin dilindən qələmə alması isə bir daha "Qarı düşmən dost olmaz" xalq deyiminin həyatdakı əks-sədasıdır. Üstəgəl, bu, həm də "Ömrün ağlı-qaralı zolaqları" əsərinin janrı baxımından ocerk tipli olmasından irəli gələn xarakterik cəhətdir. Elə həm də ocerkin adında ifadəsini tapan "Ağlı-qaralı zolaqlar" kimi müəllif kəndin tarixindən, kənd sakinlərinin ömür yollarından golub-keçən ağlı-qaralı günləri ocerk janının tələblərinə uyğun olaraq təbiiliklə verməyə müvəffəq olmuşdur. Başqa sözə, Maarif Xalıqov bir tarixçi alim kimi bədii planda yazıya aldığı əsərində də tarixi hadisələrin real əks-sədasını oxucularının qulağına aydın dikişi ilə çatdırıa bilmişdir.

Şakir Əlifoglu, "Kredo" qəzeti,

11 iyul 2019

TOPONİMLƏR ÖMRÜN ZOLAQLARINDA

Tarix üzrə fəlsəfə doktoru Maarif Yusif oğlu Xalıqovun tarixi – etnoqrafik ocerk janında qələmə aldığı "Ömrün ağlı-qaralı zolaqları" əsərində janın tələbləri çərçivəsində tarixi faktların gözlənilməsi prinsipinə tam riayət olunub. Baxmayaraq ki, ocerkə xas olan bədii detallara da burada müəyyən mənada yer ayrılib. Ancaq müəllif bir tarixçi-alim kimi və həm də müraciət etdiyi janın tələblərinə əsasən reallığa söykənib, müxtəlisif istiqamətlərdən tarixə güzgü tutub. Nəzərə alsaq ki, toponimlər xalq tərəfindən coğrafi ərazilərə verilmiş rəsmi tarixi pasportdur, onda bu əsərdə biz tarixin əks-sədası kimi toponimik göstəricilərdən də yətərinçə məlumatlana bilərik. Yada salaq ki, toponimika coğrafi adları, onların mənasını, quruluşunu, mənşeyini və yayılma arealını öyrənən elm sahəsidir. Bu prizmadan da yanaşıqdə Maarifin müəllimin ocerkdə bəhs açdığı bölgənin coğrafi adlarına münasibətdə çox həssaslıqla yanaşdığını görürük. Bu, albotta, onun üz tutduğu mövzuya, doğma yurduna, el-obasına olan övlad məhəbbətindən və tarixçi alim yanaşmasından irəli gələn vətəndaş yanğınsından qaynaqlanır... Ocerkdə verilmiş "Kukay məhəlli" başlıqlı hissənin girişini o, belə başlayır:

"Hal-hazırda Maçaxı kəndində Rauf həkimin və onun həyat yoldaşı Bəsirə müəllimənin yaşadıqları məhəllə Kukaylı məhəlli adlanır. Kukay kişi Ünzülənin ulu babası, yəni atası Abdulun babası olub. Kukay baba vaxtı ilə həmin məhəllənin başında, təpənin üstündə tikdiyi evdə yaşayıb. İndi həmin həyatda Ünzülənin bacısı Bəsirənin qızı Reyhan xanım yaşayır".

Göründüyü kimi, M.Y.Xalıqov burada Kukaylı məhəllə adının – antroponimin haradan qaynaqlandığı amilinə tarixçi gözü ilə faktoloji baxımdan aydınlaşdırıb.

"Girdiman çayının sol sahilində, Sayad dağının atayındə Kukay tərəfindən salınmış bağ olub və indi də həmin sahə Kukay bağı adlanır".

Bu bir cümlədə isə müəllif üç toponim adı çəkir: Girdiman çayı (hidronim), Sayad dağı və Kukay bağı.

Bundan az sonrakı "Maçaxı kəndinin tarixi" adı ilə təqdim olunan yerdə də Maarif müəllim Maçaxı adı, Girdiman toponimi və başqa toponimlərin adlarını çəkir, lazımlı bildiyi məqamlarda bu adların açılışı – yozumu ilə bağlı da mövcud elmi biliklərə istinad edib, fikirlər söyləyir. "Tircan kənd orta məktəbinin əlaçı şagirdi başlığı ilə yazılış parçada ocerkin baş qəhrəmanı olan Ünzülə ananın həmin məktəbdə dərs almasından danışlsa da, yənə də burada Tircan kəndinin toponimik izahına geniş yer verilir: "Tircan İsmayıllının ən qədim yaşayış məntəqələrindən biridir. Dağotayı ərazidə

yerləşən bu kəndin adı mənbələrdə müxtalif cür izah edilir. Bəzi tədqiqatçılara görə Tircan monqol dilindəki "tarçən" (alaçıq düzəl-dənlərin başçısı, keçmişdə saraylarda vəzifə) sözünün təhrif olunmuş formasıdır. Bu etimologiya özünü doğrultmur. Fikrimizə, bu söz erkən orta əsrlərdə Sibir ərazisində yaşamış türkdilli qədim "türk, turuk" tayfasının adını özündə aks etdirir. VII-VIII əsrlərdə Yenisey çayı boyunca turkeş tayfları da yaşamışlar. Bu əsrlərdə türklər – turkeşlər "tulu (dulu)" tayfa ittifaqına daxil idilər. Mənbələrdə qeyd edilir ki, 704-cü ildə Qərbi Türk xaqanlığının son qoyan turkeşlər öz dövlətlərini yaratdır. VIII əsrə uyğurlar və karluqlar turkeşləri məglub etdirilər. Müasir başqırd və tatarlar arasında "türkəş (turkəş)" tayfa adı qeydə alınmışdır. Dağlıq Altayda "turkəş" adlı etnoqrafik qrup var. IX-X əsr ərzə mənbələrinə görə, xəzərlər (güman ki, onların tərkibində turkeşlər də olmuşdur) Qəbələ mahalında da yerləşmişdilər. Tırkeşlərin İsmayıllı ərazilərinə də gəlişi bu əslərə təsadüf edir. Vaxtilə Tircan kəndinin əsasını qədim türkdilli tırkeşlər qoyduğuna görə kənd belə adlandırılmışdır. Etnotoponimin sonuna "can" komponenti çox sonralar əlavə edilmiş və "tırkeşləri sevənlər" mənasını daşıyır. Azərbaycanda "türk, tırkeş" komponentli yer-yurd adları çoxdur. Buna misal olaraq Zəngilan rayonundakı Tırkeş, Kəlbəcər rayonundakı Tırşəhəndə, Cəbrayıl rayonundakı qədim Türk, İsmayıllı rayonundakı Tircan yer adlarını göstərə bilarık".

Fikir versək görərik ki, müəllif bir tarixçi alım kimi bu toponimin izahını verərkən, tarixin əski döñomlərinə də üz tutur, tarixi hadisələri xatırlatmaq yolu ilə Tircan toponiminin hansı dövrən iz saldığını açıqlama getirir. Bu da ocerkdə təsvir olunan yerlərin adlarının belə hansı dövrən və mənadan qaynaqlanması barədə oxucularda dolğun fikir formalaşdırır.

Maarif Xalıqov sənədli povest kimi qələmə aldığı "Ömrün ağılı-qaralı zolaqları" əsərini doğrudan da burada səhbət açdığı adamların ömürlərinin ağılı-qaralı zolaqları kimi, yəni acılı-şirinli günləri kimi rəvan və səlis bir dildə, oxucunu cəlb edən bir təhkiyə üsulunda damışq tərzində təqdim edir. "Talistan kəndində İsmayılin əyləncə yerləri" sərlövhəsi ilə verdiyi hissə başlığın adından tutmuş mətnin özünü qədər çox sadə və anlaşıqlı bir dildə nəql olunur:

"Talistan kəndi də İsmayıllının cənnət, dilbər guşələrindən biridir. Bu yaşayış məntəqəsi Şirəxanı dağının ətəyində, Qasanı və Dik dağın əhatə etdiyi ərazidə yerləşir. 60 yaşlarında olan İsmayıllı bu gün də vaxtaşırı İsmayıllı rayonuna gedəndə yolun sağ tərəfində, meşənin ortasında, tala hissəsində yerləşən bu kəndə tamaşa etməkdən doymur, uşaqlıq illerinin xatirə selinə düşür.

Uşaq vaxtı Talistan sözünün mənasını anlamayan İsmayıllı bir qədər yaşa dolandan sonra öyrəndi ki, bu kənd meşənin tala hissəsində yerləş-diyingə, salındığına görə belə adlandırılmışdır. "Tala" meşədə açıq sahə, "stan" isə yer, məkan deməkdir. Talada olan yaşayış məskəni mənasını bildirir.

İsmayıllı həmyaşidləri ilə hər bazar günü Talistanda kirayədə yaşa- diqləri evin yaxınlığında yerləşən armud bağına gedərdi. Bura onların əyləncə yeri idi. Onlar pəl-pəl, futbol oynayır, quşların cəh-cəh vuran səslerinə qulaq asır, musiqili və xoşovqatlı səslerini dinləyirdilər. Sənki nağıllar ələmində olurdular. Aralarında quşların səslerini ifa edə bilən Qafar – sənki onlarla səhbət edirdi. Hələ Rafiqi demirəm. Fitlə ifa etdiyi musiqi avazlarına nəinki yoldaşları, hətta quşlar da səslerini kəsərək diqqətlə qulaq asardılar. İsmayıllı isə Rafiqin bu bacarığına qibət edirdi. Ömrünün axırına kimi o, fitlə heç bir mahnı və ya nağmə ifa edə bilmədi.

Bu bağda onların diqqətini on çox ağacdələnlər cəlb edirdi. Onların ağacda oyuq açmaq üçün gördükəri işin tiqqılılı səsi Lahic qəsəbəsində misgarın misi döyərkən çəkicin zərbəsindən alınan səsi xatırladırırdı.

Ən çox maraqlarında olan işlərdən biri də armud ağacında yuva salmış ağacdələni tutmaq istəyi idi. Lakin daha cətiyathlı olan quşlar onların arzularının həyata keçməsinə heç vaxt imkan vermirdilər.

Öslində, uşaqların bu bağa gəlməkdə bir məqsədi də orada olan armuddan doyunca yemək idi. Armudun da əsil yeməli vaxtı payız fəsli olurdu. Bazar günləri havanın necə olmasına asılı olmayaraq onlar bağa gedirdilər. Çox təəssüflər olsun ki, o zaman armud bağlarında olan lezzətli armud növlərinin coxu qorunub saxlanılmışdı".

Tarixilik burda həm onda özünü göstərir ki, İsmayılin uşaqlıq illeri təsvir olunur, həm onda özünü bürüzə verir ki, bu günlər keçmiş günlər arasında müqayisə aparılır. Haqqında bəhs açılan armud ağacılarının çoxunun indi mahv edildiyi təəssüf hissili qeyd edilir. Həm də tarixilik burda mahz səhbətin açıldığı Talistan kəndinin toponim kimi izahına verilən yanaşmada özünü göstərir. Bəli, toponimlər coğrafi ad göstəricisi olduğu kimi, həm də tarixin bir ayrılmaz parçasıdır. Xalqın yaşadığı tarixi-coğrafi obyekti verdiyi addır. Axi insan "ömrünün ağılı-qaralı zolaqları" onun dolğuluğu torpaqdan, doğma yurd yerlərindən keçir. O yurdun – torpağın ünvani isə toponimik adlarda gerçəkləşib yaşayır – özümüzün və tariximizin yaşadığı toponimlərdə... Milli ad, milli kimlik göstəricilərimiz olan toponimlərimiz "Ömrün ağılı-qaralı zolaqları"ndan boy göstərir.

Şakir Albalyev,
"Kredo" qəzeti, 08 avqust 2019

Çapar Fərid Kazımlı



“Ömrün ağılı-qaralı zolaqları” povestində obrazlılığı yaradan vasitələr haqqında bəzi qeydlər

Müasir filologiyada “obrazlılıq” – söz, ifadə və cümlələrdə şəkillilik, bu zəmindo müqayisə və məcazi mənalığın harmoniyasından, sinte-zindən yaranan poetiklik kateqoriyası kimi izah olunmaqdadır.

Konkretliliyi – modelliyi, şəkilliliyi, detallılığı, əyanılıyi və ya sözün deyilişi ilə hər hansı bir məfhumun göz öündə canlanması Aristotel poetik obrazlılığın özüllü saymış, məcazlarda güclü inandırıcılıq keyfiyyəti olmasını tələb edən müxtəlif dil faktlarını olduqca inandırıcı bir şəkildə izah etməyə çalışmışdır. Aristotel məcazlar əsasında yaranan obrazlılığı “bəzəkli dil” adlandırırdı: “Bəzəkli dil” mən ona deyirəm ki, ritmi, ahəngi, harmoniyani, nəğməni özündə ehtiva edir” (Aristotel, Poetika, Bakı, 1974, s. 137).

Bu baxımdan tarix üzrə fəlsəfə doktoru Maarif Xalıqovun 2018-ci ildə “Təknur” nəşriyyatında çap etdirdiyi “Ömrün ağılı-qaralı zolaqları” adlı tarixi-ethnoqrafik-sənədli povesti obrazlı və təsirli fərdi nitqə malik olması ilə diqqəti colb edir. Müəllif povestdə hamiya məlum olan terefaret, şablon, çox işlənib sürtülmüş, hamarlanmış, ütülənmiş cümlələrdən qaçmış, nəticədə məzmun dərinliyi, fikir zənginliyi, bədii-estetik keyfiyyətləri özündə əks etdirən gözəl bir sənət əsəri yarada bilmişdir. Məsələn, alim-yazıcı əsərdə qış fəslinin nə demək olduğunu müxtəlif söz və ifadələrdən bacarıqla istifadə etməklə obrazlı bir şəkildə aşağıdakı kimi təsvir edir ki, bu da təkrarolunmaz bədii gözəllik nümunəsi təsiri bağışlayır: “İlin qış fəslini sevənlər də var, sevmeyənlər də. Baxır adamina. Bu yerlərə adəti üzrə yanvar qarı yağmışdı. Şaxta adamin sıfətini qarsındı. Yanvar şaxtası sanki dağların başında bəzdiyində üzüaşağı sarı axışır, isinmək üçün insan nəfəsi dəyən yerlərə - evlərə, daxmalara, isti otaqlara hücum çəkmişdi. Qış üçün tədarükü olan evlərdə qorxu yox idi. Amma yoxsulların qapısı şaxta üçün həmişə açıq idi. Lap elə isti sobaları yansa da ...”

Bu nitq aktı olduqca obrazlı bir şəkildədir, çünkü müəllif seçdiyi söz və ifadələri

yerli-yerində işlətməyi ustalıqla bacarmışdır. Bədii yaradıcılığı - xalis sənətkar icadı, sənətkar ixtirası, poetik keşflər sistemi kimi izah edənlər də haqlıdır və həmişə yeni, həmişə təzə, həmişə yaşar poetik fikir söylemək meydansı, müdrikliklə dolu obrazlar dünyasıdır – deyənlərin də fikirlərinə kölgə salmaq mümkün deyildir.

“Ömrün ağılı-qaralı zolaqları” povesti olduqca obrazlıdır və bu obrazlılığı yaradan qiymətli üslubi-estetik dil faktorlarıdır ki, buraya sinonimlik, omonimlik, antonimlik, dialektizmlər, ümumişlək sözlər, evfemizm, poetik sözlər, idiomatik ifadələr, ibarə və aforizmlər, çoxmənalılıq və məcazi mənalılıq, bənzətəmə qoşmaları, ədat və nidalar, modul sözlər, onomastik vahidlər, ritorik suallar, həmcins üzv və əlavələr, sıfət və təyinlər, sintaktik təkrarlar və s. daxildir. Demək olar ki, bunların hər birindən müəllif qədərinə bəhərələnməyə çalışmışdır. Məsələn, əsərdən aşağıdakı parçaya diqqət yetirək: “Bu gün əlimizdə yazılı mənbələrin az olmasına baxmayaraq Maçaxı kəndi haqqında an böyük tarixi bu yaşayış məntəqəsinin qəbirstanlığı danışır. İsmayıllı anası Ünzüllənin və eyni zamanda əbədi yuxuya dalmış ulu baba-nənələrimizin ruhuna ehtiram olaməti olaraq bu qəbirstanlıqda tez-tez olur, bu məzarlar qarşısında baş ayır və onlara Ulu Tanrıdan rəhmət diləyir. Qəbirstanlıqda olan müddətdə əzəlimizdən xəbər verən bu daş abidələri maraqla seyrə dalır. Xəyal onu tarixin qaralıq səhifələrinə aparır. Qədim qəbirlərin üstündəki sına və başdaşlarının əksəriyyəti bilitəv qaya parçalarından yonulub. Müxtəlif biçimdə olan bu sehrli başdaşlarının üstündə yağışdan-qardan su qalmaq üçün cam boyda cülyələr oyulub. Bu da şübhəsiz suya sitayışla bağlıdır. Axi, bu mazaristanda uyuyan ulu soydaşlarımız da vaxtı ilə “Su aydınlıqdır”, “Su duruluqdur”, “Su həyat-dır” kimi müdrik kəlamları yaratmış və bizlərə ərməğan gəndərmişlər. Ulularımız aydınlığı, duruluğu, şəffaflığı, saflığı suda tapıblar, suyu müqəddəs sanıblar. Görünür elə buna görə də qəbirlərinin başında suya yer veriblər. Sular bütün canlılara can verdiyi kimi, başdaşından damcı-damcı süzülərək ulu əcədələrimizin ruhuna da can vermiş, qida vermiş və onların ruhuna daima dirilik baxş etmişdir...”

Bir qədər böyük götürdüyümüz bu nitq aktında metafora (qəbirstanlığın danışması), alqış ifadə (rəhmət diləmək), antroponimlər (Ünzüllə, İsmayıllı), dialektizm (cülyə), aforizmlər (“Su aydınlıqdır”, “Su duruluqdur”, “Su həyatdır”), simonimlər (aydınlıq, duruluq, şəffaflıq, saflıq), toponim (Maçaxı kəndi), bənzətəmə (cam kimi), qoşa sözlər

(damcı-damcı), frazeoloji birləşmələr (can vermək, xəbər vermək, baxş etmək), ədat

(axı), qoşma (üçün), əvəzliliklər (bu, bizlər) və s. kimi ifadə vasitələri yerli-yerində işlədirək çox gözəl obrazlılıq yaradılmışdır.

Məlumdur ki, xalqın milli ruhunu, yaşam tərzini özündə əksər etdirən və min illərin sinəsindən çıxaraq billurlaşa - billurlaşa, saflaşa-saflaşa bu dövrümüzə gəlib çatan atalar sözü və məsələlər bədii əsərə can verir, onu estetik baxımdan rəngləyir və bu yönən yanaşdıqda M.Xalıqov əsərin dilində qədərincə bu müdrik kəlamlardan istifadə etmişdir:

“ Ünzülə də həmin günü həsratla gözləyirdi. Ona elə gəlirdi ki, Ağ atlı oğlan gecənin birində göydən yəro enəcək, onu və İsmayıllı ata mindirib xoşbəxtlər diyarına aparacaqdır. Atalar yaxşı deyib : - “ Sən saydığını say, gör fələk nə sayır ”. Bu mətnədə eyni zamanda güclü bir şəkildə folkloranın bəhrələnmə vərdir ki, (Ağ atlı oğlan) bu da povestdəki hadisələrin vüsətini təmİN edir, təsvir edilən hayatı faktların reallaşdırılmasında əlverişli bədii priyoma çevirilir.

M.Xalıqovun “Ömrün ağlı-qaralı zolaqları” əsəri oxucunu psixoloji gərginliyə salır və bu povesti əvvəldən sona kimi həyəcansız oxumaq mümkün deyil. İsmayıllı və Ünzülənin və eyni zamanda digər obraz və personajların haldan-hala düşməsi, hadisələrin, suratların əsər boyu dəyişə-dəyişə inkişaf etməsi, münasibətlərin ikişəşməsi, fikirlərin toqquşması və s. oxucunu düşündürməyə bilmir ki, bütün bunların da təsvir edilməsində sinonimlər, antonimlər, omonimlər və s. nitq vasitələri həlliədici rol oynayır: “ Ana, sənki məni göyün yeddi bir qatına qaldıraraq oradan yəro çırpıdılarsı. Bir anlıq hər şəxə nifrat etdim. Bu həyatdan köçmək üçün qorxusu ilə yaşadığım uşaq xülyası məni tərk etdi. Tezliklə ölməyi, içkili, nəşeli həyatını övladlarından üstün tutan, xəcalət çəkmədən yeyib-içən, hərdən məni gülə-gülə, təbii ki, qəmli gülüşlərlə seyr edən, dünənki doğma, bu dün isə yad bir insanın gözlərindən obədi uzaq olmaq istədim ..”

Mətnədə işlənən üslubi sinonimlər (içkili - nəşeli), antonim cütlükler (doğma - yad) ifadə edilən bədii fikirlərdə ekspessivliyi gücləndirir, İsmayıllı obrazının daxili-psixoloji durumunu açıb göstərməyə xidmət göstərir.

Bəsliklə, alim-yazıcı Maarif Xalıqov povestdəki yaratdığı obrazların xarakteri üçün lazım olan bütün dil faktlarından və ifadə vasitələrindən məharətlə istifadə edərək dolğun bir bədii əsər yarada bilmışdır ki, povestin dil və üslubu obrazlı olduğu üçün oxucu təsəvvüründə silinməz izlər buraxır.

“Bütöv Azərbaycan” qəzeti 29 noyabr 2019

Ağlı - qaralı bir ömür yolunun salnamə səciyyəsi

Yaradıcı düşünəcənin və ümumilikdə «qələmin dili»ndən zühur edə bilmiş fikrin yolçıları əksərən öz təzahürləri baxımından daha çox psixoloji dramatizm leytimotivinə görə daha miqyaslı və eyni zamanda daha əhatəli təqdimati ilə oxucu diqqətini cəlb etməsinə rəğmən xüsusi səciyyə mündəricəsinə malikdir. Qeyd etmək lazımdır ki, Avropa publisistikasının ilkin dövr mövzu əhatəsi məhz bu xüsusiyyətləri baxımından daha çox diqqəti cəlb etməsinə rəğmən xüsusi səciyyə mündəricəsinə malikdir. Nəzərə almaq lazımdır ki, Avropa publisistikasının ilkin dövr mövzu əhatəsi məhz bu xüsusiyyətləri baxımından daha çox diqqəti cəlb etməsi ilə yadda qala bilmişdir.

Məhz bu leytimotivin təcəssüm imkanları baxımından tarix elmləri üzrə fəlsəfə doktoru Maarif Xalıqovun «Ömrün ağlı - qaralı zolaqları» adlı kitabı sözün özündən nur alıban ziyasi ilə əsərin bədii məntiqini işıqlandırıb ilə çox az hallarda təsadüf etdiyimiz nəşr dilidir desək yəqin ki səhv etmərik. Və eyni zamanda bu nəşr dilinin həddən ziyadə sadə və xəlqi prinsiplərə diləyatiylə prozaizmi oxucu dünyagörüşünə açılmış «baş qapı» olmaqla, məzmun əhatəsinin zənginliyi baxımından oxunaqlı nəşr dili səciyyəsinə görə də diqqəti cəlb edə bilir. Necə ki kitabın «Qış gündündə dünyaya gələn körpə...» yanımbaşlığında aydın görünən səciyyəvilikdə olduğu kimi : «1949 - cu il dekabr ayının doqquzunda İsmayıllı rayonunun doğum evində bir körpə dünyaya gəldi. Bütün körpələr kimi o da ağlayındı. Amma bu ağlayışlarda, bu göz yaşlarında galəcək həyatının məşəqqətləri, daşlı - kəsəkli olacağının siziltüləri var idi...».

Povestin özünməxsusluq səciyyəsinin başlıca prinsiplərini özündə ehtiva edən orijinallıq hər şeydən əvvəl müəllif qələminə öz taleyindən - özünün ömür yolundan gələn və həmin çağların qəlb cətirazlarını əks etdirmək baxımından kifayət qədər emosional hissələr qaləriyasını izləmək elə da çatınlık törətmir. «Urak sevmirsə, həyacan keçirmirsə, hər şəxə biganədirsə bu yaşayış yox, ölümə bərabər bir haldır. Facia onda başlayır ki, insanın beynində biganəlik toxumları səpilir».

Povestin tragi - poetik məntiqi leytimotivində insan və baxt problemi mənaaltı qatlarda xüsusi ustalıqla, daha çox həmin illərin əziz və girami olan ənsiyyət və münasibətlər kontekstinin həlim və həssashıqla anla və duyula biləcək mərifət nişanı - simvolizmi olan İnsanlıq özü özlüyündə - mənəlti qatların alt laylarında gözə gərənəb , əllə toxunulacaq qədər real və bu reallığın illuziyalar keçmişində həmin nişan - simvolizm bədii məntiqin ən dərin qatlarında həyatı, gerçek və bugünkü qədər yaxın olan bir hissələr tələtümüdür.

Povestin bir sıra səciyyəvi olan motivasiya mündəricəsində milliliyin etnoqrafik planında təqdimatlar prinsipi daha oxunaqlı və daha çox tarixi incəliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, «Maçaxı», «Kukay» adlarını, albatta, tarixi morfoloji istiqamətlərindən və eləcə də etno - morfoloji təqdimatlar prinsiplərinə rəğmən linqivistik analitikasına rəvac vermadan qeyd etmək olar ki, bu toponimlər kifayət qədər qədim olan və «Orxon - Yenisey» abidələrinin morfoloji strukturunda izləri olan səciyyəviliyə malikdir.

Qeyd etmək lazımdır ki, povestin tarixi mündəricə zənginliyi kifayət qədər əhatəli səciyyə prinsipləri baxımından qədim Azərbaycan ədəbiyyatı tarixinin Fələki Şirvani dönmələrinin həm tarixi və həm də milli - etnoqrafik xüsusiyyətlərinin sintez mündəricəsi baxımından elmi aktuallığına görə daha çox diqqəti cəlb edə bilir.

Əslində, tarixi etnoqrafik prinsiplərinə görə qədim Azərbaycan ədəbiyyatı tarixinin Fələki Şirvani dönmələrinin həm tarixi və həm də milli etnoqrafik məzmun prinsipləri özünün aktuallığını baxımından elmi mündəricəsinə və səciyyəvi xüsusiyyətlərinə görə daha çox yadda qala bilir. Məhz bu kontekstdən povestin yiğcam süjetinin məzmun mahiyyəti, əslində, böyük bir tarixi dönməni tam məzmunlu şökildə çevrələyə bilməsi baxımından kifayət qədər aktual prinsipləri özündə ehtiva edə bilmək səciyyəsının zərurətini təsdiq etmiş olur desək, yəqin ki səhv etmərik.

Əslində, əsərin tarixi etnoqrafik məzmun prinsipləri aktuallığı baxımından Azərbaycan ədəbiyyatının şah əsərlərindən sayılan İsmayııl bəy Qutqaşınının «Şərəfnamə» kimi möhtəşəm abidəsinin səciyyəvi xüsusiyyətlərini özündə ehtiva etməklə kifayət qədər tarixi təfərruat zənginliyi ilə maraq doğurmaqla cyni zamanda dövrün ərazi inzibati təyinatına görə də tarixən mövcudluğunu rəsmi inzibati prinsipləri baxımından təqdimatına rəğmən aktuallığı ilə də maraq doğura bilir. Belə ki, tarixi mənbə istinadlarına rəğmən «Şərəfnamə» mətnindən aşağıdakı iqtibas tutarlı və aydın nümunə olmaqla xüsusi əhəmiyyət kəsb edir: «Maçaxı qoryası... müqəddəm abadan və gur kənd imiş. İmdi həştada qədər ev həmin olur...».

Qeyd etmək lazımdır ki, öz dövrü üçün Azərbaycanın qədim ad - toponimlərindən sayılan Maçaxı on səkkizinci əsrə qədim Şamaxı xanlığının, daha sonrakı dövrlərdə isə Şamaxı qazasının tərkibinə daxil edilməklə, daha sonralar isə, yəni, on doqquzuncu əsrənətibarən Şamaxı qazasının Qasanı mahalının tərkibinə daxil edilmişdir.

Monoqrafiyanın məzmun əhatəsindəki tarixi-xronoloji səciyyəsinin diqqəti cəlb edən incəliklərindən biri də bundan ibarətdir ki, məşhur Azərbaycan yazıçısı və ictimai

xadimi Abbasqulu Ağa Bakıxanovun «Gülüstanı - İrəm» əsərinə istinadlar özlüyündə məzmun əhatəsinin tutarlı və eyni zamanda tarixi mündəricə ilə səciyyəvi olan orijinallıq və real faktoloji imkanları ilə də daha çox oxucu yaddaşında iz buraxa bilməsi ilə təhkiyə imkanlarına malikdir.

Povestin tarixi əhatə zənginliyinin diqqət çekən faktorallar səciyyələrindən biri də bölgənin rəsmi titullu bəy nəsillərinin konkret şəcərə sıralanmasıdır. Bunu da qeyd etmək lazımdır ki, on doqquzuncu əsrə Azərbaycanın ictimai - siyasi həyatında tarixi faktlarla bəlli bilinən bəylilik titulları ilə sıralama nəsil ardıcılığı da kifayət qədər tarixi əhəmiyyətə malikdir, desək yəqin ki səhv etmərik: 1. Əhməd bəy nəsl 2. Murad bəy nəsl 3. Qocabəyli nəsl 4. İlacəli bəy nəsl 5. Cavad bəy nəsl 6. Osman bəy nəsl 7. Teymur bəy nəsl 8. Şükür bəy nəsl.

Bunu da qeyd etmək lazımdır ki, bu əsrdə tarixi faktlar özlüyündə Maçaxı ərazisinin müvafiq tarixi - siyasi dönmələrdə istinadi baxımdan səlahiyyətli nüfuz prinsipləri bəlli faktorallıq imkanları ilə daha çox diqqəti cəlb edə bilir. Bu manada povestin məzmun əhatəsi barəsində bəhs edilən dövrün həm istinadi - siyasi və həm də etnoqrafik səciyyə prinsipləri özünün əhatə dairəsi ilə oxucu yaddaşında dərin iz buraxa bilir. Bu səciyyəvilik hər şəydan əvvəl povestdə cəryan edən məzmun mündəricəsindəki dramatizmin və eləcə də bu dramatizmdəki zaman etibarı ilə tarixi gölişmələrin cəmiyyətdə oks - səda xülasəsinin geniş və obrazlı təzahürlerindən olmaqla oxucu yaddaşında mükəmməl təssürat görüntüləri ilə yadda qala bilir.

Söhrət Bədəlov

filologiya üzrə fəlsəfə doktoru

Sadiq Quliyev

Kimya elmleri doktoru Tedqiqatçı

professor Vestel Müdafiye Senayesi,

Ankara /Türkiye iyul 2019,Ankara



Ana ve hayat heqiqetleri haqqında olan bir kitab

Ana haqqında Azerbaycan ve dünya edebiyyatında bütün edebi janrlarda saysız hesabsız eserler yazılmışdır. Buna baxmayaraq bu mövzu heç zaman öz ehemiyetini itirmemektedir ve her halda dünya durdukca ve insan cəmiyyeti mövcut olduğu sürede de yaşayacaktır.

M.Xalıqovun „Ömrün ağılı- garalı zolaqları „ kitabı son yetmiş ilde yaşmış ugursuz aile heyatına, bütün maddi ve mənevi eziyyetlere baxmayaraq sözün esl menasında heyatını övladlarına bağışlamış Azerbaycan qadının -anاسının heyat ve yaşam mücadiləsini gösteren uğurlu eserlerden biri olmaktadır.

İlk ugursuz aile heyati ana üçün bir faciyedir: Onunla aile heyati gurmuş heyat yoldaşı Yasef daha sonra telebelik illerinde başka birisi ile evlenir ve onun semimi mehebbetinə xeyanet etmekte beraber onu iki uşakla acımasızcasına talele üzü-üze goyur.

Bu eserin esas leyt motivlerinden biri de - Aile de yaşanan dramların-ayrılımların ve valideyinler arasında olan münaqişə ve uymsuzlukların uşakların heyatını nece təsir etdiyini, onlarım heyatında vurdugu ağır yaraları göstermektedir .Ananın ilk nigahından olan evladlarının yaşadıkları faciyeler eserin **Göyçay rayonuna köç ,Internat mektebinde ,Elibayramlıya köç**,bölümlerinde gösterilmektedir. Ananın ikinci nigahından olan övladlarının da heyati heçde ürekaçan deyildir: belli senet qabliyyetlere malik olan ata-İskender mütemədi olaraq keyflənerek anaya ve uşaklara dözlülməz bir heyat yaşatmaktadır. O,heyat zorluklarını behane edərək Ünzülə ananını ilk övladlarını –İsmayıll ve bacısının mecburen Göyçayda olan internat mektebine göndərməsini israrla teleb edir. Xoşbəxtlikdən Bu məktəb uşakların normal böyüme-sine ve gelecekte öz hayatlarını müsbət məcra da devam etdirə bilmesi üçün çox şeylər etməktedir.

Bilindiyi kimi uşaklıq dövründə yaşananlar her bir şəxsin gelecek heyatını xarakterini formalaşırmaktadır ve bütün hayatı boyunca bu anılar onun xarakterine güclü təsir göstərmektedir.

Ananın elm ve tehsile verdiği deyer

Ünzülə Ana bütün ezab eziyyet içinde olmasına baxmayaraq övladlarının tehsilli Bir vetaendaş olmalarını istemektedir ve bunun üçün böyük metanet göstərmektedir: O, aspiranturada eyani tehsil alan oğlu İsmayıll, Xarici diller institunda oxuyan qızı Mehseti ve oğlu Henifenin bütün mesreflerini qarşılamaq ve eyni zamanda kiçik olan üç övladlarını da məktəbdə devamiyetlerini, saxlamağı üçün gece gündüz çalışır. Evlilikleri ile yaşadığı ağır mənevi sarsıntılar sanki ananı övladlarına daha da sıx bağlamış ve analıq metanetini daha da güvvətləndirmiştir!

Anaya sadiq, vefalı olan övlad

Bütün heyati boyu çox sıxıntılar çekmesine baxmayaraq insani keyfiyyetlerini en ali düzene getirmiş İsmayıll, ordu sıralarından döndükten sonra İskenderin Girğızistan hebsxanasında görüşüne gedir. Atası Yasere ise onun „haqq,“ etdiyi şekilde münasibet göstermiş olur. Bakıda tehsil alan bacı və qardaşına her cür mənevi destek verir ve en nəhayət anasının bütün ümidi dərhal ona vefalı olan bir övlad olur. Anasının en böyük isteyini heyat keçirir- edebiyyatçı alım olur. Anasını sonsuz bir mehebbetle sevir ve onun bütün isteklerini yerine yetirir-Vesiyeytine uyğun olaraq onu doğma torpaqtı Maçaxı köyündə iki armut ağacı arasında defn edir. İki il anasız illerin ağır xatireleri içerisinde ...

Doğma yerlerin tebieti ve tarixi coğrafi meklumat.

Kitabın en maraqlı ve ehemiyetli melumatlar içeren bölümlerinden biri – gehremann -İsmayıllı'nın doğduğu yer baresinde büyük mehbəbetle təsvir etdiyi – Maçaxı kəndinin tarixi,Maçaxı bəyleri,Onlar maçaxıda olmuşlar,Maçaxının təserrüfat heyəti ,meyvə bağıları ,bulaqları,su deyirmanları ,karvansarası ,bazar meydani baresində verilen tarixi-coğrafi melumatlardır.Bu melumatlar arasında,Girdiman çayı,Talıştan, Maçaxı kəndi ,onun tarixi ve yerleşimi, tarixi şəxsiyyətleri,uzaq ve yaxın tariximizde baş veren hadiselerin lokanik bir dille yazılışıdır.Maçaxı qəbristanlığı, onun yerleşimi,tarixi haqqında verilen bilgiler ve akademik tedqiqatçıların fikirleri de kitabda yer almaktadır.Bu tarixi faktların kitabda yer alması müəllifin doğduğu yerlere olan bağlılığı mehbəbetinin bir ifadesi olmaktadır. Bu melumatlar,İsmayıllı bölgəsində heç bir zaman olmayan oxucu üçün ,onun gözel təbiyeti,tarixi şəxsiyyətleri haqqında gerekli melumatlar içermektedir.

Kiçik hecimli olmasına baxmayaraq bu kitab , heyat heqiqətlərini eks etdirmekle yanaşı ,insanın heyat eşqinin gücünü , mübarizəsi tam olaraq eks etdirdiyi üçün qimətlidir.

VII BÖLMƏ

Maarif və Güney Azərbaycanı

Ərdəbil ostanının tanınmış şairi

Rəhim Əsədullahi ilə tanışlığımız

Iran İslam Respublikasının Ərdəbil ostanının Sərein şəhərində Savalan dağının yeraltı axan müalicə sularından istifadə edərək çoxsaylı müalicə obyektləri tikilmişdir. Mən də 2009-cu ildən başlayaraq hər il ora gedir, 10 gün arzində həmin su vannalarından istifadə edirəm.



Ayaqlarında olan problemlərin həll olunmasında mənə kömək edir.

Ərdəbil ostanının tanınmış şairlərindən biri olan Rəhim Əsədullahi ilə 2010-cu ilin avqust ayında Sərein şəhərində tanış olmuşam.



Rəhim Əsədullahi 1946-ci ildə Ərdəbil Əyalətinin Sərein qəsəbəsində anadan olub. Ərdəbil və Tehran şəhərlərində ədəbiyyat ixtisası üzrə ali təhsil alıb. Rəhim Əsədullahi 1967-ci ildə ustad Şəhriyarla tanış olub. Şəhriyyarı "Ustadım" adlandırır. Darviş, Qartal toxallısları ilə şeir, qazal yazar, bir neçə divanın müəllifidir.

Əsərləri: "Nəvidi Vüsal", ilk kitabıdır, Azərbaycan türkçəsindədir, "Mənzumeyi əqlə eşq", "Mənzumeyi Şəmsi vilayət", "Qızıl Qələmlər", "Qartalın əski qəzəlləri", "Savalan qartalı", "Qartalın qızıl qəsri", "Şeirim ilə yaşayıram", "Şəhriyarin qulluğunda" və s.

Hər dəfə mən Səreinə gələrkən Rəhim ağa ilə görüşürəm. Şair yeni şeir kitablarını mənə təqdim edir. Mən Rəhim ağanın bir neçə şeir kitabını Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Elmi Kitabxanasına və Azərbaycan Respublikasının Milli Kitabxanasına təqdim etmişəm.

Rəhim ağa ilk görüşümüz zamanı məndən Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin səhəhəti haqqında sorğu etdi. Mən böyük kədər hissi ilə Bəxtiyar Vahabzadənin 2009-cu il fevral ayının 13-də vəfat etdiyini bildirdim. Bu ağır xəbəri eşidən Rəhim ağa hönkürtü ilə ağlamağa başladı.

- O, mənim dostum, qardaşım, məşləkdaşım idı – dedi.

Saç-saqqalı vaxtından tez ağarmış Rəhim ağa Savalan dağının uca zirvəsində yaşayan dağ qartalı xatırladır. Onun göz yaşları isə Savalan dağının insanlara həyət, sağlamlıq bəxş edən qızıl damcılarının bənzəri idi.

İlk görüşümüz zamanı Rəhim ağa mənə kitabları ilə tanış etdi, Azərbaycanla, Azərbaycanın tanınmış yazarları ilə bağlı olan aşağıdakı misralarını oxudu.

Azərbaycan, ümid evim, diləyim,
Qol-qanadım, gözüm, ruhum, ürəyim,
Arxadaşım, yol yoldaşım, köməyim,
Elim, dilim, torpağımsan, ay nənə!
Ömrüm, yaşıl yarpağımsan, ay nənə!

Qeyd: Şair "Ay nənə" deyəndə Azərbaycanı nəzərdə tutur.

Azərbaycan, ana yurdum, torpağı,
Ürəyimdir bağda əsən yarpağı,
Ay-ulduzdan seçib, düzüb qolbağı,
İşıq salıb güzgү kimi parıldır,
Bulandırıq bulaqları duruldur.

Həvəslənib qanadımı açaram,
Qanad açıb Savalana uçaram,
Açılmayan qapılara açaram,
Azərbaycan Vətənimdir, Vətənim,
Ürəyimdir, Ana Yurdum, məskənim.

Savalanın sanki günəş parıldar,
Coşar sellər, dağda daşlar xarıldar,
Afşirindən şələlər şarıldar.

Yaz-yay verər Yurdumuza nəfəsi,
Ellər oxur Azərbaycan nəğməsi!

Qeyd: Afşirin Abşeron deməkdir.

Rəhim ağa cyni zamanda Quzey Azərbaycanında yaşayıb-yaratmış şairlər haqqında olan çoxsaylı misralarından bir neçəsini dedi:

Ay Sərein, igidlərin səslənər,
Bağlarında ceyran, maral bəslənər,
Çəmənlərin xəsil vurub xəslənər.
Hə gözəldir Süleymanın nəğməsi,
Alır canım Rübəboğın xoş səsi.

Qeyd: xəsil – cəngəllik deməkdir.

Doktor Heyat türkün böyük atası,
Yurdumuza salıb varlıq sadası,
Yaman gözə düşsün onun qadası.

Səməd Vurğun sənərində Səmədi
Gördüm verir Fərhəngimə mədədi.

Qeyd: sadəsi, yəni yolu
Fərhəngimə kömək edir.

Bundan sonra hər il Səreinə gedir, müalicə sularını qəbul edirəm. Hər dəfə də Rəhim ağa ilə görüşürük. 2012-ci ilin avqust ayının 8-də mənimlə görüşərkən üzümdəki qüssəni görərək səbəbini soruşdu. Böyük itkim haqqında məlumat verdim. Bir neçə gündən sonra "Ana" şeirini mənə təqdim etdi.

2013-cü il iyul ayının 31-də Sərein qəsəbəsində, Rəhim ağanın mənzilində olarkən mənə ittihaf etdiyi "Mənim ağbirçək anam!" şeirini mənə hədiyyə etdi.

2014-cü ildən bu günə kimi mənim 5 nəvəm dünyaya gəlib – Murad, Elanur, Nilay, Ayxan və Maarif Eymən. Bu şad xəbərləri eşidən Rəhim ağa onlara aşağıdakı şeirləri yazaraq hər dəfə Səreində olarkən mənə təqdim edib. Mən də onları respublika qəzetlərində çap etdirmişəm.

Rəhim ağanın nəvələrim haqqında ilk şeiri 2014-cü ilin dekabr ayının 29-da anadan olmuş Murada həsr olunub. 2015-ci ilin yanvar ayında Səreinə getmişdim. Qış sərt keçmədiyi üçün su vannalarını qəbul etmək istəyirdim. Rəhim ağa bu şeiri mənə verərək təbrik etdi. Mən də dərin minnətdarlığını bildirdim. "Murad" şeiri 2015-ci il yanvar ayının 22-də "İlham çəşməsi" qəzetiində çap olundu.

2015-ci il mart ayının 3-də İstanbul şəhərində nəvəm Elanur anadan oldu. Bu şad xəbəri məndən eşidən Rəhim ağa "Elanur" şeirinin yazdı və avqust ayında Sərein şəhərində mənə təqdim etdi. Bu şeir də 2015-ci il noyabr ayının 6-də "Kredo" qəzetiində çap olundu.

Rəhim ağa daha üç nəvəm haqqında şeirlər yazıb və həmin şerilər qəzetlərdə dərc olunub. Rəhim ağa ilə Səreində olan görüşlərdən birində o məni qəlam yoldaşı və şagirdi Cahanbəxş Qoldustla tanış etdi. Görüş zamanı Cahanbəxş şeirlərinin bir neçəsini azərbədən, çox bədii şəkildə dedi. Xahiş etdim ki, bir neçə şeirini mənə versin, Azərbaycan oxucularını onun yaradıcılığı ilə tanış etmək istəyirəm. Razılaşdı. Onun "Ay sarı tellər" və "İnsan olasən" şeirləri "Bütöv Azərbaycan" qəzetiinin 2019-cu il aprel ayının 11-də çıxan nömrəsində çap olundu.

2019-cu ilin iyul ayında Səreində olarkən Cahanbəxşlə görüşdük. İki şeirinin Bakıda çap olunması onun böyük sevincinə səbəb oldu. Xahiş etdim ki, daha bir neçə şeirini versin. Razılaşdı, "Qala bilmirəm", "Ana", "Ata" şeirlərini mənə verdi.

Ayağımda olan problemlərlə bağlı Ərdəbildə həkimə getmək qərarına gəldim. Rəhim ağa məni yaxın dostu Zikrulla Xudayarnın yanına göndərdi. O, Ərdəbil şəhərində Dərməngahı Rifah xəstəxanasının baş həkimidir. Məni çox səmimi qəbul etdi. Kurs müalicəsi yazdı. Hətta zəhmət haqqı da almadı.

Bakıdan gəldiyimi bildiyi üçün sevincinin höddi-hüdudu yox idi. Çox rəvan şəkildə şeirlərindən bir neçə misra əzbərdən dedi. Bildirdi ki, iki şeir kitabı var. Xahiş etdim ki, şeirlərinin bir neçəsini və kitablarını mənə versin. Məqsədim Azərbaycan oxucularını onun yaradıcılığı ilə tanış etməkdir. Razılaşdı. "Məhəbbət yolcusuyam", "Mən səni sevirəm, sevməsən də san", "Qala", "Sevirəm" şeirlərini və iki şeir kitabı – "Yaşılbaş", "Gözəllər gözəli" – mənə verdi, hərəsindən üç nüsxə. Bakıya qayıtdıqdan

sonra Xudayarı həkimin kitablarını Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Elmi kitabxanasına və Azərbaycan Respublikasının Milli Kitabxanasına təqdim etdim.

Mən eyni zamanda, tarixçi alimlərimizdən cənublu qardaşlarımıza olan elmi-bədii əlaqələrinə də öz töhfəməi verməyə çalışıram. Məhz bu məqsədə tarix elmləri doktoru, professor Şahin Fazılə Rəhim ağanı şifahi də olsa bir-birləri ilə tanış etmişəm. Mənim hər dəfə Səreinə olan səfərlərim zamanı onlar bir-birlərinə salam göndərir, hətta bir-birlərinə ittifab etdikləri şeirlərini də mənə verərək ünvanına çatdırmağı xahiş edirlət. 2019-cu ilin iyul ayında mən Sərein şəhərində olarkən Rəhim ağa "Şahin Fazıl" şeirini mənə verərək onu Şahin müəllimə çatdırmağı xahiş etdi. Mən onun xahişini yerinə yetirdim. Həmin şeiri Bakı şəhərində Şahin müəllimə təqdim edərkən onun sıfətində böyük razılıq əlamətini gördüm.

Bu yazını Rəhim ağanın aşağıdakı şeiri ilə bitirmək istəyirəm:

Azərbaycan oğluyam!

Vətənimdir ilk barı,
Gözəl insan oğluyam,
Türk elində yaşırıam,
Oğuzun xan oğluyam,
Azərbaycan oğluyam!

Ulduzlar çirağımdır,
Gözəllər qonağımdır,
Əzənlər dayağımdır,
Elin məstan oğluyam,
Azərbaycan oğluyam!

Güllü yarın gözündə,
Sözümüz var el sözündə,
Təbiətin özündə,
Darda dərman oğluyam,
Azərbaycan oğluyam!

Gözəl anam Sərein,
Vətənimdir minə-min,
Eşq ağacı göyərsin,
Verərəm qan, oğluyam,
Azərbaycan oğluyam!

Doğma vətən səsinin,
Ellərin həvəsinin,
Alovlar ölkəsinin,
Dağlar yaran oğluyam,
Azərbaycan oğluyam

Elin ən bəxtiyarı,
Mahnının köklü tarı,
Şəhriyar yadigarı,
Şah Süleyman oğluyam,
Azərbaycan oğluyam!

Yada sözün andıran,
Əqli eşqə qandıran,
Qaranlıqlar yandıran,
Odlu qurban oğluyam,
Azərbaycan oğluyam!

Sözümüz süzür barı,
Qalamışam tonqalı,
Savalanın Qartalı,
Əhdi-peyman oğluyam,
Azərbaycan oğluyam!

Yam-yaşıl ələmim var,
Qanlı laləzərim var,
Qızıldan qələmim var,
Elin zaman oğluyam,
Azərbaycan oğluyam!

Rəhim Əsədullahı Maarif haqqında



On bir il bundan əvvəl, 2009-cu il Miladidə Sərein şəhərində Maarif müəllimi olarken tanış oldum. Maarif müəllimi əzəl görüşdə el-dil-vətən vurğunu təniyib bir doğma qardaş kimi bağırma basdım. O zamandan əbədiləşən qardaşlığımız başlandı.

2012-ci ilin avqust ayının əvvəllerində Maarif müəllim Səreində olarken onun üzündəki qüssəni görərək səbəbini soruşdum. Büyük itkisi haqqında məlumat verdi. Bir neçə gündən sonra bu ağır itki ilə əlaqədar yazdığım aşağıdakı şeiri ona töhfə etdim.

A N A

Ibtidadən bilirik xılqətə illət anadır,
Əmbiyalar da deyib "ilları xılqat anadır".

Ana bir güldür, təbiətdə gülər gül dodağı,
Aləmi-zərridə dəryayı-məhəbbət anadır.

Ananın izzatına göydə malaikə baş aşır,
Kohkaşanlarda qaçan nuri-həqiqət anadır.
Yüz balası ola, bir gözədə görüb dərdin alar,
Mülki-eşq içərə əzəl xalıcı-vahdat anadır.

Əllərindən tutub hər dəm sənə can eylər ata,
Yetirə vəslə sənə, piri-təriqət anadır.
Ana sənsiz ayağın cənnətə qoymaz, yəqin ol,
Bağı-rizvənə verən zivəri-zinət anadır.

Göz yaşyan becəribdir səni bağban saygı,
Bunu dərk eyləmişəm, ruhi-təbiət anadır.

Anadan sonra bala dərdini bir kimsə yeməz,
El sədaqətlə deyir: "Eşqi-dəyanət anadır".
Əlli yaşın da ola *can bala, can* yağıdıracaq,
Edən eşq ayəsini dəmdə təlavət anadır.

Ruzi-məşhərdə də fikrin çəkib hicrində yanar,
Sənə tufani-qiyamətdə himayət anadır.

Ananın ərzişini Ümmi-Əbihadən eşit,
Dəm qənimət sananın dəmdə qənimət anadır.

Iştəson, Dərviş, əgər badeyi-Tohid içəsən,
Əql əndişənə daruye-səlamət anadır.

Düz bir ildən sonra, 2013-cü il iyul ayının 31-də Sərein şəhərində, mənim mənzilimdə olarkən Maarif müəllimə ittihof etdiyim "Mənim ağbirçək anam!" şeirini də ona təqdim etdim.

Mənim ağbirçək anam!

Boynuma eşq ilə saldin saçını sil-silə sən,
Gətiribən məni qoynunda bu son mənzilə sən.
Silən olmur gözümün yaşını, qan ağlayıram,
Dən səpib indi gətirdin məni quş tək dilə sən.

Qaləm oldun əlimə, sözləri qoydun dilimə,
Qonaq etdin məni də, naz ilə bu məhfili sən.

Ol qabar əllər ilə nazımı çəkdiñ bir ömür,
Kaştiyi əşqimi çatdırdın, ana, sahilə sən.

İnana bilməyirəm sən gedəsan qurban elə,
Büründün ayrılıqlıla üräyim nisgilə sən.

Mənim ağbirçək anam, yox sənə könlümdə ölüm,
Öyrədibən, ana, laylalarını bülbü'lə sən.

Hara baxsam görürəm evdə əlindən əsəri,
Ürəyimdən hələ də tutmamışan fasılə sən.

Ürəyin qanın içirdin, mənim oldun dayağım,
Dözdün haqqımda, ana, dəhridən min müşkü'lə sən.

Dilimin əzbərisən, ta nəfəsim vardır, ana,
Gerçə qoynunda namazımızda düşən nafiləsən.

Günə-gündən əsər eylir mənə ayrılmagını,
Ucalırsan ürəyimdə, Ana, ildən-ilə sən.

Sənin eşqinə, oğulun, gecə-gündüz yaşayır,
Mənə göylərdən, Ana, nazil olan Ünzüləsən!

Mən tanışlığımız dövründə Maarif müəllimin anadan olmuş 5 nəvəsinə şeirlər yazmışam. İlk şeirim 2014-cü ilin dekabr ayının 29-da anadan olmuş Murada həsr olunub.

Murad

Bu Ana torpağım, Azərbaycanım,
Olubdur, olacaq səngərin, Murad!
Sənin əlindədir mənim dərmənim,
Zülməti kəsəcək xəncərin, Murad!

--- --- ---
Adınlı görürəm ellər bayramın,
Almışan saqidən məhəbbət camın,
Almuşam dilindən şerin ilhamın,
Ümidlər yaradır gözlərin, Murad!

--- --- ---
Qəmi yandırırsan tonqallar kimi,
Namərdi dalarsan qanqallar kimi,
Çalarsan qanadın qartallar kimi,
Yaracaq göyləri şəhpərin, Murad!

--- --- ---
Yayıb-yaradarsan eşqi, vəhdəti,
Verərsən elimə olan qiyməti,
Tutilər qazanıb səndən lezzəti,
Süzülər dilindən şəkkərin, Murad!

--- --- ---
Bulud tək yağışa göydə dolarsan,
Ellərin qeydində sən də qalarsan,
Türkün Ana dilin haqqın alarsan,
Olar ellərinə bavarın, Murad!

--- --- ---
Qartala gələrsən bir geçə mehman,
Qalarsan qəlbində sönülməz vulkan,
Sən Odlar Yurdunun igid oğlusan,
Yarar qaranlığı azərin, Murad!

2015-ci il mart ayının 3-də İstanbul şəhərində Maarif müəllimin nəvəsi Elanur anadan oldu. Bu şad xəbəri eştidikdən sonra mən "Elanur" şeirinin yazdım və avqust ayında Sərein şəhərində Maarif müəllimə təqdim etdim.

Elanur

Ulduza naz edir gecə,
Bir gözəl aydır Elanur!
Bir yaraşlı gül kimi,
Bayrama paydır Elanur!

--- --- ---
Göydən enir mələkləri,
Öldən alır ürəkləri,
Bağda düzüb çiçəkləri,
Çəsmədir, çaydır Elanur!

--- --- ---
Dağdan axan şəlalədir,
Nazlı, gözəl qəzaladır,
Bağda bozoklı lalədir,
Güllərə taydır Elanur!

--- --- ---
Yaydı buludlar örpəyi,
Sərdi çəməndə köynəyi,
Pəlmədə çaxdı şimşayı,
Dağda haraydır Elanur!

--- --- ---
Oynadı üzdə telləri,
Bülbülə qoşdu gülləri,
Tellənib aşdı selləri,
Eldə Saraydır Elanur!

--- --- ---
Düşdü Vətəndə dillərə,
Gülləri taxdı tellərə,
Sırrını açdı çöllərə,
Yel kimi yaydı Elanur!

--- --- ---
Dinlədi Qartalın səsin,
Xoşladı kəlmə-kəlməsin,
Dağların aldı zirvəsin,
Ulduzu sayı Elanur!
qəzalə - körpə maral balası
pəlmə - duman
Saray - Sara

Miladi 2018-ci ilin iyul ayında Maarif müəllim Səreində olanda görüş zamanı bildirdi ki, Nilay adlı bir qız nəvəsi olub, tezliklə oğlu Ceyhunun da bir oğlu olacaq. Bir neçə gündən sonra, yəni iyul ayının 25 və 26-da mən yazdığım iki şeiri ona təqdim etdim.

NILAY

Sevirəm, candan əziz ruhi-rəvanımdı Nilay,
Dadlıdır, bal kimi, cismimdəki canımdı Nilay!

Muradin naz bacısı, yaşı Maarif nəvəsi,
Çırpinır sinədə, qəlbimdəki qanımdı Nilay!

Ana laylası ona musiqidir, "Şur" oxuyur,
Naz beşiklərdə yatan, sırrı nəvanımdı Nilay!

Mədinə Gülgünüdür şanlı Azərbaycanımın,
Parlaq uluz kimi alnımda nişanımdı Nilay!

Parlaşın, sanki Günəş, aləmə salsın işığı,
Ürəyim bəndidi, varlıqda gümanımdı Nilay!

Səreyində gəlib olsun babasıyla qonağım,
Dəli könlümədə olan, duzlu bəyanımdı Nilay!

Qartalın duyğusu, göylərdəki ilhamı odur,
Şerimin bülbülüdür, yaxşı-yamanımdı Nilay!

Ayxan

Ay Maarif baba, hər an evin abad olsun,
Tanrı hər bir qədəmində sənə imdad olsun!

Yoldadır, Aləmə istir gələ Ceyhun balası,
Görüm, açıqca gözün aləmə dilşad olsun!

Uluzu parlaşın on dörd gecəlik bir ay tək,
Yaşlanıb bir gözəl oğlan kimi damad olsun!

Atasıyla anası başına salsın kölgə,
Dərdi-qəmdən var özür, dəhridə azad olsun!

Hüseynin qəlbə, Maarif babanın imkanı,
Atası sevdiyi "Ayxan"la görüm ad olsun!

Şənlik ilən yaşasın, sürsün ömür şadlıqda,
Harda toy möclisi var, orda onu yad olsun!

Boya çatsın uzun ömürlə, ağartsın saçlar,
Qoca dünyada görüm, ağızı dolu dad olsun!

Bakıdan Ərdəbili sal yadına, gəl mehman,
Sənə toy tutmağa Qartal baba da şad olsun!

Miladi 2018-ci ilin yayında Maarif müəllim Bakıya qayıtdıqdan sonra, mən
onun ilk nəvəsi olan Murada ikinci şeirimi yazdım.

Murad bəy

Güldən də gözəl nazlı bir oğlanı Murad bəy,
Göyçəkdir, ürəklərdəki ceyrandır Murad bəy.

Sansan, ürəyim arzularından yaramıbdır,
Könlümüzə olan dərdimə dərmandır Murad bəy!

Eşqin günəşin ovcumə ehsas ilə qoymuş,
Ulduzlar ara bir məhətəbandır Murad bəy!

İl duyğularım eşq ilə ondan nəfəs almış,
Sinəmdə məlahətlə coşan qandır Murad bəy!

Əsadır əlimdə, gözümün nurudur aydın,
Şirindi, şirin canıma bir candır Murad bəy!

Onsuz nano yarpağı kimi könlüm əsəndir,
Allah tərəfindən mənə ehsandır Murad bəy!

Tək-tək gülün alnında düzülmüş göz evində,
Əql ayəsidir, eşqimə ünvandır Murad bəy!

Nemətli yağışdır, yağır eşqin buludundan,
Öp gözlərini, zəhməti rəhmandır Murad bəy!

Şur ilə qəzal ovlayır hər bir qəzalindən,
Qartal adına noğməli divandır Murad bəy!

Qəzal körpə ceyran balasıdır.

O da mənim işiq üzü görən kitablarımı aparıb, o tay Azərbaycanında kitab evlərinə
vermiş, bununla bağlı yazıları mənə vermişdir.

Maarif müəllim məni professor Şahin Fazilla tanış etmişdir. Nəticədə bizim
hər ikimiz bir-birimizin ədəbi-bədii əsərlərini əldə etmiş, yaradıcılığımızla tanış ol-
muşuq. Hətta bir-birimizə şeirlərimizlə də müraciət etmişik. Miladi iyul ayının 18-də
professor Şahin hazırlarına ünvanlanmış şeirimi də Maarif müəllimə təqdim etdim.

Şahin Fazıl

Şeyda bülbul kimi galmış dilə Şahin Fazıl,
Dil verir bağçadakı bülbüllə Şahin Fazıl!

Tutdu yetmiş beş ilin izzət ilə bayramın,
Çata sağlamlıqla yüz ilə Şahin Fazıl!

Şah əsərlər yaradıb Molla Füzülilər tək,
Yetirib karvanı son mənzilə Şahin Fazıl!
(yəni ədəbiyyat karvanını)

Nəzm edib nəğməli divanları Od yurdunda,
Yaradıb şer ilə min min silsilə Şahin Fazıl!
Fəxridir doğma Azərbaycanımın bu şair,
Yaraşıqdır qocaman məhfili Şahin Fazıl!

Qurqudun son nəfəsi almış əla Divanın,
Qələbə çaldı olan müşküllə Şahin Fazıl!

Şah damardır Arazim, düşmənə çövlən edir,
Salmayırla ortalığa fasılı Şahin Fazıl!

Vətənin qulluğuna el tanırıq qulluqçu,
Sözlərin düşdü qızıl sünbüllə, Şahin Fazıl!

Yol salıb Təbrizə gəlsən, kəsərəm Qurbanı,
Çək dənizdən gəmimi sahili, Şahin Fazıl!

Atalıq haqqı varındır sanıram boynunda,
Ağır içlərdi sahib yüngülə Şahin Fazıl!

Simdə mizrabın gəzdir, segahın səsləndir,
Şuru şahnaz elə, sal zabilə, Şahin Fazıl!
Bir də gəl Təbrizə, Bağlar bağına sal manzıl,
Dər apar qırmızı salxım gilə, Şahin Fazıl!

Duyğunun damcılarından çılo, könlüm dindir,
Sal işiq, çox kəpənək qəndilə, Şahin Fazıl!

Açılib duyğuların pəncərəsi Şirvandan,
Qartalı eylə qonaq əzgilə, Şahin Fazıl!

Oziz Şahin Fazıl! Özgül ildə bir dəfə tapıldığı üçün qiymətlidir.

Maarif müəllim mənə eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası Folklor İstututunun direktoru, professor Muxtar müəllimin rəhbərliyi altında Cənubi Azərbaycan folklorunun da öyrənilməsində böyük işlər görüldüyünü çatdırmışdır. Mən də belə qərara gəlmışam ki, Ərdəbil ostanı ilə bağlı folklor nümunələrinin bir hissəsinin cap olunması üçün Folklor İstututuna təqdim edim. Quzey Azərbaycanına olacaq səfərim zamanı bunu etməyi planlaşdırıram.

Miladi 2019, iyul ayının 17-də Səreində yazdığını "Muxtar əmi" şirini sizə təqdim edirəm. Bu şeirdə "əmi" sözü şirin, əzizləmə mənasında verilnişdir.

Muxtar əmi

Ağ gümüşlərdi düzüb tellərinə Muxtar əmi,
Sevgilik bəsləyir öz ellərinə Muxtar əmi!

Bir müəllimdir, ona fəxr edir Azərbaycan,
Gül səpir yurdumuzun çöllərinə Muxtar əmi!

Arazın körpülərindən gəzir Xan çobanı,
Qarışıbdır Saranın sellərinə Muxtar əmi!

Oxuyub bu qızılı, xoş səsilə bülbülmüş,
Düşəcək ellərimin dillərinə Muxtar əmi!

Dolanıb el bağını baxçada seyr eyləyəcək,
Alacaq dəstə gülü əllərinə Muxtar əmi!

Təbrizə gəlməyini gözlöyirəm, yolda gözüm,
Qartal ilən düşəcək göllərinə Muxtar əmi!

Maarif müəllim tarix müəllimi olduğuna görə onunla qonuşub Azərbaycan tarixinə mühəbisələr aparırdıq. Maarif müəllim bir müdrik müəllim kimi öz gördüklerini

qələmə alıb, ya da yaxından şökillərini götürüb "yadigarlıq" deyə özündə saxlayırdı.

Bu on bir ildə mən onun üzün gülər və məhəbbətli insan kimi görüb sandı.

Onun ayaqları sancti edib onu ağrıdırdı. O ağrıya baxmayaraq uzaq yollardan gəlib Səreinin isti sularından, gözəl təbiətdən istifadələr aparırdı.

Maarif müəllim öz səfərlərində Ərdəbilda Şeyx Səfiəddin məqbərəsini, Kəlxoranda Şeyx Cüneyidin məqbərəsini, Məşkində Şeyx Heydərin məqbərəsini ziyarət edib materiallar götürmüştür.

Maarif müəllim səfərlərinin birində Bəzz qalasına da yaxından baş vurub, zahmata, inciyi baxmayaraq öz eşqinə davam vermişdir.

O, bu tay Azərbaycanın asarasınıñə də vurgundur. Səreinin Anahita məbədində baxan kimi gözləri dolub, ürəyi kövrəlib ağlayırdı.

Savalannın isti suyunu canından əziz sevirdi. O deyirdi ki, bu su mənim qıç ağrımın dərmanıdır, bura galəndə qıçları toxdayıb bir gənc oğlan kimi oluram.

İyirmi gün bundan əvvəl Maarif müəllim Bakıdan mənə zəng vurdu, halallaşdıq. Sonda bildirdi ki, bir nəvəsi olub, adını Maarif-Eymən qoyublar. Miladi 18 iyul 2019-cu ildə Səreində "Sadaf" hotelində görüş zamanı mən aşağıdakı şerimi ona təqdim etdim.

Maarif Eymən balama

Ürəkdə istirəm bu gün məkan verəm Maarifə,
Öz cəqimi balam kimi nişan verəm Maarifə.

Qalibdir yolda gözlərim, qonağım olsun ol gözəl,
Golib qonağım olmağa, zaman verəm Maarifə.

Ayağını göz üstə qoy, gəl Ərdəbildə gör məni,
Üzümdən azca gəlməyir ziyan verəm Maarifə.

Savalanın suyu sənə səfa verər, gəl cən də çim,
Ürək bağında ev tikib, güman verəm Maarifə.

Çağirdim El bağında gəl, oxu vətən təranəsin,
Səpib dəni, danışdırıb bəyan verəm Maarifə.

Məni o oğlan ovlayıb, bir ovçu tək baxan kimi,
Ox olsa qara kipriyi, kaman verəm Maarifə.

Maarif-Eymən haqqına çekildi nəzmə bu qəzəl,
Bu şeri Qartalam yazıb, həman verən Maarifə.
Həman – o an təqdim etmək
Ay Maarif baba, şadlan, evin abad olsun.
Tanrı hər bir qədəmində sənə imdad olsun!

Sonda bu çalışqan müəllimə uğurlar diləyib hünerində yaradıcılıqlar arzulayıram. Ulu tanrıdan ona uzun ömür, sağlamlıqla yaşayış, gözəl-gözəl yazılar yazıb yaratmaq diləyirəm!

**El qulluqçusu, Savalan Qartalı, Rəhim Əsədullahi
Sərein, miladi 19 iyul 2019**

“Bəzz” qalası ilə ilk görüşüm

7 avqust 2012-ci il

Səhər saat 5-də taksi ilə Səreindən Bəzz qalasına yola düşdüm. Ərdəbildən Meşkin şəhərinə 87 km, Meşkindən Əhər çəhərinə 68 km, Əhərdən Kəleybər şəhərinə isə 68 km-dir. Yol boyu ətraf çılpaq dağlarla əhatə olunub. Sanki Bakı-Şamaxı yolunu gedirən. Meşkin alması, Əhər isə şaftalısı isə məşhurdur.

Əhər şəhərinə yaxınlaşırıq. 1493-cü ildə Ağqoyunlu hökməndə Rüstəm Mirzə qızılbaşlarla ittifaqda rəqibi Baysunquru Əhər yaxınlığında baş verən döyüşdə möglüb etmiş və bundan sonra hakimiyyətini möhkəmləndirmiş

Avqust ayının 7-si İranda Mordad ayının 17-sidir. Kəleybər şəhərinə çatdıqdan sonra Bərəməzlər adlanan yerdə gəldik. Buradan Bəzz qalasına 3-4 saatlıq piyada yol var. Daş pilləkənlərlə dağa qalxmaq lazımdır. Saat 10:45-dir. Bərk istidir. Yaşının bu vaxtında bu yolla getmək mənim üçün çox çətin olacaq. Burada yeməkhanada olan işçilər də bu yolla getməməyi məsləhət gördülər. Xüsusi bələdi maşını bizi 10 min dinara apardı. Təxminən 10 dəqiqədən sonra yaylaq olan əraziyə çatdıq. Burada alaçıqlar, mal-qara sürüləri var idi. Maşından düşərək dağ yolu ilə Bəzz qalasına getməyə başladım. Təxminən bir saatdan sonra, saat 11-də Bəzz qalasına çatdım. Dörd saata yaxın Bəzz qalasında oldum. Saat 15:20-də Bəzz qalasından düşüb yenidən alaçığ olan yerdə gəldim. Burada yağ və pendir aldım. Mal-qara saxlayan satıcı mənə bildirdi ki, qoyunun qarını mədə yarasını sağaldır, onu sulu halda bişirmək lazımdır. Onlarla sağıllaşıb yola düşdüm. Dağın ətəyindəki “Babak” hotelinin yanında olan yeməkhanada nahar etdik. Saat 16:50-də Ərdəbilə yola düşdük. Gecə saat 11-də Səreinə çatdıq.

Bu gün mən uzun illər arzusunda olduğum bir məqsədəmə çatdım. Xurrəmilərin 60 ildən artıq sığınğı olmuş Bəzz qalasında oldum. Məhz bundan sonra anladım ki, ərobələr nə üçün bu qalanı uzun müddət ələ keçirə bilməyiblər.

Meşkin şəhərinə çatarkən sürücü bildirdi ki, burada, Savalan dağının ətəyində, Meşkində Şirvan dərəsi deyilən bir yer var. Bu dərənin dibi görünmür. Nadir şah Qafqaza getmək üçün Şirvan dərəsindən Qafqaza yol çəkdirmişdi.

Bilalabad kəndi Səreindən yuxarıda, Savalan dağının ətəyində, Sein kəndinin yaxınlığında, Savalan dağına tərəf 4 ağaçlıqda yerləşir. Hal-hazırda həmin kənddə əhali yaşamır, qəbiristanlıq var.

Bəzz qalası İran İslam Respublikasının Güney Azərbaycanının Şərqi Azərbaycan ostanının Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşir. Bəzz qalası istehkam qala tipində inşa olunmuş memarlıq abidəsidir.

Qalanın tikintisi üçün strateyi cəhətdən mükəmməl ərazi seçilmişdir. Belə ki, Bəzz qalası dəniz səviyyəsindən 2300-2600 metr yüksəklilikdə yerləşir. Qala üç tərəfdən uçurumlarla əhatə olunmuşdur. Qalanın ətrafinı 400-600 metr dərinlikdə dərələr əhatə edir. Təbii ki, bu amillər də Bəzz qalasının alınmazlığını təmin edən səbəblərdən biri olmadur.

Qalaya qaya yolları ilə iki yol gedir. Birinci yol daha çətin yoldur, daha sıldırımlı, daha uzundur. Bu yolla gedən yolcu, yerli sakinlərin dediklərinə görə, qalaya çatmaq üçün 5-6 saat yol qətt etməlidir. Daha yaxın və nisbətən asan yol isə yaylaq yerdən, dağın ətəyində mal-qara saxlayan kəndlilərin alaçılalarının yanından gedən yoldur. Bu yolu Təngə yolu, yəni darısqal, dar yol adlandırırlar.

Bəzz qalasının əsasının na zaman qoyulması haqqında dəqiq məlumat yoxdur. Tədqiqatçılar Bəzz qalasının tikilmə tarixini VIII əsrə aid edirlər.

Bəzz qalası Güney Azərbaycanın memarlığının ən gözəl incilərindən biridir. Qalanın tikintisində, əsasən, yerli çay daşlarından, kərpicdən, əhəng-yumurta sarısı qatışığından istifadə olunmuşdur. Bu daşlar, bu divarlar insanların qəhrəmanlıq tarixindən, torpağın na qədər müqəddəs olmasından danışır.

Qala çoxpilləli möhtəşəm müdafiə sistemindən ibarətdir. Müdafiə divarları yonulmuş iri daşlardan inşa edilmişdir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala divarlarının hər dörd künkündə yarımdairəvi gözətçi məntəqələri var. Bunlar isə geniş bir ərazini nəzarətdə saxlamaq, düşmənin gəlişini görüb tonqallar vasitəsilə ətrafa xəbər verməyi mümkün etmişdir..


Bəzz qalası ərazisində bir neçə dəfə, o cümlədən 1967-ci ildə arxeoloji qazıntılar aparılmışdır. Qala ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans və Azərbaycan Atabəy Eldənizlər dövlətlərinə aid sikkələr tapılıb. Qala ərazisindən, həmçinin təndirlər, çıraqlılar, gil qablar, silahlardan digər əşyalar tapılıb.

Bəzz qalası Güney Azərbaycanda xilafətə qarşı 60 ildən artıq bir dövr ərzində, VIII-IX əsrlərdə qəhrəmanlıqla mübarizə aparmış xalq savaşının, xürrəmələr hərəkatının beynin mərkəzi olmuşdur. Qala uzun müddət alınmazlıq simvolu olmuşdur. Məhz buna görə də Bəzz qalasının yaranma tarixinə, xalqın azadlıq mübarizəsi tarixində mühüm yer tutmasına böyük maraq göstərilmesi tamamilə anlaşıilandır.

Bəzz qalası bu gün də öz əzəməti, vüqarı ilə insanları heyran etməkdədir. Halal olsun onu inşa edənlər! Halal olsun ona siğimb Vətəninin, torpağının azadlığı uğrunda mübarizə aparanlara! Halal olsun bu möhtəşəm tarixi abidəni bu gün də qoruyub saxlayan xalqa və Dövlətə!

Maarif Xalıqov




7 yanvar 2018-ci il



AZƏRBAYCAN MİLLİ EMLƏR
AKADEMIYASI
A.A.BAKIXANOV adına TARİX İNSTITUTU

MAARİF XALIQOV

Bazz qalasına yaylaq yerinden, dağın ətəyində
mal-qara saxlayan kəndlilərin alaçıqlarının
yanından gedən daha yaxın yol



Rəhim Əsədullahinin yaradıcılığında

Bəzz mövzusu

Səhhətimlə bağlı olaraq İran İslam Respublikasına vaxtaşırı gediş-galışım olur. Növbəti gedişlərimdən birində çox istəkli dostum, gözəl alim, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının "Folklor" İnstitutunun direktoru, akademik Muxtar Kazimoğlu məsləhət bildi ki, səhhətim yaxşılaşdıqca Güney Azərbaycan folklorundan müəyyən nümunələri toplayım və həmin folklor örnəklərini instituta təqdim edim. Hörmətli akademikimizin məsləhətinə əməl etdim və folklor örnəkləri-nin toplanması barədə mənə köməklik etməsini Güney Azərbaycanında çox yaxşı tanınan Rəhim Əsədullahidən xahiş etdim. Rəhim Əsədullahi bu təklifimi çox böyük məməniyyətlə qarşılıdı.

Cənublu qardaşım Rəhim Əsədullahini yaxşı tanıyıram və o, xalq ədəbiyyatını, folkloru məharətlə mənimsəmiş, zəngin mütaliyə və geniş dünyagörüşə malik ziyanlı və istedadlı şairdir. O, söz materialından zərgər dəqiqliyi ilə istifadə edən sənətkardır. Ümumşərəq poeziyasını, klassik və müasir ədəbiyyatımızı dərindən bilən bu şairin müxtəlif janrlarda, rəngarəng poetik formalarda yaratdığı şeir nümunələri onun yetkin sənətkarlığından xəbər verir. Axıcı, rəvandılə, özünəməxsus deyim və ifadələr, orijinal obrazlar, cinaslar, təşbehlər onun fərdi üslubunu, bənzərsiz dəst-xəttini müəyyənləşdirir və bu bədii keyfiyyətlər onun şeir bulağını xatırladan müəllifli bayatlarına da hopmuşdur.

Rəhim Əsədullahının ərsəyə yetirdiyi aşağıdakı bayatılarda Bəzz qalası təsvir-tərənnüm mövqeyində təqdim edilir və bu kiçik ölçülü "əsərlər" şair qəlbində yüksək vətəndaşlıq qüruru ilə bəstələnmiş qürur noğmələrini xatırladır.

Yaz çıxdı yaya döndü,
Çəşmələr çaya döndü,
Çatdim Bəzz qalasına,
Ulduzum Aya döndü.
Dağ lalasındayam, göl,
Göz qarasındayam, göl,
Göydən ulduz dərməyə,
Bəzz qalasındayam, göl.

Bu bayatları oxuduqca hiss olunur ki, müəllifin Bəzz qalasına tükənməz məhəbbəti var və bu məhəbbətin ümumbaşarı səviyyəsini də o, yaxşı dərk edir, bunları mənalandırmağı məharətlə bacarıır. Aşağıdakı bayatılarda olduğu kimi:

Ay çıxb Aya dönsə,
Yaz gəlib yaya dönsə,
Taparam Bəzz qalasın,
Göz yaşım çaya dönsə.

Dağların balasıyam,
Çeyranın balasıyam,

Dərərəm göydən ulduz,
Babəkin qalasıyam.

Mən aşiq alasını,
Gözlərin alasını,
Qanadlanıb alaydım,
Babəkin qalasını.

(Birinci iki sətr - Mən ala gözlərin aşığıyam)

Mən aşiq haray dağlar,
Çalarlar lalay dağlar,
Bəzz qalasın görməyə,
Haraylar haray dağlar.

(Haraylar haray dağlar - Dağa düşən səs qayıdır haray verir.)

Rəhim Əsədullahının Bəzz qalasına həsr etdiyi hər bir bayatısında biz müəllifin yüksək qayəsi ilə qarşılaşırtıq. Onun Bəzz qalasına ünvanladığı bayatlarında həzin, kövrök, qürurlu notlar avazlanır. Bu bayatılarda şairin qəlbində hakim kəsilən bir Bəzz sevgisi, bir Bəzz məhəbbəti, bir Bəzz nişkili təzadlı şəkildə önə çəkilir. Sanki şair bu qalada oturub qopuz da çalır, noğmə də oxuyur, sevinir, gülür də, göz yaşı axıdır da.

Fikrimizcə, hər bir tarixi şəxsiyyət müəyyən zaman və məkanın övladıdır və bu tarixi şəxsiyyətlərin siqlotunda böyük bir ucalıq dayanır. Babək də belə ucalıqda dayanan xalqımızın igid, cəsur, qəhrəman övladlarından biridir və Rəhim ağanın bəzi bayatlarında xalqımızın qəhrəman oğlu Babəkin dəqiq yeri, mövqeyi Bəzz qalası ilə vəhdətdə poetik sözün gücü ilə olduqca dürüst bir şəkildə təqdim olunur.

Şair bəzi silsila bayatılarda Bəzz qalası ilə yanaşı Babəkin poetik obrazını da məharətlə yaratmış və Babək şairin poetik düzümündə yenidən oxucu gözündə canlanır. Aşağıdakı bayatılarda olduğu kimi:

Qalalar, ay qalalar,
Qalarğılar qalalar,
Qopuz qurub qalada,
Bəzz qalasın çalalar.

(Qalarğı - əbədi qala)

Mən aşiq Bəzz qalası,
Babəkin öz qalası,
Qan içib, su içməyib,
Bu dağların lalası.

Ağ bulud yağış olır,
Şimşek çaxıb silkələr,
Qaraqaşqa çapdırın,
Bəzz qalasından gəlir.

(Şimşek çaxıb silkələr - Beş iyi tərpədir.)
(Qaraqaşqa Babəkin atının adıdır.)

Dərmişəm dağ lalasın,
Ceyran gəzir balasın.
Ürəyində tikiblər,
Babəkin Bəzz qalasın.

Rəhim Əsədullahının aşağıdakı bayatları da gözəl deyimlidir. İstisnasız olaraq bu bayatların hər biri dərin mənəni və düşündürücüdür. Diqqət edək:

Yar qopuzun çalacaq,
Elin yada salacaq,
Ürək dileklərində,
Bəzz qalası qalacaq.

Yar könlümü alandır,
Qırğı kimi çalandır,
Bəzz qalası Vətəndə,
Diri tarix qalandır.

Savalan ucalıbdır,
Babəklər qocalıbdır,
Qocalıb Bəzz qalası,
Günəşdən bac alıbdır.

Rəhim ağa Əsədullahi ədəbi janrları asanlıqla mənimşəyən, onlara orijinallik götirən poetik janrın imkanlarını genişləndirməyi bacaran ustad sənətkardır. Onun Bəzz motivli bayatlarının hər biri buna misaldır və bu bayatılarda Bəzz qalası gah ucalıq rəmzi kimi, gah müdafiə rəmzi kimi, gah Babəkin nişanəsi kimi, gah da obədiyaşarlıq rəmzi kimi səciyyələndirilir. Aşağıdakı bayatlar bu baxımdan olduqca xarakterikdir:

Quş sevər uçalmağa,
Şahlardan tac almağa,
Ucalıb Bəzz qalası,
Günəşdən bac almağa.

Mən aşiq əski qala,
Qalandır əski qala,
Bəzz qalası bitirər,
Qoynunda bitməz lala.

(Bəzz qalasında bitən lalələr başqa yerde bitməz.)

Mən aşiq qalaları,
Dərmişəm lalaları,
Güdür elin, torpağın,
Babəkin qalaları.

Qalalar qala qaldı,
Çox işlər qala-qaldı,
Bəzz qalası hər addım,
Babəki yada saldı.

(Sayahatçılər Bəzz qalasına daş pillələrdə çıxarkən qəlbərində Babəki yada salırlar.)

Cox geniş şəkildə izah etməyə ehtiyac yoxdur ki, Rəhim Əsədullahi kiçik höcmli dörd böndlik folklor öməklərində xalqımızın tarixinin Babək dövrünü xüsusi bir zövqlə tərənnüm etməyə çalışmışdır. Tarixin qaranlıq sahifələrində bahs edən bu bayatları həyacansız oxumaq mümkün deyildir. Bu bayatılarda badbin notlar nikbin notları üstləyir, həm Bəzz qalasının, həm də Babəkin poetik obrazı oxucu gözləri qarşısında çox gözəl canlanır:

Mən aşiq qala neylim,
Pozulan hala neylim,
Ucalıb Bəzz qalası,
Babəksiz qala, neylim?

Mən aşiq qaladılar,
Qalalar qaladılar,
Babəkin Bəzz qalasın,
Yandırıb taladılar.

(Qalalamaq – bir-birinin üstüne qalanmaq, yəni toplanmaq)

Ozizim, el balası,
El gülü, el lalası,
Ürəklərdə təməldir,
Babəkin Bəzz qalası.

Əzizim bala batdı,
Dodağın bala batdı,
Qənimlər üşyan salıb,
Odlanıb qala batdı.

Rəhim Əsədullahının hekayələrində Bəzz qalası ayrıca bir tədqiqat əsərinin mövzusu ola bilər. Belə ki, bu istedadlı qələm sahibi 20 il bundan əvvəl "Sərein dərayinə qələm" adlı kitab yazmışdır. Bu kitab 1998-ci ildə çap olunmuşdur. Həmin kitabda Bəzz qalası ilə əlaqədar bəzi məlumatlar verilmişdir. Bu məlumatlar sanki xalqımızın itmiş, unudulmuş, unutqanlığımızın dumanlığına bürünmüş məşhur Bəzz qalası və onun ətraf yerləri haqqında təəsüratlarını, duyğularımızı, qənaətlərimizi, sevgi və məhəbbətimizi bərpa etməyə çalışır, yaddaşımızın üstündən tozu götürür, Bəzz və Babəkin bədii obrazını bize təqdim etməkə bizim özümüzü özümüzün dərkində də cox gözəl cığır açır. Əsərdə əks olunmuş At gölü, Qaraqaşqa, Bəzz qalasının inşası, qalanın müxtəlif adları ilə bağlı yarı real, yarı əfsanəvi bədii təqdimatlar tələnli nəsir və tədqiqatçı Rəhim Əsədullahının gərgin tarixi axtarışlarından xəbər verir və əsərdən seçdiyimiz aşağıdakı faktları oxucuların diqqətinə yetirməyi özümüzə bərc bilirik

"Savalan dağının ətəyində bir göl var. O gölün adı "At gölü"dür, onun dibini yoxdur. Əski nağıllarda verilən məlumatə görə Babəkin atı "Qaraqaşqa" ildə bir kərə o dibin olmayan göldən çıxıb şihə (qiyyha) çökib yenidən o gölə qayıdardı.

Bu Ağ atı, yəni "Qaraqaşqa"nın o məntəqədə yaşayan adamlar da Bəzz qalasının dövrəsində də çapılı oynayan görübər. Belə nəzərə gəlir ki, "Qaraqaşqa" illərdir Babəkin gəlmək yolunu gözləyir.

Bəzz qalası Cavanşirdən və Babəkdən qabaq, Mad əsrində İstimi Qağan adlı bir hökmədarın fərmanı ilə Atropatında, yəni Azərbaycanda tikilmişdir. Qağan türk dilində qardaş deməkdir. Cavanşir və Cavidanın zamanında qalaya geniş vüsətlər verilib. Belə ki, aparılan tikintilər nəticəsində dağlar bir-birinə bağlanıb, uca hasarlar vasitəsilə qovuşdurulub. Babəkin dövründə qalada yeni tikintilər aparılıb, daş pillələr, at-qatır yolu salınıb."

Tarixi dövrlərdə Bəzz qalasının müəyyən adları ilə bağlı Rəhim Əsədullahinin yaradıcılığında maraqlı məlumatlara rast gəlirik. Əsərdə göstərilir ki, tarixin müxtəlif dönenlərində bu qala Cümhur qalası, Bəzz qalası, Babək qalası kimi adlandırılıb. Kitabda bu orotoponimlərin etimologiyasına aşağıdakı şəkildə aydınlıq gətirilir:

"Cümhur cəm, birlik mənasını verir. Cavidanın vaxtında belə adlanıb. Daha sonra Bəzz qalası adlandırılıb. Babəkin Abbasilərə qarşı apardığı 22 illik mübarizə dövründə Babək qalası adlandırılmışdır. Bəzz boz mənasını verir. Çünkü qalanın daşları boz rəngində olmuşdur.

Keçiye də Böz deyirlər. Keçilərin dağa dırmanması asandır. Buna görə də o zaman ərzağı keçinin qarnının altına bağlayıb dağa və ya qalaya aparardılar."

Bəzz qalasının tikilmə hekayəsində müəllifin verdiyi məlumatlar olduqca məntiqli səslənir:

"İstimi Qağanın anası Bilicə xatun yuxusunda görür ki, İsgəndər adlı bir rum hakimi Atropata hücum gətirib, kənd və şəhərləri oda çəkir, azərbaycanlıları öldürür, kişiləri qətləm edir, qadınları əsir tutur.

Bilicə xatun alaçığın içində yatarkən atəkləri od tutub yanır. O, qısqıra-qısqıra alaçıqdan çöla çıxarkən yuxudan ayılır. O, yuxu açıqla-yanları toplayaraq gördüyü yuxunu damışır və onlardan çara istəyir.

O zaman İsgəndər ilə İran arasında müharibə şiddətlənmişdi. Onun ordusu bu gün-sabah Azərbaycana çatmalı idi. İstimi Qağan həmin axşam fərman veriri ki, Əşkinber (Koleybər) dağlarının ortasında bir möhtəşəm qala salınsın. Ta çətin günlərdə qız-gəlin və qadınları orada yerləşdirsinlər. Bəzz qalası məhz o zaman tikilmişdir.

Azərbaycana gələn İsgəndər İstimi Qağan ilə barışq mühidəsi, yəni müqavila bağlayır, qızını ona verir. Toy Bəzz qalasında olur."

Qartal daima zirvədə, ucalıqdə, yüksəklikdə uçmağa can atır. Qartal da ucalıq rəmziidir, Bəzz qalası da. Əsərin "Bəzz qalasında qartalların məktub aparıb gətirmə hekayəsi"ndə bu rəmzlər məntiqli bir şəkildə mənalandırılırlar:

"Cavidanın və Babəkin vaxtında Bəzz qalasında Qızıl qartallara məktub aparıb gətirilməsini öyrədirdilər. Həmin Qızıl Qartallar Azərbaycanın dörd güşəsində olan qalalara və Qız qalalarına məktub aparıb bütün xəbərləri yayırdılar. Nəticədə göz qırpmında bütün xəbərlər yayılırdı.

Qızıl Qartalların nəslə kəsilməyib, Bəzz qalasında yaşayırlar. Qızıl Qartalların qorxusundan hər-hansı başqa quş o mahalda görünməz."

2019-cu il iyul ayının 15-də Ərdəbil şəhərində Rza Zərgəri "Şərqi Azərbaycanın əsri tarixi" əsərini mənə təqdim edərkən aşağıdakı qiymətli tarixi bilgini verdi.

-Babək demişdir: - Qartal yuvasından qartal uçar.

Rəhim Əsədullahi ilə səhbət edərkən bu faktla bağlı onun rəyini soruştum. O da bunu təsdiq etdi.

Təsadüfü deyil ki, Rəhim Əsədullahi kitablarında özünü "Qartal" təxəllüsü ilə verir.

2019-cu əlin iyul ayında mən Ərdəbil ostanının Sərein şəhərində müalicə kursunda idim. İyul ayının 16-da orada Rəhim Əsədullahi ilə olan görüşümüz zamanı o, mənə Bəzz qalasına

həsr etdiyi bir şerini təqdim etdi. Şeirin hər bir misrası, hər bir bəndi estetik gözəlliyi ilə məni valeh etdi və Azərbaycanın odlu, alovlu, saf, müqəddəs ruhlu oğlu olan Rəhim Əsədullahinin bu şeirini bir nəfəsə oxudum, şeir təmiz dağ havası və bulaq suyu kimi mənə zövq verdi.

Yurdumun bəzəyi Bəzz qalasıdır.
Elimin ürəyi Bəzz qalasıdır.

Odalar Diyarının nişanısan sen,
Od oğlu Babəkin məkanısan son,
Elimde dillerin bəyanısan son,
Elimin köməyi Bəzz qalasıdır,
Yurdumun bəzəyi Bəzz qalasıdır!

Növbəti bənddə Bəzz qalası parlaq ulduz, yanar günəş, sultanların, paşaların mehman olduğu məkan, bal pətəyindən də şirin yurd yeti kimi səciyyələndirilir:

Parlaq Ulduzusan Azərbaycanın,
Yanar günəşən bütün dünyənin,
Sultanlar, paşalar olub mehmanın,
Şirin bal pətəyi Bəzz qalasıdır,
Yurdumun bəzəyi Bəzz qalasıdır!

Şeirin hər bir misrasında bacarıqla çəkilmiş kiçik, lakin səciyyəvi bir cizgi, müxtəlif motifikasiya və obrazlıq oxucunu tarixin qaranlıq olaylarına aparır:

İllər boyu zalimlərdən bac alındı,
İşgalçıdan, yaltaqlardan tac alındı,
Zaman keçdi, il dolandı, qocaldı,
Qorquduñ əməyi Bəzz qalasıdır,
Yurdumun bəzəyi Bəzz qalasıdır!

Ümumiyyətlə, şeirin hər bir bəndi Bəzz qalasına sonsuz məhəbbətin məntiqli məramnaməsi kimi səslənir, poetik fikirlərdə, mətbəhlərdə adı hayatı detallarla şairin verdiyi bədii-fəlsəfi məna cəalarları adamtı heyratlaşdırır. Bir sözlə, Rəhim Əsədullahinin Bəzz qalasına həsr etdiyi bu şeiri zərif və kövrəkdir, qəlbəri riqqətə gətirən hissələrin ifadəsidir.

Ana Vətənimin çırığı Bəzzdir,
Daşqın ürəyimin çırığı Bəzzdir,
Qoca çalpapağın papağı Bəzzdir,
Ananın diləyi Bəzz qalasıdır,
Yurdumun bəzəyi Bəzz qalasıdır!


Savalan Qartalı alib başını,
Yazılı tarixini, keçən yaşıntı,
Opur toprağını, yalır daşını,
Şerimin mələyi Bəzz qalasıdır,
Yurdumun bəzəyi Bəzz qalasıdır!

Yaradıcılığında Bəzz mövzusu qırmızı xətlə keçən Rahim Əsədullahi inanırıq ki, bundan sonra da öz ilhamı ilə əl-ələ verib barlı-bahərlı fəaliyyətinin yeni nümunələri ilə oxucularını sevindirəcəkdir.

Maarif Xalıqov
tarix üzrə fəlsəfə doktoru
“Bütöv Azərbaycan” qəzeti
26 sentyabr 2019

Bəzz qalası fotoların dili ilə

Əzizim bizim qala,
Həmişə bizim qala,
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
(Xalq bayatısı)



Qalaların da insanlar kimi taleyi var. Tarixin qan yaddasında insanlar, özü də yaradıcı insanlar kimi taleyi gətirən qalalar da olub, ara müharibələri, qanlı döyüslər nəticəsində dağıdılıb, möhv edilənləri də. Azərbaycanın an hündür və möhtəşəm qalalarından biri olan Bəzz taleyi gətirən qalalardandır. Böyük bir dağın qat-qat açılan yoxusunda yerləşən Bəzz qalası sanki bir qaya darmarına yapışib və onu daim ziyarət və səyahət edənləri heyratda qoyub.

Respublikamızın görkəmlı ziyahları və eyni zamanda müxtəlif zümrədən olan insanlar arasında savadlı və istedadlı tarixçi-alim kimi tanınan Maarif Xalıqovun ürəyində daima Bəzz qalasına səyahət etmək arzusu olub və nəhayət bu gözəl alım 2012-ci il avqust ayının 7-də bu arzusunu gerçəkləşdirib. Fikrimizcə, istər min illərin sinəsində çıxmış, tarixin amansız və qanlı-qadəli müharibələrinə sınaq gərmiş Bəzz qalasını, istərsə də digər qalalarımıza səyahət etmək azdır və gərək belə ziyarətlər zamanı həmin abidələri kitab kimi oxumağı bacarasın və onların tikilmə üslubundan, interyer quruluşundan, tikilmə tarixindən xəbərdar olasan və bunlar haqqında nə isə gərəkli bir elmi fikir söyləyəsən.

Bu baxımdan Maarif müəllimin Azərbaycan Milli Elmlər Akademisi-yasının A.A.Bakixanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə 2019-cu ildə nəşr etdirdiyi “Bəzz qalası” kiçik höcmli əsəri xüsusi maraq doğurur.

Əsəri oxuduqca hiss olunur ki, bu zəhmətkeş alim qaladakı qədim tikililəri maraqla gəzmiş, yeraltı anbarlara, qurğulara, yaşayış otaqlarının ucuqlarına baxmış, qala haqqında söylənilən yarıreal, yarıfsanəvi söhbətləri dinləmiş, müxtəlif yerlərdə ərəb qrafikası ilə yazılışmış daş kitaboları ilə tanış olmuş və nəticədə Bəzz qalasını bütün koloriti ilə əks etdirən gözəl bir mənbə yarada bilmisdir.



Hərdən onu da düşünürəm ki, çox vaxt "Babək qalası" kimi adlandırılan Bəzz qalası ilə bağlı yüzlərlə bayatı, əfsanə, rəvayət, tarixi hekayət var, səyyahların və tarixçilərin bir-birindən maraqlı qeydləri var ki, bütün bunlar nə Güneydə, nə də Quzey Azərbaycanında mükəmməl bir şəkildə toplandıb nəşr edilməyib. Deyəsan, Maarif müəllim bu istiqamətdə də işlər görür ki, bu da alqışlanmalıdır. Təkcə bir faktı qeyd edə bilərəm ki, bu günlərdə Maarif müəllim "Bütöv Azərbaycan" qəzetiində "Rəhim Əsədullahının yaradıcılığında Bəzz mövzusu" adlı iri-həcmli məqalə çap etdirmiş və bu məqalə ozucular tərəfindən olduqca maraqla qarşılanmış, sevilə-sevilə oxunmuşdur.



Bəzz qalası düz 22 il sərasır Babəkin arxa çevirdiyi istehkam olub. Maarif Xalıqovun əsərdə verdiyi Bazzla bağlı çox qiymətli fotolara diqqətlə baxıram və nə vaxtsa yaradıcılığını sevə-sevə oxuduğum Sabir Rüstəmxanının aşağıdakı fikirləri beynimdən sözülbət gəlir: "Ərəb istilasının yüksəlişi çağında böyük Azərbaycan sərkərdəsi Babək xilafət ordularının burnunu ova-ova 816-cı ildən 838-ci ilədək Şərqi lərzaya saldı. Allah, peygəmbər, islam adına sarılıb bu yolda ölümü sevinclə qəbul edən və buna görə də məglubiyyət nə olduğunu bilməyən, din mücahidinə olmaları ilə qanadlanan, xürafat dumanında qarşılara çıxan hər şeyi ayaqlayıb keçən və Şərqi özünə qədərki yüksək mədəniyyəti-nin izlərini yer üzündən silən ərəb ordular 22 il Azərbaycanda darmadağın olub geri qaçırlar. Bəlkə Şərqi üç döyüşkən xalqının heç birinə üstünlük verə bilməyən qədim ərəb məsəli də: "Ərəb türkün qabağında dura bilməz, türk rumluğunun, rumlu da ərəbin" – elə o illərdə yaranıb. Bəlkə Babəkizmdən də əvvəl yaranıb bu

məsəl! Hər halda, Ərəb imperiyasının yüksəlişi dövründə öz döyük keyfiyyətləri ilə çox qurra-lənməyi sevən ərəblərin dili ilə deyilmiş bu sözlərə azərbaycanlıların ulu babalarının qüdrəti etiraf olunur."

M.Xalıqovun nəfis şəkildə tərtib etdiyi bu foto-albom xarakterli əsərinin son səhifəsini S.Rüstəmxanının bu dəyərli fikirlərinin təsiri altında bağlayır, alıma bu araşdırma yollarında uğurlar diləyirəm! Allah sən qorusun!

Çapar Fərid Kazımlı

müstəqil araşdırmaçı

04.11.2019

"Kredo" qəzeti, 02.01.2020.

Bəzz qalası fotoalbumu

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qararı ilə tarix üzrə fəlsəfə doktoru Maarif Yusif oğlu Xalıqovun "Bəzz qalası" ("Turxan", 2019) adlı

fotoalbumu işq üzü görüb. Akademik Yaqub Mahmudovun elmi redaktorluğu və tarix elmləri doktoru T.N.Nəcəflinin rəyi əsasında işq üzü görən tarixi əhəmiyyətə malik olan fotoalbum Maarif Xalıqovun "Bəzz qalası" adlı etnoqrafik yönünlü aşağıdakı məlumat – öcerki ilə açılır:

"Bəzz qalası İran İslam Respublikasının Güney Azərbaycanının Şərqi Azərbaycan ostanının Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km canub-qərbdə yerləşir. Bəzz qalası istehkam qala tipində inşa olunmuş memarlıq abidasıdır.

Qalanın tikintisi üçün strateyi cəhətdən mükəmməl ərazi seçilmişdir. Belə ki, Bəzz qalası dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdə yerləşir. Qala üç tərəfdən uçurumlarla əhatə olunmuşdur. Qalanın ətrafinı 400-600 metr dərinlikdə dərələr əhatə edir. Təbii ki, bu amillər də Bəzz qalasının alınmazlığını təmin edən səbəblərdən biri olmuşdur.

Qalaya qaya yolları ilə iki yol gedir. Birinci yol daha çatın yoldur, daha sıldırımlı, daha uzundur. Bu yolla gedən yolcu, yerli sakinlərin dediklərinə görə, qalaya çatmaq üçün 5-6 saat yol qətt etməlidir. Daha yaxın və nisbətən asan yol isə yaylaq yerindən, dağın atayında mal-qara saxlayan kəndilörin alaçılxlarının yanından gedən yoldur. Bu yolu Təngə yolu, yəni darisqal, dar yol adlandırırlar.

Bəzz qalasının əsasının nə zaman qoyulması haqqında dəqiqlik məlumat yoxdur. Tədqiqatçılar Bəzz qalasının tikilmə tarixini VIII asrə aid edirlər.

Bəzz qalası Güney Azərbaycanının memarlığının ən gözəl incilərindən biridir. Qalanın tikintisində, əsasən, yerli çay daşlarından, karpicdən, şəhəng-yumurta sarısı qatışığından istifadə olunmuşdur. Bu daşlar, bu divarlar insanların qəhrəmanlıq tarixindən, torpağın nə qədər müqəddəs olmasından danışır.


Qala çoxpilləli möhtəşəm müdafiə sistemindən ibarətdir. Müdafiə divarları yonulmuş in daşlardan inşa edilmişdir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala divarlarının hər dörd kūncunda yarımdairəvi gözətçi məntəqələri var. Bunlar isə geniş bir ərazini nəzarətdə saxlamaq, düşmənin golişini görüb tonqallar vasitəsilə ətrafa xəbər verməyi mümkün etmişdir.

Bəzz qalası ərazisində bir neçə dəfə, o cümlədən 1967-ci ildə arxeoloji qazıntılar aparılmışdır. Qala ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans və Azərbaycan Atabəy Eldənizlər dövlətlərinə aid sikkələr tapılıb. Qala ərazisindən, həmçinin təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılıb.

Bəzz qalası Güney Azərbaycanda xilafətə qarşı 60 ildən artıq bir dövr ərzində, VIII-IX əsrlərdə qəhrəmanlıqla mübarizə aparmış xalq savaşının, xürrəmilər hərəkatının beyin mərkəzi olmuşdur. Qala uzun müddət alınmazlıq simvolu olmuşdur. Məhz buna görə də Bəzz qalasının yaranma tarixinə, xalqın azadlıq mübarizəsi tarixində mühüm yer tutmasına böyük maraq göstərilməsi tamamilə anlaşıilandır".

Bu yiğcam, lakin yiğcam olduğu qədər də dolğun olan məlumat əslində bu tarixi fotoalbumu vərəqləyərkən oxuculara bələdçi rolunu oynayır. Çünkü kitabçada yer alan şəkillərə çox yerdə müəllif izahat yönünlü yiğcam ifadələr yazılmışdır ki, bu bir cümlənin ehtiva elədiyi mənəni tam şəkildə anlamaq üçün girişdə verilmiş həmin mətn mühüm informasiyani çatdırmış olur.

Məsələn, "Bəzz qalasına gedən Təngə yolu. Təngə darisqal çığır yolu deməkdir"



Təngə yolu. Aşağıda bu yola başa çatır və Bəzz qalasının ərazisi başlayır

"Bəzz qalasına gedən yolcuların yanğını söndürən Daş bulaq Bəzz qalası qədər qədim tarixə malikdir". "Xürrəmi döyüşçülərinin yaşadığı qalaça", "Gözətçi otağı", "Qazamat, yəni məhbəs otağı". "Qalanın gizli yolu, daşdan qapağı, yəni qapısı olub". "Qaçaq yolu, yəni qaladan kənara aparan gizli yol", "Döyüş zamanı qadın və uşaqların, qocaların saxlanıldığı gizli otaq", "Qalanın su anbarı", "Ortadakı zal Fərmandehin, yəni Cavidanın və Babəkin yaşadıqları mərkəzi otaq", "Sərbəzələr, yəni xürrəmi döyüşçüləri üçün yemək hazırlanan otaq", "Hərəmxana", "Şah-neşin otağı, yəni müşavirə keçirilən otaq. Sağdakı qapı müşavirə keçirilən otağın qapısıdır. Qapının qarşısındaki oyma bayraq yeridir", "Qalanın ən yüksək zirvəsi. Babəkin müşavirə, tədbir keçirdiyi yer. Vaxtı ilə divarlarla əhatə edilmiş bir zal", "İki oyma - Bayraqların qoyulduğu - sancıldıği yer. Burada arxada əyləşən Babək sərbəzələr, yəni sərkərdələri ilə müşavirə keçirirdi" və s. bu kimi şəkilaltıların yazılıması oxucuları - fotoalbuma tamaşa edənləri sanki əyani olaraq Bəzz qalasına ziyarətə aparır. Bəzz qalasının alınmaz bir istehkam olduğunu bir sırrı də bu şəkillər vasitəsilə oxuculara bir daha onda agah olur ki, qala sadəcə sıradan bir qala deyilmiş. Bəzz qalası su anbarı, yemək-xanası, müşavirə otağı, qazamatı və s. bu kimi vasitələrlə - o dövrün yaşayışı üçün zəruri olan bütün növ infrastruktur ilə təmin olunmuşmuş. Müasir dövrün hərbi şəhərciyi kimi hərbi şeylər təchiz olunmuş Bəzz qalasında yaşayış üçün zəruri olan müsəyyən şəraitlər yaradılmışdır. Bax tarixçi alim Maarif Xalıqovun fotoalbum tipli təqdimatı Bəzz qalasını bizişlər bu cür tam və dolğun şəkildə tanırıd.

Şakir Albahiyev

filologiya üzrə fəlsəfə doktoru, dosent

"Türk dünyası ağsaqqalları" qəzeti,

17-25 yanvar 2020

Meşkin səfərim : eşitdiklərim qələmdə, gördüklərim fotolarda

Meşkin olduqca gözəl bir şəhərdir və bu gözəllik yüzillər boyu dünyanın uzaq-uzaq əllerindən gələn turistləri, səyyahları, ziyarətçiləri özünə çəlb edib. Öz kökünü, doğma xalqının tarixini daha qədimlərdə, neçə min ilin o üzündə axtarmaq istəyirsənsə, gərək o yerləri, o yurdları, o kənd və şəhərləri qarış-qarış gəzəsən və bu gördüklərin yerlərin min illərlə ölçülən tarixini ağ vərəqlər üzərinə səpalayışan ki, qədirbilən oxucularda da müəyyən təsəssürat yaradısan. Neçə ildir ki, Ərdəbilə gəlirəm. Hər dəfə də qədim Meşkin şəhərini ziyarət etmək istəmişəm. Bu şəhərlə ilk tanışlığım 2012-ci il avqustun 7-də olub. Həmin gün Bəzz qalasının ziyarətinə gedirdim. Sadəcə olaraq şəhərin kənarından keçmişdik. Bu gün isə, yəni 17 iyul 2017-ci il mənim Meşkin şəhərinə ilk gedişim idi.

İlk növbədə Meşkində tamış olacağım yerlərin adlarının etimologiyası məni düşündürdü. Şeyx Heydərin məqbərəsi, Kōhnə qalalar, Fəxrabad (İmamzadə Seyid Süleyman), Şəhər yeri (yurdu), Qotur suyu-Fəxrabad, Körpü, Mayallaq körpüsü, Ziplayın və s. kimi yer-yurd adlarının hər birinin mənşəyi başadışlıdır, etimologiyaları anlaşılanlardır.

Səreindən Ərdəbilə gəldim. İskavey Səreində düşüb taksi ilə Ərdəbilin Meşkin darvaza adlanan məhəlləsinə yola düşdüm. Taksi adamın birini 600 riala aparı, bizim pulla 40 qəpikdir. Meşkin darvazasından dövlət taksiləri sərnişinləri Meşkinə aparı. Buradan Meşkin şəhərinə 95 km-dir. Hər bir sərnişin 9 dinar yol haqqı ödəyir. Bizim pulla 4 manatdır. Taksidə 4 sərnişin əyləşir. Saat doqquza 15 dəqiqə qalmış taksi yola düşdü. Mən qabaqda əyləşdim. Qabaqda əyləşən sərnişin sürücүү bir dinar artıq ödəyir.

Meşkin şəhərinə çatmağa 25 km qalmış sürücü bildirdi ki, bura Yurd şəhəri, yəni qədim şəhərdir. Buradan bir neçə km yol getdikdən sonra (22-ci km) sürücü yolu solunu göstərərək bidirdi ki, Qotur suyu və İmamzadə məscidi bu bölgədə yerləşir.

Sürücü daha sonra Meşkin şəhəri haqqında aşağıdakı məlumatları verdi: Meşkin şəhərinin ərazisi 400 hektardır. Şəhərin əsası 3500 il bundan əvvəl qoyulub. Ətrafindəki yaşayış yerlərinin tarixi 9 min əvvələ gedib çıxır. Meşkində 25 qala olub. Sasanilərin vaxtında tikilmiş



370

Kōhnə qalanın, Qəhəqəhə qalasının tarixi min illərlə ölçülür.

Meşkin şəhərinə gələrkən haralarda olmaq lazımdır? Şəhər yeri, Şeyx Heydər Saat 10-da Meşkinə çatdıq. Niyazabad xiyabanı meydanında taksidən düşdüm.



Bir nöfurdən Şeyx Heydərin məqbərəsinin yerləşdiyi əraziləni soruşdum. Müshahibim sağa döñərək təxminən 200 metr yol gedəcəyimi bildirdi və dedi ki, bu yerlərin tarixi bizi e.ə VI-V minilliklərdə əkinçiliyin və maldarlığın inkişafına aparıb çıxara bilər və bu böyük mədəniyyət abidələri haqqında çox yazılmalıdır. Bir tarixçi kimi düşündüm ki, nə vaxt dağılıb gedib bu şəhərlər, lakin izləri qalıb. Axi izlər də biza çox şeyləri diqə eləyir. Etiraf edək ki, bizim də etinasiyallığımız az olmayıb.

Bərk acmışdım, susuzluqdan yanıldım. Yolu solundakı çayxanaya daxil oldum. Çox kiçik çayxana idi, bir neçə nəfər əyləşmişdi. Mənim üçün yer təşkil etdi. Çayxananın sahibi Davər ağa idi. Tanış olduğ, mənə çox məhrimanlıq göstərdilər. Bu məhrimanlığın bir sabibi də mənim Bakıdan, yəni Güney Azərbaycanından olmağım idi. Məhz bunu bildikdən sonra hər biri ayaqda duraraq məni qucaqladı, bağırlarına basdilar, ağlamağa başladılar. Bu sevinc göz yaşları idi. Məni də kövrətdilər. Onlar mənə Meşkinin müalicəvi suları və görməli yərləri haqqında məlumatlar verdilər.

Təxminən on il bundan əvvəl yaxın dostum Kamran müəllim mənə səhbat zamanı demişdi ki, ayda bir dəfə Bakı şəhərində olan "Təzə bazar" a gedər, orada olan çayxanada əyləşər, rayon və kəndlərdən bazara gələn satıcıların səhbatlarına qulaq asar, onların həyat şəraiti, düşüncələri haqqında ətraflı məlumat əldə edərdi. O zamandan Kamran müəllimin bu səhbatı mənim üçün bir örnək olmuşdur. Məhz bunun nəticəsi idi ki, mən Meşkində çayxanaya getdim. Çayxanadan çıxbıq təxminən 150 metr yol getdikdən sonra Şeyx Heydərin məqbərəsi olan əraziyə çatdım və düşündüm ki, ulularımızın da bu torpaqda ruh borcu var və an azından Ünzülə anamın da bu yerlərdə ruhu yaşıyır. Bu yerlərə tamaşa edərkən qulağıma müxtəlif səslər gəldi. O səslərdə min illər boyu bir məmləkət uğrunda qurban getmiş igidlərin, qəhrəmanların ürək atəşini, xalqın böyük arzularını, bitib-tükənməyən bir səadət, xoş gün axtarışlarını duydum. Elə bilirəm ki, bu səs anam Ünzülənin səsidir və bu səs sinfisiyassında dünyadan köçmüş anamın nağmələrini eşidirəm və elə sanıram ki, bu ana səsi deyil, bu səs dağların, meşələrin, milyon rəngli

371

çomənliyin və lal qayaların İsmayıllı bölgəsindəki bir səsidi. Bölkə də Cavanşirin, Babəkin, anamın və bütövlükdə yer üstündə dayandığımız torpağın səsidi. Nə olur-olsun, Meşkin mənim üçün damarında, qanında cövlən edən bir abidə, qədim yurd yeri timsalıdır. Zamanında Qubalı Fətəli xanın da bu torpaqda izi qalmışdır.



Seyx Heydər Ərdəbil hakimiyyətinin altıncı şeyxidir. Atası Şeyx Cüneyid, anası isə Uzun Həsənin bacısı Xədicə bəyimdir. 1460-ci ildə Diyarbəkrda, dayısı Uzun Həsənin sarayında doğulmuşdur. 1470-ci ildə Uzun Həsən onu Ərdəbilə göndərmişdir. 1471-ci ildə dayısının Dəspinə xatundan doğulmuş qızı Aləmşah bəyimlə ailə həyatı qurmuşdur.


Seyx Heydər dayısı Uzun Həsənin qaraqoyunlular və Teymuri Əbu Səidə mübarizəsində fəal iştirak etmişdir.

Seyx Heydər də atası kimi Şirvana tutmağa çəhlərdi. Bu məqsədlə bir neçə dəfə Şirvana yürüş etdi. 1488-ci ildə Şirvana olan yürüş zamanı Şirvanşahlar dövləti ilə Ağqoyunlu dövləti birləşdilər. 1488-ci il iyulun 9-da Şahdağın atəyində, Tabasaranada baş verən döyüşdə müttəfiqlər qalib gəldilər, qızılbaşlar məğlub oldular. Döyüşdə Seyx Heydər oxla boynundan ölümcül yaralandı. Qızılbaşlar onu atdan endirib araya alaraq, düşmənin həmləsini dəf etməyə cəhd göstərdilər. Lakin qızılbaşların qüvvələri tükenmişdi. Qapıcı Əli ağa Seyx Heydərin başını kasərək döyüşdə yaralanmış aőqoyunu əmri Süleyman bəyə gətirdi. Şeyxin hələk olduğunu görən qızılbaşlar döyüş meydanına qayıdaraq mərdliklə vuruşdular. Lakin Ağqoyunlu əmirlərin və Şirvanşahların birləşmiş qüvvələri onları məğlub etdi. Döyüşün nəticəsi haqqında məlumat vermək üçün Sultan Yaqubun qərargahına göndərilən qasid, Seyx Heydərin başını da aparıb ona verdi. Sultan Yaqub şeyxin başını bir neçə günlüyü tamaşa yemək qoyduqdan sonra əmr etdi ki, onu anasına, yəni Uzun Həsənin baçısına versinlər.

Döyüş meydanında qəhrəmancasına hələk olan Seyx Heydər müridləri tərəfindən həmin ərazilə dəfn olunur. Xızı rayonunun Tıxlı kəndindən 3-4 km şimal-şərqdə, Beşbarmaq dağının arxasında Seyx Heydərin məqbərəsi-türbəsi vardır. Türbə üzərində daş kitabə aşkar edilmişdir. Kitabənin mətnində məlum olur ki, Səfəvi şeyxlərindən Şah İsmayıllı Xətainin atası olan Seyx Heydər "Şirvan dağlarından birində gizlico dəfn olmuş və onun məzəri uzun müddət gizli qalmışdır".

Sonralar Qızılbaşların Şirvan ərazisində yürüşləri zamanı Şah İsmayıllı Səfəvi atası Şeyx Heydərin qəbrini axtarış tapmış, üzərində türbə binası tikdirib orada müridləri tərəfindən Təkəli və Şixlər kəndlərini saldırmış və məqbərəni müqəddəs ziyarətgah elan etmişdir. Hazırda həmin kəndlərin xarabalıqları qalmışdır. Sonralar kəndin əhalisi buranı törk edərək sənaye mərkəzlərinə köçmüştür ki, haqqı danan tarixi danar - deyiblər. Tarix insanın ömür yoldaşdır - deyənlər də fikirlərində yanılırlar. Tarix insan doğulandan ölümüna qədər onu müşaiyət edir. On azindan yeddi arxa dönməmini də bilmək vacibdir ki, soruşulana cavab verməyi bacarasın və Meşkin haqqında zəngin və tükenməz məlumatlarım həm torpağın alt qatında, həm də üstündədir ki, mənim duyğu qalarımdan bir-birinə qarışır və qarışq içərisində öz ürək vurğuma, sözün gücünü hakim kəsilsə bilmirəm.


Seyx Heydər məqbərəsinin həyətinə daxil oldum.



Həyətin girəcəyində, sağ tərəfdə qapısı açıq olan bir otaq var idi, sənətkarlıq emalatxanasına oxşayırdı. Otaqda orta yaşılı bir sənətkar ayləşmişdi. Özümü ona təqdim etdim. Bakılı olduğumu eşitdikdə çox sevindi. Adı Mehdi Hüseynquluzadə idi. Dağlardan tapılan qiymətli daşlardan üzük düzəldərək satır. Meşkinə məhz Seyx Heydərin məqbərəsini ziyarət etmək üçün gəldiyimi dedim. Mənə kömək edəcəyini bildirdi.

Məqbərəyə gedən yoldaki həyət qırımızı daşlardan olan divarla shəhər olunmuşdur. Ayri-ayrı otaqlarda sənətkarlıq emalatxanaları var. Sənətkarlar hazırladıqları malları elő buradaca satırlar. Seyx Heydərin məqbərəsi ikinci həyətdə yerləşir. İkinci həyətə olan yoluñ solunda iki nəfər ayləşmişdi. Mehdi məni onlara təqdim etdi, nə üçün gəldiyimi onlara dedi. Çox sevindilər. Onlardan biri Meysəm Fətullahi idi. Məqbərənin açarı onda idi. Mehdi açarı ondan alıb mənimlə birlikdə Seyx Heydərin məqbərəsinə getdik və gördüklərim möni heyrətə gətirdi. Düşündüm ki, Azərbaycan tikinti mədəniyyəti min gülün, çiçəyin içərisində gülzara bənzəyir və təssüflər olsun ki, bu gün erməni vandalları Qarabağda bizim belə abidələrimizi dağıtmadadırlar. Bu xüsusda S. Rüstəmxanının da söylədiklərini qaribəsiliyə salmaq olmaz: "Birlik - hamının cyni söz deməsində deyil, müxtəlif sözlərin eyni mənəyə yönəlməsindədir. Zənginlik hamının cyni bir çəçəklə bənzəməsində yox, gül-çiçəklərdən çələng hörə bilməkdədir. Çəmənə girəndə həramız bir çiçəyin üstüne cumuruq, kəpənək kimi hərə bir gülə qonur: çəməndən çıxanda qucağımız göy qurşağından daha əlvan olur.

Bir quşun nəğməsi nə qədər gözəlsə, yüz quşun səs-səsə verməsi daha güclü və təsirlidir. Hər günüñ başqa bir ovqatı, havası olsa da sahərdən axşama eyni mahniya qulaq asmaq istəməzdim. Səhərin səhər mahnısı var, axşamın axşam!.. Dərəyə bəm yaraşır, zirvəyə zil! Qayaların məngənəsində hay-küy salan çaylar düzün düzlüyüñə ram olub, səslərini kəsir". Bu mənada Meşkinin qədim abidələri Azərbaycan xalqının güzgüsüdür, taleyin biza verdiyi xoşbəxtlikdir ki, bunları ziyarət etmək də mənə qismət oldu.




Məqbərənin giriş yolunun üstündə iki yaylı dəmir qapı var idi.



Mehdi kilidi açaraq məni içəri davət etdi. Daş pilləkənlə aşağı endik.






Burada Şeyx Heydarın və bir neçə həyat yoldaşının məzəri var idi. Həmin məzarları ziyarət etmək mənə nəsib oldu və bu qəbirlərə baxdıqca ürəyim sözə yatmayan qəribə, sonsuz bir kədər və qürur hissi ilə dolurdu. Bu qəbirləri ziyarət etdikcə onu da düşünürdüm ki, belə daş abidələr, dəlil və sübutlar xalqın tarixinin bütöv bir dövrünü və cəni zamanda onun qaranchı şəhifələrinə işiq salmaq gücünə malikdir.



Bir tarix müəllimi kimi hayatımın ən qiymətli anlarını yaşayirdim. Ağqoyunlu hökməndən Uzun Həsənin kürəkəninin, Səfəvi dövlətinin banisi Şah İsmayılin atasının məqbərəsində idim.



Coxsaylı şəkillər çəkib oradan çıxdım. Həyətdə çoxlu hücrələr var. Sol tərəfdə Şeyx Heydər muzeyinin tikintisi gedir.

Mehdi bildirdi ki, məqbərə 731-ci ildə, Elxanilərin vaxtında tikilib. Hündürlüyü 18,5 metr, dairəsi isə 10,5 metrdir. Bina əvvəlcə palçıqla tikilmişdir. Səfəvilərin vaxtında isə yenidən işlənərək bu şəkər salınmışdır. Bina daha hündür olmuşdur. İkinci Cahan mührətəbəsi dövründə rusların həmləsi zamanı Muğanda qoyunçuluqla məşğul olan Qocabəylı tayfası ilə aralarında mübahisə düşür. Rus generalı Girdolu təpəsində olan topa məqbərəni vurdurur. Məqbərənin təxminən 10 metr hündürlükdə olan yuxarı təbəqəsi dağılır, yalnız indi gördüyüümüz hissəsi qalır.

Çox qaribədir. Şeyx Heydərin bir məzəri burada, ikinci məzəri isə Ərdəbilda, Şeyx Səfi məqbərəsindədir. Bu suali Meşkində kitab mağazasında olarkən oradakı alicılardan birinə verdim. Bildirdi ki, deyilinə görə, Səfəvilərin hakimiyyəti dövründə Şeyx Heydərin nəşinin qalıqları buradan Ərdəbilə aparılırlaş həmin məqbərədə dəfn olunmuşdur.

Meysəm Fətullahi ölmüş heyvanları, xüsusilə quşları qurudaraq onların əvvəlki formasını yaradır. Bu sənət İranda Taksi dermi adlanır. Birlikdə şəkil çəkdirdik.



Meysəm yanındakı iş yoldaşı ilə mənə tanış etdi – Jafak Mahmudi, çox səmimi idi. Söhbət əsnasında mən onlara bildirdim ki, kitab satılan mağazada olmaq istəyirəm. Meysəmin xahişi ilə Jafak mənə kitab mağazasına apardı. Yolda ondan xahiş etdim ki, Meşkin şəhərinin tarixi ilə əlaqədar kitab almaq istəyirəm, mənə kömək etsin. Jafak bir nəfərə telefonla zəng vurdur. Sonra isə mənə bildirdi ki, belə bir kitab nəşr olunub. Onun müəllifinə zəng vurdum. Bildirdi ki, həmin kitabdan cəmisi bir nüsxə qalıb, onu da yaxın dostuna verməlidir. Lakin mənim Bakıdan gəldiyimi eşitdikdə həmin nüsxəni Bakıdan gələn qonağa verməyə hazır olduğunu bildirdi. Kitab mağazasında görüşməyi qərara aldıq.

Kitab mağazasına çatdıq. Mağazanın sahibi Cəlil Müqəddəsi bizi çox səmimi qarşılıdı. Yanındakı tanışını mənə təqdim etdi:

- Mircəlal Musəvipurdur. Kimya müəllimidir, hal-hazırda təqaüddədir.



Cəlil ağa Meşkinlə bağlı aşağıdakı bilgiləri dedi: - Meşkinin ən qədim yeri Pirazmiyan kəndinin yaxınlığına olan ərazidir. Orada 3500 il tarixi olan daş kitabı var. Kənddə aparılan arxeoloji qazıntılar zamanı 7 min il tarixi olan əmək alətləri, o cümlədən obsidian tapılmışdır. Oradan eyni zamanda Əhmənilərin dövründə aid olan saxsı qablar tapılmışdır, bu qabların tərkibində qum qarışığı var. Tunc və dəmir silahlar tapılıb. Onu da dedi ki, 1975-ci ildə ingilis arxeoloqu Carlz Burnli ilk dəfə burada arxeoloyi qazıntılar apararaq qədim şəhər yeri haqqında məlumat vermişdir.

Meşkinin Əhmədbabad kəndində quzey çöllərində gələrək burada məskunlaşmış tayfalara aid daş abidələr tapılmışdır. Əhmədbəyli kəndində qızıl cam tapılmışdır. Bu cam Həsənli təpəsində tapılan qızıl camın oxşarıdır, Manna dövlətinin mövcud olduğu dövrdə aiddir.

Cəlil ağa onu da bildirdi ki. Şah İsmayıldan Meşkin şəhərində anadan olub.

Həmsöhbətlərim aşağıdakı məlumatı da verdilər:

- Tarixdə elə xalqlar olub ki, onların əslî-kökü olmayıb. Onlar özlərini tanıtmırmaq üçün hər hansı bir qüdrətli xalqla, dövlətlə özlərini bağlamağa cəhd göstəriblər və hər halda buna da nail olublar. Onlardan biri də ermənilərdir.

Onlar məlumat verdilər ki, Meşkində Uramı adlı əski şəhər var. Köçənə və Qarabağlar kəndi yaxınlığında Uramı şəhərinin qalıqları, şir və aslana aid daş heykəllər tapılıb. Uramı şəhəri 700 il bundan qabaq Meşkin mahalının mərkəzi olub. Daha sonra Xio şəhəri Meşkin mahalının mərkəzi olub.

Meşkin şəhəri İranın şimal-qərbində, Güney Azərbaycanının Ərdəbil ostanında yerləşir.

Meşkin Savalan dağına ən yaxın şəhərdir, iqlimi mülayimdir. Keçmişdə adları "Xio", "

"Orami" və "Vəravi" olmuşdur. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkçəsində danışırlar. Şəhərdə klim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur. Meşkin şəhəri həm də özünün bahi, qurudulmuş meyvələri, alması və üzümü ilə də məşhurdur.


Söhbət əsnasında bildirdilər ki, Meşkinin ən mühüm turizm obyektləri olan Seyid Süleyman Fəxrəbad, İmamzadə Seyid Süleyman məqbərəsi, Mavand, Qotursu, Şabil, Fləndoğan və Qaynarca isti su bulaqları, Qarasu çayının sahili, Qədim Meşkinşəhər qalası, Ağac qalası, Döv qalası, Qəhqəhə qalası, Sasani dövrünün 2000 illik epiqrafik abidələri, Unar kəndində qədim qəbiristanlıq, Şeyx Heydər məqbərəsi, Arşaq qalası, Qışlaq Zaxir qalası, Qənbər təpəsi, Anar qədim məzarlığı, Cənnət Sarayı məscidi, Həsən Daş məqəddəs yeri və s. kimi abidələrinin və yer-yurd adlarının hər birinin əsrən-əsrə adlayan uzun bir tarixi var və bu onomastik vahidlərinin, toponimlərin ulus adından şəhər, məqbərə adına transfer prosesinin azı 3000-4000 il yaşı mövcuddur. Məsələn, yuxarıda qeyd etdiyimiz adlar içorisində Arsaq etnotoponimini götürsək və bunun tarixi, etimoloji baxımdan təhlilini versək, öz-özlüyündə böyük bir tədqiqat işinin mövzusu alınar və azərbaycanlıların bu yerlərə gələrə sayanların sifatına tutarlı bir şillə ola bilər.

Görəməli yerləri isə aşağıdakılardır: Meşəlik parkı, Şirvan dərəsi, Qarasu, Savalan dağının atəkləri...

Cəlil ağa Meşkin şəhərinin tarixi-memarlıq abidələri və təbii-coğrafi şəraitinə həsr olunmuş kitabın müəllifi Məhəmməd Purkərimə zəng vurdu. Məhəmməd Purkərim bir saatdan sonra gələcəyini bildirdi. Mən əşyalarımı mağazada qoyub şəhərin yuxarı başında, Xiyo çayının üzərində qurulmuş və iki təpəni birləşdirən, uzunluğu 360 metr, hündüqrəflüyü 90 metr olan asma körpüyə getdim. Bura Səmti Bimaristan və Səmte çay adlı bölgədir.

Burada gördükərim ömrüm boyu yaddaşında qalacaq.





Bu yeri görmək üçün gələnlər arasında xaricilər də çox idi. Körpüdən keçərək o biri sahili çıxmışım və geri qayıtmışım təxminən bir saat çəkdi. Burada 105 metr hündürlükdə o biri sahili uçan Ziplayın da var. O, 450 metrlik ərazidə uçur.

Saat 13-30da mağazaya qayıtdım. Meşkin kitabınn müəllifi Məhəmməd Pirkərim məni gözləyirdi. Tanış olduq. Kitaba dərkənar yazaraq mənə təqdim etdi: "Bu kitab hörmətli Məarif müəllimə ithaf olunur. Məhəmməd Pirkərim. 2017, 7, 17".

Neçə il idi ki, Ərdəbil şəhərinin tarixinə hasr olunmuş üç cilddə olan kitabı axtarırdım, Ərdəbildə bir neçə kitab mağazasından soruşmuşdım, tapa bilmirdim. Hətta Ərdəbildə bu kitabı üçün məndən dəyərindən bir neçə dəfə artıq qiymət də istəmişdilər. Lakin tapa bilməmişdim. Mən Cəlil ağanın mağazasında həmin kitablari görəndə gözərimə inanmadım. Üç cilddən ibarət olan bu kitabı bizim pulla 27 manata, İran pulu ilə 60 min dinara aldım. Məni qonaq dəvət etdilər. Lakin axşamın yaxınlaşdığını bildirərək geri qayıtmalı olduğumu bildirdim. Onlara təşəkkürümü bildirdim və Ərdəbilə qayıtdım.

Maarif Xalqov
tarix üzrə fəlsəfə doktoru
2017-ci il.

**Bu iki şeiri tarix üzrə fəlsəfə doktoru
Maarif Xalıqov bizi təqdim etmişdir.**
**M.Xalıqov 2018-ci ilin iyul ayında İran
İslam Respublikasının Ərdəbil vilayəti-
nin Səreyin şəhərində kurs müalicəsində
olarkən şair Cahabəx Qoldustla tanış
olmuşdur. Şair iki şeirini hədiyyə olaraq
Maarif müəllimə vermişdir. Bu iki şeiri
capa təqdim etməkdə Maarif Xalıqovun
məqsədi Güney Azərbaycan ilə Quzey
Azərbaycan arasında tarixən mövcud
olan ədəbi-bədii əlaqələrə, kiçik də olsa,
öz töhfəsini verməkdir.**

Ay sarı tellər !

Yandırıb yaxanda yarı tellərin,
Nə gözəl yaraşır sarı tellərin,
Bağların barıdır, bari tellərin,
Yayılsın qaş üstə, yay sarı tellər,
Sinəmdə saz deyir, "ay sarı tellər" !

Ayaq saxla bir az, yar, qadan alım,
Gözlə titrəməsin nar, qadan alım,
Gecənin yağmışı qar, qadan alım,
Gülür göy çəməndə çay sarı tellər,
Sinəmdə saz deyir, "ay sarı tellər" !

Ovçular görəndə can ala ceyran,
Qayanın başında bir bala ceyran,
Yandırıb yarıni od qala ceyran,
Laybalay hörülüb lay sarı tellər,
Sinəmdə saz deyir "ay sarı tellər" !

Daraqla, tellərin birbəbir dara,
Gozəllik yaradıb yaradan yara,
Dağların barlanıb dolanda bara,
Cınaqlar üstündə say sarı tellər,
Sinəmdə saz deyir "ay sarı tellər" !

Cahanın gözləri "can deyir" cana,
Gorub gözəllər qal yana-yana,
Yaşasın gözəllər, ay doğan ana,
Tökülsün alnına pay sarı tellər,
Sinəmdə saz deyir "ay sarı tellər" !

İnsan olasan !

Sevirəm, sevgili canan, mənə canan olasan,
Mənim eşqimdə qalib, dərdimə dərman olasan,
Ey könül, eşqi tanı, eşqidir insan becərən,
Eşqiz, vallah ola bilməz ki, bir insan olasan.

Gecə, fikrinlə yatım, ruhunu röyada görüüm,
Səcdəyi-eşqə düşüm, sən mənə iman olasan,
Mən öpüm yar yanağın, yar nazını az eləsin,
Busədən ləzzət alıb, ömrümə ehsan olasan.

Ay gözəllər gözəli, hansı bağın laləsison,
Ləblərin bir gül aça, qonçayı-xəndən olasan,
Ala gözəl soruşur: - Yarə baxışnan nə deyim ?
Gözərim, ağlagılən, daimi giryan olasan.

Cahani danlamayın, eşq ilə dünyaya gəlib,
Qorxuram, bir gün ola, gəlməyə peşman olasan.

Cahabəx Qoldust

Ərdəbil vilayəti Səreyin şəhəri

19 iyul 2018

"Bütöv Azərbaycan" qəzeti,

11 aprel 2019

Bu şeirləri bizə tarix üzrə fəlsəfə doktoru Maarif Xalıqov təqdim etmişdir. M.Xalıqov 2019-cu ilin iyul ayında İran İslam Respublikasının Ərdəbil vilayətinin Sarein şəhərində kurs müalicəsində olarkən şair Rəhim Əsədullahi, Cahabəxş Qoldust, Ərdəbil şəhərində isə Dərmangahi Rifah xəstəxanasının baş həkimi və iki şeir kitabının müəllifi olan şair Zikrulla Xudayar ilə görüşmüştür. Onlar şeirlərinin bir neçəsini Maarif müəllimə təqdim etmişlər. Bu şeirləri çapa təqdim etməkdə Maarif Xalıqovun məqsədi Güney Azərbaycan ilə Quzey Azərbaycan arasında tarixən mövcud olan ədəbi-bədii əlaqələrə, kiçik də olsa, öz töhfəsini verməkdir.



Rəhim Əsədullahi və Maarif Xalıqov

Rəhim Əsədullahi - Qartal

Şahin Fazıl

Şeyda bülbül kimi gəlmış dilə Şahin Fazıl,
Dil verir bağdadakı bülbü'lə Şahin Fazıl!

Tutdu yetmiş beş ilin izzət ilə bayramın,
Çata sağlamlıqla yüz ilə Şahin Fazıl!

Şah əsərlər yaradıb Molla Füzulilər tək,
Yetirib karvanı son mənzilə Şahin Fazıl!

Nəzm edib nəğməli divanları Od yurdunda,
Yaradıb şer ilə min min silsilə Şahin Fazıl!

Fəxridir doğma Azərbaycanımın bu şair,
Yaraşıqdır qocaman məhfilə Şahin Fazıl!

Qurqudun son nəfəsi almış ələ Divanın,
Qələbə çaldı olan müşkünlə Şahin Fazıl!

Şah damardır Arazım, düşmənə çövlən edir,
Salmayırla ortalığa fasilo Şahin Fazıl!

Vətənin qulluğuna el tanırıq qulluqçu,
Sözlərin düşdü qızıl sümüklə, Şahin Fazıl!

Yol salıb Təbrizə gəlsən, kəsərəm Qurbanı,
Çək dənizdən gəmimi sahilə, Şahin Fazıl!

Atalıq haqqı varındır sanıram boynumda,
Ağır içlərdi salıb yüngülə Şahin Fazıl!

Simdə mizrabın gəzdir, segahın səsləndir,
Şuru şahnaz clə, sal zabilə, Şahin Fazıl!

Bir də gəl Təbrizə, Bağlar bağına sal mənzil,
Dər apar qırmızı salxım gilə, Şahin Fazıl!

Duyğunun damcılardan çılo, könlüm dindir,
Sal işiq, çək kəpanək qəndilə, Şahin Fazıl!

Açılib duyğuların pəncərəsi Şirvandan,
Qartalı eyla qonaq əzgilə, Şahin Fazıl!

Cahanbəxş Qoldust



Qala bilmirəm

Dünyada qalaçaq dünyanın məli,
Özü bir dünyadır aşiqin hali,
Qırmızı yanaqlar, buxaqda xalı,
Yadıma düşəndə qala bilmirəm,
Bu dərdin tabını ala bilmirəm.

İnana bilmirəm atıbsan məni,
Kürüb küləşə qatıbsan məni,
Deyirlər özgəyə satıbsan məni,
Yanıram, yanıram, qala bilmirəm,
Qolumu boynuna sala bilmirəm.

Mehrəbi səcdədir qasıñ arası,
Piyalə gözlərin gözün qarası,
On dördün gecəsi bir Ay parası,
Sapsarı tellərin çala bilmirəm,
Qalıram, qalıram, qala bilmirəm.

Ayrılıq salanın gülləri sola,
Mən razi deyiləm gözlərin dola,
Mən ölös, saritel saçların yola,
Sevgilim süzülüb bala, bilmirəm,
Odlara qalandım, qala bilmirəm.

Yel yetirsin sarı telə sözümü,
Ya öldürsün, ya bağlaşın gözümü,
Mən aşiqəm, itirmərəm özümü,
Cahanı gözlərdən ala bilmirəm,
Qurtarib dözümüm, qala bilmirəm.

Ana

Sənə qurban ola olanım, Ana!
Özüm də başına dolanım, Ana!

Laylalar səsində qurbanam, Ana,
Mən sənə incidib götirdim cana,
Yadıma düşəndə ürəyim yana,
Gərəkdir başına dolanım, Ana,
Sənə qurban ola olanım, Ana!

Gecəni yatmadın, əldən keşiyim,
Ürəyin başıdır mənim beşiyim,
Sən isti yatağım, evim, eşiym,
Dayan, bir başına dolanım, Ana,
Sənə qurban ola olanım, Ana!

Dünyanın ləzzəti "Ana" sözündə,
Oldurur baladan ötrü özün də,
Bir damla yaş olan ana gozündə,
"Can" deyən başına dolanım, Ana,
Sənə qurban ola olanım, Ana!

Sən getdin, ay Ana, yandı ürəyim,
Yixildim sərvə tək, sindi dirəyim,
Anamın adıdır duzum, cörəyim,
Gündə mən başına dolanım, Ana,
Sənə qurban ola olanım, Ana!

Anamın laylası düşüb yadıma,
Cahanın adını qoyub adına,
Odlandım, ay Ana, tez gel dadıma,
Rüxsət ver, başına dolanım, Ana,
Sənə qurban ola olanım, Ana!

Ata

Atadır şöhrətim, şanım,
"Ata" adı ləyaqətdir,
Ataya xoş baxın hər an,

Ona baxmaq ibadətdir.

Sorağın vədə yerlərdən,
Danışın sazlı dillərdən,
Opüm qasnaqlı əllərdən,
Əlin öpmək rişadətdir.

Savalandan uca dağdır,
Balaya bağdadır, bağdır.
Şəkər şərbət, sözü yağıdır,
Ata güldən lətfətdir.

Əli yansa bala atmaz,
Balasın dünyaya satmaz,
Ataya dünya da çatmaz,
Bu bir sonsuz hekayətdir.

Dağı-daşı əkar-tökər,
Gecə-gündüz zəhmət çəkər,
Görmədim heç ola pekər,
Başdan-başa nəzakətdir.

Kim atanı ata bilər,
Ata dərdin ata bilər,
Özün oda ata bilər,
Bala bilsə kifayətdir.

Kaş yuxuma bir gələşən,
Mənimlə deyib güləşən,
Cahanın gözün siləşən,
Sənə öpsəm ziyanətdir.

Ərdəbil

Dərmangahi Rifah xəstəxanasının baş həkimi həkim Zikrulla Xudayar



Mən səni sevirəm, sevməsən də sən

Eşqi – məhəbbəti qanmasam, kiməm?
Elimə - obama yanmasam, kiməm?
Yurdumu bir şərəf sanmasam, kiməm?
Sevilib – sevməyə yaranmışam mən,
Mən səni sevirəm, sevməsən də sən.

Ehtiram, etibar sənə bağlıdır,
Cəbrlə ixtiyar sənə bağlıdır,
Gözəllik, hər nə var, sənə bağlıdır.
Hürisən, parisən, məlaksən, nəsən,
Mən səni sevirəm, sevməsən də sən.

Sənsən bu həyatda tükənməz payım,
Dəhşətli zamanda harayım, hayım,
Mən səni sevməsəm qurulsun vayım.
İnsandan insana olmasın düşman,
Mən səni sevirəm, sevməsən də sən.

Uzunsan, gödaksən, qarasan, ağsan,
Yoxsulsan, varlısan, dərəsən, dağsan,
Bacısan, qardaşsan, ya da ki, yadsan.
Ərəbsən, əcəmsən, türk, əmən, jermən,
Mən səni sevirəm, sevməsən də sən.

İnsanlıq əsrideridir, başqası köynək,
Baxımlar gözündə cürbəcür eynək,

Kaş belə olmaya, olsa da neynək.
Köynəkə, eynəkə baxmasın, əhsən,
Mən səni sevirəm, sevməsən də sən
Dağların zirvəsi olmaya qarsız,
Çayları çəmənsiz, bağları barsız,
Mənim arzu quşum, dolanma yarsız.
Könüldə yuva sal, gözlərə görsən,
Mən səni sevirəm, sevməsən də sən.

--- --- ---
Damarında qansan, canımda ürək,
Sən mənə kürəksən, sən mənə çörək.
Qəbirdə sür-sümük mənə nə gərək.
Sən mənə yasəmən, sən mənə süsən,
Mən səni sevirəm, sevməsən də sən.

--- --- ---
Ömür uzunsa da, su kimi axır.
Ocəl qəfil itdir, kənardan baxır,
Geci-tezi vardır, tutacaq axır.
Həkim, ayıl-ayıl, balaca tərpən,
Mən səni sevirəm, sevməsən də sən.

Qala

Baxma qalalara, köhnə divardur,
Dağların başları əlində zardır,
Qartal yuvasıdır, igid yatağı,
Hər elin özüne igidi vardır.

--- --- ---
Tarixin unudan itər dünyada,
Bir itən it kimi qoşular yada,
İnsanın varlığı elə bağlıdır,
Elin gözdən atan, çatmaz bir zada.

--- --- ---
Babəkin qalası əbəd qalacaq,
Düşmənin canına alov salacaq,
Elə san, qartaldır, zirvədən baxır,
Əfi ilanları cəngə salacaq.

--- --- ---
Şəfali günəşdir, zirvədə şaxır,
Soyuq könüllərə istisin yaxır,
Dayan, xatirələr qalası, dayan,
Elin igidlərin tanrıyar axı.

--- --- ---
Qeyrət bayraqıdır dağın başında,
Qalacaq bu daşlar üzük qaşında,
Divanə, gözlüyün gözündən götür,

Şərafət oxunur hər bir daşında.

--- --- ---
Əcnəbi elimin evin yixanda,
Ulu igidlərin qanı axanda,
Torpağa qəhrəman qanı yayıldı,
Babəkin Bağdadda cami çıxanda.

--- --- ---
Həkim el igidin qafər adlamaz,
Xatırlar hər zaman qılanda namaz,
Qəhrəman yurdudur Azərbaycanım,
Babəklər, Nəbilər, Koroğlu, Eyvaz.

Sevirəm

Təbiətə, dağa, daşa aşığam,
Yerə, göyoş başdan-başa aşığam,
Ala gözə, qələm qaşa aşığam,
Qərənfili, yasəməni sevirəm.

--- --- ---
Yol yoldaşım, qələmداşım, qardaşım,
Arxam, elim, yaman gündə sirdaşım.
Qızıl gülüm, tər hənəvəxaşxaşım,
Bu həyatda təkcə səni sevirəm.

--- --- ---
Yaranmışam sənə yoldaş olmağa,
Yollarından tikanları yolmağa,
Çiçək açıb, otur saçılıb solmağa,
Ay - Günsə, duman - çəni sevirəm.

--- --- ---
Yaranmışam gülə-gülə qalmağa,
Oxumağa, oynamaga, çalmağa,
Min həvəslə qol boynuna salmağa,
Kürdü, türkü, tür kəməni sevirəm.

--- --- ---
Nadən sorum, nə məzhabdə dinləşən,
Amerikada, Urfada, Çində sən,
Mənə gərək sevməlisən, zindəsən,
Qeyri-qansız hər vətoni sevirəm.

Məhəbbət yolçusuyam

Mən aşığam Vətəndaşa,
Çoban ola, ya da paşa,
Aşıq olsun, sən də yaşa,
Bütün eldə başdan – başa,
Məhəbbətin yolçusuyam!

Sarı, qara, qırmızı, ağ,
Qoca, cavan, böyük, uşaq,
Qada, bəla şizdən iraq,
Konüllərdə varaq-varaq,
Məhəbbətin yolçusuyam!

Hər qədəmdə, hər nəfəsdə,
Hər boğazdan çıxan səsədə,
Məhəbbətsiz kəsə-kəsədə,
Bollu-bollu esemesde,
Məhəbbətin yolçusuyam!

Bayatılar

1. Yaşamağa var gərək,
Yol uzunu yar gərək,
Yaxşı sözü eşitmək,
Yaman sözə kar gərək.
2. Kimso olmaz mil kimi,
Qiılıç kəsməz dil kimi,
Dilin bilən yixarsan,
Düşmən ola fil kimi.

**“Kredo” qəzeti,
18 dekabr 2019**

Olində əsa payı-piyada dağlar-dərələr, çətin aşırımlar qət edib Bəzz qalasının ən uca nöqtəsinə qalxmaq, gedilən yolu və qalanın ən uca nöqtəsini şərhlər və foto-şəkillərlə oxucuya təqdim etmək, təbii ki, təbiətsevərlikdən qat-qat artıq dəracədə xalqın tarixinə chtirəmin və bu tarixi yaşatmaq istəyinin bariz ifadəsidir.

Muxtar Kazimoğlu

Akademik, AMEA-nın Folklor İnstitutunun direktoru

O kəslər xoşbəxtidir ki, ... Şükranlıq içərisində arzuları ilə əməllərini uzlaşdırıa bilir, istəklərini imkanlarından uzaqda təsəvvür eləmir. Bu cümlələri yazarkən mən tarix üzrə fəlsəfə doktoru, mahir pedaqqoq və səmimi dost olan Maarif Xahqov haqqında düşünürəm.

Kamran Əliyev AMEA-nın müxbir üzvü

Ay ana, bilirom bu kainatda,
Qiymətli nə varsa, oyun- oyuncuq
Hər şeyin qiyməti olar həyatda,
Şənin qiymətini tapmadım ancaq.

Hardasa bir höftə övvəl oxuyub başa çıxdığım, amma təsirindən çıxa bilmədiyim “Ömrün ağlı-qaralı zolaqları” kitabı hayatının mənasını övladlarını böyüdüb allarını “bir tığa çörəyə çatdırmaq”da görən bir Ana haqqında əsərdir. ... kitabı diqqətlə oxuyan hər kəs həyat haqqında müxtəlif, rəngarəng suallara cavab tapa bilər.

Ela, hər bir əsərin uğuru həmin cavablarla ölçülür.

**Mahirə Hüseynova
filologiya üzrə elmlər doktoru, professor**

Maarif Xalıqov, ey Xalıqə sadıq olan bəndə,

Hayatın elminə layiq işıqlansın, şam olsun kaş.

Mənim tək söz deyən çoxdur, sənin tək alım az gördüm,

Bu sözlər xudpəsənd alımlara bərk ehyam olsun kaş.

**Şahin Fazıl
Tarix elmləri doktoru**

Maariflə ...70-ci illərin sonlarında aspiranturada təhsil alarkən tanış olduq. O, Tarix İstututunun aspiranti idi. Tarix İstututunun direktoru, akademik Cəmil Quliyevin rəhbərliyi ilə namizədlik dissertasiyası üzərində çalışırıd..

O, çox ola stolüstü tennis oynayırdı. Əməkdaşların əksəriyyətini ard-arda udub kənara çıxardı. Mən isə daha çox onun rəqibləri ilə inadkarcasına apardığı idman mübarizəsini seyr etməkdən həzz alardım.

...O, tennis oynamaqda forqləndiyi kimi, elə müdafiə etməkdə də forqləndi. Beləliklə, 1981-ci ildə, bütün həmyaşıdlarından daha əvvəl namizədlik dissertasiyası müdafiə etdi.

...dissertasiya işi Müdafiə Şurası üzvləri tərafından yüksək qiymətləndirildi və tez də təsdiqini aldı. Onun belə çevik işləyərək tez müdafiə etməsi digər həmyaşid aspirant dostlarına da bir növ təkan oldu. Çox keçmədi ki, onlar da bir-birinin ardınca müdafiə edərək alimlik dərəcəsi aldilar.

**Qafar Cəbiyev,
Tarix elmləri doktoru, professor,**

Mənəvi paklıq, əsl ziyanlılıq, elmi prinsipiallıq, müdrik pedaqoqluq – mənə elə gəlir ki, bu keyfiyyətlər Maarif müəllimin həm şəxsi həyatında, həm də elmi yaradıcılığında qırmızı bir xətt kimi keçir.

Azərbaycanımızın tarixinə, bu gününə və gələcəyinə elmə, ziyanlılıqda, vətəndaşlıqda örnək ola biləcək ali bir ünvan yazan şəxs mənim müəllimimdir! Maarif müəllim.

**Hüseyin Məmmədov
Fəlsəfə elmləri doktoru**

1973/1974-cü tədris ilində mən 8-A sinifində oxuyurdum. Bizim sinifə tarix fənnindən Maarif müəllim dərs deyirdi. Elə ilk gündən Marif müəllim dərsi çox gözəl deyirdi, mövzunu yaxşı izah edirdi, şagirdlərlə səmimi davranışları və dərsə sakit qulaq asırdılar. Maarif müəllim bizim sinif rəhbərimiz idi. Sinifin riyaziyyat təməyülli olmasına baxmayaraq... əksər şagirdlər hUMANİTAR və sosial ixtisaslar...üzrə ali məktəblərə daxil olmuşdular. Hesab edirəm ki, sinif şagirdərinin əksəriyyətinin hUMANİTAR ixtisaslar üzrə ali məktəblərə daxil olmalardırda Maarif müəllimin əməyi heç də az olmamışdır. Maarif müəllim, təkcə dərs zamanı şagirdlərlə ünsiyyət yaratmırıd, o həmçinin sosial tədbirlər, o cümlədən vətənpərvərlik ruhunda görüşlərdə şagirdlərin iştirakını təmin edir, onların istirahəti üçün gəzintilər təşkil edirdi.

Hesab edirəm ki, Maarif müəllim on yaxşı müəllimlik xüsusiyyətlərinə malik olan, vətən-pərvər, əsil Azərbaycan vətəndaşıdır.

**Yadulla Həsənli
İqtisad elmləri doktoru, professor**

M. Xalıqovun "Ömrün ağılı- garalı zolaqları" kitabı... sözün esl menasında heyatını övladlarına bağışlamış Azerbaycan qadının - anasının hayat ve yaşam mücadilesini gösteren uğurlu eserlerden biri olmaktadır.

Kitabın en maraqlı ve ehemiyetli melumatlar içeren bölümlerinden biri ... Maçaxı kendinin tarixi. Maçaxı beyleri, Onlar maçaxıda olmuşlar, Maçaxının teserrüfat hayatı, meyve bağları, bulaqları, su deyirmanları, karvansarası, bazar meydani baresinde verilen tarixi-coğrafi melumatlardır. Bu melumatlar arasında, Girdiman çayı, Talıştan, Maçaxı kendi, onun tarixi ve yerleşimi, tarixi şexsiyyetleri, uzaq ve yaxın tariximizde baş veren hadiselerin lokanik bir dille yazılışıdır. Maçaxı qebristanlığı, onun yerleşimi, tarixi haqqında verilen bilgiler ve akademik tedqiqatçıların fikirleri de kitabda yer almaktadır. Bu tarixi faktların kitabda yer olması müellifin doğduğu yerlere olan bağlılığını mchəbbetinin bir ifadesi olmaktadır. Bu melumatlar, İsmayıllı bölgesinde heç bir zaman olmayan oxucu üçün, onun gözel tebiyeti, tarixi şexsiyyetleri haqqında gerekli melumatlar içermektedir.

Kiçik hecmi olmasına baxmayaraq bu kitab, hayat heqiqetlerini eks etdirmekle yanaşı, insanların hayat eşqinin gücünü, mübarizesi tam olaraq eks etdirdiyi üçün qimətlidir.

Sadiq Quliyev

Kimya elmleri doktoru, professor

Maarif Bozz qalası haqqındaki araşdırmaları ilə Azərbaycan tarixşunaslığında yeni bir mərhələ açmış oldu.

Səmaya Mustafayeva,
Tarix üzrə fəlsəfə doktoru

"Bozz qalası" ... əsərinin Azərbaycan tarixşunaslığında əsas və başlıca əhəmiyyəti bundan ibarətdir ki, dövlətin əsas rəmzlərindən biri olan bayraqın qaldırıldığı yer şəkildə öz əksini tapmışdır... bu fakt ... Xürrəmilar dövləti yaranmış, bu dövlətin hökməndəri Babək olmuşdur - fikrini söyləməyə əsas verir... Digər bir tərəfdən, bu vaxta kimi Bəzz qalasının harada yerləşməsi haqqında müxtəlif fikirlər mövcud olmuşdur. Bu albomu nöşr etdirməklə Maarif Xalıqov şəkillər vasitəsilə Bəzz qalasının harada yerləşməsi haqqında elmi mübahisələrə son qoymuşdur.

Mayıl Alıcanov
Tarix üzrə fəlsəfə doktoru

"Ömrün ağılı-qaralı zolaqları" adlı sənədlə povestinin leytmotivini böyük hərflərlə yazılaçaq Ana dərdi, Ana nisgili, Ana yanğısı, Ana siziltisi, Ana naləsi, Ana fəryadı, Ana göynərtisi təşkil edir. Maarif Xalıqov səbəlli, təmkinli, dözümlü, iğid, mərd, cəngavər, cəsarətli, qoçaq, ən başlıcası isə namuslu bir ananın obrazını olduqca yüksək bir səviyyədə yarada bilmüşdir.

Povest obrazlı və təsirli fərdi nitqə malik olması ilə diqqəti çəlb edir. Müəllif povestdə hamiya məlum olan terefaret, şablon, çox işlənib sürtülmüş, hamarlanmış, ütülənmiş cümlələrdən qaçmış, nəticədə məzmun dərinliyi, fikir zənginliyi, bədii-estetik keyfiyyətləri özündə eks etdirən gözəl bir sənət əsəri yarada bilmışdır. Povesti olduqca obrazlıdır və bu obrazlılığı yaradan qiymətli üslubi-estetik dil faktorlarından. Alim-yazıcı Maarif Xalıqov povestdəki yaratdığı obrazların xarakteri üçün lazım olan bütün dil faktlarından və ifadə vasitələrindən məharətlə istifadə edərək dolğun bir əsər yarada bilmışdır ki, povestin dil və üslubu obrazlı olduğu üçün oxucu təsəvvüründə silinməz izlər buraxır.

Əsərin ümumiləşdirmə hissəsi müasir ailə quran gənclərimiz üçün sözün əsil mənasında əxlaq kodeksinə çevrilir.

Çapar Fərid Kazimlı
müstəqil araşdırmaçı

"Ömrün ağlı-qaralı zolaqları" əserini oxuyarkən bir məsələ məni həm elmi, həm də mənəviyi cəhətdən özüñə çəlb etdi. Belə ki, çox zaman Azərbaycan ictimai fikrində, xüsusən Azərbaycan ədəbiyyatında məsələ qoyulur, lakin cavablandırılmır. Bu əsərdə işə ilk dəfədir ki, qoyulan məsələ öz cavabını tapır.

Əvvəla, dəhşətlərdən xilas olmaq üçün nə etmək lazımdır sualına əsərdə cavab tapırsan. İkinci sual, mənəviyyatı qorumaq üçün nə etmək lazımdır? Bu sualın da cavabı əsərdə verilir. Üçüncü sual, insan yaşamaq üçün, xilas olmaq üçün nə etməlidir? Bu sualın da cavabı əsərdə verilir. Kitabda təsvir olunan həyatın dəhşətləri içərisində qovrulan insan həyatın gözəlliliklərini tapmaq və görmək imkanına yiylənir.

Xəliyəddin Xəlilli
Tarix üzrə fəlsəfə doktoru

... "Ömrün ağlı-qaralı zolaqları" ... kitabı 70 yaşımlı haqlamış, hazırda özü baba olan bir oğulun anasına olan böyük sevgisindən doğan "Ana borcu", yaxud "Ana abidəsi" də adlandırmaq olar.

Bəzz qalasının zirvəsinə qalxmaq hər oğulun, hətta hər gəncin reallaşdırıa biləcəyi bir iş deyil. Onu yalnız Maarif müəllim kimi Böyük Ürəyi, Ürəyində də Vətən sevgisi və Vətən nisgili olanlar reallaşdırıa bilərlər.

Nazim Mustafa,
Tarix üzrə fəlsəfə doktoru

... "Ömrün ağlı-qaralı zolaqları"... kitabını oxuyub belə qənaətə gəldim ki, əgər Maksim Qorki səndən sonra bu dünyaya gəlmış olsayıdı mütləq deyəcəkdi: "Mənim uşaqlıq illərim Maarifin uşaqlıq illəri ilə müqayisədə cənnətdir".

Vaqif Ağasıyev
Tarix üzrə fəlsəfə doktoru

Tarixçi alim Maarif Yusif oğlu Xalıqovun "Ömrün ağlı-qaralı zolaqları" adlı tarixi-etnoqrafik xarakterli ocerkin adında əks olunan "ağlı-qaralı zolaqlar" ifadəsi ona işarə edir ki, həyat gecə və gündüzdən, bir sözlə, əksliklərdən, ziddiyətlərdən ibarət olduğu kimi, ömür də təbii ki, ağ günlərin və qara günlərin sistematik olaraq bir-birini əvəz etməsindən, qarışığından ibarətdir. Ömrün bu ağlı-qaralı günləri insanın sıfatının qırışlarında da, saçlarına dən düşüb ağaranda isə ağ və qara saçların insanın başında rəngarəng ağ-qara zolaqları salmasında da ifadəsini tapır. Kitabın üz qabığında əks olunmuş Ana obrazının simvolik olaraq ağ və qara zolaqlarla haşıyələnmiş şəkildə verilməsi də məhz bu mənəm bildirir. Elə ananın portret-simasının bu cür təsviri həm də kitabın ideya-məzmununun rəsm dilindəki inikasıdır.

Bu da özlüyündə oxucuya onu diqtə edir ki, bizi dünyaya gətirən anamız bizim əziyyətimizi bu cür ağlı-qaralı günlərin ağrı-acısını daşımaga çəkib. Biz də öz ömrümüzdə bu səpkidə ağlı-qaralı zolaqlarla rastlaşacaq ki, o zaman bu çətin sınaqlardan çıxmaga özümüzdə güclətməliyiq. Bax Maarif Xalıqovun bir müəllif kimi oxuculara aşılamaq istədiyi fikrin mahiyyətində bu nəcib amal dayanır.

Şakir Albaliev
Filologiya üzrə fəlsəfə doktoru

Tarix elmləri üzrə fəlsəfə doktoru Maarif Xalıqovun «Ömrün ağlı -qaralı zolaqları» adlı kitabı sözün özündən nərələnmiş ziyasi ilə əsərin bədii mətiqini işıqlandırıb bilən çox az hallarda təsadüf etdiyimiz nəşr dilidir desək, yəqin ki, səhv etmərik.

Povestin bir sıra səciyyəvi olan motivasiya mündəricəsində milliliyin etnoqrafik planında təqdimatlar prinsipi daha oxunaqlı və daha çox tarixi inçəliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, «Maçaxı», «Kukay» bu toponimlər kifayət qədər qədim olan və «Orxon - Yenisey» abidələrinin morfoloji strukturunda izləri olan səciyyəviliyi malikdir.

Qeyd etmək lazımdır ki, povestin tarixi mündəricə zənginliyi kifayət qədər əhatəli səciyyə prinsipləri baxımından qədim Azərbaycan ədəbiyyatı tarixinin Fələki Şirvani dönmələrinin həm tarixi və həm də milli - etnoqrafik xüsusiyyətlərinin sintez mündəricəsi baxımından elmi aktuallığına görə daha çox diqqəti cəlb edə bilir.

Şöhrət Bədəlov

Filologiya üzrə fəlsəfə doktoru

Öz həyatını şərəflə yaşamaq, insanlara, cəmiyyətə faydalı olmaq, gözəl ailə başçısı, səmimi insan kimi ömür sürmək hər bir insannın öz əlindədir. Məhz Maarif müəllimin bu missiyasının öhdəsindən ləyaqətlə gəlir.

Nüsrət Paşayev

Mən ziyanı dostlarma məsləhət görərdim ki, yaradıcı əməyin heyrət doğurmasını müşahidə etmək üçün çox uzaqlara getməsinlər. Əməyin məskəni ilə tanış olmaq istəsəniz, Maarif Xalıqovun "Ömrün ağlı-qaralı zolaqları" adlı tarixi-etnoqrafik sənədləi povestini təkrar-təkrar oxusunlar.

Aydın Avşar
Qızıl Qələm Mükafatı Laureati.

Maarif müəllimin potensialının kiçik bir zərəsi onun yeddi nəslinin ölkəmizə layiqli vətəndaş olmasına kifayətdir.

Vidadi Əbdülrahmanov

Müxtəlif möhrumiyyətlər zəif xarakterli insanları sindirə bildiyi kimi, güclü xarakterə malik olanları daha da güclü edir və mötinləşdirir. İsmayıllı, həmçinin Maarif Xalıqovun özü möhəz ikinci qəbildən olanlardandır.

Maarif Xalıqovu yaxından tanıyanlar onun bütün ömür yolunun mərdlik, halalıq, zəhmətsevərlik, məqsədyönlülük, bir sözə əsl kişilik nümunəsi olduğunu təsdiqləyə bilərlər.

Faiq Babayev
elmi işçi, tarix müəllimi

Maarif müəllimin "Ömrün ağlı-qaralı zolaqları" kitabında haqqın, həqiqətin qalib gəldiyi, ədalətin təntənəsi, ağlıq, zəhmətin, hünərin, elmin zəfər çalması bir daha sübut edir ki, uğurun sırrı məqsədə sadıq qalmaqdadır.

Mən onu (Maarifi) Nikolay Ostrovskinin Pavel Korçaginına bənzədirəm. Dövrümüzün mübariz Korçagini! İstək və arzularına doğru matin addımlarla getməyi bacaran ziyan! Həyatda hər şeyi öz şəxsi iradə və qabiliyyəti, biliyi, mehribanlılığı, səmimiyyəti, əqidəsinin təmiz və bütövlüyü, istəyinə və məqsədinə doğru inamla, yorulmadan getməklə qazanıb.

Xalıq Xalıqov

Hər bir insanın həyatda bir ideali vardır. Nə xoş ki, mənim bu gün bir kişi olaraq idealım mənim atamdır. Səmimiyyət, ədalətlilik, dürüstlük, insanlıq, viedənli və ləyaqətli olmaq hər kəsin istifadə etdiyi standart səslənən kəlmələr olsa da, mən bu sözləri tam hərfi və dərin mənası ilə vurgulayaraq qeyd edirəm ki, Xalıqov Maarif bu həyatda yaşadığı hər bir dəqiqəni və saniyəni bu dəyərlərlə yaşamışdır. Belə bir atanın oğlu olduğum üçün fəxrlə etmişəm, edirəm və hər zaman edəcəm!

Xalıqli Ceyhun Maarif oğlu

M Ü N D Ö R İ C A T
I BÖLMƏ
ƏBƏDİYYƏT ADAMININ 70 – İNDƏN
QISA SƏTİRLƏR

Göyçay şəhər internat məktəbində -----	3
Saatlı şəhər S.Vurğun adına orta məktəbin şagirdi -----	14
Pedaqoji İnstututun tələbəsi -----	19
Xanlarkənd orta məktəbinin tarix müəllimi -----	41
Hərbi xidmətdə -----	45
Saatlı şəhər S.Vurğun adına orta məktəbin müəllimi -----	48
Tarix İnstututun aspirantı və elmi işçisi -----	51
AEA-nın Falsəfə və Hüquq İnstututunun əməkdaşı -----	61
N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialında -----	62
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının müəllimi -----	68
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında -----	71
AR Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasında ---	73
Yaşın nə fərqi var, yaş bəhanədir -----	75
Maarif Xalqov qazandığı nailiyyətlərə görə Anama borcluyam – deyir -----	83

II BÖLMƏ

Ailə kiçik dövlətdir -----	94
Maarif müəllimin övladlarına müraciəti -----	115
Maarif həyat yoldaşı Nəzakətlə -----	117
Dövlətdə dəvə, övladda nəvə -----	120
Bu gün onlar nə qədər də xoşbəxtirlər -----	141

Xalqovlar ailəsi -----	144
Doğmaların əhatəsində -----	147
Dostluq mənəvi sərvətimizdir -----	153

III BÖLMƏ

Maarif Maçaxıda -----	169
Maarif Qax rayonunun İlisu kəndində -----	176
Maarif Xalqovun soyahətləri -----	181
70 illik ömrün şəkil salnaməsi -----	186

IV BÖLMƏ
MAARİF HAQQINDA

Muxtar Kazimoğlu “ Tarixçi dostumuzun Güney Azərbaycan mesajı” -----	193
Kamran Əliyev “ Bir ömürlük tarix” -----	195
Şahin Fazıl “ Adı, özü, sözü...” -----	198
Qafar Cəbiyev “ Maariflə növbəti görüşlərədək” -----	202
Mayıl Alicanov “ Danışan daşlar və ya Maçaxıdan başlayan yol” -----	204
Hüseyn Məmmədov “ Omur yolu” -----	212
Yadulla Həsənli “ Sevimli müəllimimiz Maarif müəllimi!” -----	214
Xəliyəddin Xəlilli “ Ömrün ağlı – qaraltı zolaqları” əsərinin mənəviyyatında yaratdığı fikir dalgaları” -----	216

Səmaya Mustafayeva

“Xoş xatirələr” 219

Müseyib Yunusov

“80-nə doğru irəli!” 221

Nazim Mustafa

“Mayası halallıqdan və zəhmətdən yoğrulan

Maarif müəllim” 223

Vaqif Ağasıyev

“Gələcəyə bir nama...” 226

Nüsrət Paşayev

“Yaxın dostum Maarif müəllim” 228

Aydın Avşar

“50 illik yaradıcılığın bəhrəsi” 231

Vüdadi Əbdürəhmanov

“Maarif müəllimlə ilk tanışlığımız” 233

İsa Yarıyev

“Etalon insan” 235

Faiq Babayev

“Maarif Müəllim Xalıqov və onun “Ömrün ağlı-qaralı
zolaqları” kitabı haqqında” 236

Məhəbbət Vahidoglu

“Məqsədinə sadıq qalan insan” 238

Rauf Rzayev

“70 yaşın mübarək” 240

Hacı Adigözəl Vəlbinəli

“Mənə Valerian lazımlı...” 241

Xalıq Xalıqov

“Hər kəso nümunə olacaq insan” 243

Ceyhun Xalıqlı

“Atamla fəxr edirəm” 247

V BÖLMƏ

MAARİF XALIQOVUN MƏQALƏLƏRİ

1. Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalı üçün ali və orta ixtisas təhsilli mütəxəssislər hazırlanması məsələsinə dair (1966-1975-ci illər) 250
2. Azərbaycan SSR-də kənd təsərrüfatı mütəxəssislərinin ixtisasının artırılması (1966-1975-ci illər) 261
3. Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalı üçün mexanizator kadrlarının hazırlanması (1966-1975-ci illər) (rus dilində) 265
4. Türkoloji aləm üçün faydalı əsər 279
5. Aşıq Valehə sədaqətlə 282
6. Poetika məsələlərinə yeni baxış 284
7. Dərdi dərin Həsən Mırzə 287
8. Bir insan tanıyıram... 290
9. Azərbaycan elminin dəyərli ziyançı və böyük yazarı 293
10. Orijinal vəsait 297
11. “Böyük məsləhətçi” 299

VI BÖLMƏ

“Ömrün ağlı-qaralı zolaqları”

kitabı haqqında yazılar

1. Cəpar Fərid Kazimlı
“Gullənmiş gülüşlər”, “Ömrün ağlı-qaralı zolaqları”
kitabına ön söz 302
2. Mahirə Hüseynova
“Bir ömürlük sual” 306
3. Şakir Əlioglu
“Mənalı ömrün hesabatı” 310
4. Şakir Əlioglu
“Tarix və folklor ömür zolaqlarında” 313
5. Şakir Əlioglu
“Etnoqrafik cizgilərin povestdə təqdimi” 317
6. Şakir Əlioglu
“Oçerkdə tarixinə əks-sədasi” 322

7. Şakir Əlifoglu	
“Toponimlər ömrün zolaqlarında” -----	327
8. Çapar Fərid Kazımlı	
“Ömrün ağlı-qaralı zolaqları” povestində obrazlılığı yaranan vasitələr haqqında bəzi qeydlər-----	330
9. Şöhrət Bədəlov	
“Ağlı - qaralı bir ömür yolunun salnamə səciyyəsi”-----	333
10. Sadiq Quliyev	
“Ana və həyat həqiqətləri haqqında olan bir kitab”-----	336

VII BÖLMƏ

MAARİF VƏ GÜNEY AZƏRBAYCANI

1. Maarif Xalıqov	
Ordobil ostanının tanınmış şairi Rəhim Əsədullahi ilə tanışlığımız -----	339
2. Rəhim Əsədullahi Maarif haqqında-----	344
3. Maarif Xalıqov	
“Bəzz qalası” ilə ilk görüşüm-----	353
4. Maarif Xalıqov	
Bəzz qalası -----	354
5. Maarif Xalıqov	
Rəhim Əsədullahinin yaradıcılığında Bəzz mövzusu-----	358
6. Çapar Fərid Kazımlı	
Bəzz qalası fotoların dili ilə -----	365
7. Şakir Albayıev	
Bəzz qalası fotoalbumu-----	368
8. Maarif Xalıqov	
Meşkin səfərim: eşitdiklərim qəlamda, gördüklərim fotolarda -----	370
9. Cahangəş Qoldustun “Ay sıri tellər!” və “İnsan olasan!” şeripləri -----	384
10. Rəhim Əsədullahinin “Şahin Fazıl” şerisi-----	386
11. Cahangəş Qoldustun “Qala bilmirəm”, “Ana” və “Ata” şeripləri-----	388
12. Zikrulla Xudayarın “Mən səni sevirəm, sevməsən də sən”, “Qala”, “Sevirom”, “Məhabbat yolcusuyam” şeripləri, iki bayatı-----	391
E P İ L O Q -----	395

Maarif Xalıqov

Bir ömürlük tarix

Tərtibçi : **Çapar Fərid Kazimlı**

Redaktor : **Ceyhun Xalıqlı**

Korrektor; **Nəzakət Xalıqova**

Dizayner: **M.Vəliyeva**

Çapa imzalanmış 14.03.2020
Format 60x84 1/8
Sifariş 20. Tiraj 100